

**AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ**

**M.F.AXUNDOV ADINA
AZƏRBAYCAN MİLLİ KİTABXANASI**



YENİ KİTABLAR
Annotasiyalı bibliografik göstərici
2007
1- ci buraxılış

BAKİ – 2007

**AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ**

**M.F.AXUNDOV ADINA
AZƏRBAYCAN MİLLİ KİTABXANASI**

YENİ KİTABLAR

**2007-cı ilin birinci rübündə M.F.Axundov adına
Milli Kitabxanaya daxil olan yeni kitabların
annotasiyalı bibliografik göstəricisi**

1-ci buraxılış

BAKİ - 2007

Baş redaktor:

K.Tahirov

Tərtibçilər:

**L.Talıbova
S.Şabanova**

Kompyuter dizaynı
və yığım:

**P.Bünyatov
N.Hüseynova**

**Yeni Kitablar: Bibliografik göstərici /Tərtib edənlər
L.Talıbova və b.; Baş red. K.Tahirov. M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanası. - B., 2007. - I
buraxılış.-307 s.**

© M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2007

Göstərici haqqında

M.F.Axundov adına Milli Kitabxana 2006-cı ildən “Yeni kitablar” adlı annotasiyalı biblioqrafik göstərici nəşr etməyə başlamışdır. Vəsaiti hazırlamaqda məqsəd oxucu və mütəxəssisləri Milli Kitabxanaya daxil olan yeni ədəbiyyatla tanış etməkdir.

Gələcəkdə isə oxuculara yeni ədəbiyyat haqqında operativ məlumat vermək üçün vəsaiti rüblük olaraq hazırlamaq və çap etmək nəzərdə tutulmuşdur.

Milli Kitabxananın hazırladığı “Yeni kitablar” annotasiyalı biblioqrafik göstəricinin bu buraxılışında 2007-cı ilin yanvar ayından mart ayınadək kitabxanaya daxil olmuş 1098 adda ədəbiyyat öz əksini tapmışdır. Bölmələrin daxilində əvvəlcə Azərbaycan dilində, sonra rus və xarici dillərdə materiallar əlifba sırası ilə düzülmüşdür.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə müəlliflərin və sərlövhələrin əlifba göstəricisi də verilmişdir.

Nəşrlərlə bağlı arzu və rəylərini əvvəlcədən Milli Kitabxanaya bildirən mütəxəssislərə öz təşəkkürümüzü bildiririk.

Тәбиәт еимләри

1. 2-772258

Крупенио, Н.Н. История экологии [Текст]: учебное пособие для студентов вузов железнодорожного транспорта /Николай Крупенио; рец. В.Котлер, Ю.Перов.- М.: Маршрут, 2004.- 84 с.

В учебном пособии рассматривается история развития экологии как науки со времен Древнего Мира по наши дни. Содержится краткий обзор истории создания методов и приборов, используемых в системах экологического контроля.

2. 2-772360

Принципы историографии естествознания: XX век [Текст] /РАН, Ин-т истории естествознания и техники им. С.И.Вавилова; отв. ред. И.С.Тимофеев.- СПб.: Алетейя, 2001.- 477 с.

В книге проанализированы изменения в понимании критериев научности в XX веке, установлено характерное для второй половины XX века сближение историографии науки и философии науки.

3. 2-772529

Тимирязев, К. Земледелие и физиология растений [Текст] /Климент Тимирязев - М., 1948.- Том 2. - 421 с.

В состав этого сборника вошли публичные лекции на темы из пограничной области земледелия и физиологии растений, читанные на протяжении более чем четверти столетия.

4. 2-772528

Тимирязев, К. Солнце, жизнь и хлорофилл [Текст] /Климент Тимирязев.- М., 1948.- Том 1.- 695 с.

В книгу вошли жизнь и творчество К.А. Тимирязева, а также публичные лекции, речи и научные исследования.

5. 2-772531

Тимирязев, К. Чарльз Дарвин и его учение [Текст] /Климент Тимирязев.- М., 1949.- Том 4.- 473 с.

В фундаментальном труде известного биолога с современной точки зрения интерпретируется учение Чарльза Дарвина о естественном отборе.

6. 2-772530

Тимирязев, К. Жизнь растений [Текст] /Климент Тимирязев.- М., 1949.- Том 3. - 642 с.

В книге рассматриваются основы жизнедеятельности растений и исторический метод в биологии.

Fizika-riyaziyyat elmləri

7. B151

İ18

İbrahimov, F. Mürəkkəb məkan təsəvvürlərinin inkişafına istiqamətlənən tapşırıqlar [Mətn]: Stereometriya kursu üzrə /Firidun İbrahimov; rəyçilər İ.Əliyev, R.Rəsulov.- B.: Mütərcim, 2006.- 176 s.

Kitab stereometriya kursu üzrə tapşırıqların sisteminin tətbiqi məsələsinə həsr olunmuşdur ki, o məktəblilərin məkan təsəvvürlərinin formalaşmasını və inkişafını sürətləndirmək imkanını genişləndirir.

8. B34

H63

Həsənli, H. Elektrokimyəvi çökdürmə üsulu ilə $Cd_{1-x}Zn_xS$ və $CdS_{1-y}Se_y$ nazik təbəqələri əsasında hazırlanmış heteroqecidlərin elektrik və fotoelektrik xassələri [Mətn]: fizika-riyaziyyat elm. nam.: 01.04.04 /Həsən Həsənli; AMEA, Fizika institutu.- B., 2007.- 22 s.

9. B192

M51

Məmmədov, N. Eksperimentin nəticələrinin riyazi işlənməsi [Mətn]: dərs vəsaiti /Nəriman Məmmədov,

B.Məmmədov; rəyçi B.Babayev, F.Rəhimov, M.Nurəliyev.- B.: Elm, 2005.- 160 s.

Kitabda ölçmə xətalاری, onların təsnifatı, orta qiymətin hesablanması, empirik düsturların parametrlərinin ən kiçik kvadratlar metodu və ən kiçik modullar metodu üzrə tapılması, xətti və qeyri-xətti korrelyasiya asılılıqları geniş şərh edilir.

10. B379

M34

Mehdiyev, B. Yarımkəçirici əsaslı kvant nöqtəsində elektron raman səpilməsi [Mətn]: fizika-riyaziyyat elm. nam.: 01.04.10 /Baxşı Mehdiyev; AMEA, Fizika institutu.- B., 2007.- 20 s.

11. B379

S21

Salmanov, F. $\text{TiInS}_2<V>$ yarımkəçirici seqnetoelektrik relaksorların dielektrik və elektrik xassələrinə y-şüalarının təsiri [Mətn]: fizika-riyaziyyat elm. nam.: 01.04.24 /Famin Salmanov; AMEA, Radiasiya problemləri institutu.- B., 2006.- 18 s.

12. 2-772504

Велиев, С.Г. Краевые задачи и базисы из экспонент [Текст] /Садыг Велиев; научный ред. Б.Т.Билалов.- Б.: Элм, 2006.- 284 с.

Монография посвящена исследованию базисных свойств систем, получающиеся при, вообще говоря, неограниченном отображении. Это демонстрируется на примере классической системы экспонент.

13. 2-771999

Громов, С. Физика. 11 класс [Текст]: Оптика, тепловые явления, строение и свойства вещества: учебник для общеобразоват. учреждений /Сергей Громов; под ред. Н.В.Шароновой.- М.: Просвещение, 2005.- 289 с.

Учебник завершает курс физики для общеобраз. школы, соответствует требованиям обязательного минимума содержания среднего (полного) общего образования, содержит теоретический материал по оптике, тепловым явлениям, строению и свойствам вещества, большое количество вопросов и задач, много интересных исторических фактов.

14. 2-772013

Громов, С. Физика [Текст]: учебник для 9 класса общеобразоват. учреждений /Сергей Громов, Н.А.Родина; ред. Т.П.Каткова.- М.: Просвещение, 2006.- 159 с.

Учебник содержит необходимый теоретический материал с учетом возрастных особенностей учащихся и достаточное количество вопросов, заданий, упражнений, а также примеры решения основных типов задач, тем самым полностью обеспечивая учебный процесс.

15. 2-772023

Громов, С.В. Физика 10 [Текст]: Механика, теория относительности, электродинамика: учебник для 10 класса общеобразоват. учреждений /Сергей Громов; ред. Н.В.Шаронова.- М.: Просвещение, 2006.- 383 с.

Содержит теоретический материал по механике, теории относительности, электродинамике, достаточное количество вопросов, задач, упражнений, также примеры решения основных типов задач и описания лабораторных работ, тем самым полностью обеспечивая учебный процесс.

16. 2-772203

Дадаян, А.А. Сборник задач по математике [Текст]: учебное пособие для студентов учреждений сред. проф. образования /Александр Дадаян.- М.: Форум-Инфра-М, 2005.- 352 с.

Пособие содержит более сотни задач, подробно решенных автором, и около двух тысяч задач для самостоятельного решения учащимися по всем темам курса. В "Сборник" включен дополнительный материал из курса математики девятилетней школы и он построен таким образом, что вместе с учебником "Математика" может служить пособием как для подготовительных отделений, так и для подготовки к вступительным экзаменам в вузы.

17. 2-772370

Зёрнов, В.Д. Записки русского интеллигента [Текст] /Владимир Зёрнов; публ., вступ. ст., коммент. и указ. имён В.А.Соломонова; под общ. ред. А.Е.Иванова; рец. В.Л.Гинзбург [и др.].- М.: Индрик, 2005.- 400 с.

Для большей степени современному читателю будет интересно и поучительно узнать из воспоминаний учёного, как жил типичный представитель интеллигенции в России до и после 1917 года, насколько широк был круг интересов и знакомств человека науки, как формировалась его личность в протекла его деятельность.

18. 2-772201

Красс, М.С. Основы математики и ее приложения в экономическом образовании [Текст]: учебник для студентов вузов, обучающихся по экон. специальностям и направлениям /Максим Красс, Б.П.Чупрынов; рец. Ю.Н.Гордеев.- М.: Акад. нар. хоз-ва при правительстве РФ: Дело, 2003.- 688 с.

Изложены основы математического анализа, линейной алгебры, дифференциальных уравнений, теории вероятностей. Приведены основные элементы теории и методы оптимизации, используемые в различных экономических приложениях. Представлено большое число разобранных задач, имеется обширная подборка

задач для самостоятельных упражнений и контрольных заданий.

19. 2-772014

Лукашик, В.И. Сборник задач по физике [Текст]: для 7-9 кл. общеобразоват. учреждений /Владимир Лукашик, Е.В.Иванова.- М.: Просвещение: Моск. учебники, 2006.- 240 с.

Задачник проверен многолетней практикой преподавания физики в школе, входит в учебный комплект ко всем учебникам физики для 7-9 классов. Переработан в соответствии с новым стандартом школьного физического образования.

20. 2-772115

Мальцев, А.И. Основы линейной алгебры [Текст] /А.И.Мальцев.- М.: Наука, 2005.- 470 с.

Автор излагает тесно связанные между собой теории объектов 3-х родов: матриц, пространств и алгебраических форм. Для закрепления теоретического материала в конце параграфов даются примеры и задачи.

21. 2-772181

Палий, И.А. Задачник по теории вероятностей [Текст]: учебное пособие /Ирина Палий; ред. А.М.Завьялов; Министерство образования и науки РФ, Сиб. Гос. Автомоб.- Дорож. Акад.- М.: Наука, 2005.- 240 с.

Издание содержит: комбинаторика; пространство элементарных исходов. События и действия над ними; классическое вероятностное пространство; геометрические вероятности; испытания по схеме Бернулли.

22. 2-772270

Палий, И.А. Введение в теорию вероятностей [Текст]: учебное пособие для студентов высших учебных заведений, обучающихся по направлениям 550000

"Технические науки" и специальностям 060000 "Специальности экономики и управления" /Ирина Палий.- М.: Высшая школа, 2005.- 175 с.

Изложенный в пособии материал охватывает все основные разделы теории вероятностей от классической схемы до закона больших чисел и предельных теорем и соответствует в основном требованиям Гос. образовательного стандарта для большинства технических и экономических специальностей.

23. 2-772384

Потапов, М.К. Арифметика [Текст]: рабочая тетрадь для 5 класса общеобразоват. учреждений /Михаил Потапов, А.В.Шевкин.- М.: Просвещение, 2006.- 96 с.

Рабочая тетрадь является частью учебного комплекта, кроме тетради, учебника и др. дидактические материалы.

24. 2-772015

Сборник задач по физике [Текст]: для 10-11 классов общеобразоват. учреждений /сост. Г.Н. Степанова.- М.: Просвещение, 2005.- 272 с.

В книге подобраны качественные, расчетные, графические задачи по всему курсу физики средней школы, заимствованные из различных известных учителям физики сборников задач.

25. 2-772141

Современные проблемы вычислительной математики и математического моделирования [Текст]: В 2 т. /ответ. ред. В.П.Дымников.- М.: Наука, 2005.- Т. 1: Математическое моделирование.- 405 с.

В работе представлены коллективные обзорные статьи современного состояния направлений вычислительной математики и математического моделирования, которые в течении многих лет развивались в Институте вычислительной математики и в работах Г.И.Марчука.

26. 2-772140

Современные проблемы вычислительной математики и математического моделирования [Текст]: В 2 т. /отв. ред. Н.С.Бахвалов, В.В.Воеводин.- М.: Наука, 2005.- Т. 2: Вычислительная математика.- 342 с.
В работе представлены коллективные обзорные статьи современного состояния направлений вычислительной математики и математического моделирования, которые в течении многих лет развивались в Институте вычислительной математики и в работах Г.И.Марчука.

27. 2-772017

Фадеева, А.А. Физика. Механика (продолжение) электродинамика, атом и атомное ядро с основами общей астрономии [Текст]: учебник для 9 класса общеобразоват. учреждений /Алла Фадеева, А.В.Засов, Д.Ф.Киселев.- М.: Просвещение, 2005.- 257 с.
Учебник знакомит учащихся с современными вопросами физики и астрономии, содержит много задач, практических и лабораторных работ. Текст учебника сопровождается большим количеством иллюстраций и таблиц.

28. 2-772180

Шапорев, С.Д. Дискретная математика [Текст]: курс лекций и практ. занятий: учебное пособие для студентов вузов, обучающихся по специальностям 220200 "Автоматизир. системы обраб. информ. и упр.", 071900 "Информ. системы в технике и технологиях" /Сергей Шапорев.- СПб.: Петербург, 2006.- 396 с.
Издание состоит из двух частей: Ч. 1: Теоретические основы курса; элементы теории множества; комбинаторика; теория графов; Ч.2: Ответы, решения, указания: теория множества; комбинаторика; теория графов.

29. 2-772039

Шаповрев, С.Д. Математическая логика [Текст]: курс лекций и практических занятий: учеб. пособие для студентов вузов, обучающихся по специальностям 220200 "Автоматизир. системы обработки информации и упр.", 071900 "Информационные системы в технике и технологиях" /Сергей Шаповрев.- СПб.: Петербург, 2005.- 416 с.

В книге представлены разделы, изучаемые в курсе математической логики: алгебра логики и исчисление высказываний, логика и исчисление предикатов, рассмотрены вопросы содержательного и формального определения логики высказываний и логики предикатов.

30. 2-772119

Яблонский, С.В. Введение в дискретную математику [Текст]: учебное пособие для студентов вузов, обучающихся по специальности "Прикладная математика" /Сергей Яблонский; под ред. В.А.Садовниченко.- М.: Высшая школа, 2006.- 384 с.

Книга является введением в дискретную математику-раздел прикладной математики, бурно развивающийся в последние годы и являющийся базой для математической кибернетики. Она написана на основе курса лекций, которые автор читал в течении ряда лет на факультете выч. математики и кибернетики.

Kimya elmləri

31. Г12

Q-43

Qədirov, H. Qeyri-üzvi və üzvi maddələrin adlandırılması üsulları (nomenklaturası) [Mətn]: orta məktəb şagirdləri və abituriyentlər üçün /Heybət Qədirov; elmi red. Ö.M.Əliyev;

rəyçilər A.H.Əliyev, N.O.Əhədov.- B.: Mütərcim, 2006.- 180 s.1

Vəsaitdə qeyri-üzvi kimyadan bəsit və mürəkkəb maddələrin adlandırılması və üzvi maddələrin adlandırılmasının üsulları şərh edilmiş, qeyri-üzvi və üzvi maddələrin adlandırılması üsullarına aid nümunəvi testlər verilmişdir.

Yer haqqında elmlər

32. D9

A35

Ağayev, Z. Lənkəran təbii vilayəti çaylarının su ehtiyatlarının qiymətləndirilməsi və səmərəli istifadəsi [Mətn]: coğrafiya elm. nam.: 25.00.27 /Ziyafət Ağayev; AMEA, H.Ə.Əliyev adına Coğrafiya institutu.- B., 2007.- 21 s.

33. D3/5

A99

Azərbaycanca-rusca-ingiliscə-fransızca izahlı geoloji (geologiya, dağ-mədən işləri, yer əkindən istifadə, texnologiya, metallogeniya, filiz yataqları) terminlər lüğəti [Mətn] /A.Ə.Əliyev, Q.İ.Hacıkərimov, F.D.Mahmudova, Y.R.Şirinov; red. M.M. Məmmədov; Mineral xammal elmi tədqiqat institutu.- B.: Qarabağ, 2006.- 727 s.

Təqdim olunan lüğətin məqsədi geologiya və əlaqəli sahələrdə işlənən terminləri nizama salmaq deyil, sadəcə onların rus və başqa xarici ədəbiyyatlardan qaynaqlanaraq mənalərini açıqlamaqdır.

34. D3

B13

Babayev, Ş. Riyazi geologiya [Mətn]: bakalavr pilləsi üçün dərs vəsaiti /Şıxəli Babayev; elmi red. Q.İ.Cəlalov; rəyçilər H.Mustafayev, H.Hüseynov.- B.: El-Alliance, 2006.- 315 s.

Kitabda bir, iki və çoxölçülü statistik modellərin məğzi və tətbiq şəraiti, fəza geoloji qanunauyğunluqların riyazi təsvir metodları, geologiyada riyazi amillər və bir sıra başqa məsələlər nəzərdən keçirilmişdir.

35. D9

H72

Hidayətoğlu, P. N. Şamaxı-İsmayilli seysmoaktiv zonasında seysmik təhlükə və güclü zəlzələlər nəticəsində dəyən zərərin qiymətləndirilməsi [Mətn]: geologiya-mineralogiya elm. nam.: 25.00.10.: 08.00.05 /Paşa Natiq Hidayətoğlu; AMEA, Geologiya institutu, Respublika seysmoloji xidmət mərkəzi.- B., 2007.- 26 s.

36. D111

İ 82

İsmayılov, M. Torpaq və çoxməqsədli kadastr [Mətn]: ali məktəblər üçün dərslik /Mübariz İsmayılov, S.A.Qəniyeva; elmi red. Q.Ş.Məmmədov, R.M.Quliyev; rəy M.H. Qocamanov, R.Ə.Eminov.- B.: Ziya, 2006.- 345 s.

Dərs vəsaitində torpaq və çoxməqsədli kadastr fənninin məqsədi və vəzifələri, kadastr haqqında tarixi anlayış, ölkədən kənar kadastr işlərinin görülməsi, torpaq və şəhər kadastrı haqqında anlayışlar və onların bir-birindən fərqli cəhətləri və s. mövzular təfəsilatlı surətdə açıqlanmışdır.

37. D9

Y-27

Yamacların dayanıqlıq məsələlərinin tədqiqi [Mətn]: dərs vəsaiti /Z.S.Musayev, K.M.Məmmədov, T.M.Mahmudov, A.Ə. Mürsəlov; rəy verənlər B.Feyruz, M.Hacıyev; elmi red. M.Mansurov.- B.: Təhsil, 2006.- 188 s.

Dərs vəsaitində yamacların növləri, yamaclarda sürüşməni yaradan səbəblər, yamacları təşkil edən qruntların sürüşkənliyi və onlarda suyun təsirini nəzərə almaqla dayanıqlığa hesablanması və seysmik dayanıqlığa hesablanması haqqında geniş məlumatlar verilmişdir.

38. 2-772176

Айбулатов, Н.А. Деятельность России в прибрежной зоне моря и проблемы экологии [Текст] /Николай Айбулатов; ред. В.И.Осипов; Ин-т океанологии им. П.П.Ширшова.- М.: Наука, 2005.- 364 с.

В монографии анализируется хозяйственная и оборонная деятельность России в прибрежной зоне своих морей и возникающие в связи с этим проблемы экологии.

39. 1-696719

Алимов, А.К. Водно-солевой режим покровной толщи Северной Мугани и гидрогеологические прогнозы [Текст] /А.Алимов.- Б.: Элм, 1982.- 88 с.

Установлены закономерности формирования режима грунтовых вод и элементы водно-солевых балансов на интенсивно орошаемо-дренируемой территории в условиях необеспеченности подземным стоком.

40. 2-772539

Бабаев, А.Ш. Моделирование деятельности грязевых вулканов в связи с прогнозом нефтегазоносности [Текст] /А. Бабаев; науч. ред. Н.Халилов.- Б.: MBM, 2007.- 122 с.

Монография посвящена комплексному моделированию термодинамических условий, в которых действуют грязевые вулканы на основе информации об их геологическом строении, морфологии, источниках энергии, продуктах извержения и т.д.

41. 3-101292

Лобжанидзе, А. География. Планета Земля [Текст]: учебник для 6 кл. общеобр. учреждений /Александр Лобжанидзе.- М.: Просвещение, 2006.- 144 с.

Главными особенностями данного учебника являются фиксированный в тематических разворотах формат,

лаконичность и жесткая структурированность текста, обширный и разнообразный иллюстративный ряд.

42. 2-772469

Ляхович, П.К. Системно-флюидодинамические основы поиска, разведки и разработки залежей нефти и газа [Текст] /Павел Ляхович, З.П.Склярова.- Краснодар Ухта, 2002.- 336 с.

На основе принципов системно-флюидодинамического анализа показана контролирующая роль флюидодинамической напряженности в изменении терригенных коллекторов, формировании и преобразовании ловушек и залежей.

43. 2-772055

Плавание Северо-Западным проходом на судне "Йоа" [Текст] /Руал Амундсен; пер. с норв. М.Дьяконовой; оформ. худож. А.Давыдова.- М.: Терра- Кн. Клуб, 2004.- 349 с.

Книга представляет собой описание одного из замечательнейших полярных путешествий - плавания на маленьком судне "Йоа" из Христиании в Сан-Франциско мимо северных берегов Америки, совершенного всемирно известным норвежским исследователем Руалом Амундсеном

44. 2-772042

Пушаровский, Ю.М. Избранные труды: Тектоника Земли. Этюды [Текст]: в 2 т. /Юрий Пушаровский; отв. ред. Ю.Н.Разницын; РАН, Геологический институт.- М.: Наука, 2005.- Том 1: Тектоника и геодинамика.- 351 с.

В книге рассматриваются общие проблемы тектоники и геодинамики Земли. В их число входят исследования глобальной структурной асимметрии планеты, ее Тихоокеанского и Индо-Атлантического сегментов.

45. 2-772199

Федотов, С.А. Магматические питающие системы и механизм извержений вулканов [Текст] (К 75-летию со дня рождения Сергея Федотова) /Сергей Федотов; РАН, Дальневост. отд-ние, Ин-т вулканологии и сейсмологии.- М.: Наука, 2006.- 455 с.

В книге приводятся и обобщаются результаты многолетних исследований автора по фундаментальным проблемам вулканологии и многих связанных с ней наук.

46. 1-35032

Joosten, H. Wise use of mires and peatlands background and principles including a framework for decision –making [Text] /H.Joosten, D.Clarke.- Canada: IMTG and IPS, 2002.- 304 p.

Biologiya eimləri

47. E081

A13

Abbasova, E. İnsan ekologiyası: bioloji və sosioloji aspektlər [Mətn] /Elmira Abbasova; elmi red. A.Şükürov; AMEA, Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu, Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri şöbəsi.- B., 2005.- 121 s.

Əsərdə insan ekologiyası: təbii-ekoloji amillərin qarşılıqlı nisbəti, eyni zamanda antropogen fəaliyyətin nəticəsi kimi yaranmış ekoloji gərginlik və genafondun məhvi təhlükəsi problemləri araşdırılmışdır.

48. E693

C13

Cabbarova, A. Qara leylək [Mətn] /Aytəkin Cabbarova; elmi red. E.Sultanov, T.Kərimov; rəyçi R.Əliyev; şəkillər

E.Sultanov [və b.].- B.: Azərbaycan ornitoloji cəmiyyəti, 2006.- 47 s.

Kitabçada Qara leyləyin mənşəyi, təsnifatı, mühafizə statusu, bio-ekoloji xüsusiyyətləri, Azərbaycanda müasir yayılma və yuvalama arealları haqqında çox lazımlı məlumatlar öz yerini tapmışdır.

49. E691

Ə91

Əsədov, E. Naxçıvan MR-də bal arısının (APİS MELLİFERA L.) bioekoloji xüsusiyyətləri, təbii-coğrafi şəraitdən asılı olaraq arı vərəmumunun toplanması və fiziki-biokimyəvi xassələri [Mətn]: biologiya elm. nam.: 03.00.09 /Elsevər Əsədov; AMEA, Zoologiya in-tu.- B., 2007.-20 s.

50. E0

H14

Hacıyeva, G. Biologiyadan praktik vəsait [Mətn] /Gülşən Hacıyeva; elmi red. Ə.Hüseynov.- B.: Mütərcim, 2006.- 88s. Vəsaitdə əvvəlcə canlıların molekulyar quruluşundan bəhs olunur. Buradakı cədvəl və sxemlərdə canlı orqanizmləri yaradan, təşkil edən maddələr haqqında məlumatlar verilmişdir.

51. E 081

İ 41

İmanova, S. Urbanizasiyalaşmış zonaların torpaqlarının ekoloji-coğrafi tədqiqi və mühafizəsi yolları [Mətn] (Bakı aqlomerasiyası timsalında): coğrafiya elm. nam. dər.: 25.00.36 /Sona İmanova; AMEA, akademik H.Ə.Əliyev adına Coğrafiya institutu.- B., 2007.- 22 s.

52. E54

M51

Məmmədova, R. Pambıq mutantlarının növlərarası hibridlərində əlamətlərin sabitləşməsinin öyrənilməsi [Mətn]: biologiya elm. nam.: 03.00.15 /Ruhəngiz Məmmədova; AMEA, Botanika institutu.- B., 2007.- 21 s.

53. 2-772117

Акимова, Т.А. Экономика Природы и Человека [Текст] /Татьяна Акимова, В.В.Хаскин.- М.: Экономика, 2006.- 336 с.

В книге рассмотрены основные проблемы на пути развития человеческого хозяйства в пределах биосферы. Особое внимание уделяется количественному анализу природных и производственных потенциалов на региональном уровне.

54. 2-772231

Валькова, О.А. Ольга Александровна Федченко, 1845-1921 [Текст] /Ольга Валькова; отв. ред. Б.А.Старостин.- М.: Наука, 2006.- 318 с.

Книга представляет собой первую научную биографию О.А.Федченко- выдающегося отечественного ученого-ботаника, известной путешественницы, художницы, члена-корреспондента Петербургской Академии наук, составившей описания флоры Туркестана, Памира, Уфимской губернии, Крыма, Кавказа.

55. 3-101468

Джафарова, Ж. Отолиты Неогена Азербайджана [Текст] /Жанна Джафарова; Ред. Г.А.Алиев; НАНА, Институт геологии.- Б.: Nafta-Press, 2006.- 168 с.

Работа посвящена исследованию вопросов таксономии и стратиграфического значения остатков рыб (отолитов), встреченных в неогеновых отложениях Азербайджана. Остатки отолитов рыб были встречены в кернах буровых скважин и в естественных обнажениях неогена на территории Азербайджана.

56. 2-772164

Кобылянский, В.А. Философия экологии: общая теория экологии, геоэкология, биоэкология [Текст]: учеб. пособие /Виктор Кобылянский.- М.: Изд.-торговый дом Гранд: Фаир-Пресс, 2003.- 188 с.

В книге последовательно излагается концепция автора, включающая философско-методологические аспекты общей теории экологии, географической и биологической экологии.

57. 2-772125

Новиков, Ю.В. Экология, окружающая среда и человек [Текст]: учебное пособие для вузов, средних школ и колледжей /Юрий Новиков.- М.: Изд. Торговый дом Гранд: Фаир-Пресс, 2005.- 737 с.

В пособии изложены основные понятия и законы экологии, рассмотрены проблемы сохранения среды обитания, ее влияние на здоровье человека. Подробно рассказано о проблемах сохранения атмосферы, водных запасов планеты, ее недр, флоры и фауны.

58. 2-772150

Проблемы и перспективы молекулярной генетики [Текст] /отв. ред. Е.Д.Свердлов; рецензенты Б.О.Глотов, С.Н.Кочетков.- М.: Наука, 2003.- Том 1.- 372 с.

Сборник статей охватывает широкий круг проблем современной молекулярной генетики, от структурных аспектов носителей генетической информации до генома человека, эмбриональных стволовых клеток и биоинформатики. Для научных работников, студентов.

59. 2-772151

Проблемы и перспективы молекулярной генетики [Текст] /отв. ред. Е.Свердлов.- М.: Наука, 2004.- Том. 2.- 330 с.

Сборник статей охватывает широкий круг проблем современной молекулярной генетики, от структурных аспектов носителей генетической информации до генома человека, эмбриональных стволовых клеток и биоинформатики.

60. 2-772166

Шубина, В.Н. Бентос лососевых рек Урала и Тимана [Текст] /Виолетта Шубина; отв. ред. Н.Н.Смирнов; РАН, Уральское отд-ние, Ин-т биологии.- СПб.: Наука, 2006.- 401 с.

В монографии обобщены результаты многолетних (1958-2004 гг.) гидробиологических исследований, проводимых на водотоках, стекающих с Тиманского кряжа и западного склона Уральских гор, входящих в систему основных лососевых притоков северных рек Печора, Мезень и Северная Двина.

Ümumi texnika

61. Ж10

M51

Məmmədov, N. "Ölçü texnikası" fənni üzrə laboratoriya işlərinin yerinə yetirilməsi üçün metodiki göstərişlər [Mətn] /Nəriman Məmmədov, İ.M.Seyidəliyev, M.N.Nuriyev; rəy verənlər N.H.Fərzanə, M.H.Fərzəliyev, A.Ş.Şıxseyidov; red. N.R.Məmmədov; Azərb. Resp. Təhsil problemləri institutu, ADİU.- B.: Təhsil, 2003.- 102 s.

Metodiki göstərişlərdə 18 laboratoriya işini yerinə yetirmək üçün zəruri materiallar şərh edilir.

62. 2-772051

Половко, А.М. Основы теории надежности [Текст]: учебное пособие для студентов вузов, обучающихся по направлению подгот. 230100 (654600) "Информатика и вычислительная техника" /Анатолий Половко, С.В. Гуров.- СПб, 2006.-704 с.

Содержатся критерии, методы анализа и синтеза технических и информационных систем методы обеспечения и повышения их надежности, научные методы эксплуатации.

Energetika. Radioelektronika

63. 31

A14

Kamal Abdullayev-70. Zamanın sınaqlarından ömrə açılan yol [Mətn]: Beynəlxalq akademiyların və Gürcüstan Milli Energetika Akademiyasının akademiki, M.Lomonosov və Y.Məmmədəliyev medallarının laureatı, əməkdar elm xadimi, texnika elmlər doktoru, professor Abdullayev Kamal Mehman oğlunun 70 illik yubileyinə həsr olunur /tərtibçi müəllif B.A.Ələsgərov.- B., 2006.- 144 s.

Bu kitab texnika elmləri doktoru, əməkdar elm xadimi, Beynəlxalq akademiyların və Gürcüstan Milli Energetika Akademiyasının akademiki Kamal Mehman oğlu Abdullayevin elmi, elmi-pedaqoji və ictimai fəaliyyətinə həsr edilmişdir.

64. 381

K65

"Kibernetika və İnformatika problemləri" beynəlxalq konfrans [Mətn] /AMEA, "Abdus Salam" Nəzəri fizika beynəlxalq mərkəzi, Azərbaycan Respublikasının rəhbər və informasiya texnologiyaları nazirliyi, AMEA, Kibernetika institutu, Azərbaycan Respublikasının TN, AMEA, İnformasiya texnologiyaları institutu.- B, 2006.- Cild III.- 140 s.

Konfransda şəkər satışının proqnozu, büdcə resurslarının paylanması modeli, Azərbaycan regionlarının inkişafının qeyri-səlis modeli və b. məsələlərindən danışılır.

65. 3261

R22

Ramazanov, N. İş rejiminin fiziki proseslərinə görə elektrik maşınlarının istismar nasazlıqlarının erkən diaqnostikası üsullarının işlənməsi [Mətn]: texnika elm. nam.: 05.09.03 /Nəzir Ramazanov; "Azərenerji" açıq tipli səhmdar

cəmiyyəti; "Azərbaycan Elmi-tədqiqat və layihə-axtariş energetika institutu" MMC.- B., 2007.- 23 s.

66. 2-772538

Баламетов, А.Б. Методы расчета потерь мощности и энергии в электрических сетях энергосистем [Текст] /А.Б.Баламетов; НАНА, АЗНИ и проектно-изыскательский ин-т энергетики.- Б.: Элм, 2006.- 337 с. В монографии рассматриваются современные аспекты, связанные с улучшением технико-экономических показателей энергосистемы и снижением потерь энергии в электрических сетях, вопросы совершенствования методов расчета технических потерь мощности и энергии в электрических сетях энергосистем.

67. 2-772512

Богумирский, Б. Windows 98 [Текст]: Энциклопедия: Наиболее полное и подробное руководство: Все, что вы хотели узнать о Windows 98! /Борис Богумирский.- СПб. Питер, 1998.- 813 с.

Новая книга Б.Богумирского является наиболее полным и подробным справочным пособием по работе с новой версией операционной системы Microsoft Windows 98. В ней вы найдете ответы на все интересующие вас вопросы.

68. 2-772517

Денк, С.О. Энергетические источники и ресурсы близкого будущего [Текст]: научно-производственное издание /Святослав Денк.- Пермь: Пресстайм, 2007.- 325с.

Тема работы раскрыта в трех разделах, где речь идет последовательно о традиционных скоплениях нефти и газа, нетрадиционных скоплениях углеводородного сырья и альтернативных источниках энергии.

69. 2-772104

Дрешер, Ю.Н. Организация информационного производства [Текст]: учебное пособие /Юлия Дрешер.- М.: Фаир-Пресс, 2005.- 248 с.

В книге представлены методические материалы по учебному курсу "Организация информационного производства", рассматриваются основные положения, принципы и методы организации информационного производства, исходные понятия, раскрывающие его суть.

70. 2-772192

Дуванов, А.А. Web-конструирование [Текст]: Элективный курс /Александр Дуванов.- М.: БХВ-Петербург, 2006.- 432 с.

Основные темы элективного курса "Web-конструирование"- проектирование структуры, дизайн и потребительские свойства сайта. Описывается Web-пространство и средства навигации.

71. 2-772093

Информационные технологии [Текст]: учебник для студентов, учреждений сред. проф. образования, обучающихся по группе специальностей 2200 Информатика и вычисл. техника /О.Л.Голицына [и др.].- М.: Форум: Инфра-М, 2006.- 543 с.

Рассматриваются классификация и структура автоматизированных информационных технологий, связанные с ними понятия и определения, роль предметной области.

72. 2-772158

Серебряков А.С. MATHCAD и решение задач электротехники [Текст]: учебное пособие для студентов вузов ж.-д. транспорта /Александр Серебряков, В.В.Шумейко.- М.: Маршрут, 2005.- 239 с.

В книге рассмотрены принципы работы с интегрированной системой программирования для

проведения математических расчетов Mathcad на примере версий от 8 до 2002. Изложены основы теории электротехники и приведены примеры решения задач из основных ее разделов.

73. Bd-14475

Allen, B. Office XP [Text] /Ben Allen, Lenny Russel.- Скопје: “Cb.Kliment Orxidski”, 2004.- 627 с.

74. F-18447

Brahmi? A. Signature electronique et droit [Text]: Essai de clarification du nouveau cadre juridique et des methods de sa receptionş /Adelş Brahmi.- Tunis: 2004.- 161 p.

75. F-18446

Karaoui? S. Societe de l’information Les Etats Unis, le Japon, l’Europe...et les autres [Text] /Slaheddine Karaoui.- Tunis, 2003.-181 p.

76. I-35033

Preserving flexibility in II As [Text]: the use of reservations.- New York and Geneva: 2006.- 94 p.

Dağ-mədən işləri. Neft. Qaz

77. И131

N44

Neft və qazma [Mətn] /R.S.İbrahimov, L.B.Kərimov, S.Ə.Rzazadə, S.H.Binnətov; ön söz R.T.Əliyev.- B.: Elm, 2006.- 840 s.

Sorğu kitabında geniş şəkildə qazmada istifadə olunan hesabatlar, üzər qurğuların texniki xarakteristikaları geniş şəkildə verilmişdir.

78. 2-772537

Исмаилов, Н.М. Ремедиация нефтезагрязненных почво-грунтов и буровых шламов [Текст]: принципы и методы /Нариман Исмаилов.- Б.: Элм, 2006.- 144 с.

В книге описаны основные методы и подходы, которые используются в очистке нефтезагрязненных почво-грунтов, буровых и нефтяных шламов. Основное внимание уделено описанию технологий биоремедиации, основанных на использовании способности природных микроорганизмов разлагать нефтяные углеводороды.

79. 2-772054

Мирзаджанзаде, А.Х. Динамические процессы в нефтегазодобыче [Текст]: системный анализ, диагноз, прогноз /Азад Мирзаджанадзе, А.Х. Шахвердиев; Рос. акад. естеств. наук, Ин-т систем. процессов нефтегазодобычи.- М.: Наука,1997.- 253 с.

В книге впервые изложены основы системно-мультидисциплинарной концепции при решении проблем нефтегазодобычи.

80. 2-772057

Руководство по исследованию скважин [Текст] /А.И.Гриценко, З.С.Алиев, О.М. Ермилов [и др.]; отв. ред. Е.Н.Ивакин; Рос.АО "Газпром", Всерос. НИИ Природ. газов и газовых технологий.- М.: Наука, 1995.- 522 с.

В книге рассмотрены техника и технология исследования газовых, газоконденсатных и газонефтяных скважин, методы обработки и интерпретация полученных результатов при стационарных и нестационарных режимах фильтрации с учётом новых разработок по исследованию скважин.

81. I-35048

Bp in Azerbaijan [Text]: Sustainability report 2005.- London: Ernst & Young, 2006.- 56 p.

82. I-35044.

Dependent on Oil and Gas [Text]: Russia'a integration into the world economy.- Ed.by Shinichiro Tabata.- Sapporo: Hokkaido Univ., 2006.- 107 p.

83. I-35039

Dickey? P. A. Petroleum development geology [Text] /Parke A. Dickey.- Third edition.- Tulsa: Oklahoma, 1986.- 530 p.

Maşınqayırma

84. K5

A5

Allahverdiyev, K. Konstruksiya materiallarının emalı [Mətn]: sorğu kitabı /Kamil Allahverdiyev, red. T.M.Məmmədov; rəyçilər K.İ.Allahverdiyev, İ.Əfəndiyev; O.X.Əhmədov.- B.: Çarşıoğlu, 2006.- 230 s.

Kitabda maşın hissələrinin mexaniki emal vasitəsilə istehsalının şərhı, texnoloji proseslərin layihələşdirilməsi, pəstəhaların alınma üsullarının seçilməsi, kəsmə ilə emalın rejimlərinin hesablanması şərhı verilmişdir. Maşın hissələrinin mexaniki emalına aid bir sıra göstəricilərinin qiymətləri cədvəllər formasında tərtib olunaraq sorğu məlumatları kimi göstərilmişdir.

85. K43

H63

Həsənov, İ. Fontan armaturu siyirtmələrində hermetikliyin yüksəldilməsi üçün yeni polimer kompozisiya materiallarının tədqiqi [Mətn]: texnika elm. nam.: 05.02.01 /İlman Həsənov; Azərbaycan Texniki universiteti.- B., 2007.- 23 s.

86. K22

M51

Məmmədov, Z. Keyfiyyətli poladlar və ərintilər [Mətn]: dərslik /Zakir Məmmədov; elmi red. R.İ.Şükürov; rəy verənlər H.Novruzov, E.Cəfərov.- B.: Elm, 2006.- 164 s.

Keyfiyyətli poladlar və ərintilərin kristallıq quruluşu, onlardakı qüsurlar, legirləyici elementlərin poladın fəza tərkibinə, struktur və xassələrinə təsirinin əsas nəzəri qanunauyğunluqları verilmişdir.

87. K96

N58

Nərimanov, V. Cihazqayırma texnologiyasının əsasları [Mətn]: ali texniki məktəblər üçün dərslik /Veysəl Nərimanov; rəy verənlər H.Ə.Hüseynov, A.M.Rəhimov; elmi red. İ.N.İsgəndərli.- B.: Müəllim, 2006.- 456 s.

Dərslərdə cihazqayırma istehsalında dəqiqlik nəzəriyyələri, emal xətlərinin araşdırılması və elm-texnikanın yeni nailiyyətlərinə əsaslanan emal dəqiqliyinin yüksəldilməsi yolları, emal səthinin keyfiyyəti və onun təmini üsulları və digər problemlər şərh edilmişdir.

Kimya texnologiyaları. Yeyinti sənayesi

88. J171

Ə36

Əhmədov, O. Plastik kütlə və rezin materialların texnikada tətbiqi [Mətn]: sorğu vəsaiti /Oqtay Əhmədov; rəy. M.İ.Rüstəmov, S.İ.Kərimov.- B.: Çapaşloğlu, 2005.- 178 s.

Kitabda texnikada geniş tətbiq olunan plastik kütlə və sintetik kauçukların kimyəvi və fiziki-mexaniki xassələrinin şərhə verilmişdir. Plastik kütlə və rezin materiallarının istismar mühitinə uyğun seçilməsində və onlardan keyfiyyətli məmulatların hazırlanmasında təqdim olunan sorğu vəsaiti əhəmiyyət kəsb edir.

89. J154

Q-89

Qurbanov, Z. Çoxmərhələli neft emalı texnologiyası proseslərin optimal idarəetmə alqoritmlərinin işlənməsi [Mətn]: texnika elm. nam.: 05.13.06 /Zəfər Qurbanov; AMEA, akad. Ə.İ.Hüseynov adına Kibernetika institutu.- B., 2007.- 22 s.

90. 2-772237

Дубов, В.Г. Русская кухня без секретов [Текст] /Виктор Дубов, С.В.Дубов.- М.: Терра- Книж. клуб, 2003.- 527 с.
В книге вы найдете рецепты приготовления исконно русских блюд, вкус которых уже позабыт нашими современниками: кулеша, всевозможных похлебок, тюрь, расстегаев; экзотических для нашего стола жаренных дупелей, жаркого из лося, ухи из ершей.

91. 3-101459

Кулинарная коллекция. Шаг за шагом [Текст] /Фото Оксаны Узун; повар-консультант Татьяна Николаенко.- М.: Олма Медиа Групп, Нева, 2006.- 302 с

В иллюстрированном издании приводятся рецепты вкусных и полезных блюд, не сложных в исполнении.

92. 2-772404

Общий курс процессов и аппаратов химической технологии [Текст]: учебник для студ. вузов обуч. по химико-технол. направлениям и специальностям /В.Г. Вайнштейн, М.К.Захаров, Г.А.Носов [и др.]; ред. В.Г.Вайнштейн.- М.: Университетская книга: Логос: Физматкнига, 2006.- Книга 1.- 912 с.

Рассмотрены теоретические основы построения, математического описания и инженерного расчета основных химико-технологических процессов, а также принципы устройства и функционирования технологической аппаратуры. Приводятся материалы, раскрывающие основные понятия и соотношения, основы тепло - и массопереноса, где даны основные закономерности переноса импульса, теплоты, вещества.

93. 2-772311

Общий курс процессов и аппаратов химической технологии [Текст]: учебное пособие /ред. В.Г.Вайнштейн.- М., 2006.- Книга 2.- 891 с.

Рассмотрены теоретические основы построения, математического описания и инженерного расчета основных химико-технологических процессов, а также принципы устройства и функционирования технологической аппаратуры.

94. 2-772314

Порошкообразные металлизированные топлива для технологий переработки радиоактивных отходов [Текст] /Г.А.Петров, И.А.Соболев, С.А.Дмитриев [и др.]; Гос. Унитар. предприятие г. Москвы; Объед. эколого-технол. и науч.-исслед. центр по обезвреживанию РАО и охране окружающей среды.- М.: Наука, 2003.- Часть 1.- 384 с.

Книга посвящена разработке порошкообразных пиротехнических автономных источников энергии в виде металлизированных топлив (ПМТ) с развитой удельной поверхностью. Реакции горения в химических реакторах протекают как термохимические процессы, представляющие собой гетерогенные системы ПМТ+РАО.

95. 3-101460

Поскребышева, Г. Новейшая кулинарная энциклопедия [Текст] /Галина Поскребышева; Олма Медиагрупп; фотосъемка М.Вылегжанина; оформление переплета А.Фереза.- М.: Олма-Пресс, 2006.- 245 с.

Множество великолепных рецептов порадуют вас и ваших близких как в праздники, так и в будни, ваши блюда будут всегда интересные, полезные, быстры в приготовлении и необременительны для вашего кошелька.

96. 2-772503

Созонтов, В.И. Технология утилизации меланжей [Текст]: монография /Виктор Созонтов, В.В.Казаков, Г.И.Гринь; ЗАО "Северодонецкое объединение Азот", Нац. технич. ун-т, "Харьковский политехнический ин-т.- Северодонецк: ОАО "Северодонецкая городская типография", 2006.- 176 с.

В книге изложены физико-химические свойства меланжей на основе концентрированной азотной кислоты и оксидов азота, обобщены теоретические и экспериментальные исследования сложных многокомпонентных систем, содержащих соединения фтора, фосфора и йода, приведены способы утилизации йода фторсодержащих кислотных меланжей.

97. 3-101458

Сучкова, Е. Домашняя выпечка [Текст] /Елена Сучкова.- М.: Олма-Пресс, 2004.-157 с.

В этой книге собраны оригинальные и разнообразные рецепты домашней выпечки. Все они просты в приготовлении и очень вкусны.

98. 2-772511

Ультразвук в гетерогенном катализе [Текст] /А.В.Роменский, В.В.Казаков, Г.И.Гринь [и др.]; ЗАО "Северодонецкое объединение Азот" Харьковский национальный ун-т.- Северодонецк, 2006.- 269 с.

Рассмотрены механизмы и кинетика формирования катализаторов, получаемых методами пропитки и гомогенизации, рассмотрены и описаны ультразвуковые установки по приготовлению и регенерации катализаторов в УЗ-поле.

Əl işləri

99. 2-772204

Мозговая, Г.Г. Швейное дело [Текст]: учебник для 7 класса спец. образоват. учреждений /Галина Мозговая, Г.Б.Картушина.- М.: Просвещение, 2006.- 181 с.

Пользуясь книгой, вы освоите основные приемы работы на промышленных швейных машинах-универсальных и специализированных, а затем будете совершенствовать навыки и умения на практике.

Tikinti

100. H882

Q-44

Qəhrəmanova, Ş. Şəhər mühitinin yenidən qurulması [Mətn]: memarlıq fakültəsinin magistr pilləsi üçün dərs vəsaiti /Şəhla Qəhrəmanova; elmi red. F.M.Hüseynov; rəyçilər T.H.Muradxanova, F.A.Mollazadə; Azərbaycan Memarlıq və inşaat un-ti.- B.: Çarşıoğlu, 2003.- 100 s.

Kitabda şəhərlərin yenidən qurulmasının əsas prinsipləri və metodları nəzərdən keçirilmişdir.

101. H0

M67

Mirzə, Z. İnşaat kompleksinin kənd tikinti zirvəsi [Mətn] /Zərbalı Mirzə; red. S.Qaradağlı.- B.: İndigo, 2006.- 352 s.

Kitabda kənd tikinti inşaatçılarının 40 illik şanlı tarixindən bəhs olunur.

102. 2-772161

Обследование и испытание зданий и сооружений [Текст]: учебник для студентов высших учебных заведений, обуч. по специальностям "Промышленное и гражданское строительство" направлению подготовки "Строительство" /В.Г.Казачек [и др.]; под ред. В.И.

Римшина; рец. Н.И.Карпенко.- М.: Высш. школа (ВШ), 2006.- 653 с.

В учебнике систематизированы современные методы и средства контроля технического состояния конструкций зданий.

103. 2-772202

Ремнев, В.В. Обследование технического состояния строительных конструкций зданий и сооружений [Текст]: учебное пособие для вузов железнодорожного транспорта /Вячеслав Ремнев, А.С.Морозов, Г.П. Тонких; рецензент В.В.Севостьянов.- М.: Маршрут, 2005.- 196 с.

Учебное пособие содержит основные положения по организации и проведению обследований технического состояния строительных конструкций зданий и сооружений, характерные признаки повреждений и дефектов строительных конструкций по их видам и конструктивным материалам, перечень нормативных документов для определения прочностных, деформативных и эксплуатационных характеристик конструкций, а также методики оценки технического состояния строительных конструкции зданий и сооружений.

104. 3-101370

Титова, Н. Сады на крышах [Текст] /Н.П.Титова.- М.: Олма-пресс Гранд, 2003.- 111 с.

Книга посвящена проблеме улучшения экологической обстановки в современном городе за счет использования пустующих поверхностей зданий (крыш и террас), а также пешеходных эстакад над транспортными магистралями. Для широкого круга читателей.

105. Bd-14476

Јованов, Ј. Архитектура на сценскиот простор [Текст] /Лоупчо Јованов.- Скопје: Факултет за драмски уметности, 2004.- 216 с.

Nəqliyyat

106. 3-101299

Дорогами Смоленской области [Текст]: альбом-путеводитель /авт.-сост. Э.И.Яшкевич.- СПб.: Лики России, 2005.- 192 с.

Альбом-путеводитель знакомит читателя с дорогами и дорожной деятельностью на территории Смоленской области, некоторыми ее достопримечательностями, содержит карты -схемы областных автомобильных дорог общего пользования по каждому из 25 районов.

107. 2-772099

Иванкова, Л.Н. Сервис на транспорте [Текст]: учеб. пособие для вузов ж.-д. транспорта /Людмила Иванкова, А.Н.Иванков, А.В.Комаров; рецензенты В.И.Аптцев, А.А.Абрамов, Г.М.Биленко.- М.: Маршрут, 2005.- 74 с.

В пособии излагаются основные принципы транспортно-экспедиционного обслуживания клиентов железнодорожного транспорта на современном этапе, обосновываются параметры качества обслуживания в условиях реформирования отрасли.

108. 2-772152

Караш, Ю.Ю. Тайны лунной гонки. СССР и США [Текст]: сотрудничество в космосе /Юрий Караш.- М.: Олма-Пресс Инвест, 2005.- 473 с.

В книге исследуется проблема противостояния и сотрудничества СССР и США в реализации величайшего инженерного замысла XX века- экспедиции людей на Луну.

109. 2-772410

Левин, Д.Ю. Диспетчерские центры и технология управления перевозочным процессом [Текст]: учебное пособие /Дмитрий Левин; рецензенты И.Б.Николаенко, И.Н.Шапкин.- М.: Маршрут, 2005.- 759 с.

Рассмотрены развитие и техническое оснащение диспетчерских центров управления перевозками (ЦУП), автоматизированных рабочих мест диспетчеров и автоматизированных систем управления отрасли, используемых в ЦУП.

110. 3-101278

Лукин, В. Вагоны. Общий курс [Текст]: учебник для вузов ж.-д. транспорта /Виктор Лукин, П.С.Анисимов, Ю.П.Федосеев.- М.: Маршрут, 2004.- 424 с.

В учебнике дан краткий исторический образ возникновения и развития железнодорожного транспорта, вагоностроения и вагонного хозяйства, создания и совершенствования науки о вагонах. Приведены общие сведения об устройстве российских железных дорог.

111. 2-772066

Пигарев, В.Е. Энергетические установки подвижного состава [Текст]: учебник для студентов техникумов и колледжей ж.-д. трансп. /Виктор Пигарев; рецензенты В.А.Чижов, В.Т.Бахтин.- М.: Маршрут, 2004.- 492 с.

Изложены основные понятия технической термодинамики, характеристика рабочего процесса двигателей внутреннего сгорания, устройство, вопросы эксплуатации и технического обслуживания дизелей подвижного состава, их экономические показатели.

112. 2-772002

Проектирование информационных систем на железнодорожном транспорте [Текст]: учебник для студентов вузов ж.-д. трансп. /Э.К.Лецкий, З.А.Крепкая,

И.В.Маркова [и др.]; под ред. Э.К.Лецкого.- М.: Маршрут, 2003.- 406 с.

Рассмотрены методы предпроектного анализа, технологии проектирования и обоснования решений при разработке информационных систем. Отражены особенности проектирования информационных систем на железнодорожном транспорте.

113. 2-772208

Расчет и проектирование пневматической и механической частей тормозов вагонов [Текст]: учебное пособие для вузов железнодорожного транспорта /под ред. П.С.Анисимова.- М.: Маршрут, 2005.- 248 с.

В учебном пособии изложены методы определения потребной тормозной силы, исходя из заданной длины тормозного пути, допустимой величины замедления движения тормозящегося поезда и условия недопущения юза тормозящегося колеса, а также методы расчета и нормы проектирования пневматической части и тормозной рычажной передачи грузовых и пассажирских вагонов.

114. I-35035

European Agreement concerning the International Carriage of Dangerous goods by Inland Waterways (ADN) [Text].- New York: UN, 2006.- Vol.I .- 437 p.

115. I-35036

European Agreement concerning the International Carriage of Dangerous goods by Inland Waterways (ADN) [Text].- New York: UN, 2006.- Vol.II.- 519 p.

Kənd təsərrüfatı

**116. П033
В13**

Babayev, M. Azərbaycan torpaqlarının müasir təsnifatı [Mətn] /M.Babayev, Ç.Cəfərov, V.Həsənov; elmi red. A.İ.İsmayılov; rəy verən A.P.Gərayzadə; AMEA, Torpaqşünaslıq və Aqrokimya in-tu.- B.: Elm, 2006.- 360 s. Təqdim olunan monoqrafiyada torpaq ehtiyatlarının dünya məlumat bazası ilə korrelyasiya olunması ilə bərabər milli tələblərə də cavab verir. Təsnifatın tərtibində Azərbaycan torpaqşünaslıq elminin alimləri H.Ə.Əliyev, V.R. Volobuyev, M.M.Salayev və b. mütəxəssislərin Rus Torpaqşünaslıq məktəbinin, həm də Ümumdünya-VRB, FAO-YUNESKO məktəblərinin ideya və prinsipləri istifadə olunmuşdur.

117. П13

M51

Məmmədova, Z. G.hirsutum L. və G.barbadense L. növlərinin müxtəlif mənşəli sortlarında viltə davamlılığı öyrənmək və tolerant pambıq sortlarını aşkara çıxartmaq [Mətn]: kənd təsərrüfatı elm. nam.: 06.01.05 /Ziyafət Məmmədov; Aqrar elm mərkəzi, Azərbaycan elmi-tədqiqat əkinçilik institutu.- B., 2007.- 19 s.

118. П13

S99

Süleymanova, Y. Zəif boylu armud sortlarının seçilməsi və qiymətləndirilməsi [Mətn]: kənd təsərrüfatı elm. nam.: 06.01.05 /Yeganə Süleymanova; Aqrar elm mərkəzi, Elmi-tədqiqat əkinçilik institutu.- B., 2007.- 22 s.

119. 3-101365

Все о розах [Текст] /Ольга Сладкова.- М.: Олма-Пресс Гранд, 2003.- 318 с.

Книга расскажет о характере роз и о тех условиях, которые должны быть созданы для них. Для широкого круга читателей и любителей-цветоводов.

120. 2-772190

Ганичкина, О.А. Полная энциклопедия дачника [Текст] /Октябрина Ганичкина.- М.: Олма Пресс, 2006.- 448 с.

Каждый обладатель земельного участка стремится найти ответы на многочисленные вопросы о том, как получать из года в год высокий урожай, каковы особенности выращивания овощей и зелени, как правильно посадить плодово-ягодные культуры и как разбить современный сад, утопающий в цветах.

121. 2-772031

Ковалева, Е.А. Сельскохозяйственный труд [Текст]: учебник для 7 класса специальных образовательных учреждений /Евгения Ковалева; рец. В.В.Воронкова, С.Л.Мирский.- М.: Просвещение, 2006.- 168 с.

В седьмом классе ученики будут изучать свойства и применение основных минеральных удобрений, особенности выращивания капусты и зеленных овощей.

122. 3-101377

Ткаченко, К. Сад непрерывного цветения: цветение от снега до снега, стиль и цвет сада, размещение растений, удобрения и их использование, добрые советы [Текст] /К.Ткаченко.- СПб.: Нева, 2004.- 287 с.

В книге описаны виды, которые реально могут быть использованы на территории России. Описания выстроены по срокам зацветания растений- от схода снега весной до осенних заморозков.

123. 3-101374

Фантазия цветов [Текст]: иллюстрированное издание /Авт. коллектив Ю.Н.Шнурков, Г.С.Овчаренко, П.В.Русавский, Е.Е.Саблина; фотографии И.И.Науменко, В.В.Лукьянов.- М.: Детская литература, 2005.- 159 с.

В книге собраны фотографии лучших цветников, украсивших улицы и скверы, бульвары и площади

мегаполиса, самые яркие и заметные произведения мастеров-озеленителей города.

124. 3-101368

Черняева, Е. Четыре сезона русского сада [Текст]: Растения сезонной композиции украсят ваш сад в любое время года /Екатерина Черняева.- М.: Олма- Пресс, 2003.- 157 с.

Книга посвящена искусству и особенностям составления сезонных растительных композиций в ландшафтном дизайне. Для широкого круга читателей, желающих любоваться красотой своего сада круглый год.

125. I-35053

Babayev, M. Contemporary soil classification of Azerbaijan[Text] /M.Babayev, Ch.Jafarova., V.Hasanova.- B.: Elm, 2006.- 359 p.

126. I-35020

Chomitz? K.M. At loggerheads? [Text] Agricultural expansion, poverty reduction and environment in the tropical forest /Kenneth M. Chomitz.- Washington: World Bank, 2007.- 284 p.

127. I-35016

Enhancing agricultural innovation [Text]: How to go beyond the strengthening of research systems.-Washington: World Bank, 2007.- 157 p.

128. I-35009

Reforming agricultural trade for developing countries [Text] /ed. by Alex MsCalla & John Nash.- Washington: World Bank, 2007.- Vol.I.: Key issues for a pro-development outcome of the Doha Round.- 306 p.

129. I-35010

Reforming agricultural trade for developing countries [Text] /ed. by Alex MsCalla & John Nash.- Washington:

World Bank, 2007.- Vol.2.: Quantifying the impact of multilateral trade reform.- 261 p.

Tibb elmləri

130. P45

B13

Bababəyli, E. Qaraciyər exinokokkozunun residiv və ağırlaşmalarının profilaktikasının müasir aspektləri [Mətn]: tibb elm. nam.: 14.00.27 /Etibar Bababəyli; akad. M.A. Topçubaşov adına Elmi-tədqiqat klinik təbabət institutu.- B., 2007.- 24 s.

131. P45

B16

Bağirova, S. Stranqulyasion bağırsaq keçməzliyində endogen intoksikasiyanın müalicəsində aerosilin tətbiqi [Mətn]: tibb elm. nam.: 14.00.27 /Sədaqət Bağirova; Azərbaycan tibb universiteti.- B., 2007.- 22 s.

132. P45

Ə65

Əliyev, Ə. Peritoneal intoksikasiya zamanı qaraciyər çatmamazlığının patogenevizində limfa dövrəninənin rolu və onun tənzimlənmə yolları (eksperimental-klinik tədqiqat) [Mətn]: tibb elm. nam.: 14.00.27 /Ələvsət Əliyev; Azərbaycan tibb universiteti.- B., 2007.- 20 s.

133. P45

Ə65

Əliyev, T. Qanaxan 12 barmaq bağırsaq xoraları və reflüks-ezofagitlərdə orqansaxlayıcı əməliyyatlar [Mətn]: tibb elm. nam.: 14.00.27 /Tağı Əliyev; akad. M.A.Topçubaşov adına Elmi-tədqiqat kliniki təbabət institutu.- B., 2007.- 21 s.

134. P73

H63

Həsənova, A. Yenidoğulmuşlarda qanda sitokinlərin səviyyəsindən asılı olaraq erkən adaptasiyanın gedişi və sinir sisteminin vəziyyətinin qiymətləndirilməsi [Mətn]: tibb elm. nam.: 14.00.09 /Aynur Həsənova; Azərbaycan tibb universiteti.- B., 2007.- 20 s.

135. P45

H98

Hüseynov, S. Qeyri-klostridial anaerob peritonitin kompleks müalicəsi [Mətn]: tibb elm. dok.: 14.00.27 /Sahib Hüseynov; Azərbaycan tibb universiteti.- B., 2007.- 42 s.

136. P12

İ82

İsmayılova, Z. Bakı şəhəri internat məktəbi şagirdlərinin sağlamlığının formalaşmasında faktiki sağlamlığın və yod mikroelementinin rolu [Mətn]: tibb elm. nam.: 14.00.07 /Zöhrə İsmayılova; Azərbaycan tibb universiteti.- B., 2006.- 19 s.

137. P411

Q-16

Qafarova, S. B-Talassemiyanın müxtəlif formalarında mineral mübadiləsinin öyrənilməsi [Mətn]: biologiya elm. nam.: 14.00.29 /Sürmayə Qafarova; Azərbaycan tibb universiteti.- B., 2007.- 22 s.

138. P410

N50

Nəcəfov, R. Kəskin koronar sindromlu xəstələrdə riski erkən qiymətləndirməklə müalicənin optimallaşdırılması [Mətn]: tibb elm. nam.: 14.00.06 /Ruslan Nəcəfov; Azərbaycan tibb universiteti.- B., 2007.- 20 s.

139. P410

R52

Rəhimova, A. Eksperimental koronarospazm zamanı ürək əzələsində baş verən bəzi metabolizm pozulmaları və

onların korreksiyası [Mətn]: tibb elm. nam.: 14.00.16 /Azadə Rəhimova; Azərbaycan tibb un-ti.- B., 2007.- 20 s.

**140. P28
S99**

Süleymanov, T. Azərbaycan florasından tərkibində lipidlər və fenol birləşmələri saxlayan bəzi bitki növlərinin farmakoqnostik tədqiqi və istifadəsi [Mətn]: əczaçılıq elm. dok.: 15.00.02; 15.00.01 /Tahir Süleymanov; Azərbaycan tibb universiteti.-B., 2006.- 39 s.

141. 2-772312

Детская аллергология [Текст] /А.А.Баранов (ред.), И.И.Балаболкин (ред.), Т.Э.Боровик [и др.].- М.: ГЭОТАР-Медиа, 2006.- 687 с.

В руководстве представлены аспекты аллергических болезней у детей.

142. 3-101280

Атлас по судебной медицине [Текст] /под ред. Ю.И. Пиголкина, И.Н.Богомоловой.- М.: Медицинское информационное агентство, 2006.- 312 с.

Атлас представляет собой попытку преодолеть разобщение между судебно-медицинской танатологией и судебно-медицинской гистологией. Его содержание составляет область знаний, известных в англоязычной литературе как судебная патология.

143. 2-772037

Жулев, Е.Н. Металлокерамические протезы [Текст]: руководство /Е.Н.Жулев; Нижегородская гос. медицинская академия.- Нижний Новгород: НГМА, 2005.- 288 с.

В книге освещены наиболее важные клинические и технологические аспекты ортопедического лечения с помощью металлокерамических протезов.

144. 3-101382

Иванова, Л. Беременность. Роды. Первый год жизни [Текст]: вопросы и ответы /Лилия Иванова.- СПб.: Нева, 2006.- 400 с.

Издание содержит: какие обследования нужно пройти, чтобы беременность протекала без осложнений; как сохранить душевный комфорт и хорошую физическую форму во время беременности; как обеспечить малышу полноценное питание и уход.

145. 2-772172

Кавалерский, Г.М. Травматология и ортопедия [Текст] /Геннадий Кавалерский [и др]; ред. Г.М.Кавалерский.- М.: Академия, 2005.- 624 с.

Рассмотрены общие и частные вопросы диагностики и лечения повреждений и заболеваний опорно-двигательной системы у взрослых и детей на догоспитальном и госпитальном этапах. Материал изложен с учетом современных представлений о костной регенерации.

146. 3-101383

Казанцева, А. Беременность и фитнес. До и после родов [Текст] /Анна Казанцева.- СПб.: Нева, 2003.- 192с.

Перед вами труд не теоретика, а блестящего практика, посвященный здоровью будущих мам и их детей. Надеемся, что эта книга станет для вас другом и советчиком.

147. 3-101380

Кармилофф, К. Все, о чем спросил бы ваш ребенок... если б умел говорить [Текст] /Кира Кармилофф, Аннет Кармилофф-Смит; пер. с англ. А.Б.Шульгат.- СПб.: Нева, 2006.- 192 с.

Вы когда-нибудь задумывались о том, что происходит в головках малышей, пока они еще не начали говорить? Что им известно о людях и об окружающем мире? Все

ли для них полная тайна, или они рождаются со знанием того, что их ждет в этой жизни? Когда младенцы начинают узнавать лица и голоса родителей? Насколько важна игра в процессе вступления ребенка во взрослую жизнь? Как малыш учится говорить и пользоваться разнообразными предметами? Эти и многие другие вопросы рассматриваются в этой книге.

148. 2-772157

Клинические рекомендации. Стандарты ведения больных [Текст]: для врачей (фельдшеров), оказывающих дополнительную бесплат. мед. помощь отдельным категориям граждан, имеющим право на получение гос. соц. помощи /ред. совет А.А.Баранов, Ю.Н.Беленков, Е.И.Гусев [и др.]; предисловие В.И.Стародубов; науч. ред. Р.М.Хайтов [и др.]; ред. Т.В.Латышева [и др.]; сост. И.И.Абдулин [и др.].- М.: ГЭОТАР-Медиа, 2006.- 899 с.

Издание содержит клинические рекомендации по наиболее распространенным заболеваниям и синдромам. Клинические рекомендации включают действия врача по диагностике, лечению, профилактике и реабилитации.

149. 3-101303

Кузнецов, С.Л. Гистология, цитология и эмбриология [Текст]: учебник для мед. вузов: учебник для студентов, обучающихся по специальностям: 040100- Лечеб. дело, 040200- Педиатрия, 040300- Медикопрофилакт. дело, 040400- Стоматология, 040500- Сестр. дело, 040800- Мед. биохимия, Мед. биофизика, Мед. кибернетика /Сергей Кузнецов, Н.Н.Мушкамбаров.- М.: Мед. информ. агентство (МИА), 2005.- 600 с.

Текст богато иллюстрирован, содержит много цветных схем, рисунков и снимков препаратов. Учебник является частью учебного комплекса, в который входят

также "Атлас по гистологии, цитологии и эмбриологии", "Молекулярная биология".

150. 2-772545

Кулиева, З.Т. Азербайджанскому ордена Трудового Красного Знамени Государственному Медицинскому Институту им. Н.Нариманова - 50 лет [Текст] /Захра Кулиева, И.М.Зейналов, Я.Д.Мамедов; научный ред. А.Р.Алиев.- Б.: Азернешр, 1981.- 217 с.

В книге освещены основные этапы истории медицинского института, педагогическая, научно-исследовательская и общественная деятельность его коллектива, вклад института в решение и выполнение комплексных мероприятий по борьбе и профилактике заболеваемости в республике.

151. 2-772418

Курпатов, А.В. 4 страшных тайны. Паническая атака и невроз сердца [Текст] /д-р Андрей Курпатов.- СПб.: Нева, 2006.- 224 с.

Книги А.В. Курпатова необыкновенно увлекательны, написаны понятным языком, полны иронии и действительно помогают жить.

152. 2-772321

Курс массажа Валерия Фокина [Текст].- М.: Фаир-Пресс, 2006.- 528 с.

Автор помимо детального описания классических приемов и авторских методик массажа, включает сегментарно-рефлекторный массаж и мануальную терапию для позвоночника. Отдельные главы посвящены классификации систем массажа, его гигиеническим основам, средствам для растирания и мазиям, лечению различных заболеваний.

153. 2-772137

Лечение по системе Валерия Фокина [Текст].- М.: Фаир-Пресс, 2005.- 376 с.

В книге описаны методики лечения различных заболеваний с помощью классического и китайского точечного массажа, су джок терапии, постизотермической релаксации, мануальной терапии и лечебной физкультуры.

154. 2-772280

Лукиных, Л.М. Болезни пародонта (клиника, диагностика, лечение и профилактика) [Текст]: руководство: учеб. пособие для системы послевуз. проф. образования врачей /Людмила Лукиных, Е.Н.Жулев, И.Н.Чупрунова; рец. Е.В.Боровский, Н.В.Курякина.- Н. Новгород: НГМА, 2005.- 322 с.

В книге систематизирована, обобщена и подробно изложена информация по разделам стоматологии-этиологии, патогенезу. Представлены методы лечения воспалительных, воспалительно-дистрофических заболеваний пародонта.

155. 3-101285

Москвин, С. Основы лазерной терапии [Текст] /Сергей Москвин, В.А.Буйлин.- М.: Триада, 2006.- 256 с.

В работе представлен анализ литературы, синтез результатов экспериментальных и клинических исследований, а также современное представление о механизмах действия низкоинтенсивного лазерного излучения как при термодинамическом запуске кальций-зависимых процессов. Впервые рассмотрены все этапы развития вызванных лазерным излучением процессов в биологических структурах различного уровня организации и максимально подробно описана методологическая основа лазерной терапии, что стало возможным благодаря правильному пониманию теоретических аспектов метода.

156. 2-772041

Неонатология [Текст]: учебное пособие для студентов, обучающихся по специальности 040200 "Педиатрия" /Н.Н.Володин [и др.]; под ред. Н.Н.Володина, В.Н.Чернышова, Д.Н.Дегтярева.- М.: Academia, 2005.- 447 с.

В пособии рассмотрены особенности организма новорожденного ребенка, современные методы оценки его состояния. Изложены современные представления об этиологии, патогенезе, методах диагностики, лечения и профилактики заболеваний новорожденных.

157. 2-772345

Новиков, А. Г. В ожидании ребенка. Мужской взгляд [Текст] /Алексей Новиков.- М.: Олма Медиа Групп, 2006.- 192 с.

В книге подробно описывается поведение, особенности физиологии и психики женщины во время беременности и родов. По новому осмысливается традиционный взгляд на эти проблемы.

158. 2-772079

Пульмонология, 2005/2006 [Текст] /гл. ред. и предисловие А.Г.Чучалин; Российское респираторное общество.- М.: ГЭОТАР- Медиа, 2005.- 229 с.

Издание содержит клинические рекомендации по наиболее распространенным заболеваниям органов дыхания, подготовленные и рекомендованные Российским респираторным обществом. Клинические рекомендации включают действия врача по диагностике, лечению, профилактике и реабилитации.

159. 3-101462

Свободный список товаров, потребление или продажа которых запрещены, которые изъяты, строго ограничены или не утверждены правительствами [Текст]: Лекарственные препараты /Департамент по экон. и соц. вопросам.- Нью-Йорк: ООН, 2006.- 537 с.

Был составлен уникальный список органичительных мер, принятых 112 правительствами в целях регламентации использования около 1100 лекарственных препаратов и сельскохозяйственных и промышленных химикатов, а также потребительских товаров.

160. 3-101371

Шайкин, В. Цветы России. Однолетники и двулетники [Текст]: размещение декоративных растений на вашем садовом участке, уход, сезонные сорта /В.Г.Шайкин, В.Я.Володин.- М.: Олма-Пресс, 2003.- 159 с.

В книге рассказывается о цветочных и других травянистых декоративных растениях- однолетниках и двулетниках, их сортах и гибридах, которые выращиваются в условиях средней полосы России.

161. 2-772275

Шевченко, Ю.Л. Медико-биологические и физиологические основы клеточных технологий в сердечно-сосудистой хирургии [Текст] /Юрий Шевченко; Нац. мед.-хирург. центр им. Н.И.Пирогова.- СПб: Наука, 2006.- 287 с.

Монография посвящена медико-биологическим и физиологическим основам современного и перспективного метода коррекции нарушений функции сердечно-сосудистой системы-клеточной терапии.

162. I-35013

Aid that works: successful development in fragile states [Text] /Ed.J.Manor.- Washington:World Bank, 2007.- 301p.

163. F-18448

Rejeb, R.B. Psychopathologie transculturelle de l'enfant et de l'adolescent. Cliniques maghrebines [Text] /Riadh Ben Rejeb.- Paris: In press editions, 2003.- 104 p.

İctimai elmlər

164. C50

A13

Abbasov, M. Siyasi milli şüur sosial fəlsəfənin obyektidir [Mətn]: fəlsəfə elm. nam.: 09.00.11 /Mətanət Abbasova; BDU.- B., 2006.- 26 s.

165. C50

A14

Abdullayeva, S. Şəxsiyyət, mədəniyyət və sivilizasiya sistemində [Mətn]: fəlsəfə elm. nam.: 09.00.11 /Səadət Abdullayeva; BDU.- B., 2007.- 25 s.

166. C6

S84

Statistik nəşrlərin kataloqu [Mətn] /Azərbaycan Respublikasının Dövlət statistika komitəsi.- B.: Səda, 2007.- 52 s.

Bu məcmuə Azərbaycan Respublikası Dövlət statistika komitəsinin bazar iqtisadiyyatına keçid şəraitində ölkənin iqtisadi və social həyatında baş verən prosesləri əks etdirən daha dolğun illik nəşridir.

167. 2-772278

Аклаев, А.Р. Этнополитическая конфликтология: Анализ и менеджмент [Текст]: учебное пособие /Айрат Аклаев; рецензенты Л.М.Дробижева, Ю.В.Арутюнян.- М.: Дело, 2005.- 472 с.

В пособии рассматриваются современные научные взгляды на природу, проявления, причины и динамику насильственных и ненасильственных этнополитических конфликтов.

168. 2-772475

Амосов, А.И. Социально-экономическая эволюция России [Текст] /Александр Амосов; РАН, Ин-т экономики.- М.: Наука, 2004.- 183 с.

В книге излагается введение в теорию институционально-эволюционной экономики, разработанное автором на основе изучения социальной и экономической эволюции России. Рассмотрена эволюция важнейших экономических институтов государства.

169. 2-772291

Введение в гендерные исследования [Текст]: учебное пособие для студентов вузов /под общ. ред. И.В.Костиковой.- М.: Аспект Пресс, 2005.- 253с.

Учебное пособие дает представление о междисциплинарности гендерных исследований: проблема конструирования пола рассматривается в контексте истории философии, культуры, экономики, религии.

170. 2-772288

Восток/Запад: Региональные подсистемы и региональные проблемы международных отношений [Текст]: учеб. пособие /под ред. А.Д.Воскресенского; рецензенты И.Г.Тюлин [и др.]; науч. ред. Н.П.Малетин; МГИМО.- М.: РОССПЭН, 2002.- 527 с.

В учебном пособии, подготовленном международным коллективом авторов из России, Китая, Индии, рассматриваются дискуссионные геополитические вопросы, связанные с функционированием региональных подсистем международных отношений.

171. 2-772286

Гительман, Л.Д. Амбициозные менеджеры: Дерзость и интеллект [Текст] /Леонид Гительман, Александр Исаев.- М.: Дело, 2004.- 360 с.

В книге обсуждаются вопросы профессионального поведения амбициозных менеджеров в деловой среде, содержащей агрессивные элементы. Показана теневая сторона реальной деятельности менеджера,

связанная с переплетением интересов участников, прикрытых масками, завуалированных ролевым поведением. Большое внимание уделено новым системам и технологиям решения актуальных задач, апробированным в практической работе авторов - консультантов по управлению.

172. 2-772306

Дергачев, В.А. Глобалистика [Текст]: учебное пособие для студентов вузов, обучающихся по специальностям экономики и упр. (060000), "Политология" (020200) и "Междунар. отношения" (350200) /Владимир Дергачев; ред. Н.Д.Эрашвили.- М.: ЮНИТИ, 2005.- 303 с.

В книге рассмотрены политические, социальные, экономические и другие проблемы глобализации. Особое внимание уделено восхождению Соединенных Штатов к мировой гегемонии и падению советской сверхдержавы.

173. 2-772398

Каптерев, А.И. Информатизация социокультурного пространства [Текст] /Андрей Каптерев.- М.: Гранд: Фаир-Пресс, 2004.- 506 с.

В книге дается представление о культуре и направлениях ее формирования на различных уровнях, о структуре информационного пространства, о структуре профессионального пространства. о предпосылках и последствиях информатизации общества.

174. 2-772058

Кортунов, С.В. Становление политики безопасности [Текст]: Формирование политики национальной безопасности России в контексте проблем глобализации /Сергей Кортунов.- М.: Наука, 2003.- 614 с.

В центре внимания - методологические вопросы обеспечения безопасности, система базовых категорий,

особенности анализа субъекта и объекта безопасности.
Для работников государственной службы.

175. 2-772256

Кочеткова, А.И. Введение в организационное поведение и организационное моделирование [Текст]: учеб. пособие /Александра Кочеткова; Ин-т бизнеса и делового администрирования (ИБДА); рецензент Э.А.Уткин.- М.: Изд-во Дело, 2004.- 942 с.

В пособии подробно рассмотрен широкий круг вопросов управления бизнесом, включая теорию организаций, организационное поведение, психологические основы мотивации труда, процесс принятия решений, управление поведением работников и групп в коллективе, формирование команд и управление ими и др.

176. 2-772337

Кузнецов, В.Н. Культура безопасности [Текст]: социологическое исследование /Вячеслав Кузнецов.- М.: Наука, 2001.- 320 с.

Монография представляет итоги многолетнего исследования социолого-экономических культуры безопасности как возможного содержательного ядра евразийской безопасности, новой безопасности XXI века.

177. 2-772040

Кузнецов, В.Н. Российская идеология 21 [Текст]: Опыт социологического исследования формирования российской идеологии XXI в. /Вячеслав Кузнецов; РАН, Ин-т соц.-полит. исслед.- М.: Книга и бизнес, 2004.- 552с.

Монография раскрывает методологические, теоретические и практические исследования формирования объединяющей российской идеологии 21 века. В книге представлены оригинальные авторские

разработки динамики становления идеологии консолидации российского общества с сохранением полноты и чистоты содержания и структуры всех идеологий, которые функционируют в России.

178. 2-772001

Обществоведение: Человек, право, экономика [Текст]: учеб. для 7 класса общеобразоват. учреждений /Л.Н.Боголюбов [и др.]; под ред. Л.Н.Боголюбова, Л.Ф.Ивановой.- М.: Просвещение, 2006.- 175 с.

Книга расширяет знания учащихся об экономике, знакомит с правовым регулированием отношений в обществе, создает условия для изучения курса в старших классах.

179. 2-772048

Оганов, А.А. Теория культуры [Текст]: учебное пособие для вузов /Арнольд Оганов, И.Г.Хангельдиева.- М.: Изд.-Торг. дом Гранд: ФАИР-Пресс, 2004.- 417 с.

В книге представлено авторское изложение современной концепции культуры в целом и ее основных структурных элементов в динамике развития.

180. 2-772165

Пушкарева, Г.В. Политический менеджмент [Текст]: учебное пособие для студентов управленч. специальностей вузов /Галина Пушкарева; предисловие А.В.Сурин.- М.: Акад нар. хоз-ва при Правительстве Рос. Федерации: Дело, 2002.- 399 с.

Автор рассматривает вопросы организации политической кампании, определяет задачи управления мотивацией политического действия, технологии убеждающей коммуникации, принципы формирования политической идентичности, особенности действий в политической конкурентной среде.

181. 2-772053

Региональные элиты Севера-Запада России: Политические и экономические ориентации [Текст]: монография /В.А.Ачкасова, А.С.Быстрова, А.Б.Даугавет [и др.]; ред. А.В.Дука; РАН, Социол. ин-т.-СПб.: Алетейя, 2001.- 348 с.

В монографии представлены результаты исследования ценностных ориентаций административной, экономической и политической элиты Санкт-Петербурга и Ленинградской области, проведенного в 1998 году.

182. 2-772086

Российская идентичность в условиях трансформации [Текст]: Опыт социологического анализа /отв. ред. М.К.Горшков, Н.Е.Тихонова; РАН, Ин-т комплекс. соц. исслед.- М.: Наука, 2005.- 396 с.

В книге предпринимается попытка под разными углами зрения взглянуть на проблему - что в массовом сознании россиян является следствием трансформационного характера современного российского общества.

183. 2-772474

Россия - новая социальная реальность [Текст] = The New Social Reality of Russia: Богатые. Бедные. Сред. класс: монография /М.К.Горшков [и др.]; отв. ред. М.К.Горшков, Н.Е.Тихонова; РАН, Ин-т комплекс. соц. исслед.- М.: Наука, 2004.- 259 с.

В коллективной монографии анализируются качественные и количественные изменения в социальной структуре постсоветской России; показано, как живут богатые и бедные, каковы их представления друг о друге, их социально-психологическое состояние.

184. 2-772401

Тавадов, Г.Т. Политология [Текст]: учебное пособие /Гамлет Тавадов.- М.: Гранд: Фаир-Пресс, 2001.- 415 с.
Пособие охватывает всю политологическую проблематику, включаемую в учебные программы вузов по политологии. Автор стремился раскрыть темы кратко, по существу и четко. При подготовке пособия учитывались методические и дидактические требования, предъявляемые к вузовским учебным пособиям. Для активизации самостоятельной работы предусмотрены вопросы и задания, дается перечень тем докладов, рефератов, сообщений.

185. 2-772355

Фокин, В.Н. Полный курс массажа [Текст]: учебное пособие /Валерий Фокин.- М.: Изд. Торговый дом Гранд: Фаир-Пресс, 2006.- 508 с.
Книга содержит подробное описание классических приемов и авторских методик, позволяющих освоить массаж различных частей тела, справиться с последствиями травм, облегчить состояние при многих болезнях.

186. 2-772349

Фокин, В.Н. Классический массаж [Текст]: Самоучитель /Валерий Фокин.- М.: Изд.-торговый дом гранд: Фаир-Пресс, 2006.- 359 с.
Книга написана для обучения и самообучения приемам массажа. Автор не только детально описывает, но и демонстрирует на фотографиях массаж.

187. 2-772356

Форман, К. Массаж новорожденных [Текст]: Прикосновение, теплота, нежность /Кристина Форман, Гофин Дандекар; Олма медиагруп.- СПб.; М.: Нева, 2005.- 126 с.

Книга поможет мамам с помощью массажа поселить в душе ребенка чувство уверенности в себе, заложить основу его счастливой и здоровой жизни. Рецепты и рекомендации, представленные в книге, основаны на древнем индийском учении о здоровье человека - аюрведе.

188. 2-772400

Фохт-Бабушкин, Ю.У. Искусство в жизни людей [Текст]: Конкретно-социологические исследования искусства в России второй половины XX века: История и методология /Юрий Фохт-Бабушкин; РАН; Гос. ин-т искусствознания Министерства Культуры РФ.- СПб.: Алетейя, 2001.- 560 с.

В монографии впервые рассматривается история конкретно-социологических исследований различных видов искусства и опытов комплексного анализа художественной жизни России второй половины XX века.

189. 2-772461

Фохт-Бабушкин, Ю.У. Искусство в жизни молодых поколений России [Текст] /Достигнутые эффекты, упущенные возможности и сохраняющиеся надежды /Юрий Фохт-Бабушкин; РАН, Министерство культуры и массовых коммуникаций РФ, Гос. ин-т искусствознания.- СПб: Алетейя, 2005.- 320 с.

В книге обобщается материал уникального исследования, не имеющего аналогов в мировой практике социологич. изучения функционирования искусства. В центре книги – анализ перемен в отношении к искусству молодых поколений.

190. I-35012

Delivering on the promise of propoor growth: insights and lessons from country experiences [TeXT] /Ed.T. Bes.- Washington: World Bank, 2007.- 253 p.

191. **I-35034**
Doubling aid [TeXt]: Making the “Big Push” work: Economic development in Africa.- Geneva: United Nations, 2006.- 100 p.
192. **I-35011**
Ending poverty in South Asia ideas that work [Text] /Ed.by N.Deepa, G.Elena.- Washington: World Bank, 2007.- 400 p.
193. **I-35019**
Whitehouse, E. Pensions panorama [Text]: retirementincome systems in 53 countries /Edward Whitehouse.- Washington: World Bank, 2007.-234 p.
194. **I-35023**
World development report 2007 [Text] Development and the next generation.- Washington: World Bank, 2006.- 317p.

Tarix elmləri

195. **T3**
A13
Abbasov, A. Atatürk haqqında hekayələr [Mətn] /Akif Abbasov; red. O.Musayev.- B.: AzAtaM, 2007.- 96 s.
Müəllifin hekayələrində Atatürkün həyatının və fəaliyyətinin ən maraqlı anları qələmə alınmışdır.
196. **T3**
A88
Arıklı, E. Osmanlı hakimiyyəti dövründə Ərdəbil livası (1725-1730-cu illər) [Mətn]: tarix elm. nam.: 07.00.03 /Erhan Arıklı; AMEA, A.A.Bakıxanov adına tarix institutu.- B., 2007.- 30 s.
197. **T3**
A 97

Avşar, A. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri [Mətn]: Türkiyə arxiv sənədləri və mətbuatında: (1919-1922) /Abdulhamit Avşar; elmi red. N.Cəfərov; Azərbaycanda Atatürk mərkəzi.- B.: AzAtaM, 2007.- 48 s.
TRT televiziyasının Bakı təmsilçisi Abdulhamit Avşarın bu əsərində I Dünya müharibəsi dönməndə və istiqlal savaşında Azərbaycan-Türkiyə arasındakı siyasi, iqtisadi, hərbi əlaqələr araşdırılıb. Tədqiqatçı öz əsərində arxiv sənədlərinə və o zamankı türk yazılı mətbuatına istinad etmişdir.

198. T3

G48

Gəncəli, S. Nəsillər, ailələr, talelər [Mətn]: ensiklopedik toplu /Sabir Gəncəli.- B.: Azərbaycan, 2006.- Kitab I.- 148s.
Ensiklopedik topluya müəllifin öyrəndiyi, bildiyi, tanış olduğu bir neçə nəsl, ailəni oxucuya təqdim edir. Bu ailələrin mədəni dəyərləri, yüksək insani keyfiyyətləri, sağlam həyat tərzini gənc ailələrimiz üçün gözəl nümunədir.

199. T3

H14

Hacıyev, M. Hökmdar ədalətsiz olanda... və ya qanunlar susanda!!...? [Mətn]: (Tarixi şəxsiyyətlər haqqında) /Maqşud Hacıyev; red. Ələsgərov Əli oğlu.- B.: Azərənşr, 2006.- Kitab I.- 774 s.

Bu böyük formatlı kitabda əsasən Romanovlar nəslinin sonuncu varisi II Nikolayın və İosif Stalinin ölkə hökmdarları olduqları dövrdəki ədalətsizliklərdən söhbət gedir.

200. T3

H 50

Həbibbəğlu, V. (Məcıdov). Maştağa [Mətn]: ensiklopedik məlumat kitabı /Vəli Həbibbəğlu; nəşir H.K.Novruz; red. M.Abbasov, A.Qədirov; Elmi red. T.Bünyadov, F.Qasımzadə; elmi məsl. H.A.Ələsgərov, R.Babayev [və

b.].- B: Azərbaycan Milli Ensiklopediyası: Darul-huda, 2003.- 1236 s.

Ensiklopedik məlumat kitabında Bakının qədim və ən böyük kəndlərindən biri olan Maştağanın qısa tarixi, mədəniyyəti, maarifin inkişafı barədə məlumat verilir, habelə başqa sahələrdə çalışan görkəmli şəxslərin həyat və fəaliyyəti işıqlandırılır.

201. T3

K92

Köçərli, T. Erməni saxtakarlığı [Mətn] /Tofiq Köçərli.- B.: Şərq-Qərb, 2002.- 80 s.

(2001-ci il aprelin 30-da Ermənistanın Birləşmiş Millətlər Təşkilatında yaydığı "Memorandum"la əlaqədar BMT-nin baş katibi Kofi Annana məktub). 2001-2002-ci illərdə "İqtisadiyyat" qəzetində dərc edilmiş yazılar əsasında çap edilmişdir.

202. T3

Q24

Qarayev, E. Soymonovun "Xəzər dənizinin və orada həyata keçirilən Rusiya işğallarının, imperator Böyük Pyotrun tarixinin bir hissəsi kimi təsviri" adlı səyahətnaməsi Azərbaycan tarixinin mənbəyi kimi [Mətn] /Elçin Qarayev; elmi red. T.Mustafazadə; AMEA, A.A.Bakıxanov adına Tarix institutu.- B.: ADPU, 2006.- 141 s.

Monoqrafiyada 1722-1723-cü illərdə I Pyotrun başçılığı ilə rus qoşunlarının Xəzər sahilə ərazilərə, o cümlədən Azərbaycana yürüşünün səbəbi, hərəkəti istiqaməti və həmin dövrdə Azərbaycanın iqtisadi vəziyyəti XVIII əsr rus səyyahı F.İ.Soymonovun səyahətnaməsi əsasında araşdırılmışdır. Kitaba səyahətnamədən Azərbaycanın iqtisadi vəziyyətinə dair iqtibaslar daxil edilmişdir.

203. T3

Q-86

Quliyev, N. Naxaçıvan xanlığının əhalisi [Mətn]: Tarixi-demoqrafik tədqiqat: tarix elm. nam.: 07.00.02 /Nuru Quliyev; AMEA, Naxçıvan bölməsi.- Naxçıvan, 2007.- 25 s.

204. **T3**

Q85

Qurbanov, R. Qafqaz tarixi [Mətn]: ali məktəb tələbələri üçün dərslik /Rafiq Qurbanov; elmi red. Ə.İ.Muxtarov; rəyçilər M.Qasimov, A.Göyüşov, M.Mirzəyev.- B.: Maarif, 2001.- 336 s.

Kitabda Qafqaz haqqında ən qədim zamanlardan 1918-ci ilə qədər ümumi şəkildə dolğun məlumat verilir.

205. **T3**

M34

Mehrəliyev, E. Şöhrətli kəndim-Bico kəndi [Mətn]: tarixi hadisələr və şəxslər /Eybəli Mehrəliyev; məsləhətçi və red. A. Mehrəliyev.- B.: Mütərcim, 2006.- 136 s.

Kitabda Şamaxının Bico kəndi haqqında tarixə ekskurs, bioqrafik məlumatlar, həmçinin kəndin aşırıqları haqqında məlumat verilir.

206. **T3**

M51

Məmmədova, H. Qarabağ general-qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi tarixindən səhifələr [Mətn] /Həvva Məmmədova; red. C.Quliyev; nəşir Q.İsabəyli; ön söz E.Məmmədov.- B.: Şirvannəşr, 1999.- 76s.

Kitabda Yuxarı Qarabağda Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması və bu dövrdə Qarabağda Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması və bu dövrdə Qarabağda və Zəngəzurda erməni təcavüzünün qarşısını almaq üçün Azərbaycan hökumətinin ən mühüm tədbirlərindən olan Qarabağ general-qubernatorluğunun yaradılmasından və fəaliyyətindən bəhs edilir.

207. T3

O26

Oğuz, Y. Türkün tarixinə yeni bir baxış [Mətn]: elmi-publisistik əsər /Yunus Oğuz; red. F.Abbasquliyeva.- B.: Olaylar, 2007.- 204 s.

Müəllif bu əsərində türklərin tarixinə yeni bir nəzər salaraq dərin tədqiqatlar aparmış və belə qənaətə gəlmişdir ki, türkün tarixi yenidən yazılmalıdır. Oxucu kitabda bu günə qədər əhəmiyyət vermədiyi, lakin türkçülüyn tarixi üçün vacib olan danılmaz faktlarla qarşılaşacaq.

208. T3

O-43

Onlar heç vaxt böyüməyəcəklər [Mətn]: (Xocalı faciəsi haqqında) /müəllif və tərtibçi S.Müslümqızı; red. M.Nazimoğlu, Ə.Xəlilqızı; tərc. Ə.Ağabəyli, T.Bulud, N.Məmmədov; "Azərbaycan Yolu" siyasi hərəkatı.- B., 2007.- 96 s.

Kitab Xocalı faciəsində qətlə yetirilmiş və itkin düşmüş uşaqlardan bəhs edir.

209. T3

S34

Semnani, P. Fətəli şah Qacar [Mətn] /Pənəhi Semnani; red. V.Quliyev; elmi red. M.Nağısoylu; fars dilindən tərcümə edəni R.Kərimov; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Şuşa, 2006.- 256 s.

Əsərdə Azərbaycan tarixi ilə bağlı məqamlar, xüsusilə, Ağə Məhəmməd şah Qacarın varisi, Fətəli şah adı ilə məşhur olan Baba xanın həyatı, onun hakimiyyət illəri tədqiqata cəlb edilmişdir.

210. T3

Ş50

Şəmsizadə, N. Azərbaycançılıq [Mətn]: Azərbaycan xalqının milli ideologiyası /Nizaməddin Şəmsizadə; red. K.Talıbzadə.- B.: Nurlar, 2006.- 192 s.

Əsərdə qədim çağlardan günümüzə qədər Azərbaycan xalqının yaşadığı özünüdərk, təfəkkür və dövlətçilik yolu nəzərdən keçirilir.

211. T3

Ş66

Şirinov, S.Ə. Qaradolaq və qaradolaqlılar [Mətn] /Seyid Əşrəf Şirinov; red. S.Ağayev.- B.: Avropa, 2006.- 96 s.

Kitab Ağcabədi rayonunda yerləşən, köçəri həyat tərzini keçirən Qaradolaq camaatının özünəməxsus adət və ənənələrindən, tarixindən bəhs edir.

212. T3

Ş95

Şükürov, K. Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları [Mətn]: tarix elm. dok. /Kərim Şükürov; AMEA, A.A.Bakıxanov adına Tarix institutu.- B., 2006.- 47 s.

213. T3

U62

Urud, M. Zəngəzur [Mətn]: elmi-publisistik nəşr /Musa Urud; ideya və layihə müəll. A.Muradverdiyev; elmi red. V.Əliyev.- B.: Nurlar, 2005.- 504 s.

Kitabda qədim Azərbaycan torpağı olan Zəngəzurun antik dövrlərindən son illərə qədərki tarixi, coğrafiyası, əhalisi, bölgədəki etnogenez prosesləri, azərbaycanlıların mübarizəsi, qəhrəmanlığı və faciəsi türk, ərəb, fars, erməni, alban mənbələri, arxiv materialları əsasında ətraflı və obyektiv təhlil olunmuş, xalqımıza qarşı törədilən tarixi ədalətsizliklər Zəngəzur diyarının təmsalında ümumləşdirilmişdir.

214. 2-772521

Абуталыбов, Р.А. Годы и встречи в Париже [Текст] /Рамиз Абуталыбов.- М.: Медиа, 2006.- 222 с.

Основу этой книги составили интервью и статьи автора, публиковавшиеся в периодике в разные годы. В этих материалах рассказ о знакомствах, общении,

сотворчестве в годы жизни и работы автора в Париже с азербайджанскими и русскими эмигрантами, для которых Франция стала второй родиной.

215. 2-772282

Арсеньев, И. Секты Европы от Карла Великого до Реформации [Текст] /Иоанн Арсеньев.- М.: Вече, 2005.- 495 с.

Эта книга - наиболее полное в отечественной исторической литературе исследование о важнейших реформационных движениях, возникавших в Западной Церкви в течение восьми столетий, начиная с эпохи империи Каролингов.

216. 2-772331

Бартон Э. Повседневная жизнь англичан в эпоху Шекспира /Элизабет Бартон; Пер. с англ. С.С.Смольняковой; Предисл., науч. ред. и коммент. О.В.Дмитриевой.- М.: Молодая гвардия, 2005.- 256 с.

Рассказывая о том, в каких домах жили елизаветинцы, что они ели, чем болели, как развлекались, Элизабет Бартон восстанавливает картину домашней жизни и быта придворных, сквайров, крестьян в неразрывной связи с историей Англии XVI века.

217. 2-772303

Бахтурина, А.Ю. Окраины Российской империи: Государственное управление и национальная политика в годы Первой мировой войны (1914-1917 гг.) [Текст]: монография /Александра Бахтурина.- М.: РОССПЭН, 2004.- 389 с.

В монографии рассматривается история национальной политики и государственного управления национальными окраинами Российской империи временно оккупированными территориями в годы первой мировой войны.

218. 3-101375

Валишевский, К. Вокруг трона: Екатерина II, императрица Всероссийская [Текст] /Казимир Валишевский.- М.: Терра-Кн. клуб, 2004.- 311 с.

Историческое сочинение "Вокруг трона" польско-французского историка Казимира Валишевского (1849-1935) на сегодняшний день является одним из наиболее увлекательных рассказов о соподвижниках и фаворитах Екатерины Великой, их влиянии на жизнь императрицы и всю историю России.

219. 3-101373

Валишевский, К. Роман императрицы: Екатерина II, императрица Всероссийская [Текст] /Казимир Валишевский.- М.: Терра-Кн. клуб, 2003.- 463 с.

Историческое сочинение автора на сегодняшний день является одним из наиболее увлекательных описаний жизни императрицы Екатерины Великой и истории России во времена ее правления.

220. 3-101451

Валишевский, К. Царство женщин [Текст] /Казимир Валишевский; оформ. худож. И.Сайко.- М.: Терра-Книжный клуб, 2004.- 296 с.

Историческое сочинение "Царство женщин" польско-французского историка Казимира Валишевского (1849-1935) на сегодняшний день является одним из наиболее увлекательных изложений истории России в эпоху дворцовых переворотов, созданное писателем на основе реальных исторических документов.

221. 3-101452

Валишевский, К. Павел I [Текст] /Казимир Валишевский.- М.: Терра-Книжный клуб, 2004.- 448 с.

Историческое сочинение "Павел I" польско-французского историка Казимира Валишевского (1849-1935) на сегодняшний день является одним из наиболее

увлекательных изложений истории России во времена правления сына Екатерины Великой, Павла.

222. 3-101453

Валишевский, К. Петр Великий [Текст] /Казимир Валишевский; оформ. худож. И.Сайко.- М.: Терра-Книжный клуб, 2003.- 480 с.

Книга является одним из наиболее увлекательных изложений истории России во времена правления Петра Первого.

223. 3-101454

Валишевский, К. Елизавета Петровна. Дочь Петра Великого [Текст] /Казимир Валишевский.- М.: Терра-Кн. клуб, 2003.- 439 с.

Историческое сочинение "Елизавета Петровна" польско-французского историка Казимира Валишевского (1849-1935) на сегодняшний день является одним из наиболее увлекательных изложений истории России во времена правления дочери Петра Великого, Елизаветы.

224. 3-101455

Валишевский, К. Первые Романовы [Текст] /Казимир Валишевский; оформ. худож. И.Сайко.- М.: терра-Книжный клуб, 2003.- 400 с.

Историческое сочинение "Первые Романовы" польско-французского историка Казимира Валишевского на сегодняшний день является одним из наиболее увлекательных изложений истории России в период становления династии Романовых, созданных историком-иностранцем.

225. 4-2214

Великая Отечественная война 1941-1945 гг. [Карты]: справочное пособие /авт.-сост. И.И.Максимов.- М.: ДИК: Дрофа, 2005.- 159 с.

Опираясь на опыт создания атласов различного назначения, составители атласа стремились отразить в

нем и результаты новых исследований истории Великой Отечественной войны.

226. 3-101367

Воловик, О. Великая Княгиня Александра Павловна. Старшая дочь Государя Императора Павла I. Семья. Жизнь. Судьба. Память. Великосветский династический брак в зеркале политических событий в Европе XVIII века. История и современность [Текст] /Олег Воловик; Перевод исторических материалов и документов с английского, венгерского, латинского. немецкого. французского языков М.Хегедуш [и др.].- Будапешт: Издательский Дом Алво, 2005.-528 с.

Данное произведение, выходящее в свет в Венгрии на русском языке- событие, в основе которого уже не политика диктатуры прошлого, а историческая память, культура, взаимный интерес и близость двух народов. Замечательное оформление книги соответствует ее содержанию. Почти 1000 иллюстраций сопровождающих текст создают впечатление реальности восприятия излагаемых автором событий.

227. 2-772132

Восстания, бунты и забастовки заключенных [Текст] /отв. ред. и сост. А.В.Козлов; сост. О.В.Лавинская.- М.: РОССПЭН, 2004.- Том 6.- 734 с.

Том содержит материалы о беспорядках и массовых волнениях в лагерях в 1930-е - первой половине 1950-х годов. Публикуемые документы НКВД и МВД СССР, Генеральной прокуратуры отражают важнейшие тенденции развития лагерного сообщества.

228. 2-772514

Высылка вместо расстрела [Текст]: депортация интеллигенции в док. ВЧК-ГПУ, 1921-1923 /Центр. архив ФСБ России; сост. В.Г.Макаров, В.С.Христофоров.- М.: Рус. путь, 2005.- 542 с.

В сборнике публикуются архивные документы, касающиеся ареста и высылки знаменитых политических деятелей, ученых и мыслителей: Н.А.Бердяева, А.А.Кизеветтера, Е.Д.Кусковой, Н.О.Лосского, С.Л.Франка и других.

229. 2-772501

Гасанлы, Д.П. СССР - Иран: Азербайджанский кризис и начало холодной войны (1941-1946гг.) [Текст]: монография /Джамиль Гасанлы; научный ред. С.М.Алиев.- М.: Герои Отечества, 2006.- 559 с.

В книге исследуется малоизвестную широкому кругу читателей тему советско-иранских отношений в 40-х годах прошлого века. Автор показывает сложные перипетии использования национально-освободительного движения в Иранском Азербайджане как инструмента внешней политики СССР, отстаивание Западом интересов Ирана в противовес Москве.

230. 2-772458

Гусман, М. Формула власти [Текст]: 55 интервью в золотом галстуке /Михаил Гусман.- М.: ИТАР-ТАСС: Терра-Кн. клуб, 2005.- 590 с.

В книгу М.Гусмана, известного журналиста, первого заместителя Генерального директора информационного агентства ИТАР-ТАСС, вошли интервью и комментарии к ним с 55 лидерами различных стран мира. На долю героев книги -героев "Формулы власти" -королей и королев, президентов и премьер-министров, выпала высокая миссия найти ответы на главные вызовы нового тысячелетия.

231. 2-772034

Дворниченко, А. Ю. История России [Текст]: учебник для студентов вузов, обучающихся по специальности "История" /Андрей Дворниченко, Ю.В.Тот,

М.В.Ходяков; рецензенты М.Ф.Флоринский, С.А.Козлов.- М.: Проспект, 2005.- 472 с.

В учебнике изложены все события отечественной истории с древнейших времен до наших дней с учетом последних исследований исторической науки.

232. 2-772496

Документы. Публикации в прессе. Очерки [Текст] /редкол. Л.В.Шапошникова (гл. ред). [и др.].- М.: Междунар. центр Рерихов, 2001.- Том 1.- 715 с.

В этом томе представлены документальные материалы и публикации в прессе, освещающие непростую историю Центра-Музея, а также статьи ученых, журналистов, деятелей культуры и всех тех, кто разделяет идеи Рерихов и понимает значение их наследия для России.

233. 2-772497

Документы. Публикации в прессе. Очерки [Текст] /ред. Л.В.Шапошникова.- М.: Междунар. центр Рерихов: 2005.- Том 3.- 1089 с.

В книгу включены документы, письма, статьи, раскрывающие драматическую ситуацию, сложившуюся вокруг наследия наших великих соотечественников и Центра-Музея имени Н.К.Рериха.

234. 2-772427

Дроздовский и дроздовцы [Текст] /ред.-сост. Р.Г.Гагкуев [и др.].- М.: Посев, 2006.- 692 с.

В книге опубликованы материалы о формировании и начале боевого пути 1-й бригады русских добровольцев, ее героическом переходе с Румынского фронта на Дон, на соединение с Добровольческой армией.

235. 2-772327

Забелин, И.Е. История города Москвы: От Юрия Долгорукого до Петра I [Текст] / Иван Забелин.-М.: Вече, 2006.- 688 с.

Данная книга является первой частью заключительного труда выдающегося исследователя Москвы И.Е.Забелина, в котором подробно и систематически описывается многовековая история российской столицы.

236. 2-772500

Звезда Волхвов, или Христос в Гималаях [Текст] /Ксения Мяло. В поисках Православия. Современники /Александр Владимиров; ред. Л.В.Шапошникова.- М.: Междунар. центр Рерихов, 2001.- Том 2.- 424 с.

В этом томе представлены работы известного публициста и политолога Ксении Мяло и религиоведа Александра Владимирова, посвященные отношению Православной церкви к духовным исканиям современного общества.

237. 2-772466

Исмаилов, Э.Э. Георгиевские кавалеры-азербайджанцы [Текст] /Эльдар Исмаилов; ред. С.В.Думин, А.Б.Джангиров; науч. консультант И.В.Карпеев.- М.: Герои Отечества, 2005.- 248 с.

В книге приведена статистика награждения орденом Святого Георгия и Золотым оружием с надписью "за храбрость", дана характеристика дореволюционных и современных справочных изданий, посвященных кавалерам ордена, а также представлены списки мусульман-кавалеров ордена Святого Георгия.

238. 2-772425

История Дагестана с древнейших времен до XX века [Текст] /ред. кол. М.Г.Гаджиев [и др.]; отв. ред. А.И.Османов; РАН, Дагестанский научный центр, Институт истории, археологии и этнографии.- М.: Наука: 2004.- Том 1.- 626 с.

В книге по-новому интерпретируются важные проблемы древней, средневековой и новой истории

региона: причины распространения ислама, возникновение городов и городской культуры, специфика развития сельского хозяйства и промышленности. Для историков.

239. 2-772444

История Северной Осетии. XX век [Текст] = The history of North Ossetia. 20 th century /Сев.-Осет. ин-т гуманитар. и соц. исслед. им. В.И.Абаева Владикавказ. науч. центра РАН и Правительства Республики Сев. Осетия-Алания; Гл. ред. Президент Респ. Сев. Осетия - Алания А.С.Дзасохов; рец. В.П.Крикунов, В.В.Трепавлов. - М.: Наука, 2003.- 632 с.

В книге наиболее полно освещается история Северной Осетии в бурном XX веке. Прослеживается экономическое, социально-политическое и культурное развитие республики, превращение ее из отсталой окраины Российской империи в индустриальную, динамично развивающуюся республику. Для историков и широкого круга читателей.

240. 2-772145

История: Сборник заданий для проведения экзамена в 9-ом классе [Текст]: пособие для учителя /Людмила Алексашкина, Е.А.Гевуркова, В.И.Егорова, Л.И. Ларина. - М.: Просвещение, 2006.- 128 с.

В пособии представлен вариант письменной экзаменационной работы для 9 класса, составленный с учетом подходов к итоговой аттестации, принятых на проводимых с 2001 г. единых государственных экзаменах.

241. 2-772266

Источниковедение новейшей истории России [Текст]: Теория, методология и практика /Ин-т рос. истории РАН; Ю.П.Бокарев [и др.]; Под общ. ред. А.К.Соколова. - М.: РОССПЭН, 2004.- 741 с.

В центре внимания книги - изменения, которые произошли в творческой лаборатории исследователей в 20 столетии в результате столкновения различных идей и подходов: от позитивизма до постмодернизма и как они отразились на обращении с источниками.

242. 2-772209

Йованович, М. Русская эмиграция на Балканах [Текст] /Мирослав Йованович; пер. с серб. А.Ю.Тимофеева.- М.: Рус. Зарубежье: Рус. путь, 2005.- 487 с.

После бурного 1917-го и Гражданской войны значительное количество русских людей были вынуждены навсегда покинуть свою родину. Многие обрели новый дом на Балканах. Исследование базируется на обширных и зачастую впервые вводимых в научный оборот статистических и документальных материалах.

243. 2-772130

Карательная система: структура и кадры [Текст] /отв. ред. и сост. Н.В.Петров; отв. сост. Н.И. Владимирцев.- М.: РОССПЭН, 2004.- Том 2.- 696 с.

Второй том содержит материалы о формировании структур советских карательных органов - ОГПУ, НКВД, МВД СССР и их кадровом составе в 1920-е-1950-е годы, публикуемые документы позволяют проследить основные этапы реорганизаций карательного аппарата.

244. 2-772222

Карацуба, И.В. Выбирая свою историю: "развилки" на пути России: от рюриковичей до олигархов [Текст] /И.В.Карацуба, И.В.Курукин, Н.П.Соколов.- М.: КоЛибри, 2005.- 638 с.

Эта книга - собрание очерков, повествующих об исторических "развилках"- моментах, когда

политическая история нашего Отечества могла получить существенно различное продолжение.

245. 2-772047

Ковальченко, И.Д. Аграрный строй России второй половины XIX- начала XX века [Текст] /Иван Ковальченко; Ист.-филол. отд-ние РАН, Комиссия по наследию акад. И.Д.Ковальченко.- М.: РОССПЭН, 2004.- 503 с.

Книга представляет собой собранные составителями материалы- разделы монографий и статьи, которые согласно плану И.Д. Ковальченко должны были войти в монографию. Открывает публикацию статья, посвященная И.Д.Ковальченко, его жизненному и творческому пути.

246. 2-772269

Ковальченко, И.Д. Методы исторического исследования [Текст] /Иван Ковальченко; РАН, Отд-ние ист.-филол. наук; ред. В.П.Алексеев, Л.В.Милов.- М.: Наука, 2003.- 486 с.

Выдающийся ученый И. Ковальченко впервые в отечественной исторической литературе рассматривает основные проблемы и методы исторического исследования, раскрывает проблемы методологии истории. Для историков.

247. 3-101385

Костомаров, Н. Русская история в жизнеописаниях ее главнейших деятелей [Текст]: в 3-х книгах /Николай Костомаров; научная ред. текста, предисл. А.Ф.Смирнов.- М.: Олма-Пресс, 2004.- Книга 2.- 640 с. Серия биографий, вышедших из-под пера русского историка и писателя Н.И. Костомарова, составляет прекрасный и увлекательный курс отечественной истории. Во вторую книгу "Жизнеописаний" вошли

биографии деятелей отечественной истории от Бориса Годунова до митрополита Димитрия Туптало.

248. 4-2213

Кудрина, Ю. Императрица Мария Федоровна [Текст]: Альбом /Юлия Кудрина.- М.: Белый город, 2006.- 288 с. Альбом посвящен императрице Марии Федоровне, супруге императора Александра III и матери последнего Российского Императора Николая II. При создании альбома автор опирался на документы российских и датских архивов. В книге представлены уникальные фотографии из жизни Российского Императорского Дома и датской королевской семьи, многие из которых публикуются впервые.

249. 2-772211

Культурное и научное наследие российской эмиграции в Великобритании [Текст]: Международная научная конференция. 29 июня- 2 июля 2000 г. /ред. О.Б.Василевская.- М.: Русский путь, 2002.- 443 с. Сборник, составлен по материалам международной научной конференции, посвящен изучению научного, культурного и военного наследия российской эмиграции в Великобритании. В сборнике впервые воспроизведены неопубликованные письма П.Л.Капицы, Н.Легата, семьи Пастернаков.

250. 2-772240

Маккенни, Р. XVI век. Европа. Экспансия и конфликт [Текст] /Ричард Маккенни; пер. с англ. С.Б.Володиной.- М.: РОССПЭН, 2004.- 480 с.

Каковы были самые характерные воззрения той эпохи? Из-за чего разыгрывались главные войны и что определяло их исход? Ответы на эти и многие другие вопросы вы узнаете, прочитав книгу.

251. 2-772516

Мамедов, И.М. Армяно-азербайджанский конфликт [Текст]: история, право, посредничество /Ильгар Мамедов, Тофик Мусаев; под общей ред. В.М.Гулиева.- Тула: Гриф и К, 2006.- 192 с.

Книга имеет своей целью ознакомить, прежде всего политиков, дипломатов, ученых-историков и правоведов с историческими и правовыми аспектами, а также с процессом посредничества одного из самых сложных и затяжных вооруженных конфликтов современности, уходящего корнями в историю и с новой силой вспыхнувшего накануне глобальных геополитических изменений, связанных с распадом Советского Союза и образованием на его пространстве новых независимых государств.

252. 2-772129

Массовые репрессии в СССР [Текст] /отв. ред. Н.Верт, С.В.Мироненко; отв. сост. И.А.Зюзина.- М.: РОССПЭН, 2004.- Том 1.- 728 с.

Первый том документального издания содержит материалы о массовых репрессиях 1930-х - 1950-х гг. Опубликованные материалы позволяют проследить динамику сталинского террора, выявляют основные механизмы его осуществления.

253. 2-772007

Многомерное прошлое [Текст]: культурологическое исследование: В 3-х томах /Александр Жабинский.- М.: Терра-Кн. клуб, 2003.- Том 1: О скульптурах, картинах и зодчестве.- 336 с.

Без прошлого нет настоящего и будущего. «Насколько верна та версия нашего прошлого», которую мы с вами изучали в прошлом. Авторы книги задаются этим вопросом и предлагают взглянуть на историческую хронологию по другому.

254. 2-772285

Население Гулага: численность и условия содержания [Текст] /отв. ред. А.Б.Безбородов, В.М.Хрусталев.- М.: РОССПЭН, 2004.- 624 с.

Четвертый том издания содержит материалы о численности и условиях существования заключенных в лагерях в конце 1920-х - первой половине 1950-х годов, от создания широкой сети лагерей на основании постановлений правительства 1929 г. до постсталинской амнистии, ликвидации многих лагерных подразделений и изменения содержания заключенных.

255. 2-772348

Носовский, Г.В. Старые карты Великой Русской Империи [Текст]: Птолемей и Ортелиус в свете новой хронологии /Г.В.Носовский, А.Т.Фоменко.- СПб.: Нева, 2005.- 640 с.

Публикация большого количества редчайших старинных карт будет полезна для всех, интересующихся русской и всемирной историей. Читателя ждет увлекательное путешествие по путям, городам и землям Великой "Монгольской" Империи XVI- начала XVII вв.

256. 2-772070

Прошлое-крупным планом [Текст]: современные исследования по микроистории /под общей ред. М.Крома, Т.Зокolla, Ю.Шлюмбома; пер. с англ. и нем. К.А.Левинсона, пер. с фр. З.В.Юровской, Е.Е. Савицкого; Европейский ун-т в СПб., Ин-т истории им. Макса Планка.- СПб: Алетейя, 2003.- 268 с.

Сборник знакомит читателей с новейшими исследованиями по микроистории- одной из влиятельных современных направлений мировой исторической науки. Показать, что такое микроистория на практике,- именно таков замысел этой книги, в

которую вошли работы признанных мастеров данного жанра из Германии, Франции и США: Ханса Медика, Дэвида Сэбиана, Томаса Зоколл. Все публикуемые статьи выходят на русском языке впервые.

257. 2-772216

Пу И император Китая 1906-1967. Последний император Пу И [Текст] /пер. с китайского Н. Спешнева.- М.: Вагриус, 2006.- 555 с.

Эта книга – воспоминания последнего китайского императора династии Цин, правившей более 2,5 столетий. На долю Пу И выпало немало испытаний: он побывал в советском плену; на родине был приговорен к 10-ти годам лагерей как военный преступник, а после освобождения работал садовником.

258. 2-772254

Раннее новое время [Текст]: учебное пособие /под ред. С.П.Карпова; МГУ им. М.В.Ломоносова.- М.: 2005.- Том 2.- 430 с.

В учебнике показаны коренные изменения в экономическом, социальном и культурном развитии стран Европы, возникновение раннекапиталистических отношений, великие географические открытия, коренные перемены в государственной структуре Германии.

259. 2-772035

Россия: удачи минувшего века [Текст] /Ассоц. исслед. рос. общества XX века "АИРО-XX"; Геннадий Бордюгов [и др.].- М.: АИРО-XX, 2004.- 304 с.

Никогда за всю историю человечества влияние России на развитие мировой цивилизации не было столь большим как в 20-м веке. Россия предлагала миру свою модель развития, впервые смогла выйти на некоторых направлениях в лидеры научно-технического прогресса

– математика, физика, водородная бомба, ракетно-космические технологии.

260. 2-772507

Рубисова, Е. Огни Азии. Путешествие на Восток [Текст] /Елена Рубисова; фото Георгия Рубисова.- Париж, 1961.- 363 с.

Автор в книге рассказывает о путешествиях и впечатлениях о Греции, Ираке, Иране, Пакистане, Индии, Цейлоне, Непале, Бирме, Индонезии, Японии и Египте.

261. 2-772440

Русские дуэлянты [Текст]: документы, свидетельства очевидцев, исповеди, судьбы /сост. С.А.Ловатова.- Челябинск: Аркаим, 2003.- 358 с.

История дуэли в России. Судьбы и портреты дуэлянтов и бретеров. Дуэли Пушкина и Лермонтова. Дуэли Серебряного века и т.д.

262. 2-772305

Русский исход [Текст] /отв. ред. Е.М.Миронова; ред. кол. С.Аверинцев, Н.Богомолов, О.Коростелев [и др.]; РАН, Институт всеобщей истории.- СПб.: Алетейя, 2004.- 320 с.

Представляемый читателю сборник статей посвящен истории Русского Зарубежья.

263. 2-772082

Свободное слово [Текст]: Интеллектуальная хроника. Альманах 2004/2005 /сост., отв. ред. В.И.Толстых; РАН, Институт философии.- М.: Русский путь, 2005.- 464 с.

Здесь рассматриваются актуальные и злободневные вопросы социально-экономического и социокультурного развития последних двух лет.

264. 2-772167

Сенявский, А.С. Урбанизация России в XX веке [Текст]: роль в историческом процессе /Александр

Сенявский; РАН, Ин-т рос. истории.- М.: Наука, 2003.- 286 с.

В книге предложена оригинальная авторская концепция российской истории новейшего времени, рассматриваемой через призму модернизации и цивилизационной специфики.

265. 3-101308

Славянская энциклопедия. Киевская Русь-Московия [Текст]: в 2-х томах /авт.-сост. В.В. Богуславский.- М.: Олма пресс, 2005.- Том 1: А-М.- 785 с.

Материал, представленный в издании, охватывает все сферы жизни России накануне петровских реформ - ремесло, церковь и религию, социальное устройство.

266. 3-101295

Славянская энциклопедия. Киевская Русь-Московия [Текст]: в 2-х томах /автор-сост. В.В.Богуславский.- М.: Олма-Пресс, 2005.- Том 2: Н-Я.- 816 с.

Двухтомное энциклопедическое справочное издание - впервые публикуемое фундаментальное издание, охватывающее период истории России, начиная от первых упоминаний в летописях и до XVII века.

267. 2-772255

Собственность в России [Текст]: средневековые и раннее новое время /Н.А.Горская, Л.В.Данилова, С.М.Каштанов [и др.]; РАН, Ин-т рос. истории.- М.: Наука, 2001.- 281с.

Авторы в очерковой форме, используя обширный круг источников и богатый историографический материал, накопленный в XIX-XX столетиях, особенно за последние два десятилетия ушедшего века, рассматривают теоретико-методологические аспекты категории "собственность" феодальной эпохи, складывание и функционирование во времени разных видов собственности в России.

268. 2-772131

Спецпереселенцы в СССР [Текст] /отв. ред. Т.В.Царевская-Дякина. - М.: РОССПЭН, 2004.- Том 5.- 824 с.

Пятый том издания История сталинского Гулага содержит материалы о спецсылке и спецпереселенцах в конце 1920-х начала 1950-х годов, от создания первых спецпоселений в ходе насильственной коллективизации до демонтажа системы спецсылки после смерти Сталина.

269. 2-772188

Сто великих загадок русской истории [Текст] /авт.-сост. Н.Н.Непомнящий.- М.: Вече, 2006.- 544 с.

Авторы представленных материалов доказывают подлинность Велесовой книги, прослеживают судьбу Анны Ярославны, королевы Франции, анализируют сведения о пропавшей библиотеке Ивана Грозного и о старце Федоре Кузьмиче, возможно, прожившем первую половину жизни как император Александр I, рассказывают об экспедициях, отправлявшихся на поиски таинственных земель, уникальных изобретениях и загадках советской космической программы.

270. 2-772043

Столыпинская реформа и землеустроитель А.А.Кофод [Текст]: док., переписка, мемуары /сост., предисл., коммент. А.В.Гутерц.- М.: Рус. путь, 2003.- 740 с.

Издание включает в себя неопубликованные документы из фондов Российского государственного исторического архива; знаменитые программные речи П.А.Столыпина в Государственной Думе; главы из мемуаров "идеолога реформы" А.А.Кофода.

271. 2-772331

Тупиков, Н.М. Словарь древнерусских личных собственных имен [Текст] /Николай Тупиков; вступ. статья и подготовка текста В.М.Воробьев.- М.: Рус. путь, 2004.- 895 с.

Это уникальный в своем роде, не переиздававшийся с 1903 года и давно ставший библиографической редкостью словарь, содержит огромный корпус личных именований наших соотечественников почти за 800 лет русской истории.

272. 2-772424

Улунян, А.А. Новейшая история зарубежных стран [Текст]: учеб. для 11 класса общеобразоват. учреждений /Арутюн Улунян, Е.Ю.Сергеев; под ред. А.О.Чубарьяна.- М.: Просвещение, 2005.- 318 с.

В учебнике освещаются главные направления общественно-политической, социально-экономической жизни стран и народов Европы, Америки, Азии и Африки.

273. 2-772393

Ушаков, А.И. Лавр Корнилов [Текст] /Александр Ушаков, Владимир Федюк.- М.: Молодая гвардия, 2006.- 399 с.

Авторы книги на основе широкого круга уникальных архивных источников и литературы впервые попытались объективно раскрыть причину успехов и неудач личности генерала Корнилова.

274. 2-772191

Черкасов, П.П. Екатерина II и Людовик XVI: Русско-французские отношения 1774-1792 [Текст] /Петр Черкасов; рецензенты К.П.Зуева, А.Л.Семенов; РАН, Ин-т всеобщей истории, Центр фр. ист. исслед.- М.: Наука, 2004.- 526 с.

Какими были отношения между Россией и Францией в последней четверти XVIII в.? Что лежало в основе "российской" политики Людовика XVI? В чем и по каким причинам позиции России и Франции сближались, в чем и почему они расходились? Таков круг вопросов, подробно освещенных в этой книге.

275. 2-772251

Шишов, А.В. Суворов. Генералиссимус Великой империи [Текст]: новое прочтение биографии /Алексей Шишов.- М.: Олма-Пресс, 2005.- 480 с.

Автор находит разгадку суворовской личности и секрет его легендарных побед на полях брани, в результате которых имя Суворова стало синонимом гарантированного успеха.

276. 2-772430

Экономика Гулага [Текст] /отв. ред. и сост. О.В.Хлевнюк; М-во культуры и массовых коммуникаций РФ, Федеральное. архивное агентство.- М.: РОССПЭН, 2004.- Том 3.- 624 с.

Третий том издания содержит материалы об экономике Гулага в 1930-х- первой половине 1950-х годов, от начала массового использования труда заключенных в производственных целях до демонтажа экономики принудительного труда в ее сталинском варианте.

277. 2-772195

Якобсон, Е.А. Пересекая границы: революц. Россия - Китай-Америка [Текст] /Елена Якобсон; пер. с англ. Е.Ю.Дорман.- М.: Рус. путь, 2004.- 244 с.

Воспоминания Е.А.Якобсон повествуют не только об исторических катаклизмах, на фоне которых протекала насыщенная, "полная приключений" жизнь талантливой мемуаристки, но и о поисках своей судьбы и становлении личности, оторванной от корней.

- 278. I-35037**
Akhtar, S.M. Lies, lies, and more lies: belying the Armenian claims against the Turks [Text] /Shaikh Masud Akhtar.- Pakistan: Islamabad,- 251p.
- 279. A-31094**
Jahrbuch Aserbaidshansforschung: Beitrage aus politik, Wirtschaft, Geschichte und Literatur [Text] /Mardan Aghayev und Ruslana Suleymanova.- Band.I.- Berlin: Dr. Köster, 2007.- 268 p.
- 280. F-18437**
La Tunisie vue du ciel [Text] /photographies de Mohamed Salam Bettaieb et de Salam Jabeur; texte de Alya Hamza.- Edisud: Aix-en-Provence, 1996.- 153 p.
- 281. I-35043**
Outline of U.S.history [Text].- Manila: RPC EAP, 2005.- 367 p.
- 282. I-35060**
Spekke, A. History of Latvia [Text] /Arnolds Spekke.- Juwana, 2006.- 416 p.

Arxeologiya

- 283. T4**
M15
Mahmudova, H. Sibir skifləri və Azərbaycan [Mətn] (tarix-arxeoloji tədqiqat): tarix elm. nam.: 07.00.06 /Hicran Mahmudova; AMEA, Arxeologiya və etnoqrafiya institutu.- B., 2006.- 24 s.
- 284. 3-101302**
Амирханов, Х.А. Каменный век Южной Аравии [Текст] /Хизри Амирханов; РАН, Ин-т археологии; рецензенты А.В.Седов, В.Я.Сергин.- М.: Наука, 2006.- 693 с.

В книге подводятся итоги двадцатилетних (1983-2003гг.) исследований в области археологии каменного века, осуществлявшихся автором в составе Советско-Йеменской (с 1992г. Российской) экспедиции в Республике Йемен. За это время было выявлено и исследовано более сотни памятников палеолита, неолита и постнеолита. Уникальными среди них являются памятники олдована, открывающие новый аспект проблем, касающихся времени и путей первоначального расселения человека из его прародины- Восточной Африки - на Азиатский континент.

285. 3-101281

Культура средневековой Москвы [Текст]: расселение, освоение земель и природная среда в округе Москвы XII-XIII вв. /РАН, науч. совет "История мировой культуры", Ин-т археологии; редкол. Н.А.Кренке, С.З.Чернов.- М., Наука, 2004.- Том I.- 448 с.

Книга обобщает новые данные о малоизвестном элементе культурного и природного населения Москвы-исторических ландшафтах древнерусского времени, изученных в археологическом и палеогеографическом планах.

286. 3-101282

Культура средневековой Москвы: Домен московских князей в городских станах: 1271-1505 годы [Текст] = Culture of Medieval Moscow: Historical Landscapes: in three volumes.- М., Наука, 2005.- 650 с.

Монография посвящена древним владениям московских князей в "московских городских станах", находившихся в совладении династии. Книга сопровождается обширным справочным аппаратом, который включает, наряду с указателями, публикацию Генерального межевания.

287. 2-772413

Мартынов, А.И. Археология [Текст]: учебник для студентов вузов, обучающихся по направлению и специальности "История" /Анатолий Мартынов.- М.: Высшая школа, 2005.- 446 с.

Эта книга по археологии Евразии от палеолита до средневековья. В основе ее лежит археологические материалы нашей страны и других территорий. Материалы по археологии излагаются не изолированно, а на фоне археологии и истории всех континентов.

288. 2-772067

Немцева Н. Ханака Сайф Ад-дина Бахарзи в Бухаре [Текст]: к истории архитектурного комплекса /Нина Немцева; Институт истории АН Республики Узбекистан; Фонд "Бухорои Шариф" при Бухарском областном хокимияте; Французский институт исследований центральной азии (IFEAC); отв. ред. Э.В. Ртвеладзе.- Бухара: Бухоро, 2003.- 214 с.

Книга посвящена исследованию двух памятников зодчества в юго-восточной части Бухары: Сайф ад-Дина Бахарзи (1190-1261)- известного на средневековом мусульманском Востоке шейха-суфия и мавзолея монгольского хана Буйан-Кули - суфия и почитателя "шейха ал-алама".

289. Bd-14488

Довезенски, И. Култните места во средорек свети места во единаесет кумановски села [Текст] /И.Довезенски, М.Кискоска.- Скопје: Макавеј, 2004. -140 с.

290. Bd-14473

Чунар римски тумул средновековна некропола [Текст].- Скопје: Македонска цивилизација, 2004.- 191 с.

Etnoqrafiya

**291. T5
K34**

Keçari, G. Udilərdə ənənəvi yas mərasimləri [Mətn] /Georgi Keçari; red. A.Murovdaglı.- B.: Agah, 2004.- 107 s. Kitabda Azərbaycanın aborigen tayfalarından biri olan udilərin yas mərasimindən bəhs edilir. Müəllif etnik qrupun toplum halda məskun olduğu Qəbələnin Nic kəndi təmsalında udilərin dəfnlə əlaqədar keçirdikləri mərasimlər barədə məlumat verilir.

**292. T5
N91**

Nuruzadə, Ş. XX əsrin 20-30-cu illərində Azərbaycanda etnokonfessional şərait və onun xüsusiyyətləri [Mətn]: tarix elm. nam.: 07.00.07 /Şəhla Nuruzadə; AMEA, Arxeologiya və etnoqrafiya institutu.- B., 2007.- 21 s.

293. 2-772033

Далгат, Б.К. Первобытная религия чеченцев и ингушей [Текст] /Башир Далгат; подгот. изд введение У.Б.Далгат; послесл. Ф.О.Булатова; отв. ред. С.А.Арутюнов; РАН, Ин-т этнологии и антропологии им. Н.Н.Миклухо-Маклая, Ин-т мировой лит. им. А.М.Горького.- М.: Наука, 2004.- 240 с.

В издании рассматриваются ранние религиозные представления и языческие культы, приводятся материалы по истории распространения христианства и ислама в Чечне.

294. 2-772135

Россия день за днем: Жития, события, судьбы... [Текст]: Исторический календарь-альманах /сост. Н.А.Фадеева.- М.: 2005.- 752 с.

В календаре-альманахе приведено много интересных, нередко забытых сведений о жизни наших предков, о

православных праздниках, житиях святых, об исторических и военных событиях, высказываний великих людей, отрывки из летописей, богословских и художественных произведений.

295. 3-101294

Русский народный календарь [Текст]: пословицы, поговорки, приметы, обычаи, обряды, имена /авт. сост. Н.И.Решетников.- М.: Олма-Пресс, 2005.- 608 с.

В издании применен новый подход к раскрытию русского народного календаря. Подход этот заключается в комплексном рассмотрении и разнообразной характеристике как времени года и отдельных месяцев, так и каждого дня года в народной и православной традиции.

296. 3-101376

Русский народный календарь [Текст]: обычаи, поверья, приметы на каждый день /О.В.Третьякова, Н.В.Тверитинова.- М.: Изд-во Метафора, 2006.- 608 с.

Русский народный календарь не только увлекательное чтение. Это календарь многовековой народной мудрости и прикладных знаний, благодаря которым читатель научится безошибочно предсказывать погоду, вырастит рекордные урожаи на своем приусадебном участке, а по бабушкиным рецептам приготовит сотни вкусных и оригинальных блюд.

297. F-18453

Mahjoubi, A. La Tunisie a l'époque romaine [Text] /A.Mahjoubi.- Tunis: Ibn Zeidoun, 2004.-123 p.

İqtisadiyyat elmləri

298. Y9

A95

Atakişiyev, M. Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda [Mətn]: tarixi reallıqlar, iqtisadi nailiyyətlər və siyasi

perspektivlər /Müşfiq Atakişiyev; elmi red. Z.Səmədzadə; rəyçilər T.Əliyev, Z.Məmmədov.- B.: Təhsil, 2005.- 264 s.

Kitabda Azərbaycan tarixinin müxtəlif mərhələlərinə aid tədqiqatların nəticəsi olan məqalələr toplanmışdır. XX əsrdə baş verən ən ciddi, tələpəli hadisələr, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizin tarixi inkişafında oynadığı mühüm rol, respublikamızın qarşılaşdığı çətinliklər kitabda toplanmış məqalələrin əsas mövzularıdır.

299. Y9

A95

Atakişiyev, M. C. Maşınqayırma müəssisələrində istehsalın təşkili [Mətn]: dərslik /M.C.Atakişiyev, H.M.Abbasov, N.H. Abbasova; elmi red. Q.S.Süleymanov; rəyçilər T.N.Əliyev, Ş.Ə.Səmədzadə; ADNA.- B.: Təfəkkür Un-ti, 2006.- 264 s.

Dərslikdə maşınqayırma müəssisələrində əsas istehsal proseslərinin təşkili xüsusiyyətləri, istehsalın təşkili metodları və texniki hazırlığı, istehsalda texniki xidmətin təşkili, məhsul keyfiyyətinin təşkili və sertifikatı, taktiki marketinq və məhsul satışının məsələləri şərh edilmişdir.

300. Y051

A99

Azərbaycanda ərzaq təhlükəsizliyi 2006 [Mətn]: statistik məcmuə /Azərbaycan Respublikası Dövlət statistika komitəsi.- B.: Səda, 2006.- 889 s.

Statistik məcmuədə demoqrafiya göstəriciləri, mikroiqisadi göstəricilər, kənd təsərrüfatı istehsalı, ərzaq məhsulları istehsalı, əhalinin həyat səviyyəsi, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymət indeksləri, ölkənin inzibati və iqtisadi rayonları üzrə məlumatlar verilib.

301. Y9

B16

Bağırov, N. Azərbaycan regional inkişaf proqramlarının hazırlanması və tətbiqinin təkmilləşdirilməsi istiqamətləri

[Mətn]: iqtisad elm. nam.: 08.00.05 /Nurlan Bağirov; AMEA, İqtisadiyyat institutu.- B., 2007.- 29 s.

302. Y9

B83

BP Azərbaycanda: Davamlı inkişaf haqqında hesabat – 2005 [Mətn].- B., 2005.- 64 s.

Bu hesabat BP-nin 2005-ci təqvim ili ərzində həyata keçirdiyi biznes fəaliyyətini, ekologiya ilə bağlı gördüyü işləri və onun Azərbaycanda iş apardığı daha geniş sahələri əhatə edir.

303. Y9

D14

Daxili audit fəaliyyətinin təməl prinsipləri [Mətn] /Beynəlxalq auditorlar institutu; sponsor "RR&VAM" Beynəlxalq müstəqil auditor firması; red heyəti V.T.Novruzov, R.T.Qənizadə, Ş.H.Yaqubov; tərcümə ed. N.Murtuzayeva; çapa hazırl. M.Eyvazova.- B.: Mütərcim, 2006.- 44 s.

Bu nəşrdə Beynəlxalq auditorlar institutunun (İAA) daxili audit standartları komitəsi tərəfindən hazırlanmış və Direktorlar Şurası tərəfindən təsdiq edilmiş "Daxili auditor peşə təcrübəsi üzrə beynəlxalq standartlar" (Standarts for the professional practice of internal auditing) yekun variantı və daxili audit peşəsinin Etika Məcəlləsi (Code of Ethics) sənədləri öz əksini tapmışdır.

304. Y9

Ə65

Əliyev, R. Reklam biznesinin modelləşdirilməsi [Mətn]: iqtisad elm. nam.: 08.00.13 /Rəşad Əliyev; AMEA, akad. Ə.İ.Hüseynov adına kibernetika institutu.- B., 2006.- 19 s.

305. Y9 H63

Həsənlı, Y. Azərbaycanın sosial-iqtisadi inkişafının modelləşdirilməsi məsələləri [Mətn]: iqtisad elm. nam.:

08.00.13 /Yadulla Həsənli; AMEA, akad. Ə.İ.Hüseynov adına kibernetika institutu.- B., 2007.- 44 s.

306. Y9

H 63

Həsənova, A. Büdcə gəlirlərinin artırılmasında gömrük vergilərinin təkmilləşdirilməsi problemləri [Mətn]: iqtisad elm. nam.: 08.00.10 /Afidə Həsənova; ADİU.- B., 2007.- 24 s.

307. Y9

H65

Hətəmov, A. Aqrar bölmədə təsərrüfatların rəqabət qabiliyyətinin yüksəldilməsi yolları [Mətn]: iqtisad elm. nam.: 08.00.05 /Anar Hətəmov; Azərbaycan Elmi-tədqiqat kənd təsərrüfatının iqtisadiyyatı və təşkili in-tu.- B., 2007.- 22 s.

308. Y9

H98

Hüseynov, N. Karbonat yataqlarının ekoloji problemlərinin iqtisadi vasitələrlə həlli yolları [Mətn]: iqtisad elm. nam.: 08.00.05 /Nazim Hüseynov; AMEA, İqtisadiyyat institutu.- B., 2006.- 24 s.

309. Y9

H 98

Hüseynov, V. Toxuculuq materiallarının texnologiyası [Mətn]: ali məktəblər üçün dərslik /Vəkil Hüseynov; rəy verənlər M.H.Fərzəliyev, E.M.Əfəndiyev.- B.: Təhsil, 2004.- 322 s.

Dərslik lifli materiallardan lif, sap, parça, trikotaj, toxunmayan toxuculuq materialları və sair toxuculuq məmulatları istehsalı proseslərindən və avadanlıqlarından bəhs edir.

310. Y049

İ-44

İmrani, Z. Quba-Xaçmaz iqtisadi rayonunda əhalinin və istehsalın ərazi təşkilinin coğrafi problemləri [Mətn]: coğrafiya elm.: 25.00.24 /Zaur İmrani; AMEA, akad H.Ə.Əliyev adına Coğrafiya institutu.- B., 2006.- 22 s.

311. Y9

K58

Kərimov, X. Strateji idarəetmə [Mətn]: metodlar və praktika /Xalid Kərimov; elmi red. T.N.Əliyev.- B.: Elm, 2006.- 196s.

Kitabda ölkəmizin sənaye müəssisələrində tətbiqi baxımdan strateji idarəetmə qərarların qəbulu metodları tədqiq edilmiş, müəssisənin strategiyasının əsas elementləri, məqsədi, iqtisadi mahiyyəti və əhəmiyyəti açıqlanmışdır.

312. Y9

Q-25

Qasimov, R. Statistik modeləşdirmə üsullarının tətbiqlə inflyasiya ilə bağlı məsələlərin tədqiqi [Mətn]: iqtisad elm. nam.: 08.00.13 /Rəhim Qasimov; AMEA, akademik Ə.İ.Hüseynov adına Kibernetika institutu.- B., 2006.- 19 s.

313. Y9

Q-54

Qısa izahlı terminlər [Mətn] /toplayanlar Z.S.Abdullayev, G.Z.Yüzbaşova; AzDIU.- B.: Nurlan, 2007.- 417 s.

Kitab bazar iqtisadiyyatı şəraitində və elmi-texniki tərəqqi əsasında ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın intensiv yoluna keçirilməsi və yenidən qurulması ilə bağlı olan bir çox iqtisadi, texniki və digər termin və anlayışların məzmununu yığcam şəkildə aydınlaşdırır.

314. Y580

Q-60

"Qloballaşma prosesində Qafqaz və Orta Asiya" mövzusunda beynəlxalq konfransın materialları [Mətn]

/Qafqaz Universiteti, Azərbaycan iqtisadçılar ittifaqı; elmi red. Z.Səmədzadə, Erol Oral.- B., 2003.- 322 s.

Konfransda Azərbaycanda aqrar islahatların ilkin nəticələri və qloballaşmadan, qloballaşma şəraitində Azərbaycanın yeni mədəniyyət siyasətinin əsas konseptləri və b. məsələlərə toxunulub.

315. Y9

M41

Meybullayev, H.M. İslam iqtisadiyyatı [Mətn]: monoqrafiya /Hacı Məhəmməd Meybullayev.- B.: Qorqud, 2004.-589 s.

Kitabda müasir dövrdə islam ölkələrinin sosial-inkişaf meylləri, dünyanın 55 müsəlman ölkəsinin təmsalində iqtisadi vəziyyətləri tədqiq edilmiş və onların iqtisadi inkişafının strateji aspektləri göstərilmişdir. Bundan əlavə, əmlak və mülkiyyət münasibətləri, eləcə də ticarət, əmlak bölgüsü, maliyyə-kredit, bank işi və vergi sisteminin əsası kimi xüms və zəkatın müasir iqtisadi təfəkkür baxımından dərk olunması prosesi şərh edilmişdir.

316. Y530

M45

Mədən Sənayesində şəffaflıq təşəbbüsü: pilot Ölkələrin Təcrübəsi [Mətn]: beynəlxalq konfrans materialları /tərtib edilib S.Bağırov.- B.: Adiloğlu, 2006.- 198 s.,

Konfransda Rusiya regionlarında neft sektorunun şəffaflığı və qeyri-şəffaflığından, neft kontraktları və onlarla bağlı məsələlər barədə danışılır.

317. Y9

M51

Məmmədov, N. Qarşılıqlı əvəzetmənin əsasları [Mətn]: dərslik /Nəriman Məmmədov, Z.Y.Aslanov; rəy verənlər S.H.Babayev, M.H.Fərzəliyev, A.Ş.Şıxseyidov.- B.: Elm, 2004.- 282 s.

Kitabda qarşılıqlı əvəzetmənin mahiyyəti, onun növləri, nominal, həqiqi və hədd ölçüləri, hədd meyllənmələri, müsaidələr və oturmalar haqqında anlayışlar verilir.

318. Y9

M51

Məmmədov, N. Sertifikatlaşdırmanın əsasları [Mətn]: dərs vəsaiti /Nəriman Məmmədov; rəy verənlər M.H.Fərzəliyev, E.M.Əfəndiyev.- B: Elm, 2001.- 312 s.

Kitabda sertifikatlaşdırma və onun inkişaf tarixi haqqında məlumatlar verilir.

319. Y9

M51

Məmmədov, N. Standartlaşdırmanın əsasları [Mətn]: dərslik /Nəriman Məmmədov; rəyçilər S.H.Babayev, M.H. Fərzəliyev, E.M.Əfəndiyev.- B.: Elm, 2003.- 388 s.

Kitabda standartlaşdırmanın mahiyyəti və inkişaf tarixi, dövlət standartlaşdırma sistemi, standartların növləri və kateqoriyaları, onlara dövlət nəzarəti, obyektlərin identifikatlaşdırılması, təsnifatlaşdırılması, kodlaşdırılması və kataloqlaşdırılması, məhsulun keyfiyyət göstəriciləri, keyfiyyət səviyyəsinin qiymətləndirilməsi metodları şərh olunur.

320. Y9

M51

Məmmədov, R. Aqrar sahədə bazar infrastrukturunun inkişafı [Mətn]: iqtisad elm. nam.: 08.00.05 /Rəhman Məmmədov; AMEA, Naxçıvan bölməsi.- Naxçıvan, 2007.- 24 s.

321. Y580

P56

"Planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid və iqtisadi inkişaf modelləri" mövzusunda beynəlxalq elmi-nəzəri konfransın materialları [Mətn] /ÇXR-in Xalq diplomatiyası institutu, Təfəkkür universiteti, Azərbaycan

iqtisadçılar ittifaqı; elmi red. Z.Səmədzadə; elmi red. heyəti A.Musayev [və b.].- B.: Gənclik, 2003.- 418 s.

Konfransda keçid iqtisadiyyatı və onun formalaşmasında dövlətin rolu, çin təcrübəsi və elmin idarəedilməsi sistemindəki islahatlarından və b. problemlərdən danışılır.

322. Y9

S47

Səmədzadə, Ş. İstehsal menecmenti [Mətn]: "mühəndis iqtisadiyyatı və idarəetmə" istiqaməti üzrə təhsil alan ali məktəb tələbələri üçün dərs vəsaiti /Şamil Səmədzadə; red. X.M.Yahudov; rəyçilər T.N.Əliyev, İ.Z.Seyfullayev.- B.: Təhsil NPM, 2006.- 375 s.

Dərs vəsaitində beynəlxalq təcrübəyə əsaslanaraq istehsal menecmenti sisteminin elmi əsasları, istehsal menecmenti sistemində idarəetmə prosesləri və texnologiyaları, müəssisənin istehsal-iqtisadi strategiyasının işlənməsi ilə əlaqədar idarəetmə məsələləri şərh edilir.

323. Y9

S47

Səmədzadə, Z. İqtisadi tərəqqiyə həsr edilən ömürlər [Mətn]: Azərbaycanın iqtisadçı alimləri: MEA-nın həqiqi və müxbir üzvləri, professorlar, iqtisad elmləri doktorları /Z.Səmədzadə; elmi red S.Səfərov, T.Hüseynov.- B.: Gənclik, 2002.- 400 s.

Azərbaycan Dövlət iqtisad universitetinin 70 illik yubileyinə həsr edilmiş kitabda milli iqtisadiyyatın tərəqqisi nəminə öz bilik, bacarıq və əməklərini sərf etmiş insanların həyat və yaradıcılığından bəhs edilir.

324. Y9

Ş 95

Şükürova, A. Biznes infrastrukturunun formalaşması və inkişafı problemləri [Mətn] (Azərbaycan sənayesinin təmsalında): iqtisad elm. nam.: 08.00.05 /Aygün Şükürova; AMEA, İqtisadiyyat institutu.- B., 2007.- 26 s.

325. Y9

V-56

Vəliyeva, S. Azərbaycanca su təsərrüfatı tikintilərinin səmərəliliyinin yüksəldilməsi yolları [Mətn]: iqtisad elm. nam. dər.: 08.00.05 /Sevda Vəliyeva Azərbaycan Elmi-tədqiqat kənd təsərrüfatının iqtisadiyyatı və təşkili institutu.- B., 2006.- 21 s.

326. Y049

Y-24

Yaqubov, S. Abşeron iqtisadi rayonunda aqrosənayenin inkişafı və əmək ehtiyatlarından istifadə edilməsinin iqtisadi-coğrafi problemləri [Mətn]: coğrafiya elm. nam.: 25.00.24 /Sərməst Yaqubov; AMEA, akad. H.Ə.Əliyev adına Coğrafiya institutu.- B., 2007.- 21 s.

327. 2-772480

Аббасов, Ч.М. Экономика Азербайджана на путях глобализации [Текст]: предпосылки и последствия /Чингиз Аббасов; Академия государственного управления при Президенте Азербайджанской Республики, Центр геостратегических исследований; отв. ред. Ф.А.Насруллаев.- Б.: Элм, 2007.- 384 с.

Монография посвящена одной из самых актуальных проблем международных отношений и мирохозяйственных связей конца XX и начала XXI вв.- глобализации, охватившей все стороны жизни национальных экономик, как мировая тенденция современности на конкретном примере Азербайджана.

328. 2-772155

Аверчев, И.В. Управленческий учет и отчетность [Текст]: постановка и внедрение /Игорь Аверчев; ред. И.В.Андреева.- М.: Вершина, 2006.- 512 с.

В книге показано, как получить достоверные, объективные данные, необходимые для принятия взвешенных бизнес-решений путем организации,

внедрения и использования такого управленческого учета.

329. 2-772128

Баликов, В.З. Общая экономическая теория [Текст]: учебник для студентов, обучающихся по экон. специальностям /Владимир Баликов.- М.: Омега-Л; Новосибирск: Сиб. соглашение, 2006.- 736 с.

В книге излагаются основополагающие вопросы политической экономии, микро- и макроэкономики, экономики переходного периода и мировой экономики.

330. 2-772224

Банковское дело [Текст]: учебник для студентов высших учебных заведений, обучающихся по экономическим специальностям /О.И. Лаврушин [и др.]; под ред. О.И.Лаврушина; Фин. акад. при Правительстве РФ.- М.: КноРус, 2006.- 768 с.

Всесторонне освещаются вопросы банковской теории и практики. Подробно рассматривается процесс деятельности банка как элемента банковской системы.

331. 2-772478

Бобровских, А.В. Неформальные экономические отношения в современной России [Текст] /Анатолий Бобровских; РАН, Ин-т экономики, Центр политико-экон. исслед.- М.: Наука, 2004.- 103 с.

В книге исследуются социальные факторы, стимулирующие и иницирующие неформальные отношения, предлагаются принципиальные направления и пути их ослабления.

332. 2-772105

Брагинский, О.Б. Мировой нефтегазовый комплекс [Текст] /Олег Брагинский; РАН, Центр. экон.-мат. ин-т.- М.: Наука, 2004.- 604 с.

Книга посвящена проблемам истории, современного состояния и перспективам развития мирового

нефтегазового комплекса. Анализируются нефтяной комплекс, газовый комплекс, нефтепереработка и сбыт нефтепродуктов, газопереработка и сбыт сжиженных газов.

333. 2-772468

Виды страхования [Текст]: учебник /пер. с нем. и ред. Т.А.Федоровой; Европейский Союз.- М.: Экономист, 2004.- Том 2.- 606 с.

Учебник состоит из двух томов. Второй том посвящен анализу отдельных видов страхования. По каждому виду страхования изложены важнейшие методические и технические вопросы предоставления страховой защиты, такие как анализ рисков и объем страхового покрытия, виды и формы страхования, расчет страховых тарифов.

334. 3-101301

Виленский, П.Л. Оценка эффективности инвестиционных проектов: Теория и практика [Текст]: учебное пособие /Петр Виленский, В.Н.Лившиц, С.А.Смоляк; Ин-т систем. анализа РАН, Центр. экон.-мат. ин-т РАН.- М.: Акад. нар. хоз-ва: Дело, 2004.- 888 с. Книга посвящена экономическим проблемам инвестиционного проектирования, оценке эффективности проектов на разных стадиях их разработки, построению рациональных механизмов реализации проектов, методам отбора проектов и формирования инвестиционных программ в современных российских условиях.

335. 2-772144

Виноградов, В.А. Экономические преобразования во Франции на рубеже веков. Четыре волны приватизации [Текст] = Economic transformations in France at the turn of centuries: четыре волны приватизации /Владимир

Виноградов; РАН, Ин-т науч. информ. по общественным наукам.- М.: Наука, 2006.- 215 с.

В книге обобщен уникальный материал о приватизации во Франции, проводившейся на протяжении двух последних десятилетий правительствами разной политической ориентации.

336. 2-772163

Волков, А.С. Инвестиционные проекты: от моделирования до реализации /Алексей Волков; гл. ред. И.В.Андреева.- М.: Вершина, 2006.- 256 с.

Эта книга рассказывает о разработке и реализации инвестиционных проектов. Она поможет спланировать проект, составить документы для привлечения инвестиций и выработки стратегии. Значительная часть издания посвящена методике инвестиционного процесса, вопросам привлечения внешних отечественных и зарубежных инвестиций, особенностям инновационных процессов.

337. 2-772120

Герасименко, В.В. Ценообразование [Текст]: учебное пособие для студентов вузов, обучающихся по направлению 521600 "Экономика" /Валентина Герасименко; рец. Н.Думная, А.Михайлин.- М.: Инфра-М, 2005.- 422 с.

В пособии рассматриваются вопросы теории и практики ценообразования в рыночной экономике. Анализируются теоретические модели ценообразования фирмы, концепции и методы ценообразования.

338. 2-772096

Гительман, Л.Д. Энергетический бизнес [Текст]: учебное пособие /Леонид Гительман, Б.Е.Ратников.- М.: Акад. нар. хоз-ва при Правительстве РФ, 2006.- 600 с.

Книга является первым фундаментальным изданием, посвященным актуальным проблемам энергетического

бизнеса и на промышленных предприятиях, комплексному рассмотрению технико-технологических, организационных и социальных аспектов при становлении энергетического бизнеса.

339. 2-772276

Городний, В.И. Стратегия формирования и развития крупной корпоративной компании [Текст]: на примере ОАО "Татнефть" /Виктор Городний.- М.:Акад. нар. хоз-ва при Правительстве РФ: Дело, 2005.- 303 с.

В книге на основе обобщения опыта крупной нефтяной компании ОАО "Татнефть" впервые в отечественной литературе рассматриваются содержание корпоративности как экономической категории, принципы управления компанией, результаты их использования.

340. 2-772084

Гуриев, С. Мифы экономики: Заблуждения и стереотипы которые распространяют СМИ и политики [Текст] /Сергей Гуриев; ред. О.Осадчая; предисловие М. Трудолобов.- М.: Альпина Бизнес Букс, 2006.- 210 с.

Книга "Мифы экономики", призвана доступным языком изложить актуальные для России достижения мировой экономической науки и помочь читателю разобраться в многочисленных экономических заблуждениях и стереотипах, преобладающих в общественном сознании.

341. 2-772246

Гурова, И.П. Этика международных экономических отношений [Текст]: учебное пособие для студентов, обучающихся по спец. "Мировая экономика" /Ирина Гурова.- М.: Дело: Акад. нар. хоз-ва при Правительстве Рос. Федерации, 2004.- 407 с.

Изучается основы хозяйственной этики и деловых отношений, этические проблемы международного бизнеса и международного государственного

регулирования, этические кодексы и программы корпораций и организаций, международные кодексы профессиональной этики государственных служащих профессиональных бухгалтеров, этические руководства для маркетинга и продвижения продаж.

342. 2-772153

Двас, Г.В. Управление региональной экономикой на основе теории надежности [Текст]: монография /Григорий Двас; рецензенты В.В.Окрепилов.- СПб: Наука, 2005.- 358 с.

Монография посвящена теоретическим и практическим аспектам применения методов теории надежности, хорошо зарекомендовавших себя в одном классе кибернетических систем – в технических системах, для построения системы управления другим классом кибернетических систем – современ. региональными экономическими системами.

343. 2-772046

Движение регионов России к инновационной экономике [Текст]: монография /А.Г.Гранберг [и др.]; РАН, Институт экономики.- М.: Наука, 2006.- 401 с.

Монография посвящена изучению состояния и перспектив развития экономики инноваций в Российской Федерации.

344. 2-772094

Дегтярева, О.И. Внешнеэкономическая деятельность [Текст]: учебное пособие для прогр. подгот. управлен. персонала /Ольга Дегтярева, Т.Н.Полянова, С.В. Саркисов.- М.: Дело: Акад. нар. хоз-ва при Правительстве РФ, 2004.- 424 с.

В учебном пособии изложены основные материалы по ведению внешнеэкономической деятельности предприятия, которые выстроены в логической

последовательности, как это имеет место в современных условиях.

345. 2-772025

Егерев, И.А. Стоимость бизнеса: Искусство управления [Текст]: учебное пособие /Игорь Егерев.- М.: Дело: Акад. нар. хоз-ва при Правительстве РФ, 2003.- 479 с.

Пособие посвящено актуальной проблеме управления - приращению стоимости бизнеса для собственников. Для финансовых менеджеров, консультантов, оценщиков, экономистов предприятий, банков и фирм; специалистов инвестиционных компаний.

346. 2-772113

Ефимов, И.С. Стратегия и тактика управления коммерческой сделкой: Подготовка, заключение, исполнение [Текст]: учебное пособие для студентов упр. и экон. специальностей вузов /Игорь Ефимов; Ин-т бизнеса и делового администрирования ИБДА; рец. А.Н.Чеканский.- М.: Дело, 2002.- 534 с.

Книга для широкого круга читателей, занятых в сфере бизнеса и других областях, где существует возмездный обмен ресурсами. Цель учебника – предложить инструмент для применения теоретических основ бизнес-дисциплин.

347. 2-772268

Зайцев, М.Г. Методы оптимизации управления для менеджеров: Компьютер.-ориентир. Подход [Текст]: учебное пособие для студентов упр. и экон. специальностей вузов /Михаил Зайцев; Акад. нар. хоз-ва при Правительстве РФ, Ин-т бизнеса и делового администрирования (ИБДА); рец. С.Р.Филонович.- М.: Дело, 2002. 302 с.

В книге представлены методы принятия оптимальных решений в условиях полной определенности.

348. 2-772463

Захаров, Н.Л. Бизнес в России [Текст]: специфика управления /Николай Захаров; рец. А.И.Турчинов, Б.Т.Пономаренко.- М.: СПб.: Вершина, 2006.- 312 с.

Эта книга-о характере российского управления, природе русской инициативы. Здесь дан анализ особенностей системы социальных отношений в России по сравнению с Западом, определены инварианты устойчивости российского общества.

349. 2-772024

Захаров, Н.Л. Управление социальным развитием организации [Текст]: учебник для студентов высших учебных заведений, обучающихся по спец. "Управление персоналом" /Николай Захаров, А.Л.Кузнецов; рец. А.Я.Кубанов, В.К.Потемкин, А.В.Клюев.- М.: Инфра-М, 2006.- 263 с.

Учебник дает системное представление о способах, формах и методах управления социальным развитием организаций. Особое внимание уделено проблеме формирования и реализации социальных стратегий предприятий, учреждений, сообществ в условиях трансформационной экономики.

350. 2-772102

Зинов, В.Г. Менеджмент инноваций [Текст]: кадровое обеспечение /Владимир Зинов; Фак. инновац.-технол. бизнеса АНХ при Правительстве РФ; рец. Н.В. Казакова.- М.: Дело, 2005.- 495 с.

В книге анализируются механизмы формирования и управления человеческим капиталом организации, развития профессиональной компетентности менеджеров инновационной деятельности. Для студентов и преподавателей технических и экономических вузов, менеджеров.

351. 2-772290

Зинов, В.Г. Управление интеллектуальной собственностью [Текст]: учебное пособие /Владимир Зинов.- М.: Дело:Акад. нар. хоз-ва при Правительстве РФ, 2003.- 512 с.

Настоящая книга посвящена возможностям управления нематериальными ресурсами, которые возникают в каждой компании при создании и выведении на рынок нового товара.

352. 2-772323

Ивашковский, С.Н. Микроэкономика [Текст]: учебное пособие /Станислав Ивашковский; МГИМО (ун-т) МИД РФ.- М.: Акад. нар. хоз-ва при правительстве Рос. Федерации: Дело, 2002. – 415 с.

Учебник представляет собой полный курс микроэкономической теории. Доступность учебного материала сочетается в нем с раскрытием содержания практически всех основных разделов современной микроэкономики. Для студентов, аспирантов, преподавателей.

353. 2-772536

Инициатива прозрачности в добывающей промышленности. Опыт пилотных стран [Текст]: Международная конференция Баку, Азербайджан 6-8 апреля 2006 год /при поддержке Всемирного Банка, Института открытого общества, Фонда Фридриха Эберта; Центр экономических и политических исследований; подготовлено к публикации С. Багировым.- Б.: Адильоглы, 2006.- 223 с.

На Международной конференции участники обсуждали вопросы и проблемы участия гражданского общества в инициативе, координация национальных коалиций на международном уровне и др.

354. 2-772062

Инновационный менеджмент [Текст] /Валерий Михайлович Аньшин [и др.]; под ред. В.М.Аньшина, А.А.Дагаева. Акад. нар. хоз-ва при Правительстве РФ.- М.: Дело, 2003.- 527 с.

В пособии рассмотрены вопросы управления инновациями в компании, регионе, на уровне национальной экономики в целом. Показаны методические и практические подходы по созданию венчурных компаний, инновационного прогнозирования и стратегий.

355. 2-772080

Иришев, Б.К. Франция: вхождение в XXI век [Текст] = France: l'entrée au XXI^e siècle: Опыт, стратегия и тактика экон. политики в эпоху глобализации /Берлин Иришев.- Алматы: Раритет, 2002.- 543с.

В XXI век мир вошёл под знаменем экономической либерализации и планетарной глобализации. За последние 10 лет ушедшего столетия эти процессы вызывали такие изменения в мировой экономике, которые по своей содержательности превосходят все другие события истёкшего столетия в целом.

356. 2-772484

История экономических учений [Текст]: учебник /Ред. М.Х.Мейбуллаев; перевод с азерб. Н.Ф.Гасанова, С.А.Фараджова; рец. З.А.Самедзаде; АГЭУ.- Б.: Нурлан, 2005.- 640 с.

Формирование и становление рыночной системы в Азербайджане- дело нескольких десятилетий. Учитывая это, в учебнике рассматриваются характерные черты переходного периода, научно обоснованы идеи и взгляды, теории и концепции в историческом ракурсе их возникновения. Без изучения прошлого невозможно создание будущего.

357. 2-772059

Катышев, П.К. Сборник задач к начальному курсу эконометрики [Текст] /Павел Катышев, Я.Р.Магнус, А.А.Пересецкий.- М.: Дело, 2003.- 208 с.

Книга предназначена для студентов и аспирантов, изучающих эконометрику, а также преподавателей эконометрики и специалистов по прикладной экономике и финансам.

358. 2-772395

Кобелев, Н.Б. Основы имитационного моделирования сложных систем [Текст]: учебное пособие для студентов вузов, обучающихся по спец. "Математические методы в экономике" и другим экон. специальностям /Николай Кобелев.- М.: Акад. нар. хоз. при Правительстве РФ: Изд-во Дело, 2003.- 335 с.

Книга является введением в экономико-математическое моделирование и учебно-практическим пособием по системному исследованию объектов имитационного моделирования сложных экономических систем.

359. 2-772477

Клейнер, Г.Б. Эволюция институциональных систем [Текст] /Георгий Клейнер; рецензенты В.И.Маевский, В.Г.Гребенников; РАН, Центральный экономико-математический институт.- М.: Наука, 2004.- 238 с.

В книге развивается концепция формирования и трансформации институциональных систем - групп взаимосвязанных институтов, функционирующих в рамках социально-экономических объектов различного уровня: от предприятий до страны в целом.

360. 2-772029

Клинов, В.Г. Экономическая конъюнктура: Факторы и механизмы формирования [Текст]: учебное пособие для студентов, обучающихся по специальностям "Финансы и кредит", "Бухгалт. учет, анализ и аудит", "Налоги и

налогообложение" и "Мировая экономика" /Виленин Клинов.- М.: Экономика, 2005.- 278 с.

Учебное пособие посвящено закономерностям воспроизводственных процессов на макроэкономическом уровне и их влиянию на условия реализации продукции.

361. 2-772470

Козлов, П. Росзагранбанки и иностранный капитал в России [Текст] /Павел Козлов; Служба полит. информ. и консультаций "Центр".- М.: Спик-Центр, 2000.- 76 с.

В настоящем справочнике выявлены некоторые особенности взаимного проникновения российского и иностранного капитала информация приведена на декабрь 1999 года.

362. 2-772315

Костюнина, Г.М. Азиатско-Тихоокеанская экономическая интеграция [Текст] /Г.М.Костюнина.- М.: РОССПЭН, 2002.- 207 с.

Издание предназначено для студентов, аспирантов и преподавателей циклов "международные экономические отношения" и "мировая экономика", специалистов и лиц, интересующихся проблемами экономической интеграции.

363. 3-101291

Кротов, Н.И. Архив русской финансово-банковской революции. Свидетельство очевидцев [Текст]: документы /Н.И.Кротов.- М.: Экономическая летопись, Агентство финансовой информации "МЗ-медиа", 2006.- 712 с.

Книга знакомит читателя с материалами, рассказывающими о процессе создания двухуровневой банковской системы в России в 1980-1990-х годах. Это свидетельства участников процесса формирования новой банковской системы, выдержки из книг видных

российских банкиров, финансистов и государственных деятелей

364. 2-772110

Кудров, В.М. Мировая экономика [Текст]: учебник /Валентин Кудров.- М.: Дело, 2004.- 527 с.

Специфика издания состоит в том, что в нем сделан важный для России акцент на сопоставительный анализ стран Востока и Запада с разными социально-экономическими системами. Для студентов, слушателей академий, аспирантов, преподавателей.

365. 2-772472

Кукура, С.П. Теория корпоративного управления [Текст] /Сергей Кукура.- М.: Экономика, 2004.- 477 с.

Монография содержит: формирование и эволюция теорий управления бизнесом в XX веке; корпорация как экономический и социальный институт: концептуальный аспект; корпоративное управление: принципы структурной организации и основополагающие функции.

366. 2-772071

Кутлалиев, А. Эффективность рекламы [Текст] /Асхат Кутлалиев, Алексей Попов.- М.: Эксмо, 2005.- 411 с.

Написанная живым и ярким языком, легко оперирующая самым современным аналитическим аппаратом, книга будет, безусловно, полезна для всех специалистов, как теоретиков, так и практиков, имеющих отношение к рекламе и шире - к маркетингу и коммуникациям.

367. 2-772403

Ламанский, Е.И. Избранные сочинения [Текст] /Е.И.Ламанский сост., биогр. очерк, примеч. А.В.Бугров.- М.: Типография "Новости", 2005.- 237 с.

В издании публикуются воспоминания, избранные письма и труды российского государственного деятеля,

банкира и ученого Евгения Ивановича Ламанского (1825-1902).

368. 2-772077

Литвак, Б.Г. Бизнес-лидеры. Технология успеха [Текст] /Борис Литвак; Акад. нар. хоз-ва при Правительстве РФ.- М.: Дело, 2005.- 415 с.

Основная цель книги - показать, как приходит успех в бизнесе, каковы технологии его достижения. В ней представлены наиболее яркие фигуры современного бизнеса.

369. 2-772022

Лопатников, Л.И. Экономико-математический словарь [Текст]: словарь соврем. экон. науки /Леонид Лопатников; под ред. Г.Б.Клейнера.- М.: Акад. нар. хоз-ва при Правительстве РФ: Дело, 2003.- 519 с.

Все термины даются на русском и английском языках. Для экономистов, работников органов хозяйственного управления, предпринимателей, а также для студентов высших и средних учебных заведений.

370. 2-772108

Магнус, Я.Р. Эконометрика [Текст]: начальный курс /Я.Р.Магнус, П.К.Катышев, А.А.Пересецкий; рец. И.И.Елисеева, Б.П.Суворов.- М.: Дело, 2005.- 504 с.

Учебник содержит систематическое изложение основ эконометрики и написан на основе лекций, которые авторы в течение ряда лет читали в Российской экономической школе и Высшей школе экономики.

371. 2-772399

Максютов, А.А. Экономический анализ [Текст]: учебное пособие для студентов вузов, обучающихся по специальностям экономики и упр. (060000) /Александр Максютов.- М.: ЮНИТИ: Единство, 2005.- 543 с.

В учебнике рассмотрены современные концепции экономического анализа: роль комплексного анализа в

управлении; содержание финансового и управленческого анализа; виды, направления и основные методы экономического анализа.

372. 2-772107

Малюгин, В.И. Рынок ценных бумаг: Количеств. методы анализа [Текст]: учебное пособие /Владимир Малюгин; рец. А.А.Пересецкий, С.Л.Кисель.- М.: Акад. нар. хоз-ва при Правительстве РФ: Дело, 2003.- 318 с.

В пособии излагаются количественные методы анализа рынка ценных бумаг в условиях неопределенности. Для студентов, аспирантов экономико-математических специальностей, а также специалистов и профессиональных участников рынка ценных бумаг.

373. 2-772483

Материалы Первого Азербайджано-Российского Экономического Форума "Азербайджано-Российские торгово-экономические отношения: тенденции и перспективы их развития" [Текст] /Азербайджано-Российская палата делового сотрудничества; редкол. И.Гусейнов, З.Самедзаде, Н.Агамиров.- Б.: Нурлан, 2004.- 294 с.

Завершился 1 Азербайджано - Российский экономический Форум «Азербайджано - Российские торгово-экономические отношения: тенденции и перспективы их развития». Участники Форума ещё раз убедились в том что, высшие руководства России и Азербайджана весьма заинтересованы в развитии и успешности экономического сотрудничества. Россия и Азербайджан – стратегические партнеры.

374. 3-101300

Мескон, М. Основы менеджмента [Текст] /Майкл Мескон, М.Альберт, Ф.Хедоури; пер. с англ. М.А.Майорова, Э.В.Шустер, А.А.Быковский [и др.].- М.: Дело, 2004.- 719 с.

Все основное о менеджменте как науке, практике и искусстве управления – в одной книге. Книга пригодна и для самообразования, и для группового обучения в школах бизнеса, и для переподготовки преподавателей. Она вполне доступна начинающему предпринимателю.

375. 3-101461

Московско-Шанхайская модель миропорядка XXI века [Текст]: коллективная монография /В.Кузнецов [и др.]; под общ. ред. В.Н.Кузнецова; Журнал "Безопасность Евразии", Кафедра социологии безопасности социологического фак. Московского гос. ун-та им. М.В.Ломоносова.- М.: Книга и бизнес, 2006.- 863 с.

В коллективной научной монографии представлены итоги исследований становления формирующейся Московско-Шанхайской модели миропорядка XXI века, обоснованной и предложенной В.Н.Кузнецовым.

376. 2-772092

Налогообложение: теории, проблемы, решения [Текст]: монография /авторы В.П.Вишневский, А.С.Веткин, О.М.Вишневская [и др.]; под общей ред. В.П.Вишневского; рецензенты Н.И.Иванов [и др.]; НАН Украины, Институт экономики промышленности; Министерство образования и науки Украины, Донецкий национальный технический университет.- Донецк: ДонНТУ, ИЭП НАН Украины, 2006.- 504 с.

Обоснованы направления реформирования налоговой системы Украины, нацеленные на приведение ее в соответствие с институциональными особенностями национального хозяйства, требованиями экономической эффективности и социальной справедливости.

377. 2-772162

Нестандартная занятость в российской экономике [Текст] /ред. В.Е.Гимпельсон, Р.И.Капелюшников; Гос.

ун-т, Высшая школа экономики.- М.: ГУВШЭ, 2006.- 400 с.

Впервые в отечественной литературе представлена комплексная картина развития различных форм нестандартной занятости в переходный период. В книге обсуждаются как общетеоретические, так и прикладные аспекты гибкости рынка труда и трудовых отношений в современной российской экономике.

378. 2-772299

Ноздрева, Р.Б. Современные аспекты международного маркетинга [Текст]: учебное пособие /Раиса Ноздрева; Моск. гос. ун-т междунар. отношений (Ун-т); рец. И.Н.Герчикова, Л.В.Сабельников.- М.: РОССПЭН, 2004.- 280 с.

Данное пособие предназначено для обучения по курсу "Международный маркетинг". В нем рассмотрены наиболее сложные составляющие международного маркетинга и его современные особенности.

379. 2-772235

Нуреев, Р.М. Курс микроэкономики [Текст]: учебник для вузов /Рустем Нуреев; рец. В.М.Козырев, В.И.Королев.- М.: Норма, 2005.- 576 с.

Основу учебника составляют лекции по современной экономической теории, прочитанные автором в высшей школе экономики и получившие широкую известность, благодаря опубликованию в журналах "Вопросы экономики" и "Консультант директора".

380. 2-772522

Окружающая среда и торговля [Текст]: справочно-аналитическое пособие /Программа ООН по окружающей среде; Отдел по технологиям, промышленности и экономике; Секция экономики и торговли и Международный институт устойчивого

развития; ред. О.Понизова, Е.Малиновская; перевод на рус. яз. центра "Эко-Согласие".- М.: 2006.- 146 с.

В настоящем справочнике ставится цель улучшить такое понимание, и для этого дается подробное описание того, как торговля может влиять на окружающую среду в сторону улучшения или ухудшения и как забота об охране окружающей среды, проявляющаяся в системе торговли, может способствовать или препятствовать развитию и в бедных, и в богатых странах.

381. 2-772114

Основы инновационного менеджмента: Теория и практика [Текст]: учеб. для студентов вузов, обучающихся по направлению 521 500 "Менеджмент", специальности 061100 "Менеджмент орг." /Л.С.Барюти [и др.]; под. ред. А.К.Казанцева, Л.Э.Миндели.- М.: Экономика, 2004.- 517с.

В учебнике изложены концепция инновационного менеджмента, охватывающая общетеоретические вопросы управления инновациями, практические методы формирования инновационной стратегии развития организаций, маркетинга, организации, планирования и финансирования.

382. 2-772467

Основы страхования [Текст]: учебник /пер. с нем., ред. О.И.Крюгер.- М.: Экономист, 2004.- Том 1.- 445 с.

Учебник состоит из двух томов. В первом томе наряду с общетеоретическими вопросами рассмотрены организационная структура страхового предприятия, правовые основы договора страхования, техника страхования и страховая статистика.

383. 2-772004

Панкрухин, А. Маркетинг [Текст]: учебник /Александр Панкрухин; Гильдия маркетологов; рец. И.С.Березин.- М.: Омега-Л, 2006.- 656 с.

Данное издание системно раскрывает базовые понятия проблем и инструментов маркетингового подхода к управлению, построения маркетинговых стратегий фирм, реализации основных функций маркетинга.

384. 2-772170

Петросянц, В.З. Экономическая политика депрессивного региона [Текст]: проблемы формирования и реализации /Виктор Петросянц; РАН, Дагест. науч. центр.- М.: Наука, 2005.- 189 с.

В монографии с позиций системного подхода рассмотрены теоретико-методологические основы формирования и реализации экономической политики депрессивных регионов.

385. 2-772473

Плещинский, А.С. Оптимизация межфирменных взаимодействий и внутрифирменных управленческих решений [Текст] /Андрей Плещинский; РАН, Центральный экономико-математический институт.- М.: Наука, 2004.- 251 с.

В издании дается комплексное описание разработанного автором механизма равновесных трансфертных цен при организации вертикальных взаимодействий предприятий, показывается экономическая эффективность этой формы интеграции.

386. 2-772100

Покидченко, М.Г. Пути развития экономики России: Теория и практика [Текст]: учебное пособие для студентов высших учебных заведений, обучающихся по экон. спец. /Михаил Покидченко, Л.Н.Сперанская, Т.А. Дробышевская.- М.: Инфра- М, 2005.- 312с.

Экономические воззрения выдающихся русских мыслителей 18-начала 20 вв., а также программы современных экономистов представлены авторами 3-х учебных пособий, включенных в настоящее издание с разных точек зрения. Развитие экономической мысли в России рассматривается в контексте развития социальной мысли в целом.

387. 2-772156

Поляков, Г.А. Модели и прогнозные оценки перспектив добычи нефти [Текст] /Георгий Поляков, Т.В.Полякова; МГИМО (Университет).- М.: РОССПЭН, 2004.- 152 с.

В издании исследуется состояние нефтедобычи в России. Книга основывается на значительном фактическом и статистическом материале. Предназначена как практикам и специалистам в нефтяной отрасли, так и широкому кругу аналитиков, экономистов и геологов.

388. 2-772184

Померанцева, Е.П. Модели управления персоналом [Текст]: исследования, разработка, внедрение /Евгения Померанцева.- М., СПб: Вершина, 2006.- 254 с.

Представленные в издании методики позволят вам оценить и измерить организационную культуру вашего предприятия и уровень удовлетворенности персонала условиями труда, изучить внутренние мотивы и ценностные ориентации, определяющие логику поведения трудового коллектива, и в результате самостоятельно разработать оптимальную "формулу" действий персонала и целостную концепцию управления трудовыми ресурсами.

389. 3-101279

Попов, С. Стратегический менеджмент. Видение-важнее, чем знание [Текст]: учебное пособие для

студентов экон. специальностей вузов /Сергей Попов; Ин-т бизнеса и делового администрирования (ИБДА).- М.: Дело, 2003.- 352 с.

В пособии представлены образцы 60 опорных слайдов, использование которых может значительно повысить эффективность работы преподавателей. Пособие для тех, кто хочет повысить уровень своих знаний о современном стратегическом менеджменте.

390. 2-772095

Постюшков, А.В. Оценочный менеджмент [Текст]: учебное пособие /Андрей Постюшков; рецензенты И.Ф.Суханова, Р.В.Цифрова.- М.: Фаир-Пресс, 2004.- 268 с.

В пособии рассматриваются вопросы формирования в современных условиях экономической стратегии промышленных предприятий на основе концепций управления стоимостью и качеством с помощью стратегических методов анализа и оценки.

391. 2-772052

Потемкин, А.П. Бюрократическая экономика [Текст] /Александр Потемкин; ред. З.А.Басырова.- М.: ПоРог.- 2006.- 315 с.

В книге рассматриваются становление и развитие бюрократической системы хозяйствования современной России, ее социально-экономические основы, виртуализация бюрократической экономики.

392. 2-772185

Приватизация: Глобальные тенденции и национальные особенности [Текст] /ред. В.А.Виноградова; РАН, Институт научной информации по общественным наукам.- М.: Наука, 2006.- 856 с.

Обобщающий взгляд на приватизацию, представленный в книге, основан на анализе большого фактического

материала и содержит интересные наблюдения, теоретические и практические выводы.

393. 2-772363

Приоритеты экономического развития субъектов Российской Федерации [Текст] /В.А.Гуртов [и др.].- М.: Кучково поле, 2005.- 494 с.

Рассмотрены программы среднесрочного развития, принятые на федеральном и региональном уровнях, в которых сформулированы приоритеты социально-экономического развития Российской Федерации, приоритеты и тенденции экономического развития федеральных округов.

394. 2-772087

Прямые иностранные инвестиции в Европейских странах с переходной экономикой [Текст]: монография /Н.В.Фейт [и др.]; ред. кол. С.П.Глинкина, Н.В.Куликова, Н.В.Фейт; РАН, Ин-т междунар. экон. и полит. исслед.- М.: Наука, 2006.- 325 с.

В монографии анализируется политика стран Центральной и Восточной Европы и России в отношении прямых иностранных инвестиций, ее соответствие мировой практике трансграничного движения капитала, возможность использовать иностранные инвестиции в целях ускорения экономических преобразований и развития, не допуская, по возможности, анклавизации иностранного сектора экономики.

395. 3-101287

Регионы России. Социально-экономические показатели. 2005 [Текст]: статистический сборник /редкол. И.С.Ульянов, М.И.Гельвановский, И.П. Горячева [и др.]; Федеральная служба гос. статистики.- М., 2006.- 982 с.

В сборнике публикуются статистические данные о социально-экономическом положении субъектов Российской Федерации. Широко представлена информация о развитии экономики регионов, ее отраслей и секторов в 1990-2004 гг.

396. 2-772302

Репьев, А.П. Мудрый рекламодатель [Текст] /Александр Репьев.- М.: ЭКСМО, 2005.- 347с.

Эта книга- обобщение опыта сотен рекламных и маркетинговых проектов, выполненных ее автором. Книга уже помогла многим,она поможет и вам.

397. 2-772143

Родионов, А.А. Налоговые схемы, за которые посадили Ходорковского [Текст] /Артем Родионов.- М.: Вершина, 2006.- 279 с.

Издание содержит: налоги с личных доходов; налоговые нарушения юридических лиц; возврат налогов, мошенничество и др.

398. 2-772126

Роузфилд, С. Сравнительная экономика стран мира [Текст]: культура, богатство и власть в XXI в. /Стивен Роузфилд; МГИМО (Ун-т); пер. с англ. В.Н.Трибунской [и др.].- М.: РОССПЭН, 2004.- 431 с.

Главная ценность данной книги в том, что она прочно соединяет экономическую теорию и сравнительный анализ экономик США, стран ЕС, Японии, Китая и России. Книга представляет интерес для экономистов-международников.

399. 2-772196

Рудык, Н.Б. Конгломеративные слияния и поглощения: Книга о пользе и вреде непрофил. активов [Текст]: учеб.-практ. пособие /Николай Рудык.- М.: Дело, 2005.- 223 с.

В книге рассматривается весь спектр теорий, пытающихся объяснить мотивы создания конгломеративных компаний, подробно анализируются результаты наиболее значимых эмпирических исследований каждой из этих теорий и т.д. Для финансовых директоров, менеджеров.

400. 2-772260

Рудык, Н.Б. Поведенческие финансы или между страхом и алчностью [Текст] /Николай Рудык.- М.: Дело, 2004.- 272 с.

Книга знакомит читателя с новой областью финансов, пытающейся учесть иррациональную природу человека и ее влияние на процесс принятия решений финансовыми менеджерами и инвесторами.

401. 2-772169

Рудык, Н.Б. Структура капитала корпораций [Текст]: теория и практика /Николай Рудык.- М.: Дело, 2004.- 271 с.

Эта книга – первое систематическое изложение современной теории структуры капитала на русском языке. Она знакомит читателя с классической теорией структуры капитала и со всеми неоклассическими моделями оптимальной структуры капитала.

402. 2-772505

Салин, В.Н. Математико-экономическая методология анализа рисков видов страхования [Текст]: учебное пособие /Виктор Салин, Л.В.Абламская, О.Н.Ковалев; Финансовая акад. при Правительстве РФ, Каф. статистики.- М.: Изд. центр "Анкил", 1997.- 127 с.

В этой книге подробно рассмотрены математические методы анализа рисков ситуаций, расчет тарифных ставок и общие принципы определения премий.

403. 2-772036

Саломатина, С.А. Коммерческие банки в России [Текст]: динамика и структура операций, 1864-1917 гг. /Софья Саломатина.- М.: РОССПЭН, 2004.- 303 с.

В монографии исследована структура и динамика массовых операций коммерческих банков по материалам их публичной финансовой отчетности.

404. 2-772292

Слуцкий, Л.Н. Курс МВА по прогнозированию в бизнесе [Текст] /Лев Слуцкий., ред. О.Осадчая.- М.: Альпина Бизнес Букс, 2006.- 276 с.

Предлагаемая читателю книга- первое на русском языке систематическое изложение курса прогнозирования, соответствующее обучению по программе МВА в наиболее престижных западных школах бизнеса. Основная цель издания - научить практическому применению изучаемых моделей, в первую очередь при планировании и принятии решений в сфере бизнеса. Читатель сможет начать самостоятельно прогнозировать уже после прочтения первых двух глав книг.

405. 2-772068

Соловьева, О.В. Международная практика учета и отчетности [Текст]: учебник для студентов вузов, обучающихся по экон. специальностям /Ольга Соловьева; МГУ им. М.В.Ломоносова.- М.: Инфра-М., 2004.- 331 с.

В книге рассматриваются различные системы ведения учета и составления отчетности, существующие в зарубежной практике. Для студентов экономических вузов, специалистов, занимающихся вопросами международного учета, практикующих бухгалтеров.

406. 2-772142

Старовойтов, М.К. Современная российская корпорация [Текст]: организация, опыт, проблемы /Михаил Старовойтов.- М.: Наука, 2001.- 312 с.

Предлагаемая читателю монография, написанная генеральным директором ОАО "Волжский Оргсинтез", действительным членом Российской академии естественных наук и Международной академии менеджмента.

407. 2-772238

Уолш, К. Ключевые показатели менеджмента [Текст]: как анализировать, сравнивать и контролировать данные, определяющие стоимость компании /Киран Уолш; Гос. ун-т упр., Нац. фонд подгот. кадров; пер. с англ. В.Н.Егорова.- М.: Дело, 2000.- 359 с.

В книге в ясной и доступной форме на сквозных примерах рассматривается система финансовых коэффициентов и других показателей, которые в современной мировой практике используются для анализа эффективности управления компаниями.

408. 3-101297

Управление эффективностью и качеством: Модульная программа [Текст]: В 2 частях /под ред. И.Прокопенко, К.Норта; пер. с англ. Ю. П.Адлер [и др.]; Государственный университет управления; Национальный фонд подготовки кадров.- М.: Дело, 2001.- Часть 1: Повышение эффективности и качества: концепции, процессы и методы.- 780 с.

Книга является универсальным инструментом организации обучения, цель которого- развитие умения управлять процессами повышения эффективности и качества. Часть первая посвящена концепциям, процессам и методам диагностики, прогнозирования и повышения производительности и качества.

409. 3-101298

Управление эффективностью и качеством: Модульная программа [Текст]: В 2 частях /под ред. И.Прокопенко, К.Норта; пер. с англ. Ю.П.Адлер [и др.]; Государственный университет управления; Национальный фонд подготовки кадров.- М.: Дело, 2001.- Часть 2: Направления деятельности с большим потенциалом повышения эффективности и качества.- 607 с.

Книга является универсальным инструментом организации обучения, цель которого - развитие умения управлять процессами повышения эффективности и качества. Часть 2-я посвящена конкретным областям, где использование описанных в первой части технологий может дать наиболее весомый результат.

410. 2-772293

Урубков, А.Р. Курс МВА по оптимизации управленческих решений [Текст]: практическое руководство по использованию моделей линейного программирования /Алексей Урубков., ред. Е.Дронова.- М.: Альпина Бизнес Букс, 2006.- 172 с.

Книга посвящена основным принципам оптимизации управленческих решений на основе моделей линейного программирования. На примере реальных бизнес-ситуаций показано, как, используя типовые модели, можно находить оптимальные управленческие решения.

411. 2-772124

Фатхутдинов, Р.А. Стратегическая конкурентоспособность [Текст]: учебник по спец. "Маркетинг" /Раис Фатхутдинов; рец. Ю.В.Шленов, А.П.Панкрухин, В.П.Баранчеев.- М.: Экономика, 2005.-504 с.

В учебнике излагаются методы управления стратегической конкурентоспособность персонала, товара, организации, отрасли, региона, страны.

412. 2-772032

Фомин, Г.П. Математические методы и модели в коммерческой деятельности [Текст]: учеб. для студентов вузов, обучающихся по экон. специальностям /Геннадий Фомин.- М.: Финансы и статистика, 2005.- 615 с.

Предназначено для студентов вузов, обучающихся по экономическим специальностям, может быть полезно практическим работникам, а также слушателям школ бизнеса.

413. 2-772495

Четыркин, Е.М. Актуарные расчеты в негосударственном пенсионном и медицинском страховании [Текст]: монография /Евгений Четыркин.- М.: Акад. нар. хоз-ва при Правительстве РФ: Дело, 2002.- 272 с.

В книге обсуждается широкий круг проблем, относящихся к актуарным расчетам в негосударственном пенсионном и медицинском страховании. Последовательно рассматриваются информационная база, система показателей вероятностей страховых событий, методики определения актуарной стоимости разнообразных страховых аннуитетов, относящихся к взносам и выплатам в обоих видах страхования, расчету резервов.

414. 2-772239

Четыркин, Е.М. Финансовая математика [Текст]: учеб. по специальностям "Финансы и кредит", "Бухгалтер. учёт., анализ и аудит" и "Мировая экономика" /Евгений Четыркин.- М.: Дело, 2005.- 400 с.

Учебник содержит последовательное и систематизированное изложение проверенных практикой методов количественного анализа

финансовых и кредитных операций. Книга предназначена студентам экономических вузов.

415. 2-772310

Шамхалов, Ф.И. Основы теории государственного управления [Текст]: учебник для вузов /Феликс Шамхалов; рецензенты В.Л.Макаров, В.Н.Чичканов.- М.: Экономика, 2003.- 519 с.

В учебнике прослеживаются важнейшие вехи формирования и эволюции системы государственного управления, дается анализ места, роли и значения государственного управления в сохранении и эффективном функционировании различных сфер общественной жизни.

416. 2-772103

Шишкин, Е.В. Математические методы и модели в управлении [Текст]: учебное пособие для студентов управлен. специальностей вузов /Евгений Шишкин, А.Г.Чхартишвили; МГУ имени М.В.Ломоносова; рец. А.И.Самыловский, Ю.Н. Черемных.- М.: Дело, 2004.- 439 с.

В книге рассматриваются сетевая оптимизация, линейное программирование, управление запасами, модель Леонтьева, метод анализа иерархий, методы прогнозирования, вероятностные и статистические методы, методы теории игр.

417. 2-772434

Экономическая география России и стран Ближнего зарубежья [Текст]: учебник для студентов вузов, обучающихся по направлению подготовки и специальности "Регионоведение" /В.В.Кистанов [и др.]; под ред. В.В.Кистанова, Н.В.Копылова.- М.: Высш. шк., 2005.- 550 с.

Дается представление о территориальной специфике развития и дислокации производства, его отраслевых и

региональных связях и пропорциях. Анализируются территориальные условия и аспекты экономической реформы, развития производственно-коммерческих структур и т.д.

418. 2- 772020

Юн, Г.Б. Конкурсное производство [Текст]: учебно-практическое пособие /Григорий Юн, Ю.Воронова, В.Григорьев.- М.: Акад. нар. хоз-ва: Дело, 2004.- 431 с. Освещаются наиболее актуальные вопросы кризисного управления предприятием, финансового оздоровления и банкротства.

419. 2-772061

Юн, Г.Б. Методология антикризисного управления [Текст]: учеб.-практич. пособие /Григорий Юн.- М.: Дело: Акад. нар. хоз-ва при Правительстве Рос.Федерации, 2004.- 432 с.

В книге приводятся методологические основы антикризисного управления, государственного регулирования экономических систем, основы реструктурирования предприятий.

420. 2-772085

Юн, Г.Б. Словарь по антикризисному управлению [Текст] /Юн Григорий, В.В.Григорьев.- М.: Акад. нар. хоз-ва при Правительстве РФ: Дело, 2003.- 448 с.

В словаре представлены как собственно терминология по новой специальности «Антикризисное управление», так и понятия смежных научных направлений по менеджменту, финансам и кредиту, юриспруденции, микро и макроэкономике.

421. I-35002

A reader in International Corporate Finance [Text] /Ed.by S.Claessens & L.Laeven.- Washington: World Bank, 2006.- 393 p.

422. I-35003

- Bolivia: public policy** options for the well-being of all [Text] /Ed.by World Bank, 2006.- 538 p.
423. **I-35006**
Broadman, H.G. Africa's Silk Road [Text]: China and India's new economic frontier /Harry G. Broadman.- Washington: World Bank, 2007.- 391 p.
424. **I-35015**
Emerging capital markets and globalization [Text]: the Latin American experience /Augusto de la Torre and Sergio L.Schmukler.- Washington: World Bank, 2007.- 209 p.
425. **I-35022**
Engaging with fragile states; an IEG review of World Bank support to low-income countries under stress [Text].- Washington: World Bank, 2006.- 184 p.
426. **I-3501**
Fay, M. Infrastructure in Latin America and the Caribbean [Text]: Recent developments and key challenges /M.Fay, M.Morrison.- Washington: World Bank, 2007.- 130p.
427. **I-35024**
From schooling access to learning outcomes [Text]: An unfinished agenda /An evaluation of World Bank support to primary education.- Washington: World Bank, 2006.- 127 p.
428. **I-35005**
Intergovernmental fiscal transfers principles and practice [Text] /Ed. by Robin Boadway and Anwar Shah.- Washington: World Bank, 2007.- 572 p.
429. **I-35025**
Japan Moving toward a more advanced knowledge economy [Text] /Ed. By Shibata.- Washington: World Bank, 2006.- Vol.I.: Assessment lessons.- 154 p.
430. **I-35026**
Japan Moving toward a more advanced knowledge economy [Text] /Ed. By Shibata.- Washington: World Bank,

2006.- Vol.II.: Advanced knowledge-creating companies.-
92 p.

431. F-18451

Karaoui, S. Management de la qualite: Comprendre, interpreter et savoir appliquer les exigences de la norme ISO 9001- 2000 [Text] /Slaheddine Karaoui.- Tunis: Edika, 2004.- 181p.

432. I-35017

Lampietti, J.A. People and power: Electricity sector reforms and the poor in Europe and Central Asia [Text] /A.L.Julian, G.B.Studeshna, B.Amelia.- Washington: World Bank, 2007.- 227 p.

433. I-35021

Liberalisation and universal access to basic services [Text]: telecommunications, water and sanitation, financial services and electricity.- Washington: World Bank, 2006.- 272 p.

434. I-35008

Local governance in industrial countries [Text] /Ed.by A.Shan.- Washington: World Bank, 2006.-368 p.

435. I-35007

Natural resources, neither curse nor destiny [Text] /Ed.by D.Lederman, W.F.Maloney.- Washington: World Bank, 2007.- 369 p.

436. I-35014

Rocha, R., Thorburn, C. Developing annuities markets:the experience of Chile [Text] /R.Rocha, C.Thorburn.- Washington: World Bank, 2007.- 251 p.

437. I-35027

The state of state reform in Latin America [Text] /Ed.by Eduardo Lora.- Washington, World Bank, 2007.- 446 p.

Siyasət

438. **Ф4**

A99

Azərbaycan və Avropa: Qarşılıqlı münasibətlərin problemləri və perspektivləri [Mətn]: Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş V Respublika Tələbə elmi-praktik konfransının materialları (4 noyabr 2006-cı il) /burax. məsul A.Rəcəbli; Bakı slavyan universiteti, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi.- B.: BSU: Kitab aləmi NPM, 2006.- 160 s.

Kitabda 2006-cı il noyabrın 4-də keçirilən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş V Respublika Tələbə elmi-praktik konfransının materiallarından bəhs olunur.

439. **Ф3**

A99

Azərbaycanda qadın məsələsi [Mətn]: Tarix və müasirlik XIX əsrin sonu XX əsrin əvvəli /red. H.Hüseynova [və b.]; Azərb. Resp. ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi; AMEA, Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar İnstitutunun "Fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatlar" şöbəsi.- B.: Azərbaycan Nəşr., 2006.- 272 s.

Məqalələr toplusu AMEA-nın Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutunun elmi şurasının 3 iyul 2006-cı il tarixli iclasında müzakirə edilmiş və çapa məsləhət görülmüşdür. (7 sayılı protokol)

440. **Ф49(5Ипан)**

B60

Bəylərqızı, Ş. Azərbaycanı vətəni bilən diplomat [Mətn] /Şəmsiyyə Bəylərqızı; red. E.İsgəndərzadə.- B.: Vektor NE, 2007.- 270 s.

Kitabda Azərbaycanı Vətəni bilən diplomat, Qarabağ üçün döyüşüb şəhid olmaq istəyən, Azərbaycanın bütün siyasi liderlərini olduğu kimi tanıyan, səfir olan zaman susmaq

bilməyən, daim işləyən yorulmaq bilməyən Əfşar Süleymani haqqındadır.

441. Φ3

Ə65

Heydər Əliyev və mətbuat [Mətn]: 4-cildə: müsahibələr, bəyanatlar, müraciətlər, çıxışlar. Yanvar 1990, iyul 1996 /red. və ön sözün müəllifi R.Mehdiyev; tərtib edənlər Ə.Abbasov, T.Əhmədov.- B.: Nurlan, 2003.- Cild I.- 640 s. Bu kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin çoxcəhətli ictimai-siyasi fəaliyyətinin bir cəhəti -1990-2003-cü illər ərzində ölkə daxilində, eləcə də rəsmi səfərlər zamanı xaricdə kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri öz əksini tapmışdır. Həmçinin bu cildə böyük tarixi şəxsiyyət və siyasi xadiminin kütləvi informasiya vasitələri nümayəndələrinə 1990-1996-cı illərdəki müsahibə, bəyanat və müraciətləri xronoloji ardıcılıqla verilmişdir.

442. Φ3

Ə65

Heydər Əliyev və mətbuat [Mətn]: 4-cildə: müsahibələr, bəyanatlar, müraciətlər, çıxışlar. İyul 1996, iyul 1998 /red. və ön sözün müəllifi R.Mehdiyev; tərtib edənlər Ə.Abbasov, T.Əhmədov.- B.: Nurlan, 2003.- Cild II.- 640 s.

Bu kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 1996-cı ilin iyul ayından 1998-ci ilin ortalarına qədərki dövr ərzində ölkəmizdə, istərsə də xaricdə kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri, onlara müsahibələri, bəyanat və çıxışları xronoloji ardıcılıqla verilmişdir.

443. Φ3

Ə65

Heydər Əliyev və mətbuat [Mətn]: 4-cildə: müsahibələr, bəyanatlar, müraciətlər, çıxışlar. İyul 1998, sentyabr 2000

/red. və ön sözün müəll. R.Mehdiyev; tərt. ed. Ə.Abbasov, T.Əhmədov.- B.: Nurlan, 2003.- Cild III.- 640 s.

Bu kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 1998-ci ilin iyulundan 2000-ci ilin sentyabrınadək olan dövr ərzində yerli və xarici jurnalistlərə müraciətləri, bəyanatları, müsahibələri, təbrik və çıxışları toplanmışdır. Burada zamanəmizin görkəmli siyasi xadiminin kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri, eləcə də dünyanın nüfuzlu mətbuatında xarici ölkələrə səfərləri və zirvə görüşləri zamanı müdrik, uzaqgörən dövlət xadimi kimi qarşılanması, qlobal dünya problemlərinə və digər aktual məsələlərə münasibəti barədə verilən icmallar öz əksini tapmışdır.

444. Ф3

Ә65

Heydər Əliyev və mətbuat [Mətn]: 4-cildə: müsahibələr, bəyanatlar, müraciətlər, çıxışlar. Noyabr 2002, mart 2003 /red. və ön sözün müəll. R.Mehdiyev; tərt. ed. Ə.Abbasov, T.Əhmədov.- B.: Nurlan, 2003.- Cild IV.- 640 s.

Bu kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 2000-ci ilin noyabrından 2003-cü ilin martınadək olan dövr ərzində xarici ölkələrə səfərləri və Zirvə görüşləri zamanı kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibələri, bəyanatları, müraciətləri, təbrik və çıxışları toplanmışdır.

445. Ф3

X55

Xınalı, Z. (Bayramova) Hərbi məktəblərin banisi [Mətn] /Zəminə Xınalı; ön söz. müəll. F.Qoca; red. T.Abbaslı; rəyçilər N.Cəfərov, N.Həsənzadə.- B.: Adiloğlu, 2006. – 264 s.

Kitabda ulu öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda hərbi məktəblərin yaradılması yolunda fəaliyyəti ön plana çəkilir.

446. **Ф3**

İ18

İbrahimova, G. Heydər Əliyev və Azərbaycan qadını [Mətn] /Gülzar İbrahimova; məsləhətçi M. Məlikova, red. və ön sözün müəll. H.Hüseynova.- B.: Adiloğlu, 2007.-236 s. Oxuculara təqdim olunan bu kitab Azərbaycan qadınlarının həyatında, fəaliyyətində, inkişafında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rolundan bəhs edir.

447. **Ф3**

Q47

Qəndilov, S. Müstəqillik illərinin düşüncələri [Mətn] /Seyfəddin Qəndilov; elmi red. Ə.Həsənov.-B.: Naksuana, 2006.- 502 s.

Kitaba müəllifin əsasən 5-6 il ərzində mətbuat səhifələrində ictimai-siyasi həyatımızın müxtəlif məsələlərinə dair dərc etdirdiyi məqalələrin bir qismi daxil edilmişdir. Dünya Azərbaycanlılarının birliyi məsələləri, Azərbaycanlıların soyqırımı, 20 Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir və mülahizələr bu kitabdakı məqalələrdə öz əksini tapmışdır.

448. **2-772056**

Война по правилам и без..: Технологии изготовления предвыборных миражей [Текст]: учебно-практическое пособие /автор-сост. А.А.Максимов.- М.: Дело,2003.- 320 с.

Книга содержит статьи группы ведущих политтехнологов, которые за минувшие четыре года почти непрерывно участвовали в избирательных кампаниях губернаторов, президентов республик, мэров и депутатов.

449. **2- 772218**

Вся политика [Текст]: хрестоматия /сост. В.Д.Нечаев, А.В.Филиппов.- М.: Европа, 2006.- 440 с.

Наконец-то есть самоучитель политических знаний для человека, окончившего среднюю школу и не утратившего желания разобраться в мире, в стране, гражданином которой он формальной точки зрения стал, получив на руки паспорт, а по сути становится им по мере достижения политической зрелости. Жанр хрестоматии соблюден здесь в точности.

450. 2-772471

Запеклый, А. Политические объединения перед парламентскими выборами в России [Текст] /Андрей Запеклый.- М.: [СПИК-Центр], 1999.- 104 с.

Справочное издание включает в себя описания политических объединений, которые имели возможность принять участие в парламентских выборах в 1999 году в России. В справочнике использованы материалы Алексея Мухина, Павла Козлова и Ольги Блиновой.

451. 3-101465

Историческая перемена на Балканах [Текст]: специальный выпуск журнала "Вестник НАТО" /ред. К.Беннетт.- Bruxelles:NATO, 2004- 58 с.

Настоящий разовый печатный специальный выпуск "Вестник НАТО", электронного журнала Североатлантического союза, посвящен окончанию деятельности Сил стабилизации (СФОР) в Боснии и Герцеговине Европейскому союзу.

452. 2-772313

Кокошин, А.А. Стратегическое управление [Текст]: теория, исторический опыт, сравнительный анализ, задачи для России /Андрей Кокошин; ред. А.В.Торкунов, М.В.Ильин [и др.]; МГИМО (Университет).- М.: МГИМО, 2003.- 528 с.

Книга может быть использована в качестве материала в учебном процессе как гражданских, так и военных вузов.

453. 3-101463

Показатели для мониторинга прогресса в достижении целей в области развития, сформулированных в декларации тысячелетия определения, обоснования, понятия, источники [Текст] /Организация Объединенных Наций.- Нью Йорк: ООН, 2006.- 112 с.

В данной Декларации, принятой 147 главами государств и 189 государствами, содержатся положения, которые стали известны как восемь Целей в области развития, сформулированных в Декларации тысячелетия, а также 18 задач, имеющих сроки реализации.

454. 3-101466

Стратегическая концепция Североатлантического союза [Текст] /Одобрена главами государств и правительств на сессии Североатлантического совета в Вашингтоне 23-24 апреля 1999 г.- Вашингтон, 1999.- 24с.

Вступая в 6-е десятилетие своего существования, Североатлантический союз должен быть готовым к решению сложных задач и использованию возможностей нового века. В Стратегической концепции вновь подтверждается цель существования союза и излагается его основополагающие задачи в области обеспечения безопасности.

455. 2-772168

Технологический прогресс и современные международные отношения [Текст]: учебник для студентов вузов, обучающихся по направлениям "Международные отношения" и "Регионоведение" /А.В.Крутских [и др.]; под ред. А.В.Крутских; МГИМО МИД России.- М.: Просвещение, 2004.- 446 с.

Содержание учебника охватывает основные направления и наиболее передовые отрасли современного научно-технологического прогресса, которые становятся на мировой арене объектом активной политической коммерческой деятельности.

456. 2-772171

Турунок, С.Г. Политический анализ [Текст]: курс лекций: учеб. пособие для студентов упр. специальностей вузов /Станислав Турунок; МГУ им. М.В.Ломоносова, Фак. гос. упр.- М.: Дело, 2005.- 359 с. Целью курса является усвоение слушателями основ политического анализа и консультирования, а также овладение практическими навыками применения базовых методик и приемов аналитического обеспечения политических решений.

457. Bd-14471

Mexico: Una politica exterior de bcompromiso y cooperacion [Text] /ed. Presidencia de la republica.- Mexico: Presidencia de la republica, 2006.- 293 p.

458. F-18436

Ordzhonikidze, S. Traduire les engagements en actes [Text] /Sergei Ordzhonikidze.- Geneve: UN. 2006.- 59 p.

459. I-35040

Pashayev, H. M. Racing up hill: Selected papers of Azerbaijan's First Ambassador to the United States of America [Text] /Hafiz M.Pashayev.- New York: Global Scholarly publ., 2006.- 339 p.

Hüquq elmləri

**460. X629
A13**

Abbasov, İ. İbtidai araşdırmanın səmərəliliyi və prokuror nəzarətinin bəzi məsələləri [Mətn]: hüquq elm. nam.: 12.00.09 /İlham Abbasov; BDU.- B., 2007.- 24 s.

461. X628

A99

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi [Mətn]: 2007-ci ilin martınadək olan əlavə və dəyişikliklərlə /nəşrə məsul Ş.Xuduoğlu.- B.: Qanun, 2007.- 352 s.

Kitabda Cinayət Məcəlləsinin qəbul edildiyi 30 dekabr 1999-cu il tarixli mətni olduğu kimi saxlanılmış, qüvvədən düşmüş mətnlər bərpa edilərək "ilkin redaksiya", sonradan edilən əlavə və dəyişikliklər isə "yeni redaksiyada" və "son redaksiyada" ifadələri altında verilmişdir.

462. X629

A99

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi [Mətn]: 15.06.2006-cı ilə qədər olan əlavə və dəyişikliklərlə /nəşrə məsul Ş.Xuduoğlu.- B.: Qanun, 2006.- 488 s.

Kitabda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi 15.06.2006-cı ilə qədər olan əlavə və dəyişikliklərlə verilmişdir.

463. X622

A 99

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi [Mətn]: İoktyabr 2006-cı ilə qədər olan əlavə və dəyişikliklərlə /nəşrə məsul Ş.Xuduoğlu.- B.: Qanun, 2006.- 180 s.

Bu məcəllə gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

464. X625

A99

Azərbaycan Respublikasının Ekologiya Qanunvericiliyi [Mətn]: II cildə: normativ-hüquqi aktlar toplusu /nəşrə məsul Ş.Xuduoğlu; tərtibçilər Ş.Xuduoğlu, C.Q.Nuriyev,

F.N.Ağazadə; ön söz. müəll. C.Q.Nuriyev.- B.: Qanun, 2006.- Cild I.- 760 s.

Birinci cildə Azərbaycan Respublikası ekologiya qanunvericiliyinə dair normativ-hüquqi aktlar xronoloji ardıcılıqla müxtəlif bölmələr altında verilmiş və bütövlükdə kitabda 96 müxtəlif normativ-hüquqi aktlar toplanmışdır.

465. X625

A99

Azərbaycan Respublikasının Ekologiya Qanunvericiliyi [Mətn]: II cildə: normativ-hüquqi aktlar toplusu /nəşrə məsul Ş. Xuduoğlu; tərtibçilər Ş.Xuduoğlu, C.Q.Nuriyev, F.N.Ağazadə; ön söz. müəll. C.Q.Nuriyev.- B.: Qanun, 2006.- Cild II.- 884 s.

İkinci cildə Azərbaycan Respublikası ekologiya qanunvericiliyinə dair normativ-hüquqi aktlar xronoloji ardıcılıqla müxtəlif bölmələr altında verilmiş və bütövlükdə kitabda 135 müxtəlif normativ-hüquqi aktlar toplanmışdır.

466. X627

A99

Azərbaycan Respublikasının Əmək Məcəlləsi [Mətn]: 15.10.2006-cı ilə qədər olan əlavə və dəyişikliklərlə /nəşrə məsul Şahbaz Xuduoğlu.- B.:Qanun, 2006.- 220 s.

Məcəllə 13 bölmədən, 48 fəsildən, 317 maddədən ibarətdir və 1 iyul 1999-cu ildən qüvvəyə minmişdir. Əlavə və dəyişikliklərlə isə 15.06.2006-cı ildə dərc olunub, eləcə də Konstitusiya Məhkəməsinin Məcəllə ilə bağlı qərarlarına istinad edilmişdir.

467. X623

A99

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi [Mətn]: 2006-cı il dekabrın 20-dək olan əlavə və dəyişikliklərlə /nəşrə məsul Şahbaz Xuduoğlu.- B.: Qanun, 2007.- 136 s.

Kitabda Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2006-cı il dekabrın 20-dək olan əlavə və dəyişikliklərlə verilmişdir.

468. X621

A99

Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi [Mətn]: 15 fevral 2006-cı ilə qədər olan əlavə və dəyişikliklərlə /nəşrə məsul Şahbaz Xuduoğlu.- B.: Qanun, 2006.- 760 s.

Kitabda vətəndaşların sağlamlığının mühafizəsi, səhiyyə sistemində idarəetmə orqanları, əczaçılıq, qeyri-ənənəvi təbabət müəssisələri, əhaliyə müalicə-profilaktika yardımı, hərbi-həkim ekspertizaları haqqında normativ sənədlər toplusu 15 fevral 2006-cı ilə qədər olan əlavə və dəyişikliklərlə verilmişdir.

469. X625

A99

Azərbaycan Respublikasının Torpaq qanunvericiliyi toplusu [Mətn]: 01.09.2006-cı ilə qədər olan əlavə və dəyişikliklərlə /buraxılışa məsul Ş.Xuduoğlu.- B.: Qanun, 2006.- 932 s.

Topluda torpaqla bağlı kənd təsərrüfatı subyektləri üçün faydalı ola bilən, onların torpaq üzrə dövlət, ictimai və s. təşkilatlarla olan münasibətlərini tənzimləyən sənədlərin nümunələri verilmişdir.

470. X622

A99

Azərbaycan Respublikası Vergi Məcəlləsi [Mətn]: 12 fevral 2007-ci ilə qədər olan əlavə və dəyişikliklərlə /nəşrə məsul Ş.Xuduoğlu.- B.: Qanun, 2007.- 400 s.

Kitabda Azərbaycan Respublikasının Vergi Məcəlləsi verilmişdir. Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər kitabın sonunda, ayrıca başlıq altında, tam mətndə verilməklə yanaşı Məcəlləyə də daxil edilmişdir. Qüvvədən

düşmüş maddənin, yaxud hansısa hissənin üzərindən xətt çəkməklə kitabda saxlanılmışdır.

471. **X620**

B24

Banklar haqqında sənədlər [Mətn] /nəşrə məsul Ş.Xuduoglu.- B.: Qanun, 2006.- 128 s.

Kitabda Azərbaycan Respublikasının Milli Bankı haqqında Azərbaycan Respublikasının Qanunu, Banklar haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.

472. **X621**

Ə65

Əliyarlı, İ. Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Milli Qəhrəmanları [Mətn]: Qısa bioqrafik toplu /İltifat Əliyarlı.- B.: Mütərcim, 2005.- 116 s.

Kitabda Azərbaycanın müstəqillik qazanmasından sonra respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə, cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin mühafizəsində şəhid olmuş daxili işlər orqanlarının, habelə sağ qalmış (6 nəfər) və "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş 67 nəfər əməkdaşı haqqında qısa bioqrafik məlumatlar toplanmışdır.

473. **X628**

Ə65

Əliyeva, Z. Sağlamlığa qəsdən ağır zərər vurma əməlləri ilə mübarizənin cinayət-hüquqi problemləri [Mətn]: hüquq elm. nam.: 12.00.08 /Zəminə Əliyeva BDU.- B., 2006.- 21 s.

474. **X629**

İ82

İsmayılov, E. Məhkəmə-xətsünaslıq ekspertizası ixtisasına aid xüsusi biliklər, onların formalaşmasının nəzəri və təcrübi əsasları [Mətn]: hüquq elm. nam.: 12.00.09 /Elçin İsmayılov; BDU.- B., 2007.- 20 s.

475. X623

P20

Pasportlar, şəxsiyyət vəsiqəsi və qeydiyyatla bağlı normativ aktlar [Mətn]: Azərbaycan dilində.- B.: Qanun, 2006.- 172 s.

Kitabda respublikada vətəndaşların qeydiyyatla alınması və qeydiyyatdan çıxarılması, onların pasportla təmin olunması, şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını nizamlayan qanunlar və həmin qanunların tətbiqi ilə bağlı təsdiq olunmuş əsasnamələr, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatla alınması qaydaları və bu sahəyə aid olan digər normativ aktlar toplanmışdır.

476. X628

S47

Səməndərov, F. Cinayət hüququ. Ümumi hissə [Mətn]: Ali məktəblər üçün dərslik /Firudin Səməndərov; rəyçilər M.İ.Əhmədov, K.N.Səlimov, E.M.Əfəndiyev.- B.: Digesta, 2007.- 700 s.

Kitabda cinayət hüququnun sistemi və funksiyaları, cinayət-hüquqi tənzimin formaları, prinsipləri və mexanizmi, cinayət qanununun əlamətləri, mənbələri və quruluşu, onun zamana, məkana və şəxslərin dairəsinə görə qüvvəsi məsələləri şərh edilir.

477. X911

S 99

Süleymanova, E. Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti [Mətn]: 2005-ci il üzrə illik məruzənin qısa icmalısı /Elmira Süleymanova; Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman).- B.: Qanun, 2006.- 254 s.

Kitabda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti barədə Ombudsmanın 2005-ci il üzrə illik məruzəsinin qısa icmalısı öz əksini tapmışdır.

478. X620

A99

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu [Mətn]: 1 iyun 2006-cı ilədək olan əlavə və dəyişikliklərlə /nəşrə məsul Ş.Xuduoğlu.- B.: Qanun, 2006.- 148 s.

Kitabda yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu verilmişdir.

479. X620

Y-71

Yılmaz R. Müasir şəraitdə insan hüquqlarının təminatında Ombudsmanın rolu [Mətn]: Azərbaycan Respublikası təmsalında: siyasi elm. nam.: 23.00.02 /Reha Yılmaz; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik akademiyası.- B., 2007.- 22 s.

480. 2-772295

Авакян, С.А. Конституционное право России [Текст]: В 2-х томах.: учебный курс /Сурен Авакян; МГУ им. М.В.Ломоносова, Юрид. фак.- М.: Юрист, 2005.- Том 2.- 749 с.

Книга подготовлена на основе действующей Конституции Российской Федерации, новейшего федерального законодательства и законодательства субъектов РФ.

481. 2-772183

Адамчук, Н.Г. Мировой страховой рынок на пути к глобализации [Текст] /Наталья Адамчук; науч. ред. К.Е.Турбина; МГИМО.- М.: РОССПЭН, 2004.- 591 с.

Содержание монографии дает глубокое современное представление о проблемах, особенностях и специфике страхования отдельных международных организаций, регионов и стран, интеграционных процессах в этой области.

482. 2-772234

Борьба с международным терроризмом [Текст]: сборник документов /М-во образования и науки РФ, Моск. гос. юрид. Акад; Каф. междунар. права; науч. ред. и предисловие В.В.Устинов; сост. К.А.Бекашев, М.Р.Авясов.- М.: Проспект, 2005.- 672 с.

В сборнике последовательно приведены полные тексты или в извлечениях наиболее важных универсальных и региональных договоров по предотвращению терроризма в различных ее формах.

483. 2-772462

Вологдин, А.А. История государства и права зарубежных стран [Текст] /А.А.Вологдин; И.С. Пристанский.- М.: Высшая школа, 2005.- 575 с.

В книге изложен курс "История государства и права зарубежных стран" с учетом требований государственного образовательного стандарта, новейших достижений историко-правовой науки, отражены изменения государственно-правового развития на рубеже XX-XXI вв.

484. 2-772010

Государственная служба: Комплексный подход [Текст]: учеб. пособие /авторский кол. А.В.Оболонский, А.Г.Барабашев; Институт государства и права РАН, Институт государственного управления и социальных исследований МГУ им. М.В.Ломоносова.- М.: Дело, 2000.- 440 с.

Книга является первым учебным пособием, предлагающим всестороннее изложение проблематики государственной службы и деятельности гос. аппарата.

485. 2-772089

Гошуляк, В.В. Прокуратура, адвокатура, нотариат в конституционном праве России [Текст]: монография /Виталий Гошуляк.- М.: Альфа-М, 2005.- 352 с.

Рассматриваются конституционные правовые основы деятельности прокуратуры, адвокатуры, нотариата по обеспечению конституционной законности, защите прав и свобод человека и гражданина в РФ.

486. 2-772338

Дегтярева, И.В. Повседневная жизнь российского спецназа [Текст] /Ирина Дегтярева.- М.: Молодая гвардия, 2005.- 469 с.

Повседневная жизнь спецназа - это война, война против террористов и преступников. Для широкого круга читателей.

487. 2-772383

Доступ к правовой информации [Текст]: метод. материалы по орг. работы публич. центров правовой информации /Н.З.Стародубова.- М.: Гранд: Фаир-пресс, 2005.- 287 с.

В книге освещаются вопросы, касающиеся использования программных технологий справочно-поисковых систем, обслуживания пользователей правовой информацией, методики пропаганды правового знания.

488. 2-772112

Дрешер, Ю.Н. Организация патентно-лицензионной деятельности и авторское право [Текст]: учеб.-метод. пособие /Юлия Дрешер; науч. ред. Т.И.Ключенко.- М.: Гранд: Фаир-пресс, 2003.- 247 с.

Книга создана на основе авторского лекционного курса "Организация патентно-лицензионной деятельности и авторское право", освещающего ключевые проблемы, связанные с организацией патентно-лицензионной деятельности и защитой прав интеллектуальной собственности.

489. 2-772174

Ерпылева, Н.Ю. Международное банковское право [Текст] /Наталья Ерпылева; Акад. нар. хоз-ва при Правительстве Рос. Федерации.- М.: Дело, 2004.- 480 с.
Монография предназначена для юристов, преподавателей, аспирантов и студентов, обучающихся по специальности "Правоведение", а также для читателей, которые интересуются вопросами международного частного и банковского права.

490. 2-772448

Кашанина, Т.В. Основы права [Текст]: метод. пособие для преподавателей: учеб. для учреждений сред. проф. образования /Татьяна Кашанина, А.В.Кашанин.- М.: Высш. шк., 2005.- 644 с.

Издание содержит: разнообразие методов преподавания права - путь к повышению качества правового образования; диалоговое изложение нового материала на уроках по праву; фронтальный устный опрос; интеллектуальный тренинг.

491. 2-772076

Мами, К.А. Конституционная законность и судебная власть в Республике Казахстан [Текст]: основные тенденции и приоритеты /Кайрат Абдразакулы Мами; рец. Б.Н.Топорнин.- М.: Наука, 2004.- 310 с.

В книге исследуются процессы становления и развития судебной власти в Казахстане, а также проблемы реальности законодательного регулирования судопроизводства и судебной деятельности.

492. 2-772294

Международное публичное право [Текст]: учеб. для студентов вузов, обучающихся по специальности 021100 "Юриспруденция" /Л.П.Ануфриева, Д.К.Бекашев, К.А.Бекашев, В.В.Устинов [и др].; отв. ред.

К.А.Бекяшев; М-во образования и науки РФ, Моск. гос. юрид. акад.- М.: Проспект, 2005.-779 с.

В учебнике, подготовленном в соответствии с программой МГЮА, освещены понятия, предмет, система, принципы и источники международного публичного права; изложены основные отрасли, такие как международное морское, воздушное, космическое, экологическое право.

493. 2-772498

Мушинский, В.О. Основы правоведения [Текст]: учебник для основной школы /Виктор Мушинский.- М.: Междунар. Отношения; Центр гуманитар. образования, 1997.- 286 с.

Учебник в легкой, увлекательной манере объясняет основные понятия права.

494. 2-772506

ООН [Текст]: Юридический ежегодник Организации Объединенных Наций 1999 год ST/LEG/SER. C/37.- Нью-Йорк: ООН, 2006.- XXIV.- 573 с.

Книга содержит законодательные тексты и договорные положения, касающиеся правового статуса Организации Объединенных Наций и связанных с ней межправительственных организаций; общий обзор деятельности Организации Объединенных Наций и связанных с ней межправительственных организаций в области права.

495. 2-772449

Право в средневековом мире [Текст]: Сборник статей /ред. кол. О.И.Варьяш [и др].; рецензенты В.П. Буданова [и др].- Вып. 2-3.- СПб.: Алетейя, 2001.- 346 с.

Статьи посвящены обширной тематике социализации средневекового человека через право, различным аспектам воздействия последнего на правовую практику и правовое сознание индивида; в них также

затрагивается проблема возрастающей роли государства и королевской власти в становлении правосознания средневекового общества.

496. 2-772083

Проблемы формирования государственной политики транспортной безопасности [Текст] /В.И.Якунин, С.С.Сулакшин, Б.Н.Порфирьев [и др.]; Центр проблемного анализа и гос.-управленческого проектирования.- М.: Наука, 2006.- 432 с.

Авторы анализируют состояние транспортной сферы в России, уделяя значительное внимание вопросам нормативно-правовой базы, которая либо слабо разработана, либо изобилует противоречиями, либо отсутствует вовсе.

497. 2-772106

Прокурорский надзор [Текст]: учеб. для вузов /кол. авторов И.С.Викторов., Ю.В.Корневский. Л.А. Прокудина [и др.]; под ред. А.Я.Сухарева.- М.: Норма, 2003.- 480 с.

В учебнике учтены существенные изменения действующего законодательства Российской Федерации. Также введены материалы, адекватно отражающие особенности прохождения службы в органах и учреждениях прокуратуры, ее современной правовой регламентации.

498. 2-772060

Телюкина, М.В. Конкурсное право [Текст]: теория и практика несостоятельности (банкротства) /М.Телюкина; Акад. нар. хоз-ва при Правительстве РФ.- М.: Дело, 2002.- 535с.

В книге особое внимание уделяется проблемным вопросам, возникающим при применении конкурсного законодательства, анализируются позиции Федерального закона.

499. 2-772109

Терроризм. Правовые аспекты борьбы [Текст]: норматив. и междунар. правовые акты с коммент.: научные статьи /отв. ред. и рук. авт. коллектива И.Л.Трунов.- М.: Эксмо, 2005.- 503 с.

Издание представляет интерес для широкого круга читателей, представителей правоохранительных органов, судей, адвокатов, преподавателей и студентов вузов.

500. I-35029

National referral mechanisms: Joining efforts to protect the rights of trafficked persons [Text] A practical handbook.- Warsaw: ODIHR, 2004.- 115 p.

501. I-35050

Provision and protection of human rights and freedoms in Azerbaijan [Text]: Summary of the annual report for 2005.- B.: QANUN, 2006.- 253 p I-

502. I-35004

The World Bank legal review:law, equity and development [Text].- Washington: Martinus Nijhoff publ., 2006.- 2589 p.

Hərbi elm. Hərbi iş

503. 2-772264

Баленко, С.В. Учебник выживания [Текст]: опыт элит. спецподразделения /Сергей Баленко.- М.: Эксмо: Яуза, 2005.- 767 с.

Книга включает в себя колоссальный опыт подготовки диверсантов-профессионалов, способных выжить в экстремальных условиях, готовых к чрезвычайным ситуациям, умеющих преодолевать любые препятствия и многое, многое другое.

504. 2-772223

Волков, Е.В. Белые генералы Восточного фронта гражданской войны [Текст]: биографический справочник /Евгений Волков, Н.Д.Егоров, И.В. Купцов.- М.: Рус. путь, 2003.- 239 с.

В книге собраны сведения о 605 генералах и адмиралах, служивших в годы Гражданской войны в России и Белой армии на востоке страны: в Поволжье, на Урале, в Сибири и на Дальнем Востоке.

505. 2-772154

Гринин, А.С. Экологическая безопасность. Защита территории и населения при чрезвычайных ситуациях [Текст]: учебное пособие /Александр Гринин, В.Н.Новиков.- М.: Гранд: Фаир-пресс, 2002.- 327 с.

В пособии приводятся сведения по основам экологической и радиационной медицины, даются рекомендации по предотвращению чрезвычайных ситуаций, снижению ущерба от них, рассказывается о воздействии поражающих факторов на человека и правилах поведения в сложной обстановке.

506. 2-772457

Керсновский, А.А. История русской армии: 1700-1881 [Текст] /Антон Керсновский.- Смоленск: Русич, 2004.- 464 с.

Данная книга представляет собой переиздание первой части этого оригинального произведения. Она охватывает период с 1700 по 1881 г. и отличается обилием фактического материала и независимостью авторских суждений.

507. I-35031

Thinking outside the box in multilateral disarmament and arms control negotiations [Text] /ed.by John Borrie and Vanessa Martin Randin.- Geneva: UNIDIR, 2006.-254 p.

Mədəniyyət. Elm. Maarif

508. Q421

A13

Abbasova, L. Tərbiyənin milli zəmində qurulmasında sinif müəlliminin rolu [Mətn] /Lalə Abbasova; elmi red. Akif Nəzərov; Azərbaycan müəllimlər İn-tu.- B.: Mütərcim, 2006.- 44 s.

Kitabda kiçikyaşlı məktəblilərin milli zəmində tərbiyə edilməsinin vacibliyi və əhəmiyyəti, Milli tərbiyə üzrə işlərin təşkilinin imkanları və səmərəli yolları, bu sahədə aparılan tədbirlər zamanı istifadə olunan prinsip və metodlar üzərində dayanılır. İbtidai siniflərdə təlim prosesindən və sinifdən xaric tədbirlərdən nümunələr verilir.

509. Q424

A14

Abdulla, Q. Sönməyən məşəl [Mətn]: Cəbrayıl rayonundakı akademik M.Mehdizadə adına orta məktəbin 130 illiyinə həsr olunur /Qorxmaz Abdulla, A.Xəlilov, T.Abbaslı; red. Ş.Nərimanoğlu; məsləhətçi M.Sadiqov.- B.: Adiloğlu, 2006.- 124 s.

Kitabda müəlliflər XIX əsrin ikinci yarısında Cəbrayıl da açılmış birsinifli kənd normal rus məktəbinin, hazırda isə akademik M.Mehdizadənin adını daşıyan bu tədris ocağının 130 ildə keçdiyi şərəfli inkişaf yolunu gerçək, tutarlı faktlarla, bədii-publisistik üslubda işıqlandırmışlar.

510. Q484

A99

Azərbaycan dilində mürəkkəb təyini söz birləşmələri fənninin proqramı [Mətn]: bakalavr hazırlığı üçün: İxtisas "HS 020200-filologiya" ixtisası üzrə /tərtib ed. Ş.H.İskəndərova; red. Ə.Ə.Rəcəbli; rəyçilər S.Mehdiyeva, Ü.Həsənova; Azərbaycan Respublikası təhsil problemləri

institutu; Lənkəran dövlət universiteti.- Lənkəran, 2006.- 15s.

Proqramda mürəkkəb təyini söz birləşmələrinin növləri olan silsilə təşkil edən və silsilə təşkil etməyən mürəkkəb təyini söz birləşmələrinin, eləcə də onların hər birinin ayrılıqda tiplərinin əmələgəlmə üsulları, tərəflər arasında sintaktik əlaqələr, quruluş xüsusiyyətləri haqqında qısaca məlumat verilir.

511. Q618

B30

Baverstock, A. Kitabı necə satmalı [Mətn]: kitab marketinqinə giriş üçün ən oxumalı bələdçi /Alison Baverstock; red. E.Rzayev; tərc. S.Babazadə, V.Quliyeva.- B.: Kitab klubu, 2006.- 306 s.

Kitabda söhbət kitab marketinqindən gedir. Burada əsasən kitabların harada və necə satılmasından bəhs olunur.

512. Q610

B60

Bəşirova, A. Azərbaycan-ABŞ münasibətləri Amerika mətbuatında ("Nyu York Tayms"qəzetinin materialları əsasında: 1991-2001-ci illər) [Mətn]: siyasi elm. nam. dər.: 10.01.10 /Aynur Bəşirova; BDU.- B., 2007.- 22 s.

513. Q33

C50

Cəfər, Ə. Yardımlının ilk ziyalılarından biri Təvəkkül Abbasov [Mətn] /Ələsgər Cəfər; nəşir T.Vəlixanlı; red. Ə.Mirzallı.- B.: Mütərcim, 2006.- 108 s.

Əsərdə Yardımlı rayonunda yaşayıb-yaradan, xalq arasında adı xüsusi hörmətlə çəkilən, rayonun ilk ziyalılarından biri - Təvəkkül Abbasovun həyat yolundan söhbət açılır.

514. Q518

E30

Ekoloji turistlərin bələdçiləri üçün lüğət və danışq kitabçası [Mətn] /tərt. E.Rüstəmov; red. E.Sultanov,

A.Quliyeva, F.Ağabalayev; Azərbaycan ornitoloji cəmiyyəti.- B., 2007.- 26 s.

Ekoloji turistlərin bələdçiləri üçün lüğət və danışq kitabçasıdır.

515. Q612

Ə36

Əhmədli, N. Jurnalistin nitq mədəniyyəti [Mətn]: dərs vəsaiti /Nəsir Əhmədli; red. Q.M.Məhərrəmli; rəyçilər C.Ə.Məmmədli, Z.Ə.Məmmədli.- B.: Bakı Universiteti, 2005.- 162 s.

Kitabda "Jurnalistin nitq mədəniyyəti" fənninin proqramı verilmişdir.

516. Q513

Ə65

Əliyev, A. Bədən tərbiyəsi və idman tarixi [Mətn]: ali məktəblər üçün dərslik /Akif Əliyev, D.Quliyev; red. S.Allahverdiyev, S.Hüseynov; rəyçilər S.Onullahi, S.Əsədov, E.Acalov; Azərbaycan Respublikası gənclər, idman və turizm nazirliyi, Azərbaycan bədən tərbiyəsi və idman akademiyası.- B.: AzDBTİA, 2005.- 332 s.

Dərslikdə ümumdünya bədən tərbiyəsi və idman tarixindən, o cümlədən Azərbaycanda bədən tərbiyəsi və idman tarixindən bəhs olunur.

517. Q11

Ə65

Əliyeva, Y. Azərbaycanda kulturoloji fikrin tarixi inkişaf mərhələləri [Mətn]: kulturologiya elm. nam.: 24.00.01 /Yeganə Əliyeva Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti.- B., 2007.- 26 s.

518. Q484

H72

"Hidravlika" fənninin proqramı [Mətn]: T 020501 - "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üçün /tərt.ed. S.D.Mustafayev, V.S.Mustafayev; elmi red.

A.V.Heydərrov; Azərbaycan Respublikasının təhsil problemləri institutu; Beynəlxalq kollec.- B.: Beynəlxalq Universitet, 2006.- 17 s.

Fənnin öyrənilməsində əsas məqsəd tələbələrə hidravliki hesablamalar aparmaq qabiliyyətini inkişaf etdirmək, mədəndə işləyərkən, yəni neft-qazçıxarma texnoloji proseslərini yerinə yetirəndə rast gələn hidravliki məsələ və problemləri yaxşı bilmək bacarığına nail olmaqdır.

519. Q33

H98

Hüseynzadə, R. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikrin inkişafı (VII-XI əsrlər) [Mətn]: pedaqoji elm dok.: 13.00.01 /Rüfət Hüseynzadə; Azərbaycan Respublikası təhsil problemləri in-tu.- B., 2007.- 48 s.

520. Q424

İ-18

İbrahimov, F. İbtidai məktəbdə riyaziyyat tədrisinin bəzi məsələləri: Müəhazirə konspektləri /Firudin İbrahimov; rəy. N.Çələbiyev, İ.Əliyev.- B.: Mütərcim, 2006.- 232 s.

Əsərdə ibtidai məktəbdə riyaziyyatın tədrisi metodikasının bəzi mühüm məsələlərinə həsr olunmuşdur.

521. Q216

İ-37

İlin ziyalı [Mətn] hazırlayanlar E.İsgəndərzadə, V.Aslan; Vektor Beynəlxalq Elm Mərkəzi.- B.: Vektor, 2006.- 150 s. Kitab "Vektor" Beynəlxalq Elm Mərkəzinin 2005-ci ildə həyata keçirdiyi "XXI əsr Azərbaycan ziyalıları" Beynəlxalq layihəsi çərçivəsində "İlin ziyalı" Beynəlxalq diplomuna layiq görülmüş laureatların ömür yollarına həsr edilmişdir.

522. Q33

İ85

İsrafilov, N.R. Mirzə Məhəmməd Axundzadə [Mətn] /N.R.İsrafilov; elmi red. H.Şəlalə; red. S.Cəfərli,

R.Sadıxov; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Mütərcim, 2006.- 308 s.

Kitab görkəmli maarifçi, dramaturq Mirzə Məhəmməd Axundzadənin həyat və çoxşaxəli fəaliyyətinə həsr olunmuşdur.

523. Q11

K96

Kulturologiya [Mətn]: sxemlər albomu /tərtib ed. T.R.Behbudov; red. F.T.Məmmədov; rəyçilər G.S.Dadaşova, N.Ə. Həsənzadə; Polis akademiyası.- B.: Mütərcim, 2006.- 80 s.

Təqdim olunan məcmuə kulturologiya elminin verilmiş problemlər kompleksinin ilk struktur-sxematik modelidir. Kitabda kulturologiya predmeti üzrə fundamental elmi mənbələrin geniş tədqiqi əsasında fəsillər üzrə bilik-sxemlər təqdim edilir.

524. Q610

Ə36

Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində [Mətn]: dərs vəsaiti /N.Əhmədli; elmi red. S.Məmmədli.- B.: Bakı universiteti, 2004.- 155 s.

Kitabda kütləvi informasiya vasitələrinin xaricə siyasi təbliğat sisteminin prinsipləri verilmişdir.

525. Q484

Q-93

"Quyuların və layların hidrodinamiki tətbiqi" fənninin proqramı [Mətn]: TO 20501 - "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üçün /tərt. ed. S.D.Mustafayev, V.S.Mustafayev; elmi red. H.H.Əhmədov; Azərbaycan Respublikasının təhsil problemləri institutu; Beynəlxalq kollec.- B.: Beynəlxalq universitet, 2006.- 16 s.

Kursun öyrənilməsinin əsas məqsədi neft və qaz mədənlərində ən geniş tətbiq edilən hidrodinamiki tədqiqat üsullarını, tədqiqat nəticəsində alınmış məlumatların

interpretasiya üsullarını tələbələr tərəfindən dərinlən mənimsənilməsinə nail olmaqdır, eyni zamanda bu tədqiqat işlərini aparmaq üçün istifadə olunan yerüstü və dərinlik cihazlarının quruluşunu, iş prinsipini və istifadə qaydalarını öyrənməkdir.

526. Q484

M21

"Maliyyə və kredit" fənnindən kurs işlərinin yerinə yetirilməsinə dair metodiki göstərişlər [Mətn]: "Maliyyə və kredit": "Bakalavr" pilləsi üçün /tərt. F.M.Quliyev, İ.H.İsmayılov; elmi red. M.C.Ataşiyev; rəy. Z.H.İbrahimov, R.N.Əzizov; Azərbaycan Respublikası təhsil problemləri institutu; Elm və təhsil mərkəzi, Təfəkkür universiteti.- B., 2006.- 14 s.

"Maliyyə və beynəlxalq münasibətlər" kafedrası üzrə kurs işi III kurs tələbələri tərəfindən ümumnəzəri və bir sıra ixtisas fənlərinin öyrənilməsindən sonra yazılır. Nəzərdə tutulan mövzu Azərbaycan Respublikasının maliyyə və kredit strukturlarında global yeniliklərlə yanaşı, daha aktual bir sahəyə toxunur.

527. Q617

M24

Mansurzadə, H.A. Atalar üçdən deyib [Mətn] /Hacı Ağəddin Mansurzadə; red. H.M.Fərzullayev.- B.: Sumqayıt, 2006.- 121 s.

Kitab respublikamızın ilk poliqrafçı alimi Şəddat Cəfərovun həyatından, əmək fəaliyyətindən bəhs edir.

528. Q484

M40

"Metalların texnologiyası və konstruksiya materialları" fənninin proqramı [Mətn]: TO 20501- "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üçün /tərt. ed. S.D.Mustafayev, V.S.Mustafayev; elmi red. H.H.Əhmədov;

Azərbaycan Respublikasının təhsil problemləri institutu, Beynəlxalq kollec.- B.: Beynəlxalq universitet, 2006.- 10 s.
Bu kursda metalların və onların ərintilərinin alınması üsulları, onların səmərəli işlənməsi üsulları və maşınqayırma detallarının istehsalı texnologiyasının əsasları şərh edilmişdir.

529. Q11

M51

Məmmədova, S. Mədəniyyətşünaslıq [Mətn]: ali məktəblərin bakalavr pilləsi üçün dərs vəsaiti /Sədaqət Məmmədova; elmi red. A.Bayramoğlu; rəyçilər N.Cəfərov, Q.Əliyev.- B.: Kooperasiya, 2001.- 202 s.

Kitabda mədəniyyətin formalaşma tarixinə nəzər salınır, dünya və Azərbaycan filosoflarının irsinə istinadən Azərbaycanda milli-mədəni şüurun formalaşması, mədəniyyət və sivilizasiya, dövlət və mədəniyyət, mədəniyyət və cəmiyyət problemlərinin ətraflı şərhə verilir.

530. Q484

N34

"Neft və qazın quyu ilə çıxarılması" fənninin proqramı [Mətn]: T 020501 - "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üçün /tərt. ed. S.D.Mustafayev, V.S.Mustafayev; elmi red. H.H.Əhmədov; Azərbaycan Respublikasının təhsil problemləri institutu, Beynəlxalq kollec.- B.: Beynəlxalq Universitet, 2006.- 14 s.

Kursun öyrənilməsinin əsas məqsədi neft və qaz mədənlərində tətbiq edilən quyuların bütün istismar üsullarının və neftin, qazın çıxarılması ilə əlaqədar aparılan bütün texnoloji proseslərin tələbələr tərəfindən öyrənilməsinin təmin edilməsindən ibarətdir.

531. Q484

N34

"Neft-mədən maşınları və texnikası" fənninin proqramı [Mətn]: T 020501-"Neft və qaz yataqlarının işlənməsi və

istismarı" ixtisası üzrə /tərt. ed. S.D.Mustafayev, V.S.Mustafayev; elmi red. H.H.Əhmədov; Azərbaycan Respublikasının təhsil problemləri institutu, Beynəlxalq kollec.- B.: Beynəlxalq universitet, 2006.- 10 s.

"Neft-mədən maşınları və texnikası" fənni neft mədənlərində quyuların fontan, kompressor-qazalit və mexanikləşdirilmiş üsullarla istismarı zamanı istifadə edilən maşınların xarakteristikasını öyrədir.

532. Q424

O-77

31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş Nəsimi rayon şagird elmi cəmiyyəti konfransının materialları [Mətn] /Azərbaycan Respublikası təhsil nazirliyi Nəsimi rayon təhsil şöbəsi; red. M.R.Qəzənfərov.- B.: Mütərcim, 2006.- 230 s.

Konfransda məktəb partası arxasında oturan 14-15 yaşlı gənclərin elmi işləri təqdim edilmişdir.Yuxarı sinif şagirdlərinin elmi axtarışlarını sistemləşdirmək, istedadları qiymətləndirərək gələcəkdə cəmiyyətimizin intellektual potensialına cəlb etmək, bu sahədə respublikamızın tanınmış alimləri ilə əməkdaşlıq yaxşı bir ənənənin başlanğıcı kimi örnək olacaq səviyyədədir.

533. Q421

P27

Pedaqoji texnologiyalar [Mətn] /A.Mehrabov, Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov; red. R.Qəndilov; rəyçilər Ş.Mikayılov, R.Əliyev; Təhsil problemləri institutu.-B.: Mütərcim, 2006.- 372 s.

Monoqrafiya Azərbaycan təhsil sisteminin inkişaf tendensiyasını, novator müəllimlərin iş üsullarını, təcrübəsini, pedaqoji-psixoloji tədqiqatların nəticələrini nəzərə alaraq təlim-tərbiyə prosesinin məzmununun yeniləşməsində, səmərəliliyin, keyfiyyət göstəricilərinin yüksəldilməsində pedaqoji texnologiyalardan, yeni

yanaşmalardan, fəal təlim metodlarından istifadəyə həsr edilmiş ilk tədqiqat əsəridir.

534. Q426

R47

Rəcəbli, Ə. Orta məktəbdə tabeli mürəkkəb cümlənin tədrisi [Mətn] /Əbülfəz Rəcəbli; elmi red. N.Ə.Rəcəbova.- B.: Nurlan, 2006.- 96 s.

Əsərdə orta məktəbdə tabeli mürəkkəb cümlənin tədrisi problemlərindən və onları aradan qaldırmaq yollarından danışılır, fənnin tədrisi üçün metodik göstərişlər verilir.

535. Q617

S99

Süleymanlı, Ş. Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində: "Avesta"dən Hüseyn Cavidədən [Mətn]: dərs vəsaiti /Şamil Süleymanlı; elmi red. X.Əliyev; red. R.Cəmilqızı; rəyçilər N.Muradəliyeva, M.Dəmirli, A.Rüstəmli.- B.:Təhsil, 2006.- 258 s.

Əsər ən qədim zaman - "Avesta"dən XX əsrin birinci yarısına - Hüseyn Cavidədən bir dövrü əhatə edir. Burada 71 şairin, yazıçının, ədibin həyat və yaradıcılığından, əsərlərinin yazılma tarixindən, ayrı-ayrı ölkələrdə çapından, eyni zamanda beş dastan-eposdan, nəşriyyat-redaktə işindən, "Əkinçi" qəzetinin, "Molla Nəsrəddin" jurnalının fəaliyyətindən ətraflı məlumat verilir.

536. Q421

Ş16

Şahbazova, Q. Kiçikyaşlı məktəblilərin nümunələr vasitəsilə mənəvi tərbiyəsi (Naxçıvan Muxtar Respublikası məktəblərinin materialları əsasında) [Mətn]: pedaqoji elm. nam.: 13.00.01 /Qızıltac Şahbazova; Naxçıvan dövlət un-ti.- Naxçıvan, 2006.- 24 s.

537. Q484

Ü43

"Ümumi elektrotexnika və elektronikanın əsasları" fənninin proqramı [Mətn]: T 020501- "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üçün /tərt. ed. A.V.Heydərov, S.D.Mustafayev, V.S.Mustafayev; elmi red. H.H.Əhmədov; Azərbaycan Respublikasının təhsil problemləri in-tu, Beynəlxalq kollec.- B.: Beynəlxalq universitet, 2006.- 12 s.

Kursun öyrənilməsinin əsas məqsədi proqramda qeyd edilmiş hər bir mövzunun tələbələr tərəfindən hərtərəfli mənimsənilməsi və yadda saxlanılmasıdır.

538. Ч484

Ü-43

"Ümumi neft və neft mədən geologiyası" fənninin proqramı [Mətn]: T 020501 - "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üçün /tərt. ed. A.V.Heydərov, S.D.Mustafayev, İ.Ə.Məmmədov; elmi red. H.H.Əhmədov; Azərbaycan Respublikasının təhsil problemləri institutu, Beynəlxalq kollec.- B.: Beynəlxalq universitet, 2006.- 12 s.

Kursun öyrənilməsinin əsas məqsədi tələbələrə neft və qaz mədənlərində həyata keçirilən bütün geoloji-texniki tədbirlərin mahiyyətini başa salmaqdır, çünki mədəndə işləyən neft-qazçıxarma operatorları, laborantlar, texniklər və mühəndislərin hamısı neft-mədən geologiyasını mükəmməl bilməlidirlər.

539. 2-772228

Абызов, Ю.И. А издавалось это в Риге 1918-1944 [Текст]: историко-библиографический очерк |Юрий Абызов.- М.: Библиотека-фонд "Русское зарубежье": Русский путь, 2006.- 416 с.

Многообразие русских газет, журналов и книг, изданных в Латвии между двумя мировыми войнами, привлекает как историков литературы и русской эмиграции, так и библиофилов.

540. 2-772016

Алексашина, И.Ю. Естествознание с основами экологии [Текст] 5 класс: методика преподавания: книга для учителя /Ирина Алексашина, Н.И.Орещенко, А.А.Ульянова.- М.: Просвещение, 2005.- 158 с.

В книге представлены программа, учебно-тематическое планирование, опорные схемы, поурочные методические разработки и рекомендации.

541. 2-772101

Анисимов, В.В. Общие основы педагогики [Текст]: учеб. для вузов /Виталий Анисимов, О.Г.Грохольская, Н.Д.Никандров; рец. В.А.Сластенин, С.К.Бондырева [и др.].- М.: Просвещение, 2006.- 575 с.

Для лучшего и более систематичного усвоения учебник включает элементы формализации содержания, набор тестов для самопроверки, материалы для тренингов.

542. 2-772139

Вирный, А. Я. Немного о шашках, но по существу [Текст] /Вирный Александр - М.: Фаир-Пресс: Гранд, 2005.- 328с.

Автор вводит читателя в увлекательный мир шашек, раскрывая секреты правильного ведения игры, подробно объясняя стратегически и тактически важные приемы, и приводит поучительные примеры партий между выдающимся мастерами настоящего и прошлого.

543. 2-772322

Водчиц, С.С. Эстетика пропорций в дизайне. Система книжных пропорций [Текст]: учеб. пособие для студентов вузов, обучающихся по специальности 052400 Дизайн /Степан Водчиц.- М: Техносфера, 2005.- 415с.

Освещен широкий круг эстетических проблем книжного дизайна, относящихся к понятию «пропорция». Книга

предназначена широкому кругу специалистов в области художественного конструирования и книгоиздания.

544. 2-772435

Гомельский, А.Я. Энциклопедия баскетбола от Гомельского [Текст] /Александр Гомельский.- М.: Гранд: Фаир-Пресс, 2003.- 352 с.

Гомельский А.Я. - человек-легенда, патриарх мирового баскетбола. В своей книге он рассказывает о жизни, карьере, друзьях, семье, о том, кто и как управляет игрой гигантов, о баскетбольном кодексе и правилах игры и т.д. Для широкого круга читателей.

545. 3-101381

Данилова, Л. Обучение с пеленок: От рождения до 3 лет и старше [Текст] /Лена Данилова, Михаил Федотов.- М.: Олма Медиа Групп, 2006.- 384 с.

"Раннее" развитие не должно превращаться в повинность для ребенка, в насильное напичкивание знаниями. Раннее развитие - это: специально созданная среда, в которой малыш живет, среда, наполненная интересными и необычными объектами для разглядывания и изучения; разнообразные игрушки и доступные для игры предметы обихода, дающие массу всевозможных ощущений; игры; книги; кубики с буквами; постоянные прогулки, экскурсии, беседы, чтение книг; а также активная позиция матери по отношению к ребенку в первые годы жизни.

546. 3-101379

Жукова, О. Самоучитель для родителей: От рождения до трех лет [Текст] /Олеся Жукова, Валентина Балобанова.- М.: Олма Медиа Групп; СПб.: Нева, 2006.- 144 с.

Эта книга расскажет вам о том: как научиться понимать малыша; как воспитывать ребенка; как всесторонне развивать кроху. Простые упражнения и задания,

приведенные в книге, помогут вашему ребенку освоить самые необходимые навыки и умения.

547. 2-772178

Иванов-Катанский, С.А. Спортивное джиу-джитсу: каноны мастерства [Текст]: 100 уроков /Сергей Иванов-Катанский.- М.: Фаир-Пресс, 2005.- 288 с.

Эта книга - 25-я работа автора. Она завершает серию книг о восточных единоборствах, включающих описание более 4 тысяч приемов технических действий.

548. 2-772075

Иванов-Катанский, С.А. Спортивный рукопашный бой [Текст]: техника совершенствования /Сергей Иванов-Катанский, Тадеуш Касьянов.- М.: Гранд: Фаир-Пресс, 2005.- 364 с.

В книге подробно отражена история развития рукопашного боя, собраны в единую систему техника ударов, техника бросков, удушающих и болевых приемов, а также приемы нападения с разными видами оружия.

549. 2-772159

Иванов-Катанский, С.А. Техника боевого джиу-джитсу[Текст] /Сергей Иванов-Катанский.- М.: Фаир-Пресс, 2004.- 460с.

Данная книга описывает приемы самозащиты боевого джиу-джитсу, основанные на принципах традиционных японских школ воинских искусств. Книга предназначена для широкого круга читателей, преподавателей средних и высших учебных заведений.

550. 2-772447

История. Обществознание [Текст]: 5-11 классы /ред. И.М.Закомолкина.- М.: Просвещение, 2006.- 127 с.

В сборник включены программы по истории и обществознанию, в том числе по курсам: "Право и политика", "Правоведение". Программы соответствуют

временным требованиям к обязательному минимуму содержания основного образования.

551. 2-772138

Калининченко, Н.М. Учебник шахматной игры [Текст] /Николай Калининченко.- М.: Изд.-торговый дом Гранд: Фаир-Пресс, 2006.- 552 с.

В этой книге вы найдете все, чтобы в полной мере насладиться шахматами. Вашими наставниками станут легендарные Эмануил Ласкер, Хосе Рауль Капабланка, Макс Эйве, Арон Нимцович, Рихард Рети и другие.

552. 2-772030

Карпов, А.Е. Всё о шахматах [Текст] /Анатолий Карпов, А.Е.Я.Гик.- М.: Фаир-Пресс, 2005.- 528 с.

Авторы предлагают читателю довольно необычное произведение, в котором под одним переплетом соединены чуть ли не все шахматные темы и жанры. Эту многогранную и насыщенную книгу, состоящую из 25 бесед, можно рассматривать и как оригинальный учебник, и как сборник рассказов о шахматах-серьезных и веселых, кто увлекается игрой-от простых любителей до мастеров.

553. 2-772437

Комплект методических материалов, обеспечивающих проведение государственной аттестации учащихся 9 классов общеобразовательных учреждений в новых формах [Текст]: учебное пособие /сост. Л.О.Рослова, Л.М.Рыбченкова; М-во образования и науки РФ, Федеральное агентство по образованию, Федеральная служба по надзору в сфере образования и науки.- М.: Просвещение, 2006.- 96 с.

Сборник содержит рекомендации по организации и проведению государственной (итоговой) аттестации выпускников основной школы в новых формах и предназначен, прежде всего, для субъектов РФ, не

принимавших участие в эксперименте по введению профильного обучения.

554. 2-772301

Корконосенко, Н.Ф. Версия собкора [Текст]: пособие для вузов /Наталия Корконосенко. СПб.: Спец. лит., 2006.- 367 с.

Статьи, очерки, интервью, вошедшие в пособие Н.Корконосенко, отражают события и проблемы, которыми наше общество жило в течение нескольких последних десятилетий.

555. 2-772091

Культура в глобальном мире[Текст] /ответ. ред. Б.Ю.Сорочкин..- СПб.: Алетейя, 2005.- Том II.- 525 с.

Культура и глобализация, сохранение культурного разнообразия или господство над национальной массовой культурой. Судьба наций государств и сохранение национальной идентичности-проблемы, которые со своей остротой стали перед цивилизацией идентичности XX-начале XXI века.

556. 2-772450

Культура Непала. Традиции и современность [Текст]: сборник статей /отв. ред. и составитель Т.Е.Морозова; рецензенты И.Е.Светлов, В.Н.Максимов.- СПб: Алетейя, 2001.- 245 с.

Сборник статей посвящён уникальной культуре Непала-индуистского королевства южноазиатского региона. Многогранный спектр аналитических работ из области фольклора, литературоведения и искусствознания ставит целью выявить гармоничную совместимость глубоких традиций на уровне всех слоев культурной жизни этой страны.

557. 3-101284

Культурология: люди и идеи [Текст] /ред.-сост. Н.А. Конрадова, А.Н.Рылеева.- М.: Акад. проект: РИК, 2006.- 538 с.

В настоящий том, работа над которым осуществлялась совместно с Российским институтом культурологии, посвящен людям, которые предугадывали новую науку-культурологию и закладывали ее основы, и тем, кто сегодня разрабатывает теоретические и практические проблемы культурологии в разных странах мира.

558. 2-772274

Лексикон неклассики: Художественно-эстетическая культура XX века [Текст] /под общей ред. В.В.Бычкова.- М.: "Российская политическая энциклопедия" (РОССПЭН), 2003.- 607 с.

Энциклопедическое научно - информационное исследование, посвященное крупнейшему в истории культуры переходному периоду художественно-эстетической культуре XX века от классической культуры к принципиально иному эстетическому сознанию и артпроцессам техногенно-компьютерной цивилизации XXI в.

559. 2-772524

Леонов, В.П. Атлас науки [Текст] /Вячеслав Леонов.- Харьков, 2007.- 227 с.

Атлас науки- это то решение, к которому стремились многие поколения ученых, занимавшихся решением вечной проблемы ориентации в науке. Приведено более 1290 описаний, раскрывающих субординацию и содержание конкретных наук.

560. 2-772445

Маккоунчи, Э. Если ребенок капризничает: от двух до трех лет и старше [Текст] /Элисон Маккоунчи; пер. с

англ. А.Б.Шульгат.- СПб: Нева; М.: Олма Медиа, 2006.- 95 с.

В этой книге обсуждаются различные типы плохого поведения детей и даются советы о том, как лучше вести себя с ребенком.

561. 2-772193

Мелентьева, Ю.П. Публичные центры правовой информации [Текст]: новые возможности библиотечного обслуживания /Юлия Мелентьева.- М.: Гранд: Фаир-Пресс, 2004.- 87 с.

Цель издания- способствовать подготовке профессиональных кадров для ПЦПИ, расширить представление студентов библиотечно-информационных факультетов о функциях публичной библиотеки.

562. 2-772289

Морева, Н.А. Основы педагогического мастерства [Текст]: учеб. пособие /Наталья Морева; рец. Л.Тодоров, В.Ерхов.- М.: Просвещение, 2006.- 320 с.

Пособие посвящено проблемам повышения педагогического мастерства, уровня педагогической культуры, формированию профессиональных умений и навыков.

563. 2-772494

Мушинский, В.О. Азбука гражданина [Текст]: учеб. для основной школы /Виктор Мушинский.- М.: Междунар. отношения: Центр гуманитар. образования, 1997.- 349 с.

Автор в доступной для учащихся средней школы в форме излагает основы граждановедения, является частью правового образования. Рекомендуются для основной школы, колледжей и гимназий.

564. 3-101467

Надолинская, Т. На уроках музыки о литературе и искусстве [Текст] /Татьяна Надолинская.- М.: Гуманит. Издат. Центр Владос, 2005.- 191 с.

Пособие включает беседы о музыке, литературе, живописи, театре и кино. Беседы проводятся в форме диалога учителя и учеников. Основная идея диалогов-научить детей искать общие и различимые черты между разными видами искусств.

565. 2-772197

Обществознание. История [Текст]: учебник для 5-11 кл. /ред. Л.А.Соколова, И.М.Закомолкина; М-во образования и науки РФ.- М.: Просвещение, 2006.- 144с.

В сборник включены программы по обществознанию, отечественной и всеобщей истории. Программы соответствуют обязательному минимуму содержания основного общего и среднего общего образования.

566. 2-772049

Оганов, А.А. Теория культуры [Текст]: учебное пособие для вузов.- М.: Фаир-Пресс, 2004.- 416 с.

В книге представлено авторское изложение современной концепции культуры в целом и ее основных структурных элементов в динамике развития.

567. 2-772455

Павлова, Ж. Императорская библиотека Эрмитажа 1762-1917[Текст] /Жермена Павлова.- Tenaflly (N.J.) U.S.A.: Эрмитаж, 1988.- 224 с.

В первых главах автор восстанавливает картинку коллекционерской деятельности Екатерины II, которая фактически создала библиотеку Эрмитажа.Для нее императрица не щадила средств и, помимо всего прочего, приобрела несколько обширных частных собраний в России и за границей.

568. 2-772198

Перспективный план выпуска литературы [Текст]: Литература, изданная в 2004 году /Российский государственный гуманитарный университет.- М.: Гос. ун-т, 2005.- 152 с.

В перспективном плане выпуска литературы РГГУ каталогизированы книги по истории, литературоведческим наукам, культурологии, филологии и др. изданные в 2004 г. Книги и журналы, периодические и продолжающиеся издания.

569. 2-772441

Песков, О.В. А.А.Покровский и его библиотека [Текст]: история создания /Олег Песков; Центр. гор. публич. б-ка им. Н.А.Некрасова.- М.: Гранд: Фаир-Пресс, 2003.- 118с.

В книге рассказывается о жизни одного из видных русских библиотековедов А.А.Покровского и многолетней работе его "детища"- Центральной городской публичной библиотеки им. Н.А.Некрасова. Для библиотечных работников, краеведов и широкого круга читателей.

570. 3-101456

Под сенью пяти колец [Текст]: Кубанские спортсмены на Олимпийских играх /автор-составитель А.М.Банников; ред. кол. М.К.Ахеджак [и др.].- [Б.м.]: Кубанское книжное издательство, 2005.- 539 с.

Олимпийские игры- крупнейшие спортивные комплексные соревнования нашего времени. Они занимают значительное место в жизни человечества.

571. 2-772353

Поповский, А.В. Реальный уличный бой [Текст]: универс. методика схватки без правил: более 750 рис. /Андрей Поповский.- М.: Фаир-Пресс: Гранд, 2006.- 266с.

В книге представлена уникальная боевая система СРУБ - современного реального уличного боя, соединившая техники различных боевых систем и опыт уличных столкновений. Даны методические указания, облегчающие применение полученных знаний.

572. 2-772233

Поручи поиск человеку [Текст]: виртуальные справочные службы в современных библиотеках /И.Б.Михнова, А.А.Пурник, А.В.Пурник, М.М.Самохина.- М.: Фаир-Пресс, 2005.- 303 с..

В книге впервые анализируется опыт организации подобных служб в библиотеках зарубежных стран и России, дается огромное количество онлайн-источников, приводятся реальные примеры запросов пользователей.

573. 2-772287

Регионы России в 2000-2001 гг. [Текст] /под общ. ред. А.Я.Рубинштейна, Е.П.Костиной; отв. ред. А.А.Ушкарев.- СПб: Алетей, 2000.- 456 с.

В книгу включены аналитические и статистические материалы, характеризующие потенциал культуры, ее материальные и трудовые ресурсы, состояние наследия и деятельность по его сохранению и восстановлению, результаты функционирования музеев, библиотек, клубов, парков культуры и отдыха, школ искусств, организаций исполнительских искусств, а также уровень оплаты труда работников культуры и масштабы финансовой поддержки культуры со стороны государства.

574. 2-772019

Российское библиотековедение: XX век: Направления развития, проблемы и итоги [Текст]: монографическое исследование /Б.Н.Бачалдин., А.Н.Ванеев., Ф.С.

Воройский. [и др.]; сост. Ю.П.Мелентьева.- М.: Фаир-Пресс: Пашков дом, 2003.- 429 с.

Авторы, используя жанр монографического исследования, подробно рассматривают эволюцию наиболее значимых для библиотечной сферы проблем, связывают их теоретическое обоснование с разносторонним пониманием статуса библиотековедения. Для библиотекарей.

575. 2-772018

Русские писатели XVIII века [Текст]: биобиблиографический словарь- А-Я /С.А.Джанумов, В.И.Коровин, С.Н. Травников [и др.].- М.: Просвещение, 2002.- 224 с.

Словарь, состоящий из 72 статей, посвящен русским поэтам, прозаикам, драматургам, переводчикам, публицистам XVIII века. В каждой статье словаря освещаются основные факты биографии писателя, дается общая характеристика его творчества, входящие в школьную программу произведения.

576. 4-2209

Сабантуй [Текст]: фотоальбом, поэма /сост., авт. текста Р.Харис, И.Ахметзянов; худож. Ф.Хасьянова; фотографии Р.Мухаметзянов [и др.].- Казань: Идел-Пресс, 2006.- 318 с.

Сабантуй (Праздник плуга)- старинный праздник татарского народа. Первоначально жители села или нескольких деревень проводили его до весеннего сева.

577. 2-772187

Семиотика и Авангард [Текст]: антология /ред.-сост. Ю.С.Степанов [и др.]; под общ. ред. Ю.С.Степанова.- М.: Культура: Акад. Проект, 2006.- 1168 с.

В книге рассматривается процесс генезиса Авангарда в России, Франции, Германии и в Англоязычном мире. Значительная часть книги отведена традиции глубинной

семиотики в России, развивавшейся в тесном контакте с Авангардом. Семиотика и Авангард рассматриваются как взаимодействующие и взаимодополняющие явления- анализ и синтез, исследование и творчество

578. 2-772343

Соковня, И.И. Неболейка [Текст] /Ирина Соковня; ред. И.А.Сафронова.- М.: Просвещение, 2005.- 192 с.

Книга предназначена для совместного чтения взрослых с детьми младшего школьного возраста. Ее цель - помочь учителю и родителям привить ребенку основные гигиенические навыки и научить его самостоятельно поддерживать организм в здоровом состоянии.

579. 2-772069

Столяров, Ю.Н. Защита библиотечного фонда [Текст]: учеб. пособие для студентов вузов, обучающихся по специальности 071201-Библ.-информ. деятельность. Дисциплина СД. Ф. 01 - "Библ. фонд" /Юрий Столяров.- М.: Гранд: Фаир-Пресс, 2006.- 502 с.

В пособии впервые сведены в систему и освещены защитные мероприятия общегосударственного масштаба:создание депозитарной и репозитарной систем хранения, страховой фонд, программы "Память России", сохранения книжных памятников.

580. 2-772283

Стратегия воспитания в образовательной системе России: подходы и проблемы [Текст]: монография /Р.Н.Азарова (Вандяк) [и др.]; под общ. ред. И.А.Зимней; М-во образования и науки РФ, Исслед. центр проблем качества подготовки специалистов.- М.: Издат. сервис, 2004.- 478 с.

Авторы анализируют воспитательную среду как сложную и многообразную систему; проблемы человека как субъекта воспитания; опыт воспитательной

деятельности в образовательных учреждениях и ее оценку самими обучающимися. Для специалистов.

581. 2-772359

Суслова, И.М. Проектная деятельность библиотек [Текст]: науч.-практ. пособие /Ираида Суслова, З.И.Злотникова.- М.: Фаир-Пресс: Гранд, 2005.- 174 с.

Книга посвящена принципам, функциям и методам новой управленческой модели, которая называется "управление проектами". Книга снабжена многочисленными приложениями.

582. 2-772284

Управление в высшей школе: опыт, тенденции, перспективы [Текст]: аналитический доклад /В.М.Филиппов [и др.].- М.: Логос, 2006.- 487 с.

Рассмотрены актуальные аспекты совершенствования университетского менеджмента и системы управления в высшей школе в целом под воздействием развития рыночных отношений и становления общества знаний.

583. 2-772328

Харлампиев, А.А. Жизнь и деятельность Анатолия Аркадьевича Харлампиева [Текст]: к 100-летию со дня рождения /Александр Харлампиев.- М.: ГРАНД: Фаир-Пресс, 2006.- 409 с.

Книга, написанная Александром Анатольевичем Харлампиевым, посвящена 100-летней годовщине со дня рождения его отца - заслуженного мастера спорта, заслуженного тренера, отличника физической культуры, доцента кафедры физвоспитания МЭИ, ветерана Великой Отечественной войны Анатолия Аркадьевича Харлампиева.

584. 2-772127

Черныш, И.В. Походная энциклопедия путешественника [Текст] /Игорь Черныш.- М.: Гранд: Фаир-Пресс, 2006.- 448 с.

Подробно рассказано обо всем, что следует знать начинающему путешественнику, естествоиспытателю: о подготовке к экспедиции, устройстве бивака, обеспечении быта, особенностях питания, ориентировании на местности, передвижении в различных природных зонах и многом другом.

585. 2-772250

Чумаков, Е.М. 100 уроков самбо [Текст] /Евгений Чумаков; под ред. С.Е.Табакова.- М.: Фаир-Пресс: Гранд, 2005.- 448 с.

Книга содержит материал, необходимый при обучении в первый год занятий самбо и изложенный в виде отдельных уроков. В каждом уроке даны подготовительные упражнения, техника борьбы

586. 2-772097

Чумиков, А.Н. Связи с общественностью: теория и практика [Текст]: учебное пособие для студентов, обучающихся по специальности "Связи с общественностью" /Александр Чумиков, М.П.Бочаров.- М.: Дело: Акад. нар. хоз-ва при Правительстве РФ, 2006.- 551 с.

Книга представляет собой развернутый учебный курс по тематике " паблик рилейшнз" (связи с общественностью). Большое внимание уделяется творческому синтезу теории и эмпирического материала.

587. 2-772247

Шаповалов, В.Ф. Россиеведение [Текст]: учеб. пособие для вузов /Виктор Шаповалов.- М.: Гранд: Фаир-Пресс, 2001.- 576 с.

Книга представляет собой первое в российской научно-учебной литературе учебное пособие, многосторонне освещающее особенности современной российской

цивилизации в ее отличии от иных цивилизаций прошлого и современности.

588. 2-772252

Шлыкова, О.В. Культура мультимедиа [Текст]: учеб. пособие для студентов вузов: по специальности 052700- "Библиотечно-информ. деятельность" и 053100- "Соц.- культ. деятельность" /Ольга Шлыкова; Моск. гос. ун-т культуры и искусств.- М.: Фаир-Пресс, 2004.- 415 с.

В издании рассматриваются социокультурные аспекты развития мультимедиа, дается общее представление о мультимедийных продуктах и средствах их разработки, о применении мультимедийных технологий в различных областях деятельности.

589. 2-772021

Эволюция культурной деятельности в новом столетии [Текст]: очерки культурной жизни России на рубеже веков /ответ. ред. Б.Ю.Сорочкин.- СПб.: Алетей, 2005.- 400 с.

В предлагаемой читателю книге "Очерки культурной жизни России на рубеже веков", составленной из статей ведущих ученых Государственного института искусствознания, освещаются итоги исследования культурной жизни РФ в 1990-2000 годах.

590. 2-772064

Экономические основы культурной деятельности. Индивидуальные предпочтения и общественный интерес [Текст]: в 3-х томах /ответ. ред. А.Я.Рубинштейн, Е.П.Костина.- СПб.: Алетей, 2002.- Том III: Цифровая версия культурной деятельности: В конце столетия.- 704с.

В этот том включены аналитические и статистические материалы, характеризующие потенциал культуры, ее материальные и трудовые ресурсы, состояние наследия и деятельность по его охранам мероприятиям,

результаты функционирования организаций исполнительских искусств и масштабы финансовой поддержки культуры со стороны государства.

591. Bd-14483

Груевски, Т. Коммуникации и култура [Текст] /Томе Груевски.- Скопје: Студенски збор, 2004.- 255 с.

592. Bd-14474

Праисториските дами од Македонија [Текст].- Скопје: Косапи, 2005.-116 с.

593. Bd-14472

70 години музей Битола [Текст].- Битола: Н.У.Завод и Музей, 2004.- 120 с.

594. F-18440

Qu'est-ce que la vie? [Text] Rencontres Internationales de Carthage (Quatrieme session: du 2 au 6 mai 2000).- Carthage: Beit al Hikma, 2001.- 340 p.

595. I-35028

Sixty years of science at UNESCO 1945- 2005 [Text].- Paris: UNESCO 2006.- 695 p.

Dilçilik

596. III163

A14

Abdinova, S. "Kitabi-Dədə Qorqud" dastanlarının dilində feli birləşmələr [Mətn]: filologiya elm. nam.: 10.02.01 /Sevinc Abdinova; BDU.- B., 2007.- 26 s.

597. III163

A14

Abdullayeva, S. Azərbaycan nağıl və dastanlarının dili [Mətn] /Sənubər Abdullayeva; elmi red. M.B.Məmmədov; rəyçilər S.Mehdiyev, M.İslamov; AMEA, Nəsimi adına Dilçilik institutu.- B.: Elm, 1998.- 232 s.

Nağıl və dastan dilini ümumxalq dilinin nümunəsi kimi tədqiq edən müəllif nağıl və dastan dilini müxtəlif

səviyyələrdə tədqiqata cəlb etmişdir. Folklor dili, ümumxalq dili, dialekt və şivə xüsusiyyətləri, geniş dialektlərarası fond və poetik dilin xüsusi nümunələri vahid bir sistem halında tədqiq edilir.

598. III163

A14

Abdullayeva, S. Azərbaycan nağıl və dastanlarının dili [Mətn]: filologiya elmləri dok.: 10.02.01 /Sənubər Abdullayeva; AMEA, Nəsimi adına Dilçilik institutu.- B., 2006.- 43 s.

599. III143

A35

Ağayev, Z. English [Mətn]: Azərbaycan və rus bölmələrinin 11-ci sinfi üçün dərslik /Zeydulla Ağayev, N.Əliyeva, R.Əliyeva; elmi red. Ş.Xəlilli; rəyçilər D.İsmayılova, A.Cəfərova.- B.: Aspoliqraf, 2006.- 224 s.

Ümumtəhsil məktəblərin Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulmuş dərslikdə travelling into the future, ecology, literature, youth and education kimi mövzular yer almışdır.

600. III143

A99

Azərbaycanca-rusca-ingiliscə-fransızca izahlı geoloji (Geologiya dağ-mədən işləri, yer təkindən istifadə, texnologiya, metallogeniya filiz yataqları) terminlər lüğəti [Mətn] /A.Əliyev, Q.İ.Hacıkərimov, F.D.Mahmudova, Y.R.Şirinov.- B.: Qarabag, 2006.- 727 s.

Kitabda geologiya elminə aid terminlərin dörd dildə geniş izahı verilmişdir.

601. III143

İ51

English: Azərbaycan və rus bölmələrinin 5-ci sinfi üçün dərslik [Mətn] /G.Hüseynzadə, R.Əliyeva, A.Rəsulova,

N.Əliyeva; ixtisas red. M.İ.Əliyev.- B.: Aspoliqraf, 2006.- 256 s.

Orta ümumtəhsil məktəblərin Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulmuş dərslikdə alphabet, family, appearance, shopping, sport and leisure kimi mövzulara yer verilmişdir.

602. III163

Ə65

Əliyev, Y. "Kitabi-Dədə Qorqud" və bədii mətnin fonoloji strukturu [Mətn]: metodik vəsait /Yadigar Əliyev; rəyçilər N.Cəfərov, R.Məhərrəmov; red. M.Qıpçaq; Azərbaycan Respublikasının Təhsil problemləri institutu; Gəncə Dövlət universiteti, Azərbaycan dili kafedrası.- B., 2006.- 121 s.

"Kitabi-Dədə Qorqud"un dilində tabeli və tabelsiz mürəkkəb cümlələri müəyyən etmək üçün bəzən qəbul edilmiş kriteriyalar kifayət etmiş və bu zaman abidənin özünün dil xüsusiyyətlərindən çıxış etmək lazım gəlir. Kitabda tabelsiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr, qarışıq tipli mürəkkəb cümlələr və s. mövzular verilmişdir.

603. III163

Ə65

Əliyev, Y. Kontrastiv leksikologiyadan oçerk [Mətn]: magistr hazırlığı üçün metodik vəsait: müqayisəli dilçilik- HSM 040102 /Yadigar Əliyev; rəyçilər N.Cəfərov, M.Məmmədli; elmi red. İ.Həsənov; Azərbaycan Resp. təhsil problemləri institutu, Gəncə dövlət universiteti Azərbaycan dili kafedrası.-B., 2006.- 41 s.

Kitabda dil vahidlərinin qarşılıqlı münasibətləri kommunikativ sistemin fəaliyyət mexanizminin təşkilindən danışılır.

604. III143

Ə65

Əliyeva, E.N. English [Mətn] /E.N.Əliyeva, Y.Ə.Mustafayeva, Y.M.Sadıqova.-B.: CBS., 2006.- 207 s.

Dərslərdə ingilis dilinin tələffüz qaydaları, qrammatikası və morfologiya haqqında geniş məlumat verilmişdir.

605. III163

F 52

Fərzəli, Ə.Q. (Fərzəliyev Əjdər Əliş oğlu). Dədə Qorqud sözü [Mətn] /Əjdər Qorqud Fərzəli; ön sözün müəllifi və elmi red. Q.Məşədiyev; rəssamları A.Ələkbərov, B.Qasımov.- B.: Maarif, 1999.- Kitab III.- 348 s.

Dilçiliyin mühüm sahəsi olan etimologiyanın əsas prinsiplərini işləyib hazırlayan, onu elmi dəqiqliklə aşkar edən müəllif Azərbaycan dilinin tarixi inkişaf yoluna nəzər yetirir, ulu dilin sirrini açmağa çalışır, eyni zamanda, Azərbaycan mifologiyasının, Azərbaycan xalqının qədim inanclarının izi ilə gedərək, bir sıra yeni elmi nəticələrə gəlir."Dədə Qorqud Kitabı"nın, Dədə Qorqud dilinin - sözünün kifayət dərəcədə açılmamış bir çox sirrindən də yeni soraq verir.

606. III163

F81

Fransızca-azərbaycanca elektronika terminləri lüğəti [Mətn]: dərs vəsaiti: 17000 termin /R.Ə.İsmayılov, İ.A.Əmirbəyov, C.Ə.Hüseynov; elmi red. Z.Ə.İskəndərzadə, Ə.M.Zeynalov; rəyçilər A.M.Həşimov, R.C.Cəfərov; Azərbaycan Texniki un-ti.- B.: Çapaşloğlu, 2006.- 372 s.

Lüğətdə əsasən, elektron cihazları, qurğuları və idarəetmə sistemlərində, informatika və hesablama texnikasında geniş işlənən terminlər daxil edilmişdir.

607. III143

H14

Hacıyev, E. Müasir ingilis və Azərbaycan dillərində köməkçi nitq hissələrinin funksional-semantik xüsusiyyətləri [Mətn] /Edison Hacıyev; elmi red. A.Axundov.- B.: Mütərcim, 2006.- 268 s.

Monoqrafiya müasir ingilis və Azərbaycan dillərində köməkçi nitq hissələrinin funksional-semantik baxımdan tədqiqinə həsr olunmuşdur. Əsərdə müxtəlif genezisə malik olan dillərdə köməkçi nitq hissələrinin oxşar və fərqli xüsusiyyətləri, onların ifadə vasitələri elmi-təcrübi material əsasında araşdırılmışdır.

608. III163

H98

Hüseynov, İ. Ordubad və Culfa rayonları toponimlərinin və mikrotoponimlərinin linqvistik tədqiqi [Mətn]: filologiya elm. nam: 10.02.01 /İslam Hüseynov; Naxçıvan dövlət universiteti.- Naxçıvan, 2007.- 23 s.

609. III163

X-49

Xəlilova, T. Azərbaycan dilində inşaat terminlərinin linqvistik təhlili [Mətn]: filologiya elm. tam.: 10.02.01 /Təranə Xəlilova; BDU.- B., 2007.- 21 s.

610. III163

İ18

İbrahimova, A. Yunus Emre divanının linqvistik xüsusiyyətləri [Mətn]: filologiya elm. nam.: 10.02.06 /Aytən İbrahimova; AMEA, Nəsimi adına Dilçilik institutu.- B., 2007.- 25 s.

611. III163

İ7

İsayeva, F. Müxtəlif sistemli dillərdə sifətin leksik-semantik xüsusiyyətləri (Azərbaycan və ingilis dillərinin materialları əsasında) [Mətn]: filologiya elm. nam: 10.02.19 /Faidə İsayeva; AMEA, Nəsimi adına Dilçilik institutu.- B., 2007.- 21 s.

612. III163

İ79

İskəndərova, Ş. Azərbaycan dilində mürəkkəb təyini söz birləşmələri [Mətn]: bakalavr hazırlığı üçün dərs vəsaiti

/Şaiqə İsgəndərova; elmi red. Ə.Rəcəbli; rəyçilər T.Müzəffəroğlu, Y.Məmmədli.- Lənkəran.: Baki universiteti, 2006.- 74 s.

Bu dərs vəsaiti dilimizdə az öyrənilmiş dilçilik problemlərdən - mürəkkəb təyini söz birləşmələrindən bəhs etsə də, ənənəvi olaraq söz birləşmələri, onun növləri, sözlə və cümlə ilə fərqi və bu kimi məsələlərə də yer verilmişdir.

613. III163

K8

Kononov, A.N. Rusiyada türk dillərinin öyrənilməsi tarixi (1917-ci ilə qədər) SSRİ-də Türk filologiyası (1917-1967) [Mətn] /Andrey Kononov; elmi red. J.Mustafayeva; nəşir Q.İsmayıloğlu; Azərbaycan türkcəsinə ruscadan çevirən, ön söz və şərhlərin müəll. K.V.Nərimanoğlu, Ə.Ağakışiyev.- B.: Çinar-Çap, 2006.- 352 s.

Kitab A.N.Kononovun eyniadlı əsərinin hər iki nəşri əsasında hazırlanmışdır. Müəllif rus-sovet türkologiyasının metod, metodologiya, Avropa nəzəriyyə sisteminə söykənən araşdırmalarını müsbət tərəf kimi qiymətləndirməyin tərəfdarıdır.

614. III163

Q-14

Qacarlı, C. I Türkoloji qurultayda dil məsələləri [Mətn]: filologiya elm. nam.: 10.02.19 /Cəmilə Qacarlı; AMEA, Nəsimi adına Dilçilik institutu.- B., 2007.- 20 s.

615. III143

Q-86

Quliyev, C. Müasir İngilis dilində mürəkkəb sifətlərin struktur-morfoloji təhlili və tamformalaşma xüsusiyyətləri [Mətn]: filologiya elm. nam.: 10.02.04 /Cavanşir Quliyev; Azərbaycan Dillər universiteti.- B., 2006.- 22 s.

616. III163

Q-86

Qulubəyli, Ş. Müasir Azərbaycan və İngilis dillərində felin qayıdışlıq kateqoriyası [Mətn]: filologiya elm. nam.: 10.02.01; 10.02.04 /Şirməmməd Qulubəyli; Naxçıvan dövlət universiteti.- Naxçıvan, 2007.- 22 s.

617. III163

M15

Mahmudov, M. Professor Əbülfəz Rəcəbli fenomeni və ya öz oduna əriyən şam [Mətn] /Məsud Mahmudov; elmi red. Nadir Məmmədli.- B.: Nurlan, 2007.- 34 s.

Bakı dövlət universitetinin ümumi dilçilik kafedrasının professoru, filologiya elmləri doktoru Əbülfəz Rəcəblinin gəncliyə örnək olan şərəfli həyat yolundan bəhs olunur.

618. III163

M15

Mahmudova, Q. Qıpçaq qrupu Türk dillərinin frazeologiyası [Mətn]: filologiya elm. nam.: 10.02.06 /Qətibə Mahmudova; AMEA, Nəsimi adına Dilçilik institutu.- Bakı, 2007.- 26 s.

619. III163

P21

Paşayev, A. Bədii üslubda obrazlılığın ifadə imkanları [Mətn]: ümumi və xüsusi sözlər əsasında: metodik vəsait /Aydın Paşayev, Esmira Cəfərova; elmi red. N.Q.Cəfərov; rəyçilər A.G.Məmmədov, M.Q.Sadiqov, B.B.Abbasov; Bakı Pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanma institutu.-B.: Mütərcim, 2006.- 124 s.

Metodik vəsaitdə bədii üslubda fonetik, leksik və qrammatik səviyyələrdə obrazlılıq və emosionallıq yaradılmasının ifadə imkanları haqqında şagirdlərin ümumi bilik səviyyəsinə uyğun geniş məlumat verilmiş, Azərbaycan dilçiliyində ilk dəfə olaraq həm ümumi, həm də xüsusi sözlərdən zəngin nümunələr göstərilmişdir.

620. III1

R47

Rəcəbli, Ə. Dilçilik tarixi: universitetlərin filologiya fakültələri üçün dərs vəsaiti [Mətn] /Əbülfəz Rəcəbli; elmi red. A.M.Qurbanov; rəyçi K.M.Abdullayev.- B.: Nurlan, 2007.- 528 s.

Vəsait dil haqqında elmin yaranmasından müasir dövrdə inkişaf yolu, qədim hind, yunan, Çin, Roma, ərəb və orta əsrlər Avropa dilçiliyi, intibah dövrü və ondan sonrakı dövrdə dilçilikdə təzahür edən cərəyanlar, müqayisəli-tarixi və ümumi (nəzəri) dilçiliyin meydana gəlməsi, XIX və XX yüzilliklərdə dilçilik elmində fəaliyyət göstərmiş dilçilik məktəb və cərəyanlarının nəzəriyyə və müddəaları, bir sıra görkəmli dilçilərin təlimləri, unudulmuş yazı və dillərin öyrənilməsi, ayrıca fəsillər şəklində sovet və Azərbaycan dilçiliyi elmin müasir səviyyəsi baxımından şərh edilir.

621. III163

T16

Tağıyev, B. Gədəbəyin yer adları [Mətn] /Bəşir Tağıyev; elmi red. B.Xəlilov, F.Gözəlov; rəyçilər İ.Kazımov, Q.Məşədiyev, Y.Aslanov.- B.: Azərənəşr, 2007.- 224 s.

"Gədəbəyin yer adları" kitabında Gədəbəyin nəfis havasından, saf suyundan rayonun toponimi və eləcə də maddi-nemətlərindən bəhs edilir.

622. III163

T25

Tapdıqoğlu, N. Füzuli rayonu və onun toponimiyası [Mətn]: ensiklopedik dərgi /Nazim Tapdıqoğlu; elmi red. B.Budaqov; elmi məsləhətçilər T.Bünyadov, A.Quliyev, T.Hacıyev.- B.:Ünsiyyət, 2006.- 984 s.

Kitabda Füzuli rayonunun bütün oykonimləri (yaşayış məntəqələri), yüzlərlə oronimləri (yer adları), hidronimləri (arx, bulaq, çay) haqqında məlumat xarakterli bilgiler öz əksini tapmışdır.

623. III143

Z-43

Zeynalli, M. İngilis dilində söz yaradıcılığı [Mətn]: dərs vəsaiti /M.Zeynalli, K.Gözəlova; rəyçilər A. Hüseynov, A.Hacıyeva, E.Nəcəfov.- B.: Mütərcim, 2005.-116 s.

Bu dərs vəsaitində ingilis dilinin leksikologiyasının əsas bölmələrindən olan söz yaradıcılığı bölməsinin mühüm nəzəri və əməli məsələlərinə toxunulmuşdur. Əsərdə nəzəri və praktiki cəhətlər, silsilə tapşırıqlar sistem şəklində işlənərək əyani olaraq tələbələrin sərəncamına verilir.

624. F-18459

Береговская, Э.М. Французский язык [Текст]: учеб. для IV класса школ с углубленным изучением франц. яз.- М.: Просвещение, 2005.- 142 с.

625. 3-101290

Бондаренко, А. Здравствуй, русский язык! [Текст]: учебное пособие для учащихся-иностранцев: начальный этап обучения /А.А.Бондаренко, И.В.Гуркова.- М.: Просвещение, 2002.- 272 с.

Данная книга является пособием для начального этапа обучения иностранцев русскому языку. Она построена по тематическому принципу. В книге содержатся темы, наиболее актуальные для овладения современной устной русской речью.

626. F-18463

Бубнова, Г.И. Французский язык [Текст]: учебник для XI класса школ с углубленным изучением французского языка /Г.И.Бубнова, А.Н.Тарасонова.- М.: Просвещение, 2004.- 199 с.

627. 2-772491

Гак, В.Г. Теория и практика перевода [Текст] французский язык /Владимир Гак, Б.Б.Григорьев.- М.: Интердиалект, 2005.- 455 с.

Книга представляет собой систематизированный курс перевода, построенный на материалах общественно-политического и страноведческого характера.

628. 2-772008

Глобализация - этнизация: этнокультурные и этноязычные процессы [Текст]: в 2 книгах: монография /ред. кол. М.Б.Ешич. [и др.]; отв. ред. Г.П.Нещименко; РАН, науч. совет "История мировой культуры", Ин-т славяноведения.- М.: Наука, 2006.- Книга 1.- 486 с.

Монография выполнена в рамках поэтапной реализации международной научной программы по изучению феноменов "язык-культура-этнос".

629. 2-772044

Горшков, А. И. Русская словесность [Текст]: 10-11 классы: метод. рекомендации к учебнику и сборник задач и упражнений /Александр Горшков.- М.: Просвещение, 2006.- 96 с.

В книге рассказано о планировании и содержании курса, своеобразии самого предмета, о том, как построены программа, учебник и сборник задач и упражнений.

630. 2-772006

Горшков, А. Русская словесность: От слова к словесности [Текст]: 10-11 классы: учебник для общеобразоват. учреждений /Александр Горшков; рец. Г.В.Брусенцова, Б.Г.Бобылев.- М.: Просвещение, 2005.- 496 с.

Учебник обобщает, систематизирует и углубляет полученные сведения о русской словесности, учит самостоятельно анализировать, правильно и выразительно читать и писать.

631. F-18461

Григорьева, Е.Я. Французский язык [Текст]: учебник для IX класса школ с углубленным изучением французского языка /Е.Я.Григорьева, Е.Ю.Горбачева.- М.: Просвещение, 2005.- 174 с.

632. F-18462

Григорьева, Е.Я. Французский язык [Текст]: учебник французского языка для 10-11 классов общеобразовательных учреждений /Е.Ю.Григорьева, Е.Ю.Горбачева, М.Р.Лисенко.- 5-е изд, перераб.- М.: Просвещение, 2005.- 344 с.

633. 2-772074

Ермакова, Г.А. Русский язык на концентрической основе: пособие для учителя /Галина Ермакова; рецензенты В.И.Иванова [и др].- Чебоксары: Чувашское кн. изд-во, 2006.- 365 с.

В пособии даны новые подходы к преподаванию русского языка. Состоит из 34 блоков-модулей, построенных на основе обобщенно-сопоставительного принципа и включающих основные правила русской грамматики.

634. 2-772298

Зарецкая, Е.Н. Риторика: Теория и практика речевой коммуникации [Текст]/Елена Зарецкая.- М.: Дело: Акад. нар. хоз-ва при Правительстве РФ, 2002.- 477 с.

Содержание монографии соответствует проблематике, которую условно можно было бы назвать наукой и искусством общения, так как основная нагрузка в человеческом общении падает на речевое общение.

635. 2-772242

Ивин, А.А. Риторика: Искусство убеждать [Текст]: учебное пособие /Александр Ивин.- М.: Фаир-Пресс, 2003.- 304с.

В пособии рассматриваются основные способы воздействия речью на убеждения людей.

636. F-18456

Касаткина, Н.М. Французский язык [Текст]: учебник для II класса школ с углубленным изучением французского языка: в 2-х частях /Н.М.Касаткина.- М.: Просвещение, 2006.- Ч. 1.- 112 с.

637. F-18458

Касаткина, Н.М. Французский язык [Текст]: учебник для II класса школ с углубленным изучением французского языка /Н.М.Касаткина.- М.: Просвещение, 2006.- Ч. 2.- 115 с.

638. F-18457

Касаткина, Н.М. Французский язык: учебник для III класса школ с углубленным изучением фр. языка [Текст] /Н.М.Касаткина - М.: Просвещение, 2006.- 127 с.

639. F-18460

Кулигина, А.С. Французский язык [Текст]: учебник для VI класса школ с углубленным изучением французского языка /А.С.Кулигина, О.В.Иохим.- М.: Просвещение, 2002.- 224 с.

640. F-18464

Кулигина, А.С. Твой друг французский язык [Текст]: учебник для 4 класса общеобразоват. учреждений /А.С.Кулигина.- М.: Просвещение, 2006.- 176 с.

641. F-18465

Кулигина, А.С. Твой друг французский язык [Текст]: учебник для 5 класса общеобразовательных учреждений /А.С Кулигина.- М.: Просвещение, 2005.- 192 с.

642. F-18454

Кулигина, А.С. Твой друг французский язык [Текст]: учебник для 2 класса общеобразовательных учреждений /А.С.Кулигина, М.Г.Кириянова.- М.: Просвещение, 2006.- 128 с.

643. F-18455

Кулигина, А.С. Твой друг французский язык [Текст]: рабочая тетрадь к учебнику для 2 класса общеобразовательных учреждений.- М.: Просвещение, 2006.- 63 с.

644. F-18478

Кулигина, А.С. Французский язык: сборник упражнений [Текст]: книга для чтения к учебнику для VI класса школ с углубл. изучением франц. языка /А.С.Кулигина, О.Иохим.- М.: Просвещение, 2001.- 95 с.

645. 2-772179

Мурашов, А.А. Культура русской речи [Текст]: учебное пособие для учащихся 10-11 кл. гуманитарного профиля /Александр Мурашов, В.Ф.Русецкий.- М.: Просвещение, 2006.- 239 с.

Пособие адресовано старшеклассникам, но представляет интерес и для широкого круга читателей. Активный диалог, живое взаимодействие авторов с читателями – отличительная черта этого пособия.

646. 2-772012

Русский язык [Текст]: учебник для 7 класса общеобразовательных учреждений /М.Т.Баранов, Т.А.Ладыженская, Л.А.Тростенцова [и др.]; научный ред. Н.М.Шанский.- М.: Просвещение, 2006.- 220 с.

В книге приводится большой материал для самостоятельных наблюдений учащихся, теоретические сведения, специальные упражнения по развитию связной речи.

647. 3-101277

Русский словарь языкового расширения [Текст] /сост. А.И.Солженицын.- М.: Русский путь, 2000.- 280 с.

«Лучший способ обогащения языка- это восстановление прежде накопленных, а потом утерянных богатств» - пишет в предисловии к словарю его автор-сост. А.И.Солженицын. Современная устная и письменная речь заметно оскудевает, становится бедной и невыразительной, и при этом мы неоправданно отказываемся от еще жизнеспособных слов. Задача

словаря – напомнить о них, т.е. «о живом в нашем языке» по выражению Солженицына.

648. 2-772421

Хигир, Б.Ю. Тайна женского имени [Текст] /Борис Хигир.- М.: АСТ: Астрель, 2004.- 493 с.

Тайна вашего имени заключена в том, что оно отражает особенности вашего характера и вашей судьбы. Проверьте это, открыв книгу на нужной странице, и вы поверите, что так и есть. Воспользуйтесь советами автора, и вы сможете изменить характер.

649. 2-772257

Чуковенков, А.Ю. Деловая переписка [Текст]: практическое пособие /Александр Чуковенков, В.Ф.Янковая; Акад. нар. хоз-ва при Правительстве РФ.- М.: Дело, 2004.- 431 с.

Излагаются современные правила подготовки писем, телеграмм, документов, передаваемых по факсимильной связи и электронной почте при ведении деловой переписки с российскими и зарубежными партнерами.

650. 2-772038

Языки мира. Славянские языки [Текст] /РАН, Ин-т языкознания; ред. кол. А.А.Молдован [и др.].- М.: Academia, 2005.- 656 с.

В книге описаны языки славянской ветви индоевропейской языковой семьи. Представлены статьи обо всех славянских языках, а также общая статья о славянских языках. Книга одновременно и фундаментальный труд, содержащий описание языков.

651. I-35051

Gezalova, K. Manual aid on english semasiology [Text] (for day-time students) /Kifayet Gezalova; Azerbaijan university of languages.- B.: Mutərcim, 2005.- 55 p.

- 652. I-35045**
Pence, G. A dictionary of common philosophical terms [Text] /Gregory Pence.- New York: The Mc-Gra Hill companies, 2000.- 57 p.
- 653. F-18438**
Mots grammaticaux et mots de discours:une continuite? [Text] Colloques: Serie francais /Texts reunis par Jacqueline Bacha.- Tunis: Ibn Zaidoun, 2004.- vol.1.- 236 p.
- 654. F-18444**
Radhouane, N. Dictionnaire de stylistique, rhetorique et poetique [Text] /Nebil Radhouane; Pref. de Joella Gardes-Tamine.- Tunis: Centre de Publ. Univ, 2002.- 217p.

Folklor

- 655. III20**
H98
Hüseynov, G. Əhməd Cəfəroğlunun folklorşünaslıq irsi [Mətn]: filologiya elm. nam.: 10.01.09 /Gülağa Hüseynov; AMEA, Folklor institutu.- B., 2007.- 21s.
- 656. III3**
K86
Koroğlu [Mətn] /toplayani, ön söz, qeyd və izahların müəllifi A.Nəbiyev; tərtibçi Ü.Nəbiyeva, Y.İsmayılova; red. P.Əfəndiyev; BDU Folklor kafedrası.- B.: Nurlan, 2003.- 420 s.
 Kitabda Koroğlu dastanından bəhs edilir. Bu nəşr Azad Nəbiyevin yazıya aldığı ilkin əlyazmaların maqnitofon və diktafon lentləri əsasında dürüsləşdirilməsi yolu ilə hazırlanmışdır.
- 657. III3(Ö36)**
Q24
Qaraqalpaq xalq nağılları [Mətn] /Çevirəni N.Tağısoy; red. A.Əmrahoğlu, S.N.Əliyeva.- B.: Mütərcim, 2006.- 212s.

Kitabda Azərbaycanca həyatı, tarixi, etnogenezi, folkloru haqqında daha az məlumat olan qaraqalpaq xalq nağılları ilk dəfədir ki, oxuculara təqdim edilir. Kitabda "Gülziba", "Cadugər", "Ögey ana", "Varlı oğlu, kasıb oğlu", "Bacarıqlı oğul", "Keçəl", "Eldar Kosa", "Ağıllı qız", "Ağıllı çoban" və s. nağıllar verilmişdir.

658. III20

N49

Nəbiyev, A. Azərbaycan aşiq məktəbləri [Mətn]: dərslik /Azad Nəbiyev; red. P.Əfəndiyev.- B.: Nurlan, 2004.- 312 s. Müəllif burada aşiq yaradıcılığı tarixinə müxtəsər nəzər salmış, Anadolu, Şirvan, Təbriz və Göyçə aşiq məktəblərini ilk dəfə tədqiqata cəlb etmişdir.

659. III3

O-17

Ocaq başında rəqs [Mətn]: udi folkloru nümunələri /toplayan və tərtib ed. G.Keçəri; red. A.Murovdaglı; rəssam Z.Hüseynzadə.- B.: Ağah, 2002.- 101 s.

Kitab özündə eramızdan əvvəl III yüzillikdə meydana gəlmiş, eramızın VIII əsrinədək yaşamış Alban dövlətinin 26 tayfasından biri olmuş udi xalqının folklorunu əks etdirmişdir. Kitaba nağıllar, rəvayətlər və əfsanələr, atalar sözləri, zərb-məsəllər, lətifələr və s. daxil edilmişdir.

660. III20

S16

Sadıq, İ. Koroğlunun sazı və sözü [Mətn] /İslam Sadıq.- B.: Azər nəşr, 2005.- 76 s.

Kitabda Koroğlunun aşığılığı, şairliyi və eposun yaradıcısı olduğu haqqında geniş və tutarlı fikirlər söylənilir.

661. III20

Ş57

Şıxavəndli, K.H. Aşiq Valeh [Mətn] /Kolanlı Həsən Şıxavəndli; red. B.H.Şıxavəndli, C. Muradov.- B.: İqtisad universiteti, 2007.- 332 s.

Qarabağ aşiq mühitinin öyrənilməsində xüsusi dəyəri olacaq bu kitab Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsinin milli mədəniyyət tariximizdə önəmini bir daha diqqətə çatdırmaqla bu gün xüsusi aktuallığa malikdir.

662. III20

Ş95

Şükürova, G. İlyas Əfəndiyev yaradıcılığında folklor motivləri [Mətn]: fiologiya elm.: 10.01.09 /Gülxani Şükürova; AMEA, Folklor institutu.- B., 2007.- 26 s.

663. 2-772147

Пословицы и поговорки русского народа [Текст]: Значение пословиц и поговорок, пословицы и поговорки военных лет и советского периода, присказки, загадки, прибаутки /авт.-сост. Наталья Шейко.- М.: Вече, 2006.- 303 с.

Автор полностью согласна с великими фольклористами прошлого в том, что пословицы запечатлели в кратких, чеканных, запоминающихся формах историческую память тысячелетней отечественной культуры.

Ədəbiyyatşünaslıq

664. III5

A14

Abdullayeva, T. XX əsrin əvvəlləri Azərbaycan ədəbi-bədii fikrində qəribçilik meyilləri [Mətn]: filologiya elm. nam.: 10.01.01 /Təranə Abdullayeva; AMEA, Nizami adına Ədəbiyyat institutu.- B., 2007.- 22 s.

665. III5

A14

Abdullayeva, Y. XX əsr ədəbiyyatında modernizm [Mətn]: dərs vəsaiti /Yeganə Abdullayeva; elmi red. Q.Quliyev; rəyçilər T.Novruzov, Ş.Xəlilli; Azərbaycan dillər universiteti.- B.: Mürtəcim, 2005.- 108 s.

666. III5

A 30

Adışirinov, K. İsmayıl Bəy Nakam [Mətn]: (həyatı və bədii yaradıcılığı) /Kamil Adışirinov; ön sözün müəlifliyi M.Qasımlı; elmi red. Z.Cavadova, N.Çələbiyev; Azərbaycan Müəllimlər in-nun Şəki filali.- B.: Nurlan, 2006.- 172 s.

Kitabda XIX əsrin II yarısı, XX əsrin əvvəllərində Şəkiddə yaşayıb-yaradan, Nizami və Füzuli ədəbi ənənələrinin layiqli davamçısı olan İsmayıl bəy Sədrəddinbəyovun (Nakam) maraqlı həyat yolundan və zəngin yaradıcılığından söhbət açılır.

667. III5

A98

Aydəmirova, R. Bahar Şirvaninin yaradıcılığı [Mətn] (farsca "Divan"ı əsasında): filologiya elm. nam.: 10.01.01 /Reyhan Aydəmirova; AMEA, akademik Z.M.Bünyadov adına Şərqlşunaslıq institutu.- B., 2007.- 22 s.

668. III5

B38

Behbudova, A. Adil Babayevin həyatı və yaradıcılığı [Mətn]: filologiya elm. nam.: 10.01.01 /Aypara Behbudova; Naxçıvan Dövlət universiteti.- Naxçıvan, 2007.- 22 s.

669. III5

C13

Cabbarlı, N. Ədəbiyyatdan intihara [Mətn] /Nərgiz Cabbarlı; red. E. İsgəndərzadə; VECTOR" Beynəlxalq elm mərkəzi.- B.: Vektor NE, 2006.- 198 s.

Kitabda həyatdakı intiharlarla yaradıcılıqdakı intihar araşdırılır. Müəllif yaradıcı insanların intiharlarını araşdırmaq və nələrisə dərk etmək istədiyi cavabını tapmağa çalışdığı sualların açılmasına bir cəhd göstərmişdir.

670. III5

C13

Cabbarova, S. Mən Laçınam... [Mətn] /tərtib edən Şəfəq Cabbarova; red. Əvəz Abbasov.- B.: Sabah, 2006.- 140 s.+ [16] v.fotoşək.

Bu kitabda Cabbarov Xasayın tərcümeyi-halının əsas məqamları verilmiş, nəşr olunmuş kitab, məqalə və tezislərin bibliografiyası və bir neçə elmi məqaləsi öz əksini tapmışdır.

671. III5

C58

Cəmil, A. Vaqifdən başlanan yol [Mətn] /Adil Cəmil; elmi red. K. Hüseynoğlu.- B.:Vektor, 2006.- 84 s.

Kitabda Molla Pənah Vaqifin həyat və yaradıcılığı yeni istiqamətli elmi təhlilə cəlb edilir, görkəmli şairin ədəbiyyat tariximizdəki yeri, mövqeyi obyektiv münasibət çərçivəsində dəyərləndirilir.

672. III5

D47

Dəmirli, D. Ata məhəbbəti [Mətn] /Davud Dəmirli; red. O. Salamzadə.- B., 2007.- 192 s.

Kitabda dedektiv əsərlərinin ilk yaradıcısı olan Cəmşid Əmirovun həyat və yaradıcılığı işıqlandırılır.

673. III5

Ə65

Əliyeva, P. İngilis romantizmində Uilyam Bleykin mövqeyi [Mətn]: filol. elm. nam.: 10.01.03 /Pakizə Əliyeva; Azərbaycan dillər universiteti.- B., 2007.- 22 s.

674. III40

Ə91

Əsədova, A. XIX əsr Avropa ədəbiyyatşünaslığının əsas istiqamətləri və Azərbaycan ədəbi-nəzəri fikri [Mətn]: filologiya elm. nam.: 10.01.08; 10.01.03 /Afaq Əsədova; AMEA, Nizami adına Ədəbiyyat institutu.- B., 2006.- 26 s.

675. III5

H64

Həşimli, H. Əli Səbri [Mətn] /Hüseyn Həşimli; red. İ.Həbibbəyli; rəy Yavuz Axundlu.- B.: Nurlan, 2007.- 142 s. Kitabda XX əsr Azərbaycan ədəbiyyatında oxunaqlı nəsr əsərləri, tərcümələri və publisistik fəaliyyəti ilə tanınan Əli Səbri Qasimovun (1892-1983) həyat və yaradıcılıq yolu nəzərdən keçirilir, roman, povest və hekayələrinin ideya-bədii xüsusiyyətləri aşkarlanır.Yazıcının "Şəbi-hicran", yaxud "Müsibəti-Şədi" əsəri 1912-ci ildən sonra ilk dəfə oxuculara təqdim olunur.

676. III5

H64

Həşimova, T. XX əsr Azərbaycan poeziyasının orta Asiya Türk xalqlarının poeziyasına təsiri [Mətn]: (özbək və türkmən poeziyası əsasında): filologiya elm. nam.: 10.01.02 /Təranə Həşimova; AMEA, akademik Z.M.Bünyadov adına Şərqlşunaslıq institutu.- B., 2007.- 30 s.

677. III5

H95

Hüseynoğlu, G. Mikayıl Müşfiq [Mətn]: [Fotoalbum] /Gülhüseyn Hüseynoğlu.- B.: İşiq, 1999.- 152 s.

"Mikayıl Müşfiq" albomunda bu görkəmli şəxsiyyətin həyat yolu, müasirlərinin, qələm dostlarının onun haqqındakı fikirləri, şairin vətən, xalq, poeziya, azadlıq barəsindəki düşüncələri öz əksini tapmışdır. Albom M.Müşfiqin fotoportretləri, qələm dostları ilə çəkilmiş şəkilləri, rəssamlarımızın onunla bağlı yaratdığı reproduksiyları və s. illüstrativ materiallarla zəngindir.

678. III401

X-26

Xan, A. (Əbilov). Kulturoloji-alternativ düşüncələr [Mətn] /Aydın xan (Əbilov); red heyəti E.Əfəndiyev; elmi red. Ş.Salmanov; məsul red. İ.Cəfəroğlu.- B.: Elm, 2006.- 324 s. Kitaba Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, filologiya elminin müxtəlif problem və məsələlərinə həsr

olunmuş araşdırmalar, elmi-kütləvi məqalələr, mədəni-ictimai həyatda baş verən mürəkkəb prosesləri özündə əks etdirən materiallar daxil edilmişdir.

679. III5

X49

Xəlilov, A. Klassik Azərbaycan poeziyasında bədii müqəddimə [Mətn] (Dibacə, saqınamə, kitabın yazılma səbəbi): filologiya elm. nam.: 10.01.01 /Araz Xəlilov AMEA, Nizami adına Ədəbiyyat institutu.-B., 2006.- 24 s.

680. III5

X-53

Xəyal, S. Maştağa ədəbi mühiti və Mir Cəlal [Mətn] / Sona Xəyal; məsləhətçi V.Məmmədəliyev; N.Şəfaioğlu; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Nurlan, 2007.- 79 s.

Kitabda Maştağa ədəbi mühiti və mühitdə yetişən şairlər haqqında qısa məlumat, əsərlərindən nümunələr, bu mühitin seçilən şairlərindən Mir Cəlalın həyatından epizodlar və yaradıcılığı haqqında məlumat verilir.

681. III5

M24

Mansurzadə, H.A. Ədəbi mülahizələr [Mətn] /Hacı Ağəddin Mansurzadə; red. Hacı Mehman Fərzullayev.- Sumqayıt, 2006.- 420 s.

Kitabda onlarca şair və nəşirin yaradıcılığı, onların yeni əsərləri araşdırılaraq təhlil edilmiş, ayrı-ayrı sənətkarlar barədə geniş və əhatəli söhbət aparılmışdır.

682. III5

M51

Məmmədbəyli, S. Sizi kimlərdən soruşum... [Mətn]: Xalidə Hasilovanın yaradıcılığı /Sona Məmmədbəyli; elmi red. Qara Namazov.- B.: Azərnəşr, 2003.- 170 s.

Kitabda XX yüzillikdə Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan Xalidə Həsəlovanın bədii-publisistik yaradıcılığı araşdırılmışdır.

683. III5

M51

Məmmədova, X. Azərbaycan ədəbiyyatı çağdaş Amerika elmi- ədəbi mənbələrində [Mətn]: filologiya elm. nam.: 10.01.01.; 10.01.03 /Xumar Məmmədova; Naxçıvan dövlət universiteti.- Naxçıvan, 2007. - 20 s.

684. III5

N49

Nəbiyev, A. Azərbaycan xalq ədəbiyyatı [Mətn]: 2 hissədə: ali məktəb tələbələri üçün dərslik /Azad Nəbiyev; elmi red. B.Nəbiyev; red. Ülkər Nəbiyeva; rəyçi N.Cəfərov, P.Əfəndiyev.- B.: Turan, 2002.- I hissə.- 679 s.

Kitab ağız ədəbiyyatının öyrənilmə tarixinin müxtəsər xülasəsi ilə başlayıb qədim dövr şifahi yaradıcılığını əhatə edir. Burada eyni zamanda uşaq folkloru, erkən iqtisadi münasibətlərlə bağlı yaranan nümunələr və yeddi hecalı şeirin yaranması, bayatı və s. barədə məlumat verilir.

685. III5

N49

Nəbiyev, A. Azərbaycan xalq ədəbiyyatı [Mətn]: 2 hissədə /Azad Nəbiyev; red. Ü.Nəbiyeva; elmi red. B.Nəbiyev; rəyçi N.Cəfərov, H.İsmayılov.- B.: Elm, 2006.- II hissə.- 647 s.

Bu kitabda XIII-XVII əsrləri əhatə edən orta əsrlər və XVIII-XX yüzilliklərdə yaranıb formalaşan ağız ədəbiyyatı təhlilə cəlb olunur. Burada aşığı yaradıcılığı və aşığı məktəbləri, dramatik üslubun janrları, xalq nəsr, məhəbbət dastanları, eposçuluğa qayıdış və yeni dövr folklor yaradıcılığı məsələləri əhatə olunmuşdur.

686. III5

P42

Pənah, G. Fikrət Qocanın yaradıcılıq yolu [Mətn] /Gülxani Pənah; red. A.Arıfqızı.- B.: Yurd, 2006.- 352 s.

Kitabda tanınmış Azərbaycan şairi Fikrət Qocanın həyat və yaradıcılıq yolundan və onun şeirlərinin qısa təhlilindən danışılır.

687. III5

P52

Pirəliyev, V. Firudin bəy Köçərlinin publisistikası [Mətn]: filologiya elm. nam.: 10.01.01 /Veydəddin Pirəliyev; AMEA, Nizami adına Ədəbiyyat institutu.- B., 2007.- 26 s.

688. III5

S47

Səmədova, N. Azərbaycan memuar ədəbiyyatı tarixi [Mətn] /Nailə Səmədova; elmi red. T.Əhmədov; red. V.Səmədova; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Nurlan, 2006. - 331 s.

Kitabda Azərbaycan memuar ədəbiyyatı ilk dəfə hərtərəfli və sistemli şəkildə araşdırılmış, onun yaranma, təşəkkül və inkişaf tarixi izlənmişdir. Tədqiqat işində Azərbaycan şair və yazıçılarının gündəlikləri, tərcümeyi-hal və xatirələri, onların əlyazma və arxiv materialları şəklində qalmaqda olan memuarları təhlilə cəlb edilmişdir.

689. III5(5=Ty)

S99

Süleymanova, L. Süleyman Çələbi Bursalının "Vəsilitün-nicat" əsərinin tekstoloji tədqiqi və elmi-tənqidi mətni [Mətn] /Lamiyə Süleymanova; elmi red. Azadə Musayeva; red. Rübabə Şirinova; rəyçilər M.Nağısoylu, K.Şərifov; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Nurlan, 2006.- 408 s.

Süleyman Çələbi Bursalının (1422) 1409-cu ildə tamamladığı "Vəsilitün-nicat" Yaxın və Orta Şərqdə,

xüsusilə vətəni Türkiyədə ən çox sevilən, oxunan əsərlərdən biri sayılır. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı onlarla əlyazması bu abidənin Azərbaycanda da geniş yayıldığını təsdiqləyir. Təqdim olunan kitab iki hissədən ibarətdir. Birinci hissə "Vəsilətün-nicat"ın əsasən Bakı nüsxələri əsasında texnoloji tədqiqinə həsr olunmuşdur. İkinci hissə əsərin 244 səhifəlik elmi-tənqidi mətnindən ibarətdir.

690. 3-101288

Белов, С. Энциклопедический словарь "Ф.М.Достоевский и его окружение" [Текст]: А-К /Сергей Белов; Рос. нац. биб-ка.- СПб.: Алетейя, 2001.- 573 с.

На основе печатных и архивных источников автор с необыкновенной скрупулезностью реконструирует портреты всех современников гениального русского писателя, с которыми он встречался и творчески взаимодействовал.

691. 3-101289

Белов С. Энциклопедический словарь "Ф.М. Достоевский и его окружение" [Текст]: Н-Я /Сергей Белов; Рос. нац. б-ка.- СПб. : Алетейя, 2001.- 541 с.

На основе печатных и архивных источников автор с необыкновенной скрупулезностью реконструирует портреты всех современников гениального русского писателя, с которыми он встречался и творчески взаимодействовал.

692. 2-772358

Битов, А.Г. Воспоминания о Пушкине [Текст] /Андрей Битов; ред. Ирина Сурат.- М.: Изд-во Ольги Морозовой: Новая газета, 2005.- 255 с.

Воспоминания о Пушкине"- это книга эссе, статей, диалогов о жизни поэта, о его отношениях с современниками- Байроном и Гете- и

соотечественниками- Грибоедовым, Тютчевым, Гоголем. Книга о пушкинских кризисах и взлетах 1825, 1830, 1833, 1835 годов.

693. 2-772436

Дьяконова, Н.Я. Из истории английской литературы [Текст]: статьи разных лет /Нина Дьяконова; сост. А.А.Чамеев.- СПб.: Алетейя, 2001.- 191 с.

Сборник научных статей по истории английской литературы, написанных в разное время профессором Н.Я.Дьяконовой и публикуемых ее друзьями, учениками и коллегами к 85-летию ученого.

694. 2-772439

Зверев, А.М. Набоков [Текст] /Алексей Зверев; гл. ред. Алексей Петров; ред. О.И.Ярикова.- М.: Молодая гвардия, 2004.- 464 с.

Метаморфозы жизненного и творческого Вл.Набокова в точности повторяют метаморфозы времени, в котором ему выпало жить. Современному читателю тем более интересно получить возможность ознакомиться с биографией Вл.Набокова, что она принадлежит перу известного литературоведа А.Зверева.

695. 3-101472

Крачковский, И.Ю. Избранные сочинения [Текст] /Игнатий Крачковский.- М.: АН СССР, 1956.- Том 3.- 470с.

В настоящий том вошли работы акад. И.Ю. Крачковского, связанные с историей арабской литературы XIX вв.

696. 3-101473

Крачковский, И.Ю. Избранные сочинения /Игнатий Крачковский - М.: АН СССР, 1957.- Том 4. - 918 с.

В настоящий том вошло исследование ученого о географической литературе арабов, которое полностью публикуется впервые.

697. 2-772368

Литература русского зарубежья: (1920-1990) [Текст]: учебное пособие для студентов вузов, обучающихся по направлению 520300 и специальности 021700-Филология /С.В.Баранов [и др.]; под общ. ред. А.И.Смирновой.- М: Флинта: Наука, 2006.- 637 с.

В учебном пособии рассматривается литература русского зарубежья 1920-1990-х годов- творчество писателей, составивших три волны эмиграции. Пособие предназначено для студентов, аспирантов, преподавателей филологических факультетов вузов, учителей-словесников, а также всех, кто интересуется историей отечественной литературы XX века.

698. 2-772351

Лихачев, Д.С. Введение к чтению памятников древнерусской литературы [Текст]: сборник статей /Дмитрий Сергеевич Лихачев; авт. вступ. ст. С.О.Шмидт; сост. А.В.Топычканов.- М.: Рус. путь, 2004.- 339 с.

В основе сборника-вступительные статьи академика, предваряющие тома серии "Памятники литературы Древней Руси", выходившие с 1978 по 1994 год. Емкий обзор всей литературы допетровской Руси в контексте отечественной истории и мировой культуры.

699. 2-772519

Мандельштам, Н.Я. 1899-1980 [Текст]: воспоминания /Надежда Мандельштам.- Paris: YMCA-Press, Cop., 1982.- Кн.1.- 427 с.

Первая книга "Воспоминаний" была закончена в 1969 г., вторая в 1972 г. Распространившиеся в самиздате, изданные по-русски за границей, воспоминания эти принесли Надежде Яковлевне широкую славу.

700. 2-772508

Немировский Е.Н. Рождение книги [Текст] /Е.Н. Немировский.- М.: Советская Россия, 1957.- 225 с.

В книге рассказывается, что такое книгопечатание, дается информация о первых русских печатных книгах и книгопечатании от Гуттенберга и Ивана Федорова до наших дней.

701. 3-101283

Онегинская энциклопедия [Текст]: А-К.- М.: Русский путь, 1999.- 574 с.

Энциклопедия объединяет статьи разных жанров, небольшие научные исследования и комментаторские статьи, литературные эссе и краткие пояснения к тексту пушкинского романа.

702. 2-772027

Охотникова, В.И. Древнерусская литература [Текст]: учеб. для 5-9 кл. общеобразов. учреждений /Валентина Охотникова; под ред. О.В.Твороговой.- М.: Просвещение, 2002.- 224 с.

Книга знакомит читателя с литературой Древней Руси: летописями, жизнеописаниями русских святых, воинскими повестями и другими памятниками отечественной культуры.

703. 2-772206

Павел Флоренский и символисты [Текст]: опыты, лит. статьи, переписка /Сост., подгот. текстов и коммент. Е.В.Ивановой.- М.: Языки славянской культуры, 2004.- 704 с.

Основная задача книги состоит в том, чтобы объединить все выявленные на сегодняшний день материалы по данной теме.

704. 2-772392

Пинаев, С.М. Максимилиан Волошин, или Себя забывший бог [Текст] /Сергей Пинаев.- М.: Молодая гвардия, 2005.- 659 с.

Неразгаданный сфинкс Серебряного века Максимилиан Волошин - поэт, художник, антропософ, масон, хозяин знаменитого Дома Поэта, поэтический летописец русской усадьбы, миротворец белых и красных - по сей день возбуждает живой интерес и вызывает споры.

705. 2-772442

Рубен, Б.С. Зощенко [Текст] /Бернгард Рубен; гл. ред. А.В.Петров; ред. М.И.Оксененко.- М.: Молодая гвардия, 2006.- 368 с.

В книге Бернгарда Рубена с привлечением обширного документального материала подробно прослеживается сложная творческая и человеческая судьба писателя, произведения и сама жизнь которого отразили современную ему эпоху, когда в России произошел разрыв времен, разлом истории.

706. 2-772265

Сахаров, В.И. Русский романтизм XIX века. Лирика и лирик [Текст]: пособие для студентов-филологов и учителей литературы /Всеволод Сахаров; сост. и подбор ил. ряда Е.В.Павлова.- М.: Русское слово, 2004.- 320 с.

В книге известного писателя и литературоведа Всеволода Сахарова увлекательно, с привлечением новых архивных материалов рассказывается о жизни и творчестве выдающихся русских романтизма Д.Давыдова, И.Козлова, Н.Языкова, Д.Веневитинова, А.Кольцова, В.Бенедиктова, М.Лермонтова, А.Фета и о лирике А.Пушкина.

707. 2-772428

Толстая, Е.Д. Мир после конца [Текст]: работа о русской литературе XX в. /Елена Толстая; Рос. гос. гуманитар. ун-т.- М.: РГГУ, 2002.- 511 с.

В книгу наряду с циклом статей о Платонове, входят работы, посвященные "белым пятнам" в творческой биографии А.Толстого, публикуются его неизвестная ранняя пьеса и первый набросок к "Хождению по мукам". Для студентов и преподавателей-гуманитариев.

708. 2-772454

Тыркова-Вильямс, А.В. Пушкин 1824-1837 [Текст] (ЖЗЛ) /Ариадна Тыркова-Вильямс.- М.: Мол. гвардия: 2006.- Т.2.- 514 с.

Книга - наиболее полная и обстоятельная биография великого поэта. Ее отличают доскональное знание материала, изумительный русский язык и, главное, огромная любовь к герою, любовь, которую автор передает и читателям.

709. 2-772520

Франк, С.Л. Этюды о Пушкине [Текст] /Семен Франк.- Paris: YMCA-Press, 1987.- 126 с.

Мысли С.Л.Франка о Пушкине представляют собой интерес и поныне. Вниманию читателей предлагается пять этюдов.

710. 2-772346

Французская литература 30-40-х XIX века: "Вторая проза" [Текст] /отв. ред. А.Д.Михайлов, К.А.Чекалов; рец. Н.А.Вишневская, Е.П.Зыкова; предисловие А.Д. Михайлов; РАН, ин-т мировой лит. им. А.М.Горького.- М.: Наука, 2006.- 416 с.

В сборнике статей анализируется творчество Л.Гозлана, К.Тилье, Ф.Сулье, Э.Сю, А. де Латуша и др. писателей. Рассматриваются тематические и жанровые особенности их произведений, а также личные и творческие взаимоотношения между литераторами. Авторы пытаются ответить на вопросы: чем обогатила проза "второго ряда" французскую литературу, каков их вклад в развитие романтизма.

711. 2-772000

Читаем, думаем, спорим... [Текст]: дидактические материалы по литературе: 7 класс /авт.-сост. В.Я.Коровина.- М.: Просвещение, 2005.- 254 с. Дидактические материалы содержат необходимые, но не вошедшие в учебник-хрестоматию тексты, фрагменты из повестей, портреты писателей и другие иллюстрации, а также вопросы, задания, игры, кроссворды, викторины, материалы для занимательного чтения и т.д.

712. F-18442

Achour-Abdelkefi, R.B. Appropriation culturelle et creation litteraire [Text]: pref. de Jean-Francois Durand /Rabaa Ben Achour-Abdelkefi.- Tunis: Inst. superieur des langues de Tunis, 2005.- 339 p.

713. I-35046

Kulavkova, K. Theory of literature [Text]: introduction /Kata Kulavkova.- Skopje: SLOVO, 2004.- 279 p.

Bədii ədəbiyyat

714. III6

A37

Axundova, E. Şüşə saray [Mətn]: siyasi-detektiv /Elmira Axundova; red. N.Rüstəmli, tərc. S.Həsənov; rəssam A.Ələkbərov.- B.: Yurd NPB, 2007.- 468 s.

1993-cü il yanvarın 2-dən 3-nə keçən gecə Bakıda Respublika DİN Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini Ələkbər Əsgərov qətlə yetirildi. Həmin il aprelin 26-da isə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral Eduard Hüseynov yaşadığı binanın girişində öldürüldü. Kəskin detektiv süjetli roman-təhqiqatın əsasını bu iki qətl hadisəsi təşkil edir. Eyni

zamanda, kitabda 90-cı illərin əvvəlinə aid bu vaxta qədər məlum olmayan tarixi təfərrüatlar da özünə yer tapıb.

715. III6

A40

Akengin, Y. İyul dağlarına bir yağış göndər [Mətn]: şeirlər /Yəhya Akengin; tərtib edən Akengin Əhmədgil; ön söz. müəl. Anar.- B.: Yurd, 2005.- 64 s.

716. III6

A37

Axundov, M. Dram əsərləri [Mətn] /Mirzə Məhəmməd Axundov; red. Aybəniz Kəngərli; rəyçilər İslam Ağayev, Gülbəniz Qocayeva; tərtib edəni və ön sözün müəllifi Rauf Sadıqov; AMEA, Nizami adına Ədəbiyyat institutu.- B.: Mütərcim, 2003.- 212 s.

717. III6

A93

Aslan, V. Məhəbbət müqəddəsdir [Mətn]: povest və hekayələr /Vahid Aslan; red. Elçin İsgəndərzadə.- B.:Vektor NE, 2006.- 106 s.

718. III6

A93

Aslanoğlu,Ə. Qəzəllər dünyası /Əli Asanoğlu; red. və ön sözün müəl. T.Kərimli.- B.: Nurlan, 2002.- 322 s.

719. III6

A93

Aslanoğlu, Ə. Minillik düşüncələri [Mətn]: poema, şeirlər, qəzəllər /Əli Aslanoğlu; red. T.Kərimli.- B: Sabah, 2001.- 140 s.

720. III6

A93

Aslanov, S. Mədəni həyatımızın nümunələri [Mətn] /Seyidmiri Aslanov; ön söz. müəl. V.Əliyev.- B.: Yurd, 2006.- 132 s.

Kitabda müəllifin bilavasitə şəxsən yaxından tanıdığı, yaxud haqqında eşitdiyi elm, təhsil, sənət adamlarının ibrətamiz həyatı, bəzi tarixi abidələrimizin keçmiş və bugünkü həyatımızda rolu və əhəmiyyəti, həmçinin müəyyən mərasimlərin ictimai məzmunu qələmə alınmışdır.

721. III6

A99

Azəri, S. Sonsuzluq [Mətn]: roman /Sabir Azəri; red. A.Ə.Kərimov.- B.: Gənclik, 2001.- 256 s.

722. III6

A99

Azəri, S. Tələbə məhbusun etirafları [Mətn]: bioqrafik-sənədli roman /Azəri Sabir.- B.: Çarşıoğlu, 2007.- 252 s.

Bu roman etiraf vasitəsi ilə müəllifin həyatının, taleyinin, ailəsinin, yaşıdlarının və bütövlükdə müasirlərinin rast gəldiyi, indiyəcən qaranlıq qaldığı sirləri əhatə edir.

723. III6

B17

Bahir, Ü. Sükutumun səsi [Mətn] /Ülviyyə Bahir; tərtibçi və ön sözün müəll. S.Xəyal.- B.: Yurd, 2006.- 108 s.

724. III6

B28

Başkeçid, E. Broy & panoptikum [Mətn]: şeirlər, hekayələr /Etimad Başkeçid; red. Elnur Paşa.- B.: Mütərcim, 2006.- 208 s.

725. III6

B 40

Bektaş, Ç. Bu da səni gözləmədiyim küçə [Mətn] /Çingiz Bektaş; tərtib edən Elxan Zal Qaraxanlı.- B.: Yurd, 2005.- 71 s.

726. III6

B61

Biləsuvarlı, T. Qürubun dan günəşi [Mətn]: roman /Telman Biləsuvarlı, N.Yanar.- B.: Yazıcı, 1998.- 320 s.

- 727. III6
C50**
Cəfərli, H. Məni sevgi yaşadır [Mətn]: şeirlər və poemalar /Hamlet Cəfərli; red. E.İsgəndərzadə.- B.: Vektor NE, 2006.- 307 s.
- 728. III6
D83**
Dönməz. 63 yarpaqlı ömür [Mətn]: şeirlər /Dönməz; red. və ön sözün müəllifi İ.Sadiq; rəssam Bulud.- B.: Azərnəşr, 2006.- 76 s.
- 729. III6
E80**
Esenski, İ. Ota deyın ki, gözləsin [Mətn]: şeirlər və poemalar /İvan Esenski; Azərb. türkcəsinə çevirəni, ön sözün müəllifi və red. E.İsgəndərzadə; "VECTOR" Beynəlxalq Elm mərkəzi.- B.: Vektor NE, 2006.-86 s.
- 730. III6
Ə26**
Əbülhəsən. Povestlər və hekayələr [Mətn] /Əbülhəsən; red. S. Bağirov.- B.: "E.L" NPŞ MMC, 2006.- 400 s.
- 731. III6
Ə39**
Əkbər, R. Amerikan qulu [Mətn]: hekayələr və pyeslər /Ramiz Əkbər; red. və ön sözün müəllifi T.Vəlixanlı.- B.: Mütərcim, 2006.- 264 s.
- 732. III6
Ə46**
Ələkbərli, A. Düşüncələrim-əbədi yol yoldaşım [Mətn] /Asəf Ələkbərli; materialı toplayanlar R.Ələkbərov, S.Ələkbərova; red. Ə.Tahirzadə; üz qabığındakı rəsmlərin ideya müəllifi N.Cəfərov.- B.: Adiloğlu, 2006.- 288 s.

- 733. III6**
Ə47
Ələsgərli, Ç. Pyeslər [Mətn] /Çingiz Ələsgərli; red. E.İsgəndzadə; ön söz. müə. Adil Mirseyid.- B.: Vektor NE, 2006.- 245 s.
- 734. III6**
Ə52
Əlibəyov, C. Özümü axtarıram: Qızıl at və torpaq [Mətn]: povest və roman /Cəmil Əlibəyov; red. Z.Cavanşir.- B.: Elm və həyat, 2006.- 440 s.
- 735. III6**
G 76
Göyyallı, X. İki qardaş əfsanəsi [Mətn] /Xeybər Göyyallı; red. Ş.Səlimbəyli; ön sözün müə. S.Rüstəmxanlı.- B.: Qrifli, 1998.- 122 s.
 Bu kitabda ömürləri bahasına əbədiyyət qazanmış Cavanşir və Arif Abdullayev qardaşlarının vüqarlı və məğrur, şəffaf və qaynar, kövrək və mənalı ömür yolundan bəhs edir.
- 736. III6**
G76
Göyyallı, X. İnsan səsi [Mətn] /Xeybər Göyallı; red. M.Əliyev.- B.: Gənclik, 1997.- 240 s.
 Kitaba xalqımızın maddi-mənəvi sərvətlərindən, Qarabağ faciəsindən, həmçinin ayrı-ayrı adamların həyatından bəhs edən publisist yazılar da daxil edilmişdir.
- 737. III6**
G85
Göyyallı, X. İnsan əfsanəsi [Mətn]: portret-cizgilər /Xeybər Göyallı; red. Ş.Səlimbəyli.- B.: Avropa, 2003.- 128 s.
- 738. III6**
G 85
Göyyallı, X. Ruhun əzəməti [Mətn] /Xeybər Göyyallı; red. Ş.Səlimbəyli.- B.: Ağrıdağ, 2002.- 136 s.

739. **III6**
G85
Göyçəli, M. Xəbər al deyim [Mətn]: şeirlər /Məmmədhusəyn Göyçəli; toplayıb tərtib edəni V.İ.Əsədov; red. M.Ələkbərli; məsləh. M.Əli.- B.: Nurlan, 2006.- 240 s.
740. **III6**
G93
Gültən, S. Ürəyimin göz yaşları [Mətn] /Sevil Gültən; Azərbaycan dilindən ingilis dilinə tərcümə edilmiş şeirlərin red. G.Heller.- B.: Yurd, 2006.- 266 s.
Kitabda S. Gültəkinin şeirləri, poetik tərcümələri, hekayə və məqalələri toplanmışdır.
741. **III6**
G95
Gün, N. Xocalı simfoniyası [Mətn]: rekviyem /Nurəngiz Gün; red. E.İsgəndərzadə.- B.: Vektor NE, 2006.- 84 s.
742. **III6**
H26
Hamsun, K. Əsərləri [Mətn] /Knut Hamsun; baş red. C.Nağıyev, ön söz və tərcüməçi N.Qocabəyli; red. N.Qocabəyli.- B.: Şərq-Qərb, 2006.- Cild I.- 480 s.
Knut Hamsunun iki cildlik əsərlərinin 1-ci cildinə onun yaradıcılığının birinci dövrünə aid olan "Aclıq", "Viktoroya" romanları, "Nağıllar diyarında" oçerki və "Sirli dərd" hekayəsi daxil edilmişdir.
743. **III6**
X-34
Xatun, N. Mən xalqımın aşiqiyəm [Mətn] /Narinc Xatun; red. A.Mirzə; ön söz Q.Paşayev.- B.: "E.L" NPŞ MMC, 2006.- 328 s.
744. **III6**
X-69

Xocayev, S. Qarşılıqsız sevgi [Mətn]: şeirlər /Səxavət Xocayev; Naşir Telman Vəlixanlı; red. Əliş Mirzallı.- B.: Mütərcim, 2005.- 48 s.

745. III6

İ-76

İsgəndərov, M. Gərək yazdığından utanmayasan [Mətn] /Məhəmmədli İsgəndərov; red. M.Rəcəb.- B.: Adiloğlu, 2006.- 328 s.

Kitabda M. İsgəndərovun şeirləri toplanmışdır.

746. III6

İ 79

İskəndərova, R. Astaranın ilk milli qəhrəmanı [Mətn] /Rəhimə İskəndərova.- B.: Mütərcim, 2006.- 60 s.

Kitabda Astaranın şəhid oğulları haqqında xatirələr, qəhrəmanlıq dərsləri və düşüncələr verilmişdir.

747. III6

K65

KIBATEK şeir antologiyası [Mətn] /hazırlayan, red., və ön sözün müəll. E.İsgəndərzadə; Vektor Beynəlxalq Elm mərkəzi.- B.: Vektor, 2006.- 150 s.

Antologiyada gənc şairlərin şeirləri toplanmışdır.

748. III6

Q14

Qacar, M. Təmsillər [Mətn] /Mərkəz Qacar; red. M.Mahmudov.- B.: Adiloğlu, 2006.- 512 s.

Müəllif öz təmsillərində cəmiyyətimizdəki qüsurlu halları, o cümlədən tüfeyliləri, korrupsiyaya qurşananları, şəxsi mənafeyini ictimai qaydadan üstün sayanları... kəskin satira atəşinə tutur, onların hər birini müqəddəs Vətənin, xalqın layiqli övladı olmağa çağırır.

749. III6

Q30

Qazanlı, P. Çay küçəsində erməni mafiyası [Mətn]: satirik ağartmalar, ağlamalar /Polad Qazanlı; toplayıb hazırlayan və red. A.Quliyev.- B.: Uni Print, 2007.- 60 s.

Publisist Polad Qazanlının bu bədii-sənədli povestini oxucularımızı acı tariximizin bir kənddə baş verən olayları ilə tanış etmək, həm də bu günlə Stalin-Bağırov dövrünün kəndləri arasında müqayisə aparmaq üçün təqdim edirik.

750. III6

Q-43

Qədimli, N. Daş məhəbbəti [Mətn]: şeirlər /Nadir Qədimli; ön sözün müəllifi Ş.Namaz; red. E.İskəndərzadə.- B.: Vektor NE, 2006.- 240 s.

751. III6

Q43

Qədirov, Ş. İkinci Qarabağ müharibəsi [Mətn]: şeirlər və poema /Şahin Qədirov; red. Vüqar Qədirov.- B.: Adiloğlu, 2006.- 88 s.

Kitabda şairin Qarabağ müharibəsinə həsr olunmuş şeirləri və "İkinci Qarabağ müharibəsi" poeması öz əksini tapmışdır.

752. III6

Q44

Qəhrəmanlı, A. Daşa dönmüşlər şəhəri [Mətn]: nağıllar və fantastik hekayələr /Aslan Qəhrəmanlı.- B., 2007.- 207 s.

Kitaba yazıçının nağıllarının və fantastik hekayələrinin bir qismi daxil edilmişdir.

753. III6

Q86

Qulamov, H. Sənin həsrətdəyik [Mətn] /Həsən Qulamov; nəşiri və red. H.K.Novruz.- B.,2003.- 112 s.

754. III6

M51

- Məmmədli, E.** Mən savaşa çağırıram [Mətn] /Elbariz Məmmədli; red. V.Süleyman; ön sözün müəllifi E.İsgəndərzadə.- B.: Vektor, 2006.- 170 s.
- 755. III6**
M51
Məmmədli, F. Dilək yaxasına dönnəm yenidən [Mətn]: şeirlər /Firuzə Məmmədli; red. Elçin İsgəndərzadə; rəssam Ədalət.- B.: Vektor NE, 2006.- 256 s.
- 756. III6**
M53
Mərzili, S. Bir addımlıq ömür... [Mətn]: şeirlər /Sultan Mərzil.- B.: Uni Print, 2006.- 364 s.
- 757. III6**
M62
Miloş, Ç. Avropanın uşağı [Mətn]: şeirlər və esselər /Çeslav Miloş; tərcüməçilər V.Mustafayeva, R.Miskərli, R.Haşimov, S.Babullaoğlu.- B.: Yurd NPB, 2006.- 104 s.
- 758. III6**
M66
Mirəli, N. Yer hər kəsin vətənidir [Mətn]: şeirlər /Namiq Mirəli; red. İ.İlyashı.- B.: Qələm, 2006.- 128 s.
- 759. III6**
M66
Mirseyid, A. Hardan baxsan görünən adam [Mətn]: esse-monoqrafiya /Adil Mirseyid; red. B.Nəbiyev; ön sözün müəl. N.Cəfərov.- B.: Vektor, 2006.- 176 s.
 Adil Mirseyidin esse-monoqrafiyasının araşdırma obyektinə məhz şair, sənətkar Elçin İsgəndərzadədir.
- 760. III6**
M67
Mirzəliyev, C. Jurnalistin taleyi [Mətn]: roman /Canalı Mirzəliyev; rəy. və red. V. Yusifli.- B.: Azərbaycan, 2006.- 216 s.

- 761. III6
M72**
Moem, U.S. Edvard Barnardın ruh düşkünlüyü [Mətn]: povest /Uilyam Somersset Moem; ingilis dilindən tərcümə edənı A.Abbasov; nəşir T.Vəlixanlı.- B.: Mütərcim, 200.- 40 s.
- 762. III6
M80**
Muğanlı, M. Seçilmiş əsərləri [Mətn]: V cilddə /Mikayıl Muğanlı; nəşir Q.İsabəyli; red. S.Tahir; rəssam Ədalət.- B.: Şirvan nəşr, 2007.- Cild III. - 294 s.
- 763. III6
M80**
Muğanlı, M. Seçilmiş əsərləri [Mətn]: V cilddə /Mikayıl Muğanlı; nəşir Q.İsabəyli; red. S.Tahir; rəssam Ədalət.- B.: Şirvan nəşr, 2007.- Cild IV. - 198 s.
- 764. III6
M82**
Muğanlı, M. Dünyanın səhnəsində çox möcüzələr gördüm! [Mətn]: şeirlər /Mikayıl Muğanlı; red. B.Xəlilov; rəssam T.Məlik.- B.: Şirvan nəşr, 2007.- 229 s.
Kitaba şairin son illərdə yazdığı ən gözəl şeirləri, həmçinin, ədəbiyyata, sənətə dair fikirləri və müasirlərinin onun haqqında olan ürək sözləri verilmişdir.
- 765. III6
M85**
Musa, M. Azərbaycan qartalı [Mətn]: şeirlər /Məhsəti Musa.- B.: Çənlibel NPM, 2006.- 124 s.
- 766. III6
N21**
Namaz, Ş. Yenə də görüşdük [Mətn]: şeirlər və poemalar /Şamil Namaz; red. E.İsgəndərzadə; cildin rəssamı Z.Beksaç (Kosova).- B.: Vektor, 2007.- 100 s.

767. III6

N50

Nəcəfzadə, A. Balabançı Həsən dayının gülməcələri [Mətn] /Abbasqulu Nəcəfzadə; red. H.F.Əhmədli; nəşir R.Xan-Sayadoğlu.- B.: MBM, 2004.- 80 s.

Tanınmış musiqiçi Abbasqulu Nəcəfzadənin bu kitabı balaban ustası Həsənağa Nəzərli ilə bağlıdır. Lakin kitabda musiqiçilər arasında Həsən dayı kimi tanınan balabançalanın ifaçılıq sənətindən deyil, hazır cavablığından, məzəli söhbətlərindən söz açılır.

768. III6

N91

Nuray, R. Əsrin qadını [Mətn]: bədii publisistik povest /Rəfiqə Nuray; red. N.Nuray.- B.: Qapp-Poliqraf, 2004.- 160s.

769. III6

N91

Nurməmməd, A. Müqəddəs qorxu [Mətn]: şeirlər, qəzəllər və poemalar /Ağa Nurməmməd; red. M.Kazım; ön söz V.Yusifli.- B.: Yurd, 2006.- 136 s.

770. III6

N94

Nübar. Ömür ömürdən sonra [Mətn] /Nübar; red. T.Kərimli.- B.: Şirvanəşr, 2004.- 340 s.

Kitabda tək cə müəllifin ürək sözləri deyil, istedadlı müəllim Yaqub Seyidovu tanıyanların, sevənlərin, ona pərəstiş edənlərin ürək sözləri, xatirələri verilmişdir.

771. III6

P21

Paşa, N. Bax, budur ali məhəbbət! [Mətn]: şeirlər /Nazim Paşa.- B., 2006.- 143 s.

772. **III6**
P90
Puşkin, A.S. Yevgeni Onegin [Mətn]: mənzum roman /Aleksandr Sergeyeviç Puşkin; tərc. ed. S.Vurğun.- B.: Adiloğlu, 2005.- 210 s.
773. **III6**
R22
Ramazan, A. Ayrılıq serenadası [Mətn] /Ağa Ramazan; red. və ön sözün müəll. V.Aslan; Azərbaycan Yazıçılar birliyinin Şəki bölməsi.- B.: Ozan, 2006.- 111 s.
774. **III6**
S13
Sabir, R. Rəngsiz göz yaşları [Mətn]: şeirlər /S.Rəsmiyyə; red. və ön sözün müəllifi E.İsgəndərzadə.- B.:Vektor, 2006.- 135 s.
775. **III6**
S16
Sadiq, S. Su pərisi [Mətn]: roman və şeirlər /Səkinə Sadiq; red. Elçin İsgəndərzadə.- B.: Vektor, 2006.- 130 s.
776. **III6**
S21
Salamov, S. Sənə sevgi gətirmişəm [Mətn] /Seymur Salamov; red. M.Əsədli.- B.: Nurlan, 2006.- 216 s.
Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri toplanmışdır.
777. **III6**
S70
Soltan, M. Dünyama açılan qapı [Mətn]: şeirlər /Maarif Soltan; red. V.Bəhmənli.- B.: Yurd, 2006.- 242 s.
Kitabda M.Soltanın müxtəlif illərdə yazdığı şeirləri toplanmışdır.
778. **III6**
S80

Söz, söz,... söz! [Mətn] /red. və ön sözün müəllifi V.Aslan; tərtibçilər V.Aslan, Ş.Məmmədkərimov, H.Şəfəgül, A.Əmbala; Azərbaycan yazıçılar birliyinin Şəki bölməsi.- Şəki: Master, 2006.- I-ci buraxılış.- 288 s.

779. **III6**

S94

Sultan, M. Mollanəsrəddinçilər "Yeni yol" da [Mətn] /Mehriban Sultan; rəy. və ön sözün müəll. İ.Həbibbəyli; red. İ.Cəfərli, V.Məmmədov.- Naxçıvan: Qeyrət, 2006.- 224 s.

780. **III6**

S94

Sultan, T. Əgər görüşəcəyiksə [Mətn] /Tahirə Sultan.- B.: Adiloğlu, 2006.- 152 s.

781. **III6**

S94

Sultan, T. Niyə susursan [Mətn]: şeirlər /Tahirə Sultan; rəssam Məhəmməd Nəcməddin oğlu.- B.: Adiloğlu, 2005.- 144 s.

782. **III6**

Ş16

Şahmar, E. Birliyimiz-qələbəmiz [Mətn] /Elbrus Şahmar; elmi red. E.Məmmədov; red. K.Mirzəyeva.- B.: Nurlan, 2007.- 340 s.

783. **III6**

Ş21

Şamlu, M. Divan [Mətn] /Mürtəzaqulu Xan Şamlu; nəşrə hazırlayan P.Kərimov; red. A.Ramazanov; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Nurlan, 2006.- 74 s.

784. **III6**

Ş39

Şeyx Səfi təzkirəsi: "Səfvətüs-səfa"-nın XVI əsr türk tərcüməsi [Mətn] /tərtibçilər və nəşrə hazırlayanlar M.Nağısoylu, S.Cabbarlı, R.Şeyxzamanlı; red. izahların və

lüğətin müəl. M.Nağısoylu; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Nurlan, 2006.- 932 s.

785. III6

Ş52

Şərəf Xanım. Qəzəllər [Mətn] /Şərəf Xanım; toplayanı Ə.Müzəbib; mətni transfoneliterasiya edib nəşrə hazırlayan və ön sözün müəllifi S.Əliyeva; red. A.Musabəyli; rəyçi M.Adilov; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Nurlan, 2006.- 109 s.

786. III6

T17

Tahir, M. Əhd edilmiş torpaq [Mətn] /Mömin Tahir; Vektor Beynəlxalq elm mərkəzi; tərc. edən E.İsgəndərzadə (red.) ön sözün müəl. Rauf Həsənzadə.- B.: Vektor, 2006.- 110 s.

Bu mövzu burada doğulmuş və boya-başa çatmış Mömin Tahirin kiçik və olduqca maraqlı və dərin fəlsəfi məna daşıyan hekayələrində öz əksini tapır.

787. III6

T17

Tahirzadə, R.A. Şövkətnamə [Mətn]: El şairləri silsiləsindən /Rəsul Tahirzadə; red. S.Murtuzayev.- B.: Vətən-Mürtəcim, 2006.- 144 s.

788. III6

T39

Təbrizi Rəhməti və onun Divanı [Mətn]: filoloji tərcümə, transliterasiya və fotofaksimile /tərcümə Ə.Bağırov; elmi red. M.Nağısoylu.- B.: Nurlan, 2006.- 364 s.

Kitabda XVI-XVII əsrlər Azərbaycan şairi Rəhməti Təbrizi haqqında qısa elmi-ədəbi oçerklə yanaşı, ilk dəfə olaraq onun farsca əsərlərinin filoloji tərcüməsi və türk şeirlərinin transliterasiyası tam halda təqdim olunur.

789. III6

T97

Türk Xalqları Ədəbiyyatı [Mətn]: 4 cilddə /tərt. ed. prof. Dr. Nizami Cəfərov; sponsor cənab Cavid Qurbanov.- B.: Çarşıoğlu: Azərbaycanda Atatürk mərkəzi, 2006.- Cild II.: Orta dövr.- 320 s.

Dördcildliyin II cildi türk ədəbiyyatı tarixinin orta dövrünü (XIII əsrdən XIV əsrin sonu XVII əsrin əvvəllərinə qədər) əhatə edir.

790. III6

T97

Türk Xalqları Ədəbiyyatı [Mətn]: 4 cilddə /tərt. ed. prof. Dr. Nizami Cəfərov; sponsor cənab A. Qaraşov, Ə. Cavadov, H. Mirələmov [və b.]- B.: Çarşıoğlu: Azərb. Atatürk mərkəzi, 2007.- Cild III: Yeni dövr.- 320 s.

Dördcildliyin III cildi türk ədəbiyyatı tarixinin yeni dövrünü əhatə edir.

791. III6

V-17

Vaqıfqızı, X. Sevgimin yaşı [Mətn]: şeirlər /Xatirə Vaqıfqızı; Red. X.Əfəndiyeva.- B.: Mütərcim, 2006.- 132 s.

792. III6

Y-36

Yavər. (Gülməmmədov). Ağır günlər [Mətn]: roman /Yavər Gülməmmədov; red. C.Əzizoglu.- B.: El, 2006.- 744 s.

793. III6

Z43

Zeynalov, Ə. İllərin yol yoldaşı [Mətn]: məqalələr /Əsgər Zeynalov; red. Teymur Əhmədov.- B.: İqtisad Universiteti nəşriyyatı, 2004.- 241 s.

Kitabda yurd həsrəti, 20 Yanvar, Qarabağ hadisələri, döyüşləri, kitablara yazılmış resenziyalar, habelə Avropa ədəbiyyatı ilə bağlı yazılar öz əksini tapmışdır.

- 794. III6**
Z 94
Zülfüqarov, O. Ad günün mübarək [Mətn]: mahnı şeirləri /Oqtay Zülfüqarov.- B., 1998.- 68 s.
- 795. III6**
Z-94
Zülfüqarov, O. Oxuyur "Aysel" [Mətn] /Oqtay Zülfüqarov; red. və ön sözün müəllifi Vidadi Xəlilov; foto Aysel Nəcəfzadə.- B.: Çarşıoğlu, 2003.- 148 s.
 Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Aysel" mahnı teatrının bədii rəhbəri, uşaqların yaxın dostu Respublikanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun son illərdə yazdığı bir-birindən maraqlı mahnıların mətnləri əks etdirilib.
- 796. 2-772362**
Адамович, А.М. Блокадная книга [Текст]: в двух книгах /Александр Адамович, Д.Гранин.- М.: Терра-Книжный клуб, 2005.- Кн. 1.- 319 с.
 Эта книга о героизме, но героизме "внутрисистемном, внутриквартирном", книга о пределах человека и его духовной силе, которая помогла многим людям пережить испытания голодом, холодом, обстрелами и в нечеловеческих условиях остаться людьми.
- 797. 2-772387**
Алданов, М.А. Портреты [Текст]: в 2 т. /Марк Алданов.- М.:Захаров, 2006.- Том 1.- 687 с.
 Марк Алданов – писатель-историк XX века, обратясь к жанру исторического портрета, создал произведения, непревзойденные по достоверности и глубине осмысления жизни великих людей прошлого и настоящего. Временной охват широк – от Марата до Гитлера и Сталина.

798. 2-772394

Алейников, В.Д. Имя времени [Текст]: воспоминания /Владимир Алейников; худ. В.Коротаяева.- М.: Аграф, 2005.- 480 с.

Проза Алейникова - это свободная проза со своеобразной пластикой, построенная на ассоциациях, но в которой есть своя драматургия, внутренний сюжет. Ей присуще скорее музыкальное, полифоническое, нежели привычно-традиционное построение.

799. 2-772464

Английский детектив [Текст]: сборник /пер. с англ., составление В.Коткина; вступ. ст. В.Скороденко.- М.: Правда, 1983.- 703 с.

В сборник вошли детективные произведения известных прозаиков: Грэма Грина «Ведомство страха», Чарльза П.Сноу «Смерть под парусом», и Дика Френсиса «Фаворит».

800. 2-772544

Аскеров, Л. Месть невидимки [Текст]: научно-фантастический роман /Лев Аскеров.- Б.: 2001.- 250 с.

Предлагаемое произведение безусловно фантастика. Об одном из великих таинств Пространства – Времени. Читателю,однако, оно может показаться реальностью.

801. 2-772405

Ахматова, А.А. Победа над Судьбой [Текст]: стихотворения /Анна Ахматова; составление, подготовка текстов, примечания Н.И.Крайневой; худож. С.Б.Трофимов.- М.: Русский путь, 2005.- 472 с.

Поэтические сборники А.Ахматовой во втором томе настоящего издания впервые, подобно сборнику «Из 6-ти книг» и сохранившимся творческим планам последних лет, расположены в обратной хронологии.

802. 2-772317

Бак, Дж. Дочь Лебедя [Текст]: роман /Джоан Бак; пер. с англ. О.Юрьевой.- М.: ТЕРРА-Кн. клуб, 2003.- 415 с.

Флоренс Эллис выросла в удивительно странной семье. Наверное, поэтому она так непохожа на других и так одинока! Главная ее привязанность в жизни - тетя Джулия, однако та внезапно погибает. Флоренс встречает Его - единственного и неповторимого.

803. 2-772341

Барбышева, М. Звездочет. Работа на холоде [Текст] /Марина Барбышева.- М., 2005.- Книга 1.- 312 с.

Жил-был в Праге русский парень Сергей Чумаков, жуткий лентяй, аферист и мошенник. Так бы и остался он на всю жизнь мелкой криминальной сошкой, если бы не Его Величество случай. Это он подкинул Сергею контейнер с секретной информацией

804. 2-772326

Белов, А. Парни из Стали [Текст]: роман /Александр Белов. - М.:Олма-Пресс, 2005. - Книга 1- 384 с.

В начале были бокс и дружная спортивная семья. Простые парни из Стали научились хорошо бить и давать сдачи. Но от умения применять силу недалеко до насилия

805. 2-772215

Белый, А. Я был меж вас [Текст] /Андрей Белый.-М.: Вагриус, 2004.- 245с.

Мемуарная трилогия Белого, с сокращенной версией которой предстоит познакомиться читателю этой книги, сама была частично написана под диктовку той эпохи.

806. 2-772319

Беляев, А.Р. Человек-амфибия [Текст]: роман /Александр Беляев.- М.: ТЕРРА-Кн. клуб, 2004.- 239 с.

В романе сочетаются научность, юмор и занимательность. Это произведение не только об удивительном Ихтиандре, которого молва окрестила

"морским дьяволом", оно также о предательстве и дружбе, о ненависти и любви.

807. 3-101356

Богомолов, В. Момент истины. В августе сорок четвертого... [Текст]: роман, повести и рассказы /Владимир Богомолов; предисловие И.Дедков; редкол. С.Б.Рассадин, С.Н.Есин, А.Н.Латынина [и др.].- М.: Олма-пресс, 2005.- 506 с.

В предлагаемое издание вошли роман «Момент истины», повести «Иван», «Зося», рассказы «Первая любовь» и «Сердца моего боль».

808. 2-772148

Боккаччо, Д. Декамерон /Джованни Боккаччо; пер. с итал. Н.Любимова; вступ. ст.А.Смирнова; примеч. Н.Томашевского.- М.: Терра - Кн. клуб, 2000.- 671 с.

Джованни Боккаччо (1313-1375)- один из основоположников европейской литературы эпохи Возрождения. В настоящее издание включено наиболее значительное произведение Боккаччо "Декамерон". Книга состоит из новелл, рассказанных на протяжении десяти дней (декамерон (греч.)- десятидневник).

809. 1-697015

Боссарт, А.Б. Кузнечик [Текст]: роман /Алла Боссарт.- М.: Зебра Е, 2006.- 240 с.

«Кузнечик» А.Боссарт – это роман рассказчика. Он представляет из себя чрезвычайно причудливую конструкцию, поначалу кажущуюся коллажом, состоящим из бытописательских, пронизанных юмором, а порой и депрессией новелл, документов, сказок, стихов, апокрифов и как бы фрагментов исторических исследований.

810. 3-101350

Булгаков, М. Москва краснокаменная: Театральный роман; Дни Турбиных [Текст] /Михаил Булгаков; вступ. ст. В.Лосева.- М.: Олма-Пресс, 2005.- 508 с.

Самый известный в мире русский писатель М. Булгаков- автор произведений, в которых рассказывается о любви и страданиях, о самоотверженности и предательстве, о жизни и смерти. Для широкого круга читателей.

811. 2-772407

Бушков, А.А. Крючок для Пирании [Текст]: роман /Александр Бушков.- Москва: Олма-Пресс, 2006.- 800 с.

Убить первым – чтобы выжить.Спасать врагов, чтобы спасти себя. Не предавать друзей, чтобы победить. Вот та ситуация, в которой оказался Кирилл Мазур.

812. 2-772443

Бушков, А.А. Секретная миссия [Текст] /Александр Бушков.- М.: Олма Медиа Групп, 2006.- 604 с.

Алексей Бушков снимает гриф секретности с архивных дел Особой экспедиции. Но самое пикантное в новом романе - главное действующее лицо - Александр Пушкин. Поэт выступает в роли агента «Союза 3-х «черных орлов».

813. 2-772369

Былинкина, М.И. Всего один век: Хроника моей жизни [Текст] /Маргарита Былинкина.- М.: Грифон, 2005.- 389 с.

Это автобиографическая хроника, в которой автор слегка иронично и откровенно рассказывает о примечательных событиях из своей долгой жизни, о путешествиях в Аргентину, Мексику и другие страны, о конфликтах, преодолениях и о женской логике.

814. 2-772381

Вербинина, В. Грехи отцов. Роковой выстрел [Текст]: Роман /Валерия Вербинина.- М.: Олма-Пресс, 2005.- Книга 2.- 414 с.

Что может быть в жизни барышни важнее, чем выбор жениха. Она колеблется между двумя кандидатами на звание супруга. Что лучше: скромное обаяние буржуазии или рай с милым в шалаше?

815. 2-772446

Вергасов, И.З. Крымские тетради [Текст] /Илья Вергасов.- М.: ТЕРРА-Книжный клуб, 2005.- 509 с.

Книга - это взгляд изнутри на партизанское движение, - воспоминания о боях с карательными отрядами, о спасенных жемчужинах Крыма - памятниках истории и архитектуры, знаменитых коллекционных винах.

816. 2-772438

Вересов, Д. Легенды о любви [Текст]: роман-трилогия /Дмитрий Вересов.- СПб, М.: Нева, 2005.- 800 с.

В книге собраны три повести, объединенные общей темой: Россия и Кавказ, любовь и война. Эпоха Кавказских войн и современность.

817. 3-101293

Гоголь, Н.В. Мертвые души [Текст] /Николай Гоголь; предисловие и комментарии Л.В.Беловинского; худ. Т.Ю.Хрычева.- М.: Олма-Пресс Экслибрис, 2005.- 416 с. Издание украсит любую домашнюю библиотеку, окажет неоценимую помощь преподавателям литературы и истории средних и высших учебных заведений, студентам-гуманитариям, всем, интересующимся историей повседневности Отечества.

818. 2-772205

Гордин, М.А. Екатерининский век [Текст] /Михаил Гордин.- СПб.: Изд-во Пушк. фонда, 2004.- Книга 1.- 309 с.

При работе над книгой автор опирался на различные источники - мемуары, дневники, письма, газетные объявления, архивные документы, а также описания Петербурга, изданные современниками, в частности, иностранные, не переводившиеся на русский язык.

819. 2-772402

Гражданская война в советской литературе 1920-1930-х годов [Текст] /сост. С.Волков.- М.: Терра, 1999.- 512 с.

В сборник вошли наиболее яркие и очень разные произведения советской литературы 1920-1930-х годов, посвященные Гражданской войне 1918-1920 годов.

820. 2-772515

Гумилев, Н.С. Неизданное и несобранное [Текст] = Unpublished and uncollected material /Николай Гумилев; сост., ред. и коммент. М.Баскер и Ш.Греем.- Paris: YMCA-press, 1986.- 297 с.

В сборник одного из ярких представителей русской поэзии «серебряного века» Н.Гумилева вошли многие его произведения, не публиковавшиеся ранее.

821. 2-772340

Дашкова, П. Образ врага [Текст]: роман /Полина Дашкова.- М.: Астрель: АСТ, 2004.- 424 с.

Политикам и олигархам ничего не стоит спровоцировать любой конфликт- международный или межнациональный. Для достижения цели все средства хороши. Ценою жизни одного человека или угрозой жизням следующих поколений - это не важно! Важен результат.

822. 2-772352

Денисов, В.Ю. Время любить, время убивать [Текст] /Вячеслав Денисов.- СПб.: Нева; М., 2006.- 314 с.

Герман Шагалов, следователь прокуратуры по особо важным делам, в расследовании использует

нестандартные методы. Вот и сейчас он садится в поезд Москва - Аячинск, чтобы в роли соседа по купе уличить в преступлении женщину и отыскать важные документы.

823. 2-772232

Дневники императрицы Марии Федоровны: (1914-1920, 1923 годы) [Текст] /сост. и научный ред. Ю.В.Кудрина.- М.: Вагриус, 2005.- 704 с.

Дневники Марии Федоровны, супруги Александра III и матери последнего российского императора Николая II - уникальные свидетельства трагической и жестокой эпохи в истории России XX века.

824. 2-772406

Дюма, А. Три мушкетера [Текст] /Александр Дюма; пер. с фр. Д.Лившиц [и др.].- СПб.: Изд. Дом Нева; М.: Олма Медиагрупп, 2005.- 831 с.

На страницах нового издания читатель вновь встретит полюбившихся героев и окунется в атмосферу юности.

825. 2-772388

Езерская, Е. Бедная Настя. Через тернии - к звездам [Текст]: роман /Елена Езерская.- М., 2005.- Кн. 4.- 383 с. Беседа Владимира Корфа и Андрея Долгорукого закончилась трагически - Андрей смертельно ранен. Княгиня Долгорукая обвинила Владимира в преднамеренном убийстве, и молодого человека арестовали.

826. 2-772214

Еремина, Т.С. Явленная: записки офицера лейб-гвардии Преображенского полка, касающиеся времени Петра Великого, Екатерины I и Петра II, а также светлейшего князя Меншикова [Текст]: в 2 ч. /Татьяна Еремина.- М.: ТЕРРА-Кн. клуб, 2004.- 296 с.

Действие романа "Явленная" развивается на протяжении 5 лет и сопровождается большими

переменами в истории России: кончина Петра I, смерть Екатерины и 14-летнего государя Петра II.

827. 2-772350

Камша, В. Красное на красном [Текст] /Вера Камша; художник Р.Папсуев.- М.: Эксмо, 2004. - 544 с.

По преданию Кэртиана держится на 4-х столпах – 4 Великих Домах, чьи потомки составляют ее мощь и славу. Однако приход к власти узурпатора-бастарда сделал лучших людей Золотой Империи непримиримыми врагами. Когда и как случится долгожданное предначертанное соединение?

828. 2-772492

Ким, Л. Библия-Миллениум [Текст] /Лилия Ким.- М.: Олма Медиа-групп, 2006.- Книга 2.- 285 с.

В книге своеобразно осмысливается трепещущая связь древних библейских сюжетов с жестокой современностью.

829. 2-772336

Кобрин, Ю. Высокое давление [Текст]: стихотворения, эссе, переводы /Юрий Кобрин.- Вильнюс: Zuvedra, 2006.- 960с.

В книгу избранных стихов, эссе,переводов с литовского языка известного русского поэта, живущего в Литве вошли произведения из сборников, изданных в Вильнюсе и Москве, а также переводы его строф на литовский.

830. 2-772339

Константинов, А.Д. Сочинитель. Выдумщик [Текст]: романы /Андрей Константинов; Олма Медиа-групп.- СПб.: Нева, 2005.- 704 с.

В кровавой схватке за миллионы долларов столкнулись могущественный криминальный авторитет по прозвищу Антибиотик и сотрудники спецслужб. За кулисами этой войны - хитрый план журналиста Обнорского,

стремящегося посадить Антибиотика за решетку. А за спиной Обнорского женщина, которая жаждет мести...

831. 2-772409

Корецкий, Д.А. Секретные поручения – 2 [Текст]: в 2-х томах /Даниил Корецкий.- М.: Астрель, 2006.- Том 2.- 317 с.

Денис Петровский, офицер органов безопасности, работающий по программе борьбы с коррупцией в правоохранительных органах. Он раскрыт коллегами, ему приходится вести уголовное дело против самого себя.

832. 2-772241

Коровкин, М. Термины отчуждения: Записки десантника [Текст] /Майкл Коровкин.- СПб.: Алетейя, 2002.- 222 с.

Предлагаемая читателю центральная часть трилогии публикуется впервые в авторском переводе с итальянского. В основу сюжета положены личные впечатления автора. Динамичный сюжет, описывающий будни десантников "спецназа" облечен в умелую словесную форму.

833. 3-101354

Куприн, А. Олеся. На переломе. Поединок. Яма [Текст]: рассказы /Александр Куприн; редкол. С.Б.Рассадин, С.Н.Есин, А.Н.Латынина [и др.].- М.: Олма-Пресс, 2003.- 671 с.

В сборник вошли наиболее известные и любимые читателем произведения А.И. Куприна. Все они о любви, предательстве, жестокости и радости жизни.

834. 2-772210

Лесков, Н.С. Избранное [Текст]: в 2-х т. /Николай Лесков; сост., вступ. ст. и коммент. В.Ю.Троицкого.- М.: Синергия, 2000.- Том 1.- 368 с.

В настоящем томе представлено одно из самых замечательных творений автора - роман-хроника "Соборяне". Современному читателю не просто понять это произведение во всей его сокровенной полноте. Но шаг за шагом воспринимая события романа, вдумчивый читатель постепенно приблизится к лесковскому художественному миру и тогда откроется ему жизнь с неведомой стороны.

835. 2-772344

Мазин, А.В. Герой [Текст] /Александр Мазин.- М.: СПб.: АСТ:Астрель-СПб, 2006.- 568 с.

Это 4-я книга «варяжского цикла» А.Мазина о Сергее Духареве, воеводе князе Святослава первого-настоящего героя настоящей, изначальной истории Древней Руси.

836. 2-772226

Мандельштам, О. Шум времени [Текст]: литературные мемуары /Осип Мандельштам; предисловие А.Битова.- М.: Вагриус, 2002.- 302 с.

Автобиографические рассказы О.Мандельштама, вошедшие в его книгу «Шум времени» впервые были изданы в 1925 году. Там они составляют одно целое с циклом «феодосийских рассказов», задуманных и написанных отдельно от них. Нынешнее издание печатается по вышеуказанному с проверкой по книге: Мандельштам О. Египетская марка - М.,Л.,1928.

837. 2-772397

Матвеева, Н.Н. Мяч, оставшийся в небе [Текст]: автобиографическая проза, стихи /Новелла Матвеева; составление, вступительная статья Геннадия Красникова.- М.: Молодая гвардия, 2006.- 633 с.

Читателю давно известны певучие стихи поэта-барда Новеллы Матвеевой. Такие произведения, как «Страна Дельфиния», «Ах, как долго едем» и др. поражают

своей изысканностью и, в то же время, непосредственностью. В новом сборнике читатель встретится как и со знакомыми произведениями, так и с оригинальной прозой.

838. 2-772113

Матрос, Л. Презумпция виновности [Текст]: социологический роман /Лариса Матрос.- NewYork, 2000.- 607 с.

Молодой юрист Инна борется с несправедливостью и пороком,соответствуясь с собственным представлением о добре и зле. На этом пути ее подстерегают удачи и разочарования, дружба и фальшь.

839. 2-772088

Медведев, А.Н. Налоговый адвокат вне закона [Текст] /Александр Медведев.- М.: Вершина, 2005.- 224 с.

Преуспевающий адвокат, состоявшийся как личность и как профессионал, принял очередной заказ – разобраться в претензиях налоговой инспекции к некоей организации. В результате он оказывается вовлеченным в крупномасштабную международную финансовую аферу и в его судьбе наступает неожиданный крутой поворот.

840. 3-101349

Набоков, В. Защита Лужина. Камера обскура. Лолита [Текст]: рассказы /Владимир Набоков; редкол. С.Б.Рассадин, С.Н.Есин; А.Н.Латынина [и др.].- М.: Олма-Пресс, 2004.- 606 с.

В книгу вошли самые значительные произведения классика русской и американской литературы Владимира Набокова (1899-1977).

841. 3-101357

Нагибин, Ю. Остров любви. Любовь вождей. Тьма в конце тоннеля. Моя золотая теща [Текст] /Юрий Нагибин.- М.: Олма Пресс, 2004.- 605.

В произведениях Ю.Нагибина раскрываются тонкие психологические аспекты человеческого бытия.

842. 2-772361

Нерлин, Н. Триглав [Текст]: поэма /Нил Нерлин.- Таллинн: Авенариус, 1998.- 43 с.

Нетрадиционные, новаторские стихи Нила Нерлина будут интересны избалованному читателю, но и неискушенный возможно откроет в них что-то для себя.

843. 2-772518

Никитин, В. Сумерки смертного дня [Текст]: избранные стихотворения /Валентин Никитин; сост. сб. и предисл. Виктории Андреевой.- Paris: YMCA-Press, 1990.- [64] с.

Валентин Никитин принадлежит к тем поэтам, для которых язык – форма прорыва в область первоначал. Он либо стесывает его пласты в ложных первопричинах, либо льнёт к нему, входя через молитву в его сокрытые пределы.

844. 2-772272

Олеша, Ю. Книга прощания [Текст] /Юрий Олеша; сост., предисл. и примечания В.Гудковой.- М.: Вагриус, 2006.- 477 с.

"Книга прощания" также составлена из заметок Олеша, носящих автобиографический характер. В этих записях соседствуют оригинальные и острые трактовки событий "большой жизни" и лирическая исповедь, размышления о смысле жизни и литературном процессе.

845. 2-772329

Орлов, В.В. Шеврикука, или Любовь к привидению [Текст]: автобиографические заметки: роман /Владимир Орлов.- М.: АСТ: Олимп, 2003.- 655с.

Увлекательный роман о добром, немного смешном домовом Шеврикуке, в котором прослеживаются автобиографические черты.

846. 2-772332

Пушкин, А.С. Собрание сочинений [Текст]: в 10 т. /Александр Пушкин.- М.: Вагриус, 2005.- Том 1: Стихотворения 1813-1820.- 446 с.

В первый том собраний сочинений А.С.Пушкина вошли стихотворения 1813-1820 годов. Издание предназначено для массового читателя.

847. 2-772249

Пушкин, А.С. Собрание сочинений [Текст]: в 10 т. /Александр Пушкин.- М.: Вагриус, 2005.- Том 2: Стихотворения 1820-1826.- 348 с.

В том вошли такие известные стихотворения А.С.Пушкина как «Храни меня мой талисман», «Зимний вечер», «К няне» и др.

848. 2-772365

Пушкин, А.С. Собрание сочинений [Текст]: в 10 т. /Александр Пушкин.- М.: Вагриус, 2005.- Том 3: Евгений Онегин: драматические произведения.- 461с.

В 3-й том собрания сочинений вошел знаменитый «роман в стихах», «энциклопедия русской жизни» «Евгений Онегин», а также драматические произведения.

849. 2-772333

Пушкин, А.С. Собрание сочинений [Текст]: в 10 т. /Александр Пушкин.- М.: Вагриус, 2005.- Том 4: Поэмы. Сказки.- 429 с.

В том вошли «южные» поэмы «Бахчисарайский фонтан», «Кавказский пленник», «Цыганы» и др., а также с детства любимые сказки.

850. 2-772334

Пушкин, А.С. Собрание сочинений [Текст]: в 10 т. /Александр Пушкин.- М.: Вагриус, 2006.- Том 6: Художественная проза, романы и повести.- 460 с.

- В том вошли «Повести Белкина», «История села Горюхина», «Капитанская дочка», «Пиковая дама» и др.
- 851. 2-772335**
Пушкин, А.С. Собрание сочинений [Текст]: в 10 т. /Александр Пушкин.- М.: Вагриус, 2006.- Том 7: История Петра I: История Пугачева.- 527с.
В том вошли исторические произведения великого поэта о Петре Первом и Емельяне Пугачеве.
- 852. 2-772411**
Рунов, В.В. Стрельба на поражение [Текст]: роман-ретро /Владимир Рунов.- М.: Худож. лит., 2005.- 671 с.
Автор романа принадлежит к поколению, вместе с великой страной пережившему великие испытания второй половины XX века. В этой книге удивительным образом он соединил, казалось бы, несоединимое, создав осязаемый контур эпохи.
- 853. 2-772307**
Савицкий, В.Д. Моленый град Петров [Текст] /Владимир Савицкий.- СПб.:Алетейя, 2003.- 288 с.
Книга эта – признание в любви ее автора к городу, в котором писатель живет и работает вот уже 3 четверти века. Раздел «Мой город – моя судьба» посвящен размышлениям о разностороннем, но всегда благотворном воздействии города на личность автора.
- 854. 2-772429**
Самосатский, Л. Сочинения [Текст] /Лукиан Самосатский; под общ. ред. А.И.Зайцева.- СПб.: Алетейя, 2001.- Том 1.- 480 с.
Сочинения Лукиана, написанные изящным слогом в очень живой манере, до сих пор не утратили своей эстетической ценности. Кроме того, они являются прекрасным историческим источником для изучения различных аспектов жизни поздней античности.

855. 2-772320

Сапгир, К.А. Дисси-блюз [Текст] /Кира Сапгир. - СПб.: Алетейя, 2003.- 302 с.

"Дисси-Блюз" - роман-репортаж о странностях любви и нечеловеческом предательстве. О том, как героиня, уехав на Чужбину, влюбилась в Газету - и Газета ей изменила, затем влюбилась в Радио - и Радио ее бросило, влюбилась в Страну - а страна ее предала.

856. 2-772347

Скотт, В. Айвенго [Текст]: роман /Вальтер Скотт; пер. с англ. Е.Г.Бекетовой.- СПб.: Нева, Москва, 2006.- 608 с.

Знаменитый роман-сказание английского писателя о доблестном рыцаре Айвенго, сражающимся за правду и справедливость.

857. 3-101353

Солженицын, А. Нобелевская лекция. Рассказы: 1959-1966; Крохотки: 1958-1960; Раковый корпус [Текст]: Повесть; двухчастные рассказы: 1993-1998; Крохотки: 1996-1999 /Александр Солженицын; сост. Н.Д.Солженицын; редкол. С.Б.Рассадин, С.Н.Есин, А.Н.Латынина.- М.: Олма-Пресс, 2005.- 672 с.

В одностомник лауреата Нобелевской премии А.Солженицына вошли произведения, принесшие писателю всемирную славу «Один день Ивана Денисовича», «Матрёнин двор», а также знаменитая Нобелевская речь, произнесенная через 4 года после присуждения.

858. 2-772431

Стампас, О. Великий Магистр [Текст]: роман /Октавиан Стампас; авториз. пер. с фр. А.Трапезникова.- М.: Олма-Пресс, 2005.- 512 с.

Роман повествует о том, как рыцарь Гуго де Пейн и восемь его смелых друзей отправились в Святую Землю,

чтобы создать могущественный Орден рыцарей Христа и Храма, или, иначе говоря, Орден тамплиеров.

859. 2-772465

Сьянова, Е. Гнездо орла [Текст]: роман: /Елена Сьянова; послесл. Олег Дарк.- М.: Олма-Пресс, 2004.- 474 с.

«Гнездо орла» - второй роман Елены Сьяновой из трилогии, посвященной истории 3-го рейха. Время действия 1937-1939 годы – зенит власти Адольфа Гитлера, период «аншлюса» Австрии до начала второй мировой войны.

860. 2-772177

Твардовский, А.Т. XX век [Текст]. Голограммы поэта и историка /Александр Твардовский, Ю.М.Гефтер; ред.-составитель Е.И.Высочина.- М.: Новый хронограф (НХ), 2005.- 496 с.

Мир 20 века предстает в этой книге в ощущениях-переживаниях и мыслях двух современников - поэта и прозаика.

861. 2-772415

Устинова, Т.В. Отель последней надежды [Текст]: роман /Татьяна Устинова.- М.: Эксмо, 2006.- 352 с.

«Я не люблю тебя». Что может быть горше для женщины, чем услышать эти слова из уст любимого человека. Однако героиня находит в себе силы жить дальше.

862. 2-772367

Фадин, В. Рыдание пастухов [Текст] /Вадим Фадин.- СПб.: Алетейя, 2004.- 336 с.

Роман «Рыдание пастухов» написан редким в наше время добротным русским языком. Вадиму Фадину удалось совместить острую сатиру с глубиной традиционного психологического романа. Зная о быте оборонных предприятий не понаслышке, Фадин умело и

точно выстраивает сюжет, злободневный при нынешней тоске по советскому.

863. 3-101352

Черкасов, А. Конь Рыжий: Сказания о людях тайги [Текст]: роман /Алексей Черкасов, П.Москвитина; редкол. С.Б.Рассадин, С.Н.Есин, А.Н.Латынина [и др.].- М.: Олма-Пресс, 2005.- 606 с.

Это книга продолжение знаменитой трилогии, русской семейной саги, посвященной истории Сибирского края. Роман повествует о полных трагизма событиях, происходивших во времена Гражданской войны в Красноярске и Енисейской губернии.

864. 3-101355

Черкасов, А. Хмель: Сказания о людях тайги [Текст]: роман /Алексей Черкасов; редкол. С.Б.Рассадин, С.Н.Есин, А.Н.Латынина [и др.].- М.: Олма Пресс, 2004.- 636 с.

Книга посвящена старообрядцам Сибири. Это роман о конфликте веры и цивилизации, нового и старого, общественного и личного. Перед глазами читателя возникают написанные рукой мастера картины старинного сибирского быта, как живая, встает тайга, подвластная только сильным духом.

865. 3-101351

Черкасов А. Черный тополь: Сказания о людях тайги [Текст]: роман /Алексей Черкасов, П.Москвитина; редкол. С.Б.Рассадин, С.Н.Есин, А.Н.Латынина [и др.].- М.: Олма-Пресс, 2005.- 480 с.

Книга, завершающая трилогию "Сказания о людях тайги", повествует о жизни потомков героев первых романов, на долю которых также выпали тяжелые и трагичные времена: 20-е г.г., Великая Отечественная война и первые послевоенные годы.

866. 2-772499

Шира Хадиша [Текст]: страницы новой израильской поэзии в переводах Савелия Гринберга.- Иерусалим;Тель-Авив: Ярон Голан, 1992.- 150 с.

Книга Шира Хадиша (что означает буквально: поэзия новейшая) – сборник переводов, выполненных известным поэтом и переводчиком Савелием Гринбергом. Предлагаемая книга - яркая творческая информация об израильской поэзии.

867. 2-772316

Эйдельман, Н.Я. Апостол Сергей [Текст]: повесть о Сергее Муравьеве-Апостоле /Натан Эйдельман.- М.: Вагриус, 2005.- 350 с.

Книга посвящена С.И.Муравьеву-Апостолу, одному из пятерых декабристов. Н.Я. Эйдельман рассказывает о человеке, который всю жизнь посвятил жертвенному служению идее и принял мученическую смерть с необычайным мужеством.

868. 2-772389

Эйдельман, Н.Я. Большой Жанно [Текст]: повесть об Иване Пущине /Натан Эйдельман.- М.: Вагриус, 2004.- 352 с.

Книга посвящена Ивану Ивановичу Пущину, декабристу, другу Пушкина. Автор рисует необычайно привлекательный образ человека мужественного, стойкого и наделенного бесценным даром деятельной дружбы, будь то "лицейский союз" или товарищи по несчастью "во глубине сибирских руд".

869. Bd-14486

Дабески, П. Антология на македонската Хаину [Текст]: поезия /Петро Дабески.- Скопје: Македония презент, 2003.- 119с.

- 870. Bd-14478**
Лужина, Ј. ММЕ...: Антологија на новата европска драма [Текст] /Јелена Лужина.- Скопје: Магор, 2004.- 411 с.
- 871. F-18480**
Araz, M. Le monde est a toi, le monde est a moi [Text]: poemes choisis /Mammed Araz.- B.: Yourd. - 97 p.
- 872. F-18445**
Anthologie du roman tunisien [Text]: union des ecrivains tunisiens /Trad. De l'arabe par Djedidi H. et Lahouar F.- Tunis: Publ. de l'Union des Ecrivains Tunisiens, 2004.- 285p.
- 873. F-18449**
Hugo, V. Hugo connu, meconnu [Text] /Victor Hugo; textes reunis par Afifa Marzouki.- Tunis: Belvedere, 2005.- 265 p.
- 874. Bd-14481**
Isaku, M. Poezi [Text] /Murat Isaku.- Skopje: "Cv.Kliment Ohridski", 2003.- 405 с.
- 875. F-18450**
Lahouar, F., Djedidi, H. Anthologie de la nouvelle tunisienne [Text]: union des ecrivains tunisiens /F.Lahouar, H.Djedidi.- Tunis: Publ.de l'Union des Ecrivains Tunisiens, 2003.- Collection Rivages №3.- 267 p.
- 876. F-18452III**
Monastiri, Z. Contes de chez-nous [Text] /Zeineb Monastiri.-Tunis, N.y.- Tome I.- 202 p.
- 877. I-35059**
Naipaul, V.S. The enigma of arrival [Text]: a novel /V.S.Naipaul.- New York: A division of Random House, 1988.- 354 p.
- 878. F-18443**
Peyssonnel, J.A. Voyage dans la regence de Tunis (1724) [Text] /Jean Andre Peyssonnel; Edtion Annotee par

Mohamed Larbi Snoussi.-Tunis: Centre de Publ. Iniversitaire, 2004.- s.p. 2005.- 72 c.

879. I-35047

Salajdin, S. The LIQUID sun the water-the draught: a thematic anthology of contemporary Macedonian poetry [Текст] /ed.by Venko Andonovski, Zoran Anceovski.- Skopje: XLII Struga poetry evenings, 2003.- 185 p.

Uşaq ədəbiyyatı

880. III9

A71

Andersen, H.X. Düyməcik [Mətn]: nəğil /Hans Xristian Andersen; rəssamı A.Ələkbərov.- B.: Çarşıoğlu, 2006.- 16 s.

881. III9

Ç61

Çirkin ördək balası [Mətn]: nəğil /rəssam İ.Həsənov.- B.: Əlfərül, 2006.- 16 s.

882. III9

E44

Elçin. Kukla, yoxsa Aysu [Mətn] /Elçin.- B.: Azərnəşr, 1998.- 48 s.

883. III9

İ 18

İbrahimova, G. Dəhşətli nəğil [Mətn] /Gülzar İbrahimova.- B.: Oskar, 2006.- 92 s.

884. III9

İ 18

İbrahimova, G. Göydə neçə ulduz var? [Mətn]: şeir-tapmacalar /Gülzar İbrahimova; rəssam Cəmilə.- B.: Oskar, 2006.- 38s.

885. III9

İ 18

İbrahimova, G. Nəğıllar [Mətn] /Gülzar İbrahimova.- B.: Oskar, 2006.- 84 s.

- 886. III9
K40**
Keroll, L. Alisa möcüzələr ölkəsində [Mətn]: nağıl /Lüis Keroll; rəssam İ.Həsənov.- B.: Xəzər, 2006.- 16 s.
- 887. III9
Q-77**
Qrimm qardaşları. Bremen musiqiçiləri [Mətn]: nağıl /Yakob və Vilhelm Qrimm qardaşları; rəssam A.Ələkbərov.- B.: Çarşıoğlu, 2006.- 16 s.
- 888. III9
M48**
Məhəmməd, A. Balaca rəssam [Mətn]: hekayələr: kiçikyaşlı uşaqlar üçün /Ağa Məhəmməd; red. Vidadi Sevizxanov.- B.: Azərbaycan, 2007.- 175 s.
- 889. III9
T46**
Təpəgöz[Mətn]: nağıl /rəssam İ.Həsənov.- B.: Xəzər, 2006.- 16 s.
- 890. III9
Y-42**
Yeddi qardaş bir bacı [Mətn]: nağıl /Rəssam R.Əliyev.- B.: Çarşıoğlu, 2006.- 16 s.
- 891. 4-2212**
Авербух, И. Моя столица [Текст]: [для детей младшего школьного возраста] /Илья Авербух, Ирина Лобачёва; художник В.Н.Фекляев.- М.: Олма-Пресс, 2006.- 95 с.
Книга расскажет о славном историческом прошлом столицы нашей Родины городе Москве, а также о ее современной жизни, о будущем. Познакомитесь с сердцем нашей столицы- Московским Кремлем, со многими памятниками, соборами, дворцами.

892. 3-101310

Алдонина, Р. Московские святыни [Текст]: [для среднего школьного возраста] /Римма Алдонина; ред. Л.Жукова.- М.: Белый Город, 2003.- 47 с.

Монастыри в России с давних лет служили опорой государству. Они не только защищали Москву от бесчисленных недрогов, но и способствовали распространению искусства, грамотности и книжного дела. Для среднего школьного возраста.

893. 3-101311

Алдонина, Р. Русская усадьба [Текст]: [для среднего школьного возраста] /Римма Алдонина; ред. Л.Жукова.- М.: Белый город, 2006.- 48 с.

Русская усадьба – это целый мир. Он ушел от нас, но забыть его невозможно. В этом мире – прекрасные здания, скульптуры, картины, здесь родились многие знаменитые русские люди. Не зная мира русской усадьбы, нельзя узнать историю России.

894. 3-101327

Алдонина Р. Святыни России [Текст]: иллюстрации, архитектурные термины, карта святых мест России: [для среднего школьного возраста] /Римма Алдонина.- М.: Белый город, 2005.- 48 с.

Серия "История России" - единственная в своем роде серия книг для детей, наиболее полно раскрывающая перед юным читателем весь уникальным мир русской истории.

895. 3-101345

Александрова, Л. Деревянное зодчество Руси [Текст]: [для среднего школьного возраста] /Лариса Александрова; ред. Л.Жукова.- М.: Белый город, 2004.- 48 с.

Издавна славилась Русь лесами и мастерами по дереву: с нехитрым инструментом ходили по русской земле и

вставали в городах и селах крепкие дома, дивные храмы и сказочно красивые терема.

896. 3-101341

Александрова, Л. Народный календарь [Текст]: рисунки автора /Лариса Александрова.- М.: Белый город, 2003.- 47 с.

Издавна люди заметили: все в природе подчиняется определенным законам. Так и родился на свет народный календарь, полный житейской мудрости и примет.

897. 3-101364

Алексин, А. Собрание сочинений [Текст]: в 2-х томах. Под чужим именем: Повести и рассказы /Анатолий Алексин.- М.: Олма-Пресс Образование, 2004.- Том 2.- 448 с.

Во второй том собрания сочинений вошли как классические, давно любимые читателем произведения, так и новые. В разделе "Младшим братьям и сестрам" помещена веселая повесть о "необычайных похождениях" неунывающего и озорного выдумщика Севы Котлова.

898. 3-101305

Барри, Дж. М. Питер Пэн и Венди [Текст] /Джеймс Барри; пер. с англ. Н.Демуров, Д.Орловский, С.Перфильев, М.Андреев, Е.Пудовкин.- М.: Олма Пресс, 2006.- 445 с.

Маленький читатель вновь встретит веселых, неунывающих героев повести Дж. Барри Питера Пэна и Венди.

899. 3-101360

Белых, Г. Республика Шкид [Текст] /Григорий Белых, Л.Пантелеев. Рассказы /Борис Житков. Максимка /Константин Станюкович: [для среднего школьного возраста]; художники Г. Метченко, З.Ярина.- М.: Олма-Пресс Гранд, 2005.- 479 с.

Прочитав книгу, порой грустно бывает расставаться с уже полюбившимися героями и возвращаться из чудесной страны фантазии в реальный мир. Не унывайте. В книгах серии "Книги нашего детства", расставшись с одними героями, вы тут же встретитесь с другими.

900. 3-101362

Беляев, А. Остров погибших кораблей [Текст]: фантастические романы /Александр Беляев.- М.: Олма-Пресс Образование, 2005.- Том 2.- 413 с.

В сборник вошли широко известные романы: «Остров погибших кораблей», «Голова профессора Доуэля», «Властелин мира».

901. 3-101347

Волков, В. Русская деревня: Труд, быт и нравы наших предков [Текст]: [для среднего школьного возраста] /Владимир Волков; ред. Л.Жукова.- М.: Белый город, 2004.- 47 с.

В этой книге будет рассказано, как жила русская деревня после отмены крепостного права, какими были мужик-хозяин и его домочадцы, что помогало им пережить многочисленные беды.

902. 3-101313

Галкин, А. Русские писатели [Текст]: [для среднего школьного возраста] /Александр Галкин; ред. Л.Жукова.- М.: Белый город, 2005.- 48 с.

Творческий вклад писателей в русскую культуру был огромен. А в жизни они были разными. Но все они любили Россию и свои лучшие слова сказали о ней.

903. 3-101363

Грин, А. Собрание сочинений [Текст]: в 2-х томах /Александр Грин.- М.: Олма-Пресс Образование, 2006.- Т.2: Бегущая по волнам. Рассказы, романы - 448 с.

Во второй том собрания сочинений Александра Грина вошли романы "Бегущая по волнам" и "Блистающий мир" и рассказы "Жизнь Гнора", "Крысолов", "Слабость Даниэля Хортон" и другие.

904. 3-101333

Евсеев, Б. Русские композиторы [Текст]: [для среднего школьного возраста] /Борис Евсеев.- М.: Белый город, 2005.- 48 с.

В книге представлена история музыкальной культуры России в рассказах о великих композиторах: Глинке, Мусоргском, Чайковском, Стравинском и многих других.

905. 3-101317

Ермильченко, Н. Николай I: 30 лет русской истории [Текст]: [для среднего школьного возраста] /Наталия Ермильченко; художник А.Чаузов.- М.: Белый Город, 2003.- 48 с.

Это был самый красивый император на русском троне. Его готовили к военной службе, но судьба преподнесла ему сюрприз - царский трон. Современники называли его самым русским царем, а великий Пушкин посвящал ему свои строки.

906. 2-772309

Ерохин, О.В. Занимательно о Древней Греции [Текст]: сказания о богах, людях, подвигах и бессмертии /Олег Ерохин.- М.: Изд. торговый дом Гранд: Фаир-Пресс, 2003.- 759 с.

На основе изучения легенд и преданий, мифов и литературных источников автор в легкой и занимательной форме рассказывает о некоторых событиях в истории Древней Греции.

907. 3-101304

Ефремов, И.А. Звездные корабли [Текст]: В 2-х томах /Иван Ефремов- М.: Олма-Пресс: Олма Медиагрупп,

2006.- Т.2.: Роман и повесть для среднего и старшего школьного возраста.- 413 с.

Во 2-й том собрания сочинений И.Ефремова вошла повесть «Звёздные корабли», в которой рассказывается о первой встрече нашей планеты с представителями иной цивилизации, а также знаменитый роман «Туманность Андромеды».

908. 3-101309

Ионин, С. Ордена и награды [Текст[для среднего школьного возраста] /Сергей Ионин; ред. Л.Жукова.- М.: Белый город, 2005.- 48 с.

Ордена и награды, чины и титулы порой больше говорят об эпохе, чем другие свидетельства. Они рассказывают о том, что в обществе ценилось, чему отдавалось предпочтение. В книге рассказывается об орденах и наградах.

909. 3-101315

Истомин, С. Минин и Пожарский. Смутное время на Руси. Конец XVI- начало XVII веков [Текст]: [для среднего школьного возраста] /Сергей Истомин; художник Ю.Каштанов.- М.: Белый город, 2006.- 48 с.

Тридцать лет губило Русь Смутное время. Ослабевшую от раздоров страну пытались захватить враги. Но нашлись мудрые головы и храбрые сердца: Кузьма Минин и Дмитрий Пожарский.

910. 3-101336

Калашников, В. Предсказатели и пророки [Текст]: [для младшего и среднего школьного возраста] /Виктор Калашников; художник А.Чаузов.- М.: Белый город, 2002.- 47 с.

Это книга о судьбах четырех наших соотечественников, наделенных особым даром- провидеть будущее. Жизнь Василия Блаженного, Якова Брюса, монаха Авеля и Ксении Петербургской овеяна легендами.

911. 3-101329

Калашников, В. Московские тайны [Текст]: [для среднего школьного возраста] /Виктор Калашников.- М.: Белый город, 2005.- 48 с.

Москва хранит множество тайн. Они витают в воздухе, прячутся в земле и даже под водой: потянешь за ниточку- и попадешь в прошлое.

912. 3-101318

Калашников, В. Славянская мифология [Текст]: лешие, домовые, водяные /Виктор Калашников; художник М.Саморезов.- М.: Белый город, 2005.- 44 с.

Иногда началом истории славян-русов считают время принятия Киевской Русью христианства в IX веке,но на самом деле она гораздо древнее.

913. 3-101312

Калинов, В. Русские победы [Текст]: рассказы: [для старшего школьного возраста] /Виктор Калинов; ил. О.Пархаева, В.Михайлова.- М.: Белый город, 2001.- 48с.

Увлекательная для юного читателя книга о победах русского оружия с древнейших времен до Великой Победы 1945 года. Память о славном прошлом – гордость потомков.

914. 3-101337

Каштанов, Ю. Русский военный костюм [Текст]: [для среднего школьного возраста] /авт. и худож. Юрий Каштанов.- М.: Белый город, 2005.- 47 с.

В книге изложена история русского военного костюма- от кольчуги древнего воина до формы бойца современной Российской армии.

915. 3-101335

Каштанов, Ю. Русский костюм [Текст]: с Древней Руси до наших дней: [для среднего школьного возраста] /авт. и худож. Юрий Каштанов.- М.: Белый город, 2005.- 48 с.

Одежда может многое рассказать о человеке, о складе его души, верованиях и приобретенных привычках. Но в многовековую культуру русского бытового костюма время вносить свои поправки.

916. 3-101343

Каштанова, А. Русские женщины [Текст]: [для среднего школьного возраста] /Алена Каштанова; художник Ю.Каштанов.- М.: Белый город, 2004.- 47 с.

На протяжении многих столетий русские женщины наряду с мужчинами создавали нашу историю. Немало женщин самых различных сословий были государственными деятелями, учеными, писателями, поэтами, художниками и даже воинами.

917. 3-101331

Клиентов, А. Города России: Карта России [Текст]: [для среднего школьного возраста] /Алексей Клиентов; художник А.Чаузов.- М.: Белый город, 2005.- 48 с.

У каждого города свой облик, свои памятники старины. История каждого города - маленькая часть истории страны

918. 3-101316

Клиентов, А. Гражданская война [Текст]: [для старшего школьного возраста] /Алексей Клиентов; худож. Ю.Каштанов.- М.: Белый город, 2004.- 48 с.

Гражданская война разделила надвое народ России- на белых и красных, своих и чужих. Эта книга- не летопись с боевыми сводками с фронтов. Автор попытался приблизить к нам то далекое сложное время.

919. 3-101338

Клиентов, А. Народные промыслы [Текст]: [для среднего школьного возраста] /Алексей Клиентов.- М.: Белый город, 2006.- 47 с.

Хохлома, Палех, Мастера...Это названия не только российских сел, но и народных промыслов.

920. 3-101322

Клиентов, А. Российская наука [Текст]: ученые и изобретатели: [для среднего школьного возраста] /Алексей Клиентов; художник Александр Чаузов; ред. Л.Жукова.- М.: Белый город, 2004.- 48 с.

Серия "История России" - единственная в своем роде серия книг для детей, наиболее полно раскрывающая перед юным читателем весь уникальный мир русской истории.

921. 2-772243

Короткова, М.В. Быт и культура русского города [Текст] /Марина Короткова.- М.: Дрофа, 2006.- 367 с.

Книга написана в форме увлекательного путешествия по русскому городу.

922. 3-101323

Крутогоров, Ю. Александр Васильевич Суворов [Текст]: [для среднего школьного возраста] /Юрий Крутогоров; художник Олег Пархаев; ред. Л.Жукова.- М.: Белый город, 2003.- 48 с.

Повесть о великом русском полководце, который не проиграл ни одного сражения на поле боя, пережил опалу и славу и обрел бессмертие в истории России.

923. 3-101314

Крутогоров, Ю. Куликовская битва [Текст]: повесть [для младшего и среднего школьного возраста] /Юрий Крутогоров; художник М.Иванов.- М.: Белый город, 2005.- 48 с.

В книге рассказывается о великой победе русских над татаро-монголами на Куликовом поле.

924. 3-101339

Крутогоров, Ю. Петр I [Текст]: повесть: для дополнительного образования: [для младшего и среднего школьного возраста] /Юрий Крутогоров;

иллюстрации Александра Митрофанова.- М.: Белый город, 2004.- 48 с.

Повесть о великом русском царе Петре Первом. Он и сам жил во благо своей страны, и других наставлял: "Делайте добро Отечеству, служите ему верой и правдой".

925. 2-772357

Кутерницкий, А.Д. Госпожа Странная Мысль [Текст]: роман-сказка /Андрей Кутерницкий; художник А.Васильев.- М.: Олма Медиагрупп; СПб.: Нева, 2006.- 333 с.

Добрая книга для детей, чувствующих себя одинокими. Как важно хотя бы ненадолго, а лучше надолго подарить маленькому человеку ощущение сказки, «чего-то такого», от чего захолонёт сердце.

926. 3-101340

Лубченков, Ю. Русские полководцы [Текст]: для дополнительного образования /Юрий Лубченков; художник О.Пархаев.- М.: Белый город, 2005.- 48 с.

Книга расскажет о славных деяниях великих русских полководцев- от князя Святослава до маршала Георгия Жукова, защищавших Отечество на полях сражений.

927. 3-101358

Мало, Г. Без семьи [Текст]: [для детей среднего школьного возраста] /Гектор Мало; пер. с фр. А.Н.Толстой; Маленький оборвыш /Джеймс Гринвуд; пер. с англ. К.И.Чуковского; Гаврош /Виктор Гюго; пер. с фр. Н.Г.Касаткиной; художник Владимир Винокур.- М.: Олма-Пресс, 2005: Олма-Медиагрупп.- 477 с.

В очередной сборник серии вошли повести Гектора Мало "Без семьи" и Дж. Гринвуда "Маленький оборвыш", а также "Гаврош"- отрывок из романа "Отверженные" Виктора Гюго.

928. 3-101328

Махотин, С. Ярослав Мудрый [Текст]: [для среднего школьного возраста] /С.Махотин; худ. Евгений Орлов.- М.: Белый город, 2005.- 48 с.

Ярослав Мудрый- князь, в правлении которого Киевская Русь сформировалась как единое русское государство.

929. 3-101369

Михалков, С. Моя Родина- Россия [Текст] /Сергей Михалков; Олма Медиагрупп; худож. Б.Косульников, В.Фекляев.- М.: Олма-Пресс, 2006.- 96 с.

В сборник вошли произведения знаменитого детского поэта Сергея Михалкова о столице России – городе Москве.

930. 3-101326

Нерсесов, Я. Святослав: История о великом князе-воине [Текст]: [для среднего школьного возраста] /Яков Нерсесов; худож. Михаил Иванович.- М.: Белый город, 2003.- 48 с.

Эта книга поведает Вам о деде Ярослава Мудрого и отце крестителя Руси Владимира Красное Солнышко, о первом великом русском князе-ратоборце Святославе. Народная память высоко чтит его во все времена.

931. 3-101342

Орлова, Н. Северная столица: Основание Петербурга [Текст] /Нина Орлова; худож. Александр Чаузов.- М.: Белый город, 2005.- 48 с.

Повесть о том, как царь Петр 1-й завоевал шведские крепости и как основан был великий город Санкт-Петербург, названный в честь апостола Петра.

932. 3-101332

Орлова, Н. Цари и императоры: Родословное древо первых русских царей, династия Романовых [Текст]: увлекательное повествование о жизни русских царей и императоров, совершивших много славных деяний ради

блага Отечества: [для среднего школьного возраста] /Нина Орлова.- М.: Белый Город, 2005.- 47 с.

История Отечества представляет собой неиссякаемый интерес для подрастающего поколения. Славные и темные страницы прошлого не оставят без внимания вдумчивого читателя. В книге Н.Орлова увлекательно рассказывается о династиях русских царей от Рюрика до Николая Второго.

933. 3-101324

Перевезенцев, С. Михайло Ломоносов [Текст]: [для старшего школьного возраста] /Сергей Перевезенцев; художник Евгений Орлов.- М.: Белый город, 2001.- 48 с. Михайло Ломоносов не сразу стал великим ученым, основателем многих наук и искусств. Да и в Российской Академии того времени было полным полно иностранцев. Однако его имя навсегда вошло в русскую историю.

934. 3-101334

Покровский, Г. Начало династии Романовых. Царь Михаил Федорович [Текст]: [для среднего школьного возраста] /Георгий Покровский; художник Александр Чаузов.- М.: Белый город, 2005.- 48 с.

Царь Михаил Федорович прекратил многочисленную смуту, терзавшую Россию, установил порядок в государстве и положил начало славной царской династии.

935. 2-772396

Постников, В.Ю. Карандаш и Самоделкин на Марсе [Текст]: повесть-сказка /Валентин Постников; худ. Ю.Якунин.- М.: АСТ: Люкс, 2005.- 158 с.

На страницах увлекательной повести дети встретят новых друзей и откроют с ними для себя много загадочного и интересного.

936. 2-772391

Путилова, Е.О. Детское чтение - для сердца и разума [Текст]: очерки по истории детской литературы /Евгения Путилова; под ред. С.А.Гончарова.- СПб.: Изд-во РГПУ им. А.И.Герцена, 2005.- 402 с.

Книга может быть полезной студентам, занимающимся проблемами детства, студентам-филологам и преподавателям детской литературы в вузах России.

937. 3-101361

Пушкин, А.С. Повести покойного Ивана Петровича Белкина; Пиковая дама [Текст]: [для детей среднего школьного возраста] Николай Гоголь. Вечера на хуторе близ Диканьки. Николай Лесков. Левша /художник Михаил Петров.- М.: Олма-Пресс, 2005.- 386 с.

В очередной сборник серии вошли шедевры классиков русской литературы, которые до сих пор с интересом читают и взрослые, и дети.

938. 3-101344

Сергеев, А. Русские живописцы [Текст]: [для среднего школьного возраста] /Анатолий Сергеев.- М.: Белый город, 2004.- 48 с.

Многогранная русская культура, а живопись и по сей день - лучшая в мире. О великих русских художниках-от Левицкого до Кустодиева и их замечательных работах расскажет книга.

939. 3-101330

Скоробогатько, Н. Русская православная культура [Текст]: [для среднего школьного возраста] /Наталья Скоробогатько.- М.: Белый город, 2006.- 48 с.

В книге на живых примерах показаны православные корни русской культуры, проявляющиеся в самых различных ее областях: мировоззренческой, художественной, бытовой и т.д.

940. 3-101348

Скоробогатько, Н. Русские святые [Текст]: [для среднего школьного возраста] /Наталия Скоробогатько; ред. Л.Жукова.- М.: Белый город, 2005.- 48 с.

Русь Святая рождалась и крепла не столько трудами князей, царей, героев и полководцев, сколько силою духа, явленной нашими великими святыми.

941. 3-101325

Соломко, Н. Николай II. Последний российский император [Текст]: [для среднего школьного возраста] /Наталия Соломко; худож. А.Чаузов.- М.: Белый город, 2006.- 47с.

В иллюстрированном издании доступным для детей языком подробно описывается жизнь и правление последнего российского императора, с отречением которого пала великая держава и началась новая эра в истории России.

942. 3-101320

Соломко, Н. Павел Первый [Текст]: [для среднего школьного возраста] /Наталия Соломко; художник А.Чаузов; ред. Л.Жукова.- М.: Белый город, 2005.- 48 с.

"Романтичный", "несчастный"- так называли императора Павла I. Четыре года его правления могли бы быть более полезными для России, если бы его судьба сложилась по-другому.

943. 3-101359

Толстой, А. Детство Никиты [Текст]: [для детей среднего школьного возраста] /Алексей Толстой. Детство Темы /Николай Гарин-Михайловский. Княжна Джаваха /Лидия Чарская.- М.: Олма Пресс Гранд, 2006.- 415 с.

Сладостная, ни с чем не сравнимая пора детства! Многие знаменитые писатели посвящали этой поре свои строки. «Детство Никиты», «Детство Темы» и др. – еще

одна возможность окунуться в волшебный, неповторимый мир.

944. 2-772297

Успенский Э.Н. Крокодил Гена и его друзья [Текст]: повесть-сказка: [для дошкольного возраста] /Эдуард Успенский; художник З.Ярина.- М.: Планета детства, [2002].- 121 с.

Кто не знает веселых, добрых героев повести-сказки Э.Успенского «Крокодил Гена и его друзья». На страницах нового иллюстрированного издания маленький читатель вновь встретит их и найдет себе много верных друзей на долгие годы.

945. 3-101319

Филякова, Е. Русская письменность [Текст]: [для старшего школьного возраста] /Елена Филякова, Виктор Меньшов; ред. Л.Жукова.- М.: Белый Город, 2004.- 48 с. Язык - душа народа, неотъемлемая часть его истории и культуры. Эта книга об этапах развития русской письменности- от зарубок на деревьях и до первых печатных изданий до наших дней.

İncəsənət

946. III31

A99

Azərbaycanın görkəmli bəstəkarları [Mətn]: portretlər /toplayıb tərtib edən Əli İbrahimbəyli; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi; Azərbaycan Respublikası Bəstəkarlar ittifaqı.- B.: Nurlar, 2007.- 32 s. Azərbaycanın görkəmli 32 bəstəkarlarının portreti qovluqda verilmişdir.

947. III312

D13

Dağlı, Ə. Ozan Qaravəli [Mətn]: Azəri folklor musiqisi: (1924-1958) /Əlihüseyn Dağlı; əlyazmanı tərtib edib, çapa

hazırlayan A.Nəcəfzadə; elmi red. Hacı Firudin Qurbansoy, V.Əbülqasimov; red. H.R.Savalan; nəşir R.Babayev.- B.: MBM, 2006.- 192 s.

Təqdim olunan əlyazmada musiqi və çalğı alətləri, poeziya, rəssamlıq, kulinariya, idman, toponimika, etnoqrafiya ilə bağlı qiymətli məlumatlar verilir.

948. III31

Ə47

Ələsgərli, K. Rəhilə Həsənovanın əsərlərində üslub xüsusiyyətləri (70-90-cı illər Azərbaycan musiqisi kontekstində) [Mətn]: sənətsünaslıq elm. nam.: 17.00.02 /Kəmalə Ələsgərli; Bakı musiqi akad.- B., 2007.- 28 s.

949. III31

Ə91

Əsədullayev, A. Instrumental muğamlar və onların ifaçılıq məziyyətləri [Mətn]: sənətsünaslıq elm. nam.: 17.00.02 /Arif Əsədullayev; Bakı musiqi akademiyası.- B., 2007.- 21 s.

950. III31

Ə91

Əsədullayev, M. Şur muğamının ifaçılıq xüsusiyyətləri [Mətn]: metodik vəsait /Mirnazim Əsədullayev; red. V.M.Məmmədəliyev; rəyçilər R.B.Hüseynov, K.H. Dadaşzadə, V.İ.Rəhimov; Azərbaycan Respublikası Təhsil problemləri institutu; Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti.- B.: Adiloğlu, 2007.- 48 s.

Metodik vəsaitdə "Şur" muğamının ali və orta ixtisas məktəblərində, texnikumlarda, kolleclərdə tədris edən müəllimlər üçün tövsiyələr verilmişdir.

951. III31

Ə91

Əsədullayev, M. Şur muğamının tarixinə dair [Mətn]: metodik vəsait /Mirnazim Əsədullayev; red. V.M.Məmmədəliyev; rəyçilər R.B.Hüseynov, K.H.Dadaşzadə, V.İ.Rəhimov; Azərbaycan Respublikası

təhsil problemləri institutu; Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti.- B.: Adiloğlu, 2007.- 28 s.

Metodik vəsaitdə "Şur" muğamının tarixi haqqında ətraflı məlumat verilmiş, tədrisi metodikası izah olunmuşdur.

952. III31

Ə73

Fikrət Əmirovun "Şur" simfonik muğamının dirijorluq təcrübəsində təfsir xüsusiyyətlərinə dair metodik tövsiyələr [Mətn] /tərtib ed. A.S.Əliyev; elmi red. T.A.Məmmədov; rəyçilər C.İ.Həsənova, G.R.Mahmudova; Azərbaycan Respublikası Təhsil problemləri institutu, Bakı musiqi akademiyası.- B., 2007.- 28 s.

Kitabda görkəmli bəstəkar Fikrət Əmirovun "Şur" simfonik muğamının dirijorluq təfsiri ilə bağlı bəzi məsələlərə toxunulub.

953. III03

G85

Göyüşov, N. Milli sənətin nəzəri təhlilinə giriş [Mətn] /Nəsim Göyüşov; Elmi məsləhətçi V.Məmmədəliyev; elmi red. K.Allahyarov, M.Quliyeva; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar institutu.- B.: Nurlan, 2006.- 290 s.

Kitabda tarixi-mədəni yaddaşımızı və milli dirçəliş ruhumuzu yaşadan sənətin əksi və ortaçağ qaynaqları, onun təkamül yönlərini istiqamətləndirən milli-mənəvi dəyərlər toplusu, özəlliklə də islam sivilizasiyasının Azərbaycan bədii təfəkkürünün təşəkkülü, yetkinləşməsi və bütövləşməsindəki önəmli yeri elmi-nəzəri müstəvidə işıqlandırılır.

954. III37

H98

Hüseynov, Ə. Ekran sənəti və poeziyanın qarşılıqlı əlaqələri [Mətn]: sənətsünaslıq elm. nam.: 17.00.03 /Əlisəftər Hüseynov; Azərbaycan Dövlət mədəniyyət və incəsənət universiteti.- B., 2006.- 32 s.

955. III37

K32

Kazımsadə, A. Əbədi ölməzlik zirvəsi [Mətn] /Aydın Kazımsadə; red. M.Bəyişli.- B.: E.L NPŞ, 2006.- 134 s.

Kitabda Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor, kinooperator, rəssam və ssenarist Əlisəttar Atakişiyevin həyat və yaradıcılığı, sənət dünyası araşdırılır, onun kino sahəsindəki xidmətləri barədə geniş söhbət açılır.

956. III31

Q-24

Qara Qarayev [Mətn]: oçerklər /ön sözün müəll. F.Bədəlbəyli; elmi red. G.Abdullazadə; tərtib ed. və red. Ş.Mahmudova, G.Mahmudova.- B.: Çinar-Çap, 2003.- 280s. Qara Qarayev haqqında məqalələr toplusu dahi bəstəkarın çoxşaxəli yaradıcılığına həsr olunmuşdur. Kitabda məqalə müəllifləri Q.Qarayevin musiqi əsərlərini XX əsr Azərbaycan musiqisinin tarixi, nəzəri, estetik problemləri kontekstində araşdırılır.

957. III373

Q-24

Qaraqızı, U. Azərbaycan filmlərinin yaranma tarixindən [Mətn] /Ulduzə Qaraqızı; elmi red. H.Ömərova; məsul red. C.Fərəcov; red. M.Bəyişli.- B.: EL, 2006.- Kitab I. - 688 s. Kitabda "Azərbaycanfilm", eləcə də digər studiyalarda istehsal edilmiş milli-mənəvi sərvətlərimizdən olan bədii filmlərimiz müəllif tərəfindən araşdırılaraq tədqiq edilmişdir.

958. III33

V-56

Vəliyev, Ə. İki kitab, qırx səkkiz rəy [Mətn]: yeni təməl /Ədalət Vəliyev; red. V.Bəhmənli; ön söz M.Əlizadə.- B.: Elm, 2007.- 228 s.

Kitabda görkəmli teatrşünas alim, mədəniyyət xadimi Ədalət Vəliyevin "Azərbaycan milli teatr prosesinin çağdaş

təşkilatlanma problemləri" və "Teatr sənətimiz: dünən, bu gün, sabah..." kitabları haqqında ölkənin aparıcı mətbuat orqanlarında dərc edilmiş rəylər və məqalələr toplanmışdır.

959. 2-772175

Бартенев, И.А. Русский интерьер XVIII-XIX веков [Текст] /Игорь Бартенев, В.Н.Батажкова.- М.: Сварог и К, 2000.- 128 с.

Книга посвящена одному из наименее разработанных вопросов русской художественной культуры XVIII-XIX вв. - внутренним отделкам дворцовых, жилых, общественных и иных сооружений.

960. 2-772364

Баталов, А.В. Судьба и ремесло [Текст] /Алексей Баталов.- М.: Вагриус, 2005.- 249 с.

Эта книга ничто иное, как собрание мгновений, выхваченных из одной актерской жизни. В основу книги легли воспоминания и заметки, написанные двадцать лет назад.

961. 2-772318

Белов, Ю.В. В главной роли Суздаль [Текст] /Юрий Белов.- М.: Алгоритм: Алгоритм-книга, 2006.- 303 с.

Неспроста Суздаль- одна из жемчужин "Золотого кольца", так привлекала кинематограф. Десятки фильмов снимались в этих сказочной красоты окрестностях: "Метель", "Женитьба Бальзаминова", "Юность Петра", "Тема", "Мертвые души", "Мой ласковый и нежный зверь"...В книге автор рассказывает занимательные истории "за кадром", в том числе и о легендарной гайдаевской троице.

962. 2-772262

Богемская, К.Г. Понять примитив [Текст]: самодеятельное, наивное и аутсайдерское искусство в XX веке /Ксения Богемская; РАН, Гос. ин-т

искусствознания М-во культуры РФ.- СПб.: Алетейя, 2001.- 185 с.

Книга посвящена проблематике явлений художественной культуры, находящихся вне рамок профессионального искусства. Понимание и оценка примитива начали складываться в художественных кругах в начале XX века.

963. 2-772123

Болгарское искусство и литература: история и современность /ред.-сост. И.В.Попова, В.Н.Федотова.- СПб.: Алетейя, 2003.- 288 с.

В книге представлены различные исторические эпохи от Средневековья до последних десятилетий XX века. Предметом исследований стали отдельные явления искусства и целые направления, определившие пути развития национальной художественной культуры.

964. 2-772259

Бродская, А.Л. Воспоминания о русском доме: [Текст]: Адольф Бродский, Петр Чайковский, Эдвард Григ в мемуарах, дневниках, письмах /Анна Бродская (Скадовская); под ред. Е.Битеряковой, М.Строгановой.- Феодосия: Коктебель: Москва: [б. и.], 2006.- 263 с.

Книга не только содержит "Воспоминания о русском доме". В ней собраны и другие материалы, полнее раскрывающие взаимоотношения Бродских с Чайковским, Григом, другими норвежскими композиторами.

965. 2-772273

Быстрицкая, Э.А. Встречи под звездой надежды [Текст] /Элина Быстрицкая.- М.: Вагриус, 2005.- 251 с.

В книгу вошли воспоминания народной артистки СССР Элины Авраамовны Быстрицкой. В них она повествует о своей удивительной судьбе: о том, как

провинциальной девочке из тихого городка удалось добиться мировой славы.

966. 2-772382

Венгерское искусство и литература XX века [Текст]: Сборник статей российских и венгерских ученых /отв. ред. и сост. И.Светлов, В.Середа; редкол. сборника И.Киш, А.Трошин, И.Светлов.- СПб.: Алетейя, 2005.- 592 с.

В сборнике проанализированы основные исторические этапы венгерской художественной культуры XX века. Среди проблем, которые рассматриваются авторами статей: творческая индивидуальность и современный мир, художник и власть, взаимосвязь истории и современности.

967. 3-101464

Врубель. [Текст] /текст и сост. Л.А.Ефремовой .- М: Олма-Пресс Образование, 2005.- 128 с.

Творчество Михаила Врубеля- яркий пример символизма в русском изобразительном искусстве конца XIX- начала XX столетия.

968. 4-2210

Дробицкий, Э.Н. Четыре жизни [Текст] = Four lives: живопись, графика, скульптура, архитектура и дизайн, плакат: альбом /Эдуард Николаевич Дробицкий; текст Т.Кочемасова [и др.].- М., 2005.- 383 с.

Альбом, посвященный творчеству лауреата многочисленных международных и российских премий народного художника России Э.Н.Дробицкого, дает наиболее полное представление о работах этого мастера в разных направлениях: живописи, графике, дизайне, архитектуре, скульптуре и плакате.

969. 2-772189

Забозлаева, Т.Б. Драгоценности в русской культуре XVIII-XX веков [Текст]: Словарь. История.

Терминология. Предметный мир /Татьяна Забозлаева.- СПб: Искусство-СПБ, 2003.- 464 с.

Историко-культурологический словарь дает подробное объяснение многих широко распространенных и узкоспециальных терминов, связанных с миром драгоценных камней и металлов, ювелирного искусства.

970. 2-772426

Кино на войне [Текст]: документы и свидетельства /Федеральное агентство по культуре и кинематографии РФ, НИИ киноискусства; авт.-сост. В.И.Фомин.- М.: Материк, 2005.- 941 с.

Эта книга – первый фундаментальный сборник документов и свидетельств об отечественном кино в годы Великой Отечественной войны. Многие аспекты истории кино раскрыты в ней впервые и с невиданной ранее полнотой.

971. 4-2211

Кондратьев, А. XXI век. Отражение-2: 1994-2006: [Фотоальбом] /Алексей Кондратьев.- М.: Русский раритет, 2006.- 445 с.

Фотоальбом "XXI век. Отражение-2" является иллюстрацией неповторимой и многогранной жизни России.

972. 3-101457

Котельникова, Т. Брейгель [Текст] /Татьяна Котельникова; ред. А.Чудова.- М.: Олма-Пресс, 2004.- 127 с.

В альбоме представлены наиболее известные работы художников Питера Брейгеля (ст.) и Питера Брейгеля (мл.)

973. 2-772453

Лепяхин, В.В. Образ иконописца в русской литературе XI-XX веков [Текст] /Валерий Лепяхин; художник О.Комарова.- М.: Русский путь, 2005.- 472 с.

Книга посвящена произведениям русской литературы, воссоздающим образ иконописца. В ней анализируются или комментируются отрывки, отдельные тексты и целые повествования – от Киево-Печерского патерика до поэзии и прозы 70-х гг. XX века.

974. 2-772493

Магомаев, М.М. Любовь моя - мелодия [Текст] /Муслим Магомаев.- М.: Вагриус, 1999.- 315 с.

Он ворвался в нашу жизнь в начале 60-х , подобно яркой комете. Имя Муслима Магомаева известно едва ли не каждому жителю огромной планеты. А он оставался загадкой. Отсюда легенды, вымыслы, порой далеко не безобидные. И вот книга. О себе, о друзьях, о недругах, и о работе.

975. 3-101366

Москва в произведениях художников: [Текст] [Альбом] /автор и сост. Л.А.Ефремова.- М.: Олма Медиа Групп: Олма-Пресс, 2006.- 128 с.

В произведениях изобразительного искусства столица предстает во множественных отпечатках личных чувств и концепций художников. Эти субъективные краски, пробуждают в нас удивительно емкие ощущения, обращая не только к истории, но и к памяти собственной души, пробуждая в ней заветные струны.

976. 4-2215

50 лет триумфа [Текст] = 50 years of excellence /Фонд Гейдара Алиева; вступ. статья М.Алиевой; дизайн и производство Флексибл Солюшнс; фотографии М.Фейнштейна, Жака Лессер [и др.].- Б.м., 2005.- 16 CD, 14 см. + Прил.: Фото альбом (226 с.; 29 x 29 см.)

Галина Вишневская и Мстислав Ростропович. 50 лет они вместе. Это уникальный случай, когда певица и музыкант одинаково чувствуют музыку. Они- живая летопись музыкальной жизни XX века. Вместе с

фотографиями музыкальные произведения, представленные в этом проекте, позволяют ощутить дух феноменального союза этой исторической пары.

977. 3-101276

Русский театр в Грузии [Текст]: К 160-летию со дня основания /главный консультант А.Шалуташвили; ред. коллегия Л.А.Гарон [и др.]; фото А.М.Левин [и др.]; предисловие А.Варсимашвили.- Тбилиси, 2005.- 264 с.

В издании рассказывается об истории возникновения русского театра в Грузии, наиболее интересных постановках. Книга содержит фотографии известных артистов и режиссеров театра.

978. 3-101378

Эстрада в России. XX век [Текст]: Энциклопедия /Ред. Е.Д.Уварова.- М.: Олма-Пресс, 2004.- 864 с.

В книге около тысячи статей, охватывающих жанры, в разное время представленные на российской эстраде в XX веке. Основной раздел занимают персоналии-статьи об артистах, режиссерах, художниках, композиторах, поэтах, писателях и др.

979. 3-101372

Янтарь на трубках Цареграда, фарфор и бронза на столе...[Текст] [Альбом]: Коллекция декоративно-прикладного искусства Государственного музея А.С.Пушкина /Е.А.Богатырев.- М.: Гос. музей А.С.Пушкина: Московские учебники, 2004.- 407 с.

Альбом, который вы держите в руках, раскрывает перед вами часть музейных фондов: здесь представлены фарфор, стекло, бронза, мебель XVII-XIX веков. Издание познакомит вас с художественной культурой пушкинской эпохи, с ценнейшими предметами, которые собирают, изучают, экспонируют и бережно хранят сотрудники музея.

- 980. Bd-14485**
Антрология на театарот [Текст].- Скопје: “Св. Климент Охридски”, 2004.- 197 с.
- 981. Bd-14484**
Бакевски, П. Танц на нокните пеперутки во “Ориент-експресот” [Текст]: Драма /Петре Бакевски.- Скопје: Тера магина, 2004.- 241 с.
- 982. Bd-14480**
Величовски, В. Современна македонскаја керамика [Текст] /Владимир Величовски.- Скопје: Македонскаја речъ, 2004.- 137 с.
- 983. Bd-14479**
Голабевски, С. Музиката од XX век [Текст] /Сотир Голабевски.- Скопје: “Св. Климент Охридски”, 2005.- 279с.
- 984. Bd-14478**
Матевска, Д. Спомениците на живописот [Текст]: во малешевскиот крајод XIX век и почетокот на XX век /Душка Матевска.- Скопје: “Св. Климент Охридски”, 2003.- 233 с.
- 985. I-35093**
A survey of Persian art: from prehistoric times to the present [Text] /ed. Pope, Ackerman ph.- Teheran: Manafzadeh group; London: Oxford Univ. press; Tokyo: Meiji-Shobo.- Vol III.: Architecture.- 1445 p.
- 986. I-35094**
A survey of Persian art: from prehistoric times to the present [Text] /ed. Pope, Ackerman ph.- Teheran: Manafzadeh group; London: Oxford Univ. press; Tokyo: Meiji-Shobo.- Vol. IV. The ceramic arts calligraphy and epigraphy.- 1807 p.
- 987. I-35095**
A survey of Persian art: from prehistoric times to the present [Text] /ed. Pope, Ackerman ph.- Teheran:

Manafzadeh group; London: Oxford Univ. press; Tokyo: Meiji-Shobo.- Vol. V. The art of the book and textiles.- 2256 p. III 03

988. F-18441

Ayadi, S. Anthologie du theatre tunisien [Text] /Samir Ayadi.- Tunis: Publ.de l Union des ecrivains tunisiens, 2005.- 426p.

989. I-35058

Dolenjashvili Guram [Text].- M.: OAO “Moskovskie uchebniki”, 2006.- 341 p.

Din

990. Ə38

Ə91

Əsədli, G. Kərbəla-eşq məbədi [Mətn] /Gülnar Əsədi; red. A.M.Elşən; məsləhətçi H.Əl.- B.: Mütərcim, 2006.- 104 s. Müəllif yeni kitabda qeyri-qanuni hakimiyyəti ələ almış Yezid və kafir həmfikirləri tərəfindən Kərbəla çölündə şəhid edilmiş Peyğəmbər övladı, seyyidüşşühəda, fəzilətlər sahibi İmam Hüseyndən (ə), onun müqəddəs kəlamlarından, əqidə dönməzliyindən söhbət açmışdır.

991. Ə38

K88

Koteça, H. İslam və etnik mənsubiyyətlər [Mətn]: Azərbaycanda təşəkkül tapan tendensiya və təzadlar; Müzakirəyə təqdim olunmuş sənəd /Hema Koteça; OSCE Atətin Bakı ofisi.-B., 2006.- 62 s. Kitabda Azərbaycanda xüsusi etnik və ya dini çalar alan narazılıqlar və şikayətlər haqqında məlumat verilir.

992. Ə38

M24

Mansurzadə, H. El ağsaqqalı, xalq elçisi [Mətn]: Şeyxülislam Hacı Allahşükür Paşazadə haqqında etüdlər /Hacı Ağəddin Mansurzadə; rəyçi və məsləh. Vasim

Məmmədəliyev, Qəzənfər Paşayev; red. Mirəziz Seyidzadə.- Sumqayıt: Əbilov, Zeynalov və oğulları, 2006.- 306 s.

Müəllif Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin keşməkeşli ömür yolundan, çoxşaxəli fəaliyyətindən, zəngin yaradıcılığından, islam dünyasındakı xidmətlərindən məhəbbətlə söhbət açır.

993. Ə391

P21

Paşayev, Q. Ədəbiyyatşünas, dilçi Nostradamusun möcüzəli aləmi [Mətn] /Qəzənfər Paşayev; elmi red. B.Nəbiyev; Rəyçi A. Vəfalı.- B.: Təhsil, 2007.- 760 s.

Görücünün əsrlərlə öncə yazdıqlarının möcüzəli şəkildə yerinə yetməsi, özündən çox-çox sonra dünyaya gələn bir çox tarixi şəxsiyyətlərin nəinki adlarını, talelərini, hətta hakimiyyət müddətlərini dəqiq göstərməsi, bizim hələlik dərk edə bilmədiyimiz çox mətləblərdən söz açır.

994. Ə38

R16

Rafiqqızı, R. Tanrıya gedən yollar [Mətn] /Ruqiyyə Rafiqqızı; red. və ön sözün müəllifi E.İsgəndərzadə.- B.: Vektor NE, 2006.- 72 s.

Kitabda müəllif respublikamızın müxtəlif bölgələrində qorunub saxlanmış, dini tariximizin canlı şahidləri olan otuzadək müqəddəs türbə, pır, xənəgah, ocaq və ziyarətgahlar haqqında çox zəngin və dəyərli bilgilər toplanmışdır.

995. 2-772217

Бачинин, В.А. Национальная идея для России [Текст]: выбор между византизмом, евангелизмом и секуляризмом: Исторические очерки политической теологии и культурной антропологии /Владислав Бачинин; Ассоциация христианских церквей "Союз Христиан", Научно-исследовательский центр.- СПб: Алетейя, 2005.- 365 с.

Для современной России крайне важно отчетливо сформулировать свою национальную идею. От этого будет зависеть ее способность решать свои насущные социальные проблемы. Все эти проблемы пребывают в духовном пространстве, где на протяжении вот уже нескольких столетий действуют три крупные духовные силы - евангелизм, византизм и секуляризм.

996. 2-772390

Булгаков, С.Н. О православии [Текст] /Протоиерей Сергей Булгаков.- М.: Терра-Кн. клуб, 2002.- 526 с.
Русь православная: История православной церкви, жития святых, романы и повести о более чем тысячелетней истории православия на Руси.

997. 2-772412

Игнатий Отечник [Текст]: рассказы о жизни святых подвижников /Сост. святителем Игнатием (Брянчанинов Дмитрий Александрович), епископом Кавказским и Черноморским (1807-1867).- М.: Дарь, 2006.- 767 с.
В книге, составленной великим святителем земли русской епископом Игнатием (Брянчаниновым), рассказывается о жизни святых православных подвижников древности.

998. 2-772476

Исхаков, С.М. Российские мусульмане и революция (весна 1917 г.-лето 1918 г.) [Текст] /Салават Исхаков; РАН, Ин-т рос. истории. Науч. совет по истории соц. реформ, движений и революций.- М.: Социал.-полит. мысль, 2004.- 598 с.
В книге подробно анализируются вопросы «мусульманства» в целом и отношение мусульман к революции 1917 года в частности. Изучение мусульманского мира постепенно становится также фундаментальной задачей российской исторической науки.

999. 2-772452

Карпушин, И.И. Философия христианского зодчества [Текст] /Иван Карпушин.- М.: Экономика и финансы, 2005.- 424с.

В книге подробно освещены вопросы истории зарождения в родовом обществе архитектуры как материальной среды и вида искусства, а также формирование общехристианского зодчества в условиях классовых цивилизаций вплоть до наших дней.

1000. 3-101384

Москва православная [Текст]: Церковный календарь. История города в его святынях. Благодетельные обычаи /авторы-сост. М.И.Вострышев, М.Г.Рогозина, А.К.Светозарский.- М.: ИНТО, 2005.- 178 с.

Москва всегда чтит древние православные святыни. В дни тяжелых испытаний, войн, разрухи столицу оберегали не только люди, но и божественное провидение. И благодарные жители Москвы бережно хранили иконы, образа, чтит церковные праздники, запечатленные в православном календаре.

1001. 2-772182

Мурьянов, М.Ф. Гимнография Киевской Руси [Текст] /Михаил Мурьянов; отв. ред. М.Н.Громов, Т.А.Исаченко; РАН, Институт философии.- М.: Наука, 2004.- 456 с.

Книга посвящена жанрово специфической группе литургических минейных текстов, которые в узком смысле являлись основой годового цикла богослужений, а в широком- формировали сакральную основу ритмики средневекового бытия.

1002. 2-772194

Трубаев, С.З. Диакон (1919-1995) Избранное [Текст]: статьи и исследования /Сергей Трубаев.- М.: Прогресс-Плеяда, 2005.- 719 с.

"Избранное" автора составили четыре раздела - "Автобиографическое", "Педагогика", "О священнике Павле Флоренском", "О церковном пении и колокольном звоне".

1003. 2-772408

Фомин, О.В. Сакральная триада [Текст]: алхимия, мифология и конспирология /Олег Фомин.- М.: Вече, 2005.- 444 с.

Книга включает ряд исследований по сакральным наукам, европейской мифологии, эзотерике, политике и традиционализму. Особое внимание уделено истории и теории алхимии, в том числе трудам и биографии алхимиков и герметиков XX века: Фулканелли, Эжена Канселье

1004. F-18439

Belaid, S. Islam et droit: une nouvelle lecture des “versets prescriptifs du Coran” [Text] /Sadok Belaid.- Tunis:Centre de publ.Univ, 2000- 544 p.

1005. Bd-14477

Ramadan El-Buti, M.S. Te vertetat e patundsme te besimit islam (Detyrimet e njeriut ndaj Krijuesit) [Text] /Muhammed Seid Ramadan El-Buti.- Damask: Tetove, 2004.- 429 s.

1006. Bd-14487

Sherif, A. Pasuria e nenpunesve musliman ne institucionet islame neshkup ne vitet 1844/1845 [Text] /Ahmet Sherif.- Üsküp: 2003.- 96 с.

Fəlsəfə elmləri. Psixologiya

1007. ЮЗ

A93

Asif, A. (İnam Ata) Uluyurd aqibəti-bütöv Azərbaycan [Mətn]: İzharlar. Mühasibələr. Məqamlar... /Asif Ata-İnam

Ata; nəşrə hazırlayan və burax. məsul N.Ulusəs; tərtib ed. Safruh.- B.: Adiloğlu, 2007.- 296 s.

Kitabda türkçülüyn, azərbaycançılığın, dövlətçiliyin insanilik və mütləqilik yönündən ruhani, tarixi-siyasi, ideoloji mahiyyəti, habelə ayrı-ayrı jurnalistlər tərəfindən götürülmüş izharlar, müsahibələr və məqamlar toplanmışdır.

1008. IO93

C27

Cavadov, R. Ekstremal şəraitlərdə psixoloji xidmət [Mətn]: ali məktəblər üçün dərslik /Rövşən Cavadov, G.B.Tağıyeva; elmi red. M.V.Əliyev; rəyçilər Ə.S.Bayramov, Ə.Ə.Əlizadə.- B.:ADPU, 2006.- 259 s.

Dərslikdə ekstremal şəraitlərin psixoloji səciyyəsi, ekstremal şəraitlərdə psixi proses və halətlər, posttravmatik stress və psixososial yardım və s. bəhs edilir.

1009. IO21

Ə39

Əkbərov, R. Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri [Mətn]: monoqrafiya /Ramiz Əkbərov; elmi red. və ön sözün müəll. A.Şükürov; nəşir T.Vəlixanlı; AMEA, Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu.- B.: Mütərcim, 2004.- 176 s.

Monoqrafiyada Azərbaycan və dünya poetik fikrinin dahi nümayəndəsi Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri araşdırılır. Şairin gerçəkliyi bədiiləşdirmə kodu tibbin fəlsəfəsi kontekstində öyrənilir və onun sosial-ekoloji düşüncələrinin fəlsəfi əsasları aydınlaşdırılır.

1010. IO3

H98

Hüseynov, H. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən [Mətn] /Heydər Hüseynov; red. Q.Əzizxanlı.- B.: Zəkioglu, 2006.- Kitab II.- 544 s.

Bu tərcümə əsərində müəllif Azərbaycanın XIX əsr sosial-iqtisadi mənzərəsini verməklə, A.Bakıxanov, M.Ş.Vazeh,

M.Kazımbəy, M.F.Axundov, H.Zərdabi kimi böyük maarifçilərin ədəbi irsini ilk dəfə olaraq ictimai-fəlsəfi baxımdan araşdırmışdır.

1011. Ю3

İ18

İbrahimov, Ə. Y.V.Çəmənzəminlinin fəlsəfi və sosial-siyasi görüşləri [Mətn]: fəlsəfə elm. nam.: 09.00.03 /Əli İbrahimov; BDU.- B., 2007.- 24 s.

1012. Ю3

M85

Mustafayev, E. İslam sxolastikasında insanın iradə azadlığı problemi [Mətn]: fəlsəfə elm. nam.: 09.00.03 /Elşən Mustafayev; BDU.- B., 2007.- 28 s.

1013. Ю3

Ş47

Şəkixanova, M. Sufizm fəlsəfəsinin "Kamil insan" konsepsiyası [Mətn]: fəlsəfə elm. nam.: 09.00.03 /Mətanət Şəkixanova; AMEA, Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu.- B., 2006.- 29 s.

1014. 2-772072

Бем, С.Л. Линзы гендера. Трансформация взглядов на проблему неравенства полов [Текст]: монография /Сандра Липсиц Бем; науч. ред. Н.Ходырева; пер. с англ. Д.Викторовой.- М.: РОССПЭН, 2004.- 336 с.

Книга помогает осознать дискуссионные вопросы пола, гендера и сексуальной ориентации. Профессор Бем обсуждает представления о мужчинах и женщинах, укоренившиеся в культуре и социальных институтах.

1015. 2-772253

Бочаров, В.А. Основы логики [Текст]: учебник для студентов вузов, обучающихся по гуманитар. и естеств. специальностям /Вячеслав Бочаров, В.И.Маркин; рецензенты В.Г.Кузнецов, В.Л.Васюков.- М.: Форум: Инфра-М, 2005.- 336 с.

Учебник представляет собой основное содержание курса лекций по логике, который авторы в течение ряда лет читали на философском и психологическом факультетах Московского государственного университета им. М.В.Ломоносова.

1016. 2-772325

Валаамский монастырь. Духовные традиции. История. Культура [Текст]: Материалы второй международной научной конференции: 29 сентября- 1 октября 2003 года /ответ. ред. А.В.Блинский.- СПб., 2004.- 446 с.

Сборник трудов конференции является уникальным изданием, т.к. впервые увидели свет многие материалы по истории и культуре Валаамского монастыря.

1017. 2-772366

Гилберт, К.Э. История эстетики [Текст] /Катарин Эверетт Гилберт, Гельмут Кун; под общ. ред. В.П.Сальникова; пер. с англ. В.В.Кузнецова. и И.С.Тихомирова; МВД России.- СПб.: Алетей: Фонд поддержки науки и образования в области правоохранит. деятельности "Университет", 2000.- 652 с. Книга К.Гилберта и Г.Куна "История эстетики" является одной из наиболее интересных в зарубежной литературе монографией по предмету эстетики. Здесь собран и систематически изложен обширный теоретический и фактический материал из истории эстетики, которую авторы толкуют зачастую расширительно.

1018. 2-772050

Грязнов, А.Ф. Аналитическая философия [Текст] /Александр Грязнов; сост. и ред. А.А.Лавровой.- М.: Высшая школа, 2006.- 375 с.

В книге всесторонне освещается история аналитического движения на различных его этапах, специфика, проблемное поле, методология, а также соотношение с другими философскими движениями.

1019. 2-772261

Гулыга, А.В. Эстетика в свете аксиологии. Пятьдесят лет на Волхонке [Текст] /Арсений Гулыга; отв. ред.-сост., авт. предисл. И.С.Андреев; РАН, Ин-т философии.- СПб.: Алетейя, 2000.- 445 с.

Автор, защищая понятие прекрасного, в наши дни изгоняемое не только из эстетики, но и из искусства, определяет место эстетики в системе гуманитарного знания как связующего звена между наукой и этикой: красота, доказывает он, имеет важное значение для любого творческого акта, как научного, так и практического.

1020. 2-772527

Дхаммапада. /пер. с пали, введение и комментарии В.Н.Топорова; отв. ред. Ю.Н.Рерих; Ин-т востоковедения.- М.: [Восточная литература], 1960.- 158с.

Памятник литературы народов Востока, раскрывающий философские аспекты буддизма.

1021. 2-772098

Западная философия XIX века [Текст]: учебник для студентов вузов, изучающих философию /В.В.Васильев, Е.А.Войникас, А.Ф.Грязнов [и др.]; под ред. А.Ф.Зотов; рец. В.А.Жучков.- М.: Высшая школа, 2005.- 518 с.

В книге дается анализ зарубежной постклассической философии 19 в. и создается целостное представление о путях, особенностях и тенденциях ее развития.

1022. 2-772081

Зарецкая, Е.Н. Деловое общение+ [Текст]: в 2 т.: учебник /Елена Зарецкая.- М.: Изд. "Дело", 2004.- Том I.- 696 с.

Изложение принципов делового общения базируется на объединении научной и практической проблематики таких дисциплин, как риторика, логика, психология,

социология, философия, этика, кибернетика, которые в совокупности могут быть названы «наукой о человеке».

1023. 2-772279

Зарецкая, Е.Н. Деловое общение [Текст]: в 2 т.: учебник /Елена Зарецкая. – М.: Изд. "Дело", 2004.- Том 2.- 720 с.

Двухтомник создан на основе авторского курса, в котором использованы классические подходы и новейшие достижения в коммуникативной сфере. Изложение принципов делового общения базируется на объединении научной и практической проблематики таких дисциплин, как риторика, логика, психология, социология, философия, этика и др., которые в совокупности могут быть названы "наукой о человеке".

1024. 2-772219

Зеньковский, В.В. История русской философии [Текст] /Василий Зеньковский.- Париж: YMCA-PRESS, 1989.- Том I.- 470 с.

Настоящее издание публикует работы известного русского философа и религиозного деятеля В.Зеньковского. Русская философия, несмотря на ее несомненную связь и даже зависимость от западно-европейской мысли, развивает самостоятельные построения и они связаны не только с логикой идеи, но и с запросами и условиями русской жизни.

1025. 2-772220

Зеньковский, В.В. История русской философии [Текст] /Василий Зеньковский.- Париж: YMCA-PRESS, 1989.- Том II.- 478 с.

Настоящее издание публикует работы известного русского философа и религиозного деятеля В.Зеньковского. Русская философия, несмотря на ее несомненную связь и даже зависимость от западно-европейской мысли, развивает самостоятельные

построения и они связаны не только с логикой идеи, но и с запросами и условиями русской жизни.

1026. 2-772122

Ивин, А.А. Логика [Текст]: учеб. для гуманитар. фак. /Александр Ивин.- М.: Гранд: Фаир-пресс, 2003.- 320 с.
В учебнике рассматриваются основные понятия, идеи и методы современной логики, законы и операции правильного мышления. Особое внимание уделяется логическому анализу естественного языка, проблеме понимания и искусству полемики и дискуссии.

1027. 2-772026

Ивлев, Ю.В. Логика [Текст]: сборник упражнений: учебное пособие для студентов вузов /Юрий Ивлев; Акад. нар. хоз-ва при Правительстве РФ.- М.: Дело, 2004.- 247 с.

В книгу включены упражнения и ответы на них, методики решения типовых задач, наиболее трудный для усвоения теоретический материал, дополняющий учебники, а также представлены программы различных курсов логики.

1028. 2-772451

Ивлев, Ю.В. Логика для юристов [Текст]: учебник для студентов вузов, обучающихся по направлению и специальности "Юриспруденция" /Юрий Ивлев; рецензент Н.В.Радутная; Академия народного хозяйства при Правительстве РФ; Российская правовая академия Министерства юстиции РФ.- М.: Дело, 2005.- 263 с.

Цель учебника – заложить основу логической культуры мышления юриста, научить применять правила и законы логики в профессиональной деятельности.

1029. 2-772111

Ивлев, Ю.В. Учебник логики [Текст]: семестровый курс /Юрий Ивлев; МГУ им. М.В.Ломоносова.- М.:

Дело: Акад. нар. хоз-ва при Правительстве РФ, 2003.- 207с.

Учебник соответствует программе семестрового курса. В нем учтены результаты научных исследований последних лет. Акцент сделан на практическое применение логики.

1030. 2-772525

Исмаилов, Ш. Философия Махмуда Шабустари [Текст] /Шаиг Исмаилов - Б.: Элм, 1976.- 167 с.

О Шабустари – выдающемся представителе пантеизма в средневековом Азербайджане написано крайне мало. В настоящей работе делается попытка по возможности компактно и систематически осветить основные существенные черты воззрений азербайджанского мыслителя, сыгравшего заметную роль в истории развития философской мысли Востока.

1031. 2-772513

Капто, А.С. Профессиональная этика [Текст] /Александр Капто; Институт социально-политических исследований РАН; Кафедра ЮНЕСКО по социальным и гуманитарным наукам; Северо-Кавказская академия государственной службы; рец. В.В.Серебрянников, В.И.Чупров, А.В.Понеделков.- М.: СКАГС, 2006.- 799 с. В монографии рассматриваются вопросы профессиональной этики в условиях трансформации общественной системы и тех изменений в духовной жизни, которые происходят под воздействием глобальных проблем современности и научно-технической революции.

1032. 2-772229

Кисиль, В.Я. Философия [Текст]: учебное пособие /Василий Кисиль.- М.: Фаир-Пресс, 2002.- Том 1.- 576 с.

В этой книге в живой и занимательной форме изложены биографии и воззрения 185 философов Древней Греции и Древнего Рима.

1033. 2-772230

Кисиль, В.Я. Философия [Текст]: учебное пособие /Василий Кисиль.- М.: Фаир-Пресс, 2002.- Том 2.- 576 с. В этой книге в живой и занимательной форме изложены биографии и воззрения 185 философов Древней Греции и Древнего Рима. Среди них вы найдете не только философов как таковых, но и тех представителей античности, кто занимался философией и оставил свой след в памяти благодарных потомков: императоров, риторов, поэтов, писателей, врачей, астрономов и математиков.

1034. 2-772373

Курпатов, А.В. 4 страшных тайны. Паническая атака и невроз сердца [Текст] /д-р Андрей Курпатов.- СПб.: Нева, 2006.- 224 с.

Книга А.В. Курпатова необыкновенно увлекательна, написана понятным языком, полна иронии и действительно помогает жить.

1035. 2-772371

Курпатов, А.В. 12 нетривиальных решений обрести мир в своей душе [Текст] /д-р Андрей Курпатов.- СПб.; М: Нева, 2005.- 244 с.

Книга "12 нетривиальных решений. обрести мир в своей душе" ответит на самые важные вопросы в жизни каждого человека: как найти себя и других? Его книги необыкновенно увлекательны, написаны понятным языком, полны иронии и действительно помогают жить.

1036. 2-772372

Курпатов, А.В. 21 правдивый ответ: Как изменить отношение к жизни [Текст] /д-р Андрей Курпатов.- СПб.; М.: Нева, 2005.- 231 с.

Книги А.В.Курпатова необыкновенно увлекательны, написаны понятным языком, полны иронии и действительно помогают жить.

1037. 2-772377

Курпатов, А.В. 3 главных вопроса. Семейное счастье [Текст] /д-р Андрей Курпатов.- М.: Олма Медиагрупп; СПб.: Изд. дом Нева, 2006.- 253 с.

Как, наконец, предотвратить измену и сохранить счастье в браке на долгие годы? Ответы Андрея Курпатова интересны, практичны, неожиданны и, как всегда, - в самую точку!

1038. 2-772375

Курпатов, А.В. 3 роковых инстинкта [Текст] /д-р Андрей Курпатов.- СПб.: Нева, 2006.- 256 с.

В этой книге собраны и подробно освещены все способы, которыми мы разрушаем наше собственное счастье, а то и саму жизнь.

1039. 2-772378

Курпатов, А.В. Брачная контора "Рога и копыта". Логика семейного счастья [Текст] /д-р Андрей Курпатов.- М.: Олма Медиагрупп, 2006.- 284 с.

"Брачная контора "Рога и копыта" - книга Андрея Курпатова, в которой он рассказывает о том, как сделать семейную жизнь счастливой.

1040. 2-772374

Курпатов, А.В. От депрессии к радости: 5 спасительных шагов [Текст] /д-р Андрей Курпатов.- СПб; М.: Нева, 2005.- 221с.

Эта книга - поистине уникальное практическое пособие. Что такое депрессия? Почему она возникает? И главное: как избавиться от депрессии? Вот вопросы, на которые читатель найдет ответы в этой книге.

1041. 2-772379

Курпатов, А.В. С неврозом по жизни. Инстинкт самосохранения человека [Текст] /д-р Андрей Курпатов.- М.: Олма Медиагрупп, 2006.-283 с.

Невроз- это состояние, которым мы расплачиваемся за блага цивилизации. Наши инстинкты-стремление к выживанию, жажда власти, сексуальная потребность-сводят с ума от благоденствия, обрушившегося на нашу голову.

1042. 2-772385

Курпатов, А.В. Самоучитель по философии и психологии [Текст] /д-р Андрей Курпатов.- М.: Олма Медиагрупп, 2006.- 244 с.

Ни философии, ни психологии научить невозможно. Это правда. Но кто запретит нам быть философами и психологами? Нет уж дудки! Жизнь – это дорога. Душа – это дорога. Проблема только в хорошем попутчике.

1043. 2-772380

Курпатов, А.В. Счастлив по собственному желанию: 12 шагов к душевному здоровью [Текст] /д-р Андрей Курпатов.- М.: Олма Медиагрупп; СПб.: Нева, 2006.- 444 с.

Книга, которую А. Курпатов написал по просьбе своих пациентов. Получился самый настоящий практикум по психотерапии. Уникальное пособие для каждого, кому не безразлична его собственная жизнь.

1044. 2-772376

Курпатов, А.В. Счастлив по собственному желанию [Текст]: 1-я половина пути /д-р Андрей Курпатов.- СПб.; М.: Нева, 2006.- 250 с.

В этой книге читатели найдут подробное описание психологических механизмов, которые вызывают у человека эмоциональные расстройства- страх, тревогу, депрессию, апатию, раздражительность.

1045. 2-772419

Курпатов, А.В. Счастлив по собственному желанию [Текст]: 2-я половина пути /д-р Андрей Курпатов.- СПб.: М.: Нева, 2006.- 250 с.

В этой книге читатели найдут подробное описание психологических механизмов, которые вызывают у человека эмоциональные расстройства- страх, тревогу, депрессию, апатию, раздражительность.

1046. 2-772063

Мирзоян, А.П. Мир этикета [Текст]: энциклопедия /Анжела Мирзоян.- Челябинск: Аркаим: Урал Л.Т.Д., 2004.- 405с.

Книга - помощник и советчик, который всегда подскажет, как вести себя в гостях и на работе, в ресторане и в заграничной поездке, во время деловой встречи и в концертном зале. Прекрасный подарок и хорошее приобретение для любой семейной библиотеки.

1047. 1-696880

Новые пророки [Текст]: сборник /Отв. ред. В.С.Дмитриев.- СПб.: Алетейя, 1996.- 352 с.

В сборник вошли философские произведения авторов разных народов от Бернардена де Сен-Пьера (Франция) до Махатмы Ганди (Индия)

1048. 2-772236

Ойзерман, Т.И. Философия как история философии [Текст] /Теодор Ойзерман.- СПб.: Алетейя, 1999.- 447 с. Философия, в отличие от любой науки, каков бы ни был исторический уровень ее развития, существует как неопределенное множество философских учений, которые противостоят друг другу, но вместе с тем и дополняют друг друга.

1049. 2-772011

Петров, М. История европейской культурной традиции и ее проблемы [Текст] /Михаил Петров.- М.: РОССПЭН, 2004.- 775 с.

В монографии М.К.Петрова, специалиста в области истории философии и культурологии, социологии и науковедения, с позиций разработанного им концепта тезаурусной динамики, рассматриваются основные типы человеческой культуры.

1050. 2-772045

Петрунин, Ю.Ю. Этика бизнеса [Текст]: учебное пособие /Юрий Петрунин, В.К.Борисов; рецензенты И.И.Столяров, А.В.Разин.- М.: Дело, 2004.- 399 с.

Опираясь на классические западные работы, авторы адаптируют разнообразный теоретический и практический материал к российским условиям. Для управленческих и экономических специальностей.

1051. 2-772456

Рих, А. Хозяйственная этика [Текст] /Артур Рих; пер. с нем. Е.М.Довгань; отв. ред., автор вступительной статьи и комментариев В.В.Сапов; художник Л.В.Сапова.- М.: Посев: Рос. фил., 1996.- 812 с.

Книга предлагает критерии нравственной оценки разных типов общественно-хозяйственного строя и способы внедрения нравственных принципов в хозяйственное устройство.

1052. 2-772090

Современные философские проблемы естественных, технических и социально-гуманитарных наук [Текст]: учебник для системы послевузовского проф. образования /В.В.Миронов [и др.]; под ред. В.В.Миронова.-М.: Гардарики, 2006.- 639 с.

Книга демонстрирует тонкие взаимосвязи, которые существуют между философией и наукой, позволяя им

дополнять друг друга в стремлении постичь истину духовной и материальной реальности, давая тем самым наиболее полную картину мира, т.е. способствуя выработке теоретического мировоззрения.

1053. 2-772267

Степин, В.С. Философия науки. Общие проблемы [Текст]: учебник для системы послевузовского профессионального образования /Вячеслав Степин; ред. Л.А.Вербицкая, А.А.Гончар [и др.]; рец. В.Г.Кузнецов.- М.: Гардарики, 2006.- 383 с.

В книге обсуждаются общие проблемы философии науки.

1054. 2-772277

Философия [Текст]: учебник для студентов вузов /В.В.Миронов [и др.]; под общ. ред. В.В.Миронова; науч. ред. П.П.Апрышко, Ю.Н.Солодухин; рецензенты В.Н.Жуков, Н.С.Кирабаев.- М.: Норма, 2005.- 928 с. Структура учебника максимально приближена к курсу философии, читаемому в большинстве вузов. Большое внимание в книге уделено осмыслению места и роли философии в современном мире, непреходящего значения ее как важнейшего элемента духовной жизни общества.

1055. 2-772225

Философия современного естествознания [Текст]: учебное пособие для вузов /С.А.Лебедев (ред.), Л.А.Асланов [и др.]; рец. Б.Г.Юдин, А.В.Кезин.- М.: Торговый Дом Гранд: Фаир-пресс, 2004.- 304 с.

Пособие раскрывает содержание основных концепций современного естествознания: частной и общей теории относительности, квантовой механики, физики элементарных частиц, космологии, химии, биологии, геологии, географии, синергетики, экологии.

1056. 2-772526

Цицерон, М.Т. О старости, о дружбе, об обязанностях [Текст] /Марк Туллий Цицерон; издание подготовили В.О.Горенштейн, М.Е.Грабарь-Пассек и С.Л.Утченко; пер. Б.Волков, П.Виноградов, И.Семенов.- М.: Наука, 1974.- 245 с.

Предлагаемые читателю три поздних произведений Цицерона – диалог «О старости», «О дружбе» и трактат «Об обязанностях» написаны им на политико-философские темы: о значении старости в жизни человека; о политической мудрости, о дружбе, как союзе между гражданами и гражданском долге как нравственной основе государственной деятельности.

1057. 2-772186

Шаповалов, В.Ф. Философия науки и техники. О смысле науки и техники и о глобальных угрозах научно-технической эпохи [Текст]: учебное пособие /Виктор Шаповалов.- М.: Фаир-Пресс, 2004.- 320 с.

В книге рассматриваются философские проблемы науки и техники как единой системы познания и преобразования мира. Особое внимание уделяется процессам формирования и функционирования системы "наука-техника".

1058. 2-772342

Ягодинский, В.Н. Александр Александрович Богданов (Малиновский) 1873-1923 [Текст] /Виктор Ягодинский; отв. ред. С.И.Донсков; рец. В.А.Артамонов, А.В.Иванов.- М.: Наука, 2006.- 268 с.

Александр Александрович Богданов человек яркого таланта и ума, он был одним из ближайших соратников В.И.Ленина, а затем его оппонентом по всем крупным проблемам теории познания, организации экономики, науки, культуры.

1059. 2-772121

Ященко, А.С. Философия права Владимира Соловьева. Теория федерализма. Опыт синтетической теории права и государства [Текст] /Александр Ященко; вступ. ст., коммент. и сост. А.П.Альбов; под общей ред. В.П.Сальникова.- СПб.: Санкт-Петербургский ун-т МВД России: Алетейя, 1999.- 252 с.

Автор в своих работах по философии права продолжает традиции русского религиозного идеализма, опираясь на идею изначальной целостности права, нравственности и религии. Согласно автору, нравственная деятельность, ориентированная на абсолютное благо, устанавливает равновесие в отношениях личности и общества, отвечающее нравственному сознанию и "социологически утверждаемым законам общественной жизни".

**Universal məzmunlu ədəbiyyat.
Bibliografik göstəricilər**

1060. Я19

X48

Xələfov Abuzər: Bibliografik məlumat kitabı [Mətn] /tərtibçi- müəllif S.Sadiqova; red. K.M.Tahirov; rəyçilər Z.H.Əliyev, E.Y.Əhmədov M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası.- B., 2006.- II hissə.- 144 s.

Abuzər Xələfovun anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr edilmiş bibliografik məlumat kitabı alimin həyat və yaradıcılığından, elmi-pedaqoji və ictimai fəaliyyətindən bəhs edir.

1061. Я19

M45

Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat [Mətn]: Cari bibliografik informasiya göstəricisi. Yanvar

2007 /burax. hazırlayanlar D.Sadıxova, Z.Nəbiyeva, N.Səlimova [və b.]; red. G. Səfəreliyeva; Buraxılışa məsul K.Tahirov; M.F.Axundov adına Azərbaycan Milli kitabxanası. Mədəniyyət üzrə informasiya şöbəsi.- B.: M.F.Axundov adına Azərb. Milli Kitabxanası, 2007.- 66 s.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Mədəniyyət üzrə informasiya şöbəsi 2006-cı ilin aprel ayından "Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat" adlı cari bibliografik göstərici hazırlayıb çap edir. Azərbaycan və rus dillərində kitabxanaya daxil olan bir sıra qəzet səhifələrində dərc edilən məqalələr haqqında operativ məlumat verilir.

1062. Я19

M45

Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat [Mətn]: Cari bibliografik informasiya göstəricisi: Fevral 2007 /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Mədəniyyət üzrə informasiya şöbəsi; burax. hazırlayanlar D.Sadıxova, Z.Nəbiyeva, N.Səlimova [və b.]; red. G.Səfəreliyeva; burax. məsul K.Tahirov.- B.: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2007.- 86 s.

Vəsaitin bu buraxılışından başlayaraq kitabxananın fonduna daxil olan mövzu üzrə kitablarla yanaşı bəzi jurnal məqalələri də əhatə olunmuşdur.

1063. Я19

M51

Məmmədov Qərib Şamil oğlu [Mətn]: bibliografiya /tərt. S.Z.Məmmədova, A.F.Həsənova; red. B.A.Budaqov; AMEA, Torpaqşunaslıq və aqrokimya institutu.- B.: Elm, 2006.- 263 s.

Bibliografiyada alimin həyatı və elmi fəaliyyəti haqqında qısa öçerk, əsərlərinin siyahısı, redaktə etdiyi əsərlər, ictimai fəaliyyəti haqqında bölmələr verilmişdir.

1064. Я19

N49

Nəbiyev Azad Mövlud oğlu [Mətn]: biblioqrafik göstərici /tərtibçilər Ü.Nəbiyeva, İ.Səfərov; red. A.Əliyeva-Kəngərli; AMEA, Mərkəzi elmi kitabxana.- B.: Bakı universiteti, 2006.- 184 s.

Biblioqrafik göstəricidə alimin həyatının əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa öçerk, redaktorluğu altında nəşr olunmuş ədəbiyyat, rəhbəri və məsləhətçisi olduğu dissertasiyalar ayrı-ayrı bölmələrdə əksini tapmışdır.

1065. Ч 216

H35

Professor Dr. Georgi Hazai [Mətn]: biblioqrafiya.- B.: AzataM, 2007.- 86 s.

Kitabda Prof. Dr. Georgi Hazainin biblioqrafiyası verilmişdir.

1066. Я19

R53

Rahid Ramiz oğlu Rəhmanov [Mətn]: biblioqrafiya /Azərbaycan Neft-qaz sənayesi dövlət elmi-tədqiqat və layihə institutu; tərt. Ə.Sadıqov.- B., 2006.- 75 s.

Göstəricidə R.R.Rəhmanovun həyatı, elmi və elmi-təşkilati fəaliyyətinin əsas tarixləri, müsahibələri, dissertasiyalara elmi rəhbərlik və opponentlik, redaktə etdiyi əsərlər, elmi fəaliyyəti və əsərləri haqqında yazılar müvafiq bölmələrdə öz əksini tapmışdır.

Ensiklopediyalar

1067. 3-101411

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.:

Терра, 2006.- Том 18: Зигоморфность-индустриальное общество.- 592 с.

В основу данной энциклопедии были положены следующие принципы: максимальное количество разъяснённых слов, с которыми может столкнуться человек в современном информационном потоке; включение в словник не только современной лексики, но и архаичных и в тоже время используемых в настоящее время слов; использование новейших данных в текстах статей; максимально возможное иллюстрирование всех статей; обширное картографическое сопровождение статей; общемировой и объективный (безоценочный) характер статей; качественное и доступное массовому читателю содержание статей. Общий словник Большой энциклопедии насчитывает более 200 000 слов, включая отсылочные статьи и разъяснённые в текстах основных статей термины. Из них - свыше 150 000 составляют ключевые слова обзорных, понятийных и биографических статей, которые сопровождаются более чем 60 000 цветными и чёрно-белыми иллюстрациями, 340 общегеографическими и политическими картами.

1068. 3-101412

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 19: Индустриальные масла-Каес.- 592с.

1069. 3-101413

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 20: Каж-Кассен.- 592 с.

1070. 3-101414

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.:

Терра, 2006.- Том 21: Кассета-классы общественные.- 592 с.

1071. 3-101415

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 22: Классы семян - конвафлавин.- 592 с.

1072. 3-101416

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 23: Конвейер-Коэн.- 592 с.

1073. 3-101417

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 24: Коэнзим-Курос.- 592 с.

1074. 3-101418

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 25: Куросава-Лесоведение.- 592 с.

1075. 3-101419

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 26: Лесоводство - "Лукойл".- 592 с.

1076. 3-101420

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 27: Лукомские-Ману.- 592 с.

1077. 3-101421

Большая энциклопедия: В 62 томах /глав. ред. С.А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 28: Мануврие-Меланау.- 592 с.

1078. 3-101422

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.:

Терра, 2006.- Том 29: Меланж-Митотический аппарат.- 592 с.

1079. 3-101423

Большая энциклопедия: В 62 томах /глав. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 30: Митотический цикл-Музей книги.- 592 с.

1080. 3-101424

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 31: Музей метрополитен- националисты.- 592 с.

1081. 3-101425

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 32: Национал-социалистская партия - нойман - 592 с.

1082. 3-101427

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 33: Нойер-онесирит. - 592 с.

1083. 3-101428

Большая энциклопедия: В 62 томах /глав. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 35: Охрана-пейзаж.- 592 с.

1084. 3-101429

Большая энциклопедия: В 62 томах /гл. ред. С. А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 36: Пейко-питкьяранта.- 592 с.

1085. 3-101430

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 38: Полнолуние-Приап.- 592 с.-

1086. 3-101431

Большая энциклопедия: В 62 томах /гл. ред. С. А. Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 39: Приапеи-Пул.- 592 с.

1087. 3-101432

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 40: Пула-Растворосмеситель.- 592 с.

1088. 3-101433

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 43: Руссо-Свентоховский.- 592 с.

1089. 3-101434

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 44: Свенцицкие-Серна.- 592 с.

1090. 3-101435

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 45: Сернан-Славянофилы.- 592 с.

1091. 3-101436

Большая энциклопедия: В 62 томах /гл.ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 46:Славянофильство-Сорокина.- 592с.

1092. 3-101437

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 47: Сорокино-Старокатолицизм.- 592с.

1093. 3-101438

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 49: Суда-самосваль-Гаштыкская культура.- 592 с.

1094. 3-101439

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 53: Удобрение-Файко.- 592 с.

1095. 3-101440

Большая энциклопедия: В 62 томах /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 55: Флемальский мастер-Хабермас.- 592 с.

1096. 3-101441

Большая энциклопедия: В 62 томах: Россия /гл. ред. С.А.Кондратов; ред. кол. Г.В.Кожевников [и др.].- М.: Терра, 2006.- Том 62.- 592 с.

1097. 3-101307

Иллюстрированная энциклопедия "Руссика": В 2 т. /авт. Г.Аксенова [и др.].- М.: Олма-Пресс Образование, 2004.- Том 1: История России 9-17 вв.- 638 с.

Том "История России. 9-17 вв." серии "Иллюстрированная энциклопедия "Руссика" содержит сведения о событиях, странах, городах и исторических деятелях допетровской России. В издании представлены цветные и черно-белые иллюстрации, карты и схемы.

1098. 3-101306

Иллюстрированная энциклопедия "Руссика": В 2 т. /науч.-ред. совет Чубарьян А.О. (предс.) [и др.].- М.: Олма-Пресс Образование, 2004.- Том 2: История России. 18-20 вв.- 638 с.

Том содержит сведения о событиях, странах, городах и исторических деятелях России, начиная с петровской эпохи и до наших дней. В издании представлены цветные и черно-белые иллюстрации, карты и схемы.

YARDIMÇI GÖSTƏRİCİLƏR

MÜƏLLİFLƏRİN ƏLİFBA GÖSTƏRİCISI

| | | | |
|------------------|----------|----------------|------|
| Abbasov A. | 195 | Bağirov N. | 301 |
| Abbasov İ. | 460 | Bağirova S. | 131 |
| Abbasova E. | 47 | Bahir Ü. | 723 |
| Abbasova L. | 508 | Başkeçid E. | 724 |
| Abbasova M. | 164 | Baverstock A. | 511 |
| Abdinova S. | 596 | Behbudova A. | 668 |
| Abdulla Q. | 509 | Bektaş Ç. | 725 |
| Abdullayeva S. | 597, 598 | Bəşirova A. | 512 |
| | 165 | Bəylərqızı Ş. | 440 |
| Abdullayeva T. | 664, 665 | Biləsuvarlı T. | 726 |
| Adışirinov K. | 666 | Cabbarlı N. | 669 |
| Ağayev Z. | 599 | Cabbarova A. | 48 |
| Ağayev Z. | 32 | Cabbarova S. | 670 |
| Axundov M. | 716 | Cavadov R. | 1008 |
| Axundova E. | 714 | Cəfər Ə. | 513 |
| Akengin Y. | 715 | Cəfərli H. | 727 |
| Allahverdiyev K. | 84 | Cəmil A. | 671 |
| Andersen H.X. | 880 | Dağlı Ə. | 947 |
| Arıklı E. | 196 | Dəmirli D. | 672 |
| Asif A. | 1007 | Dönməz. | 728 |
| Aslan V. | 717 | Elçin. | 882 |
| Aslanoglu Ə. | 718, 719 | Esenski İ. | 729 |
| Aslanov S. | 720 | Əbülhəsən. | 730 |
| Atakişiyev M. | 298, 299 | Əhmədli N. | 515 |
| Avşar A. | 197 | Əhmədov O. | 88 |
| Aydəmirova R. | 667 | Əkbər R. | 731 |
| Azəri S. | 721, 722 | Əkbərov R. | 1009 |
| Bababəyli E. | 130 | Ələkbərli A. | 732 |
| Babayev M. | 116 | Ələsgərli Ç. | 733 |
| Babayev Ş. | 34 | Ələsgərli K. | 948 |

| | | | |
|----------------|----------|-------------------|--------------|
| Əlibəyov C. | 734 | Hətəmov A. | 307 |
| Əliyarlı İ. | 472 | Hidayətoğlu P. N. | 35 |
| Əliyev A. | 516 | Hüseynoğlu G. | 677 |
| Əliyev Ə. | 132 | Hüseynov Ə. | 954 |
| Əliyev R. | 304 | Hüseynov G. | 655 |
| Əliyev T. | 133 | Hüseynov H. | 1010 |
| Əliyev Y. | 602,603 | Hüseynov İ. | 608 |
| Əliyeva E.N. | 604 | Hüseynov N. | 308 |
| Əliyeva P. | 673 | Hüseynov S. | 135 |
| Əliyeva Y. | 517 | Hüseynov V. | 309 |
| Əliyeva Z. | 473 | Hüseynzadə R. | 519 |
| Əsədli G. | 990 | Xan A. | 678 |
| Əsədov E. | 49 | Xatun N. | 743 |
| Əsədova A. | 674 | Xəlilov A. | 679 |
| Əsədullayev A. | 949 | Xəlilova T. | 609 |
| Əsədullayev M. | 950,951 | Xəyal S. | 680 |
| Fərzəli Ə.Q. | 605 | Xınalı Z. | 445 |
| Gəncəli S. | 198 | Xocayev S. | 744 |
| Göyçəli M. | 739 | İbrahimov Ə. | 1011 |
| Göyüşov N. | 953 | İbrahimov F. | 7,520 |
| Göyyallı X. | 735, 738 | İbrahimova A. | 610 |
| Gültən S. | 740 | İbrahimova G. | 446, 883-885 |
| Gün N. | 741 | İmanova S. | 51 |
| Hacıyev E. | 607 | İmrani Z. | 310 |
| Hacıyev M. | 199 | İsayeva F. | 611 |
| Hacıyeva G. | 50 | İsgəndərov M. | 745 |
| Hamsun K. | 742 | İskəndərova R. | 746 |
| Həbiboglu V. | 200 | İskəndərova Ş. | 612 |
| Həsənli H. | 8 | İsmayılov E. | 474 |
| Həsənli Y. | 305 | İsmayılov M. | 36 |
| Həsənov İ. | 85 | İsmayılova Z. | 136 |
| Həsənova A. | 134, 306 | İsrafiloglu N. R. | 522 |
| Həşimli H. | 675 | Kazımzadə A. | 955 |
| Həşimova T. | 676 | | |

| | | | |
|-------------------|----------|----------------------|-------------|
| Keçari G. | 291 | Məhəmməd A. | 888 |
| Keroll L. | 886 | Məmmədbəyli S. | 682 |
| Kərimov X. | 311 | Məmmədli E. | 754 |
| Kononov A.N. | 613 | Məmmədli F. | 755 |
| Koteça H. | 991 | Məmmədov N. | 9 |
| Köçərli T. | 201 | Məmmədov Z. | 86 |
| Qacar M. | 748 | Məmmədov N. 61, 317- | |
| Qacarlı C. | 614 | | 319 |
| Qafarova S. | 137 | Məmmədov R. | 320 |
| Qaraqızı U. | 957 | Məmmədova H. | 206 |
| Qarayev E. | 202 | Məmmədova X. | 683 |
| Qasimov R. | 312 | Məmmədova R. | 52 |
| Qazanclı P. | 749 | Məmmədova S. | 529 |
| Qədimli N. | 750 | Məmmədova Z. | 117 |
| Qədirov H. | 31 | Mərzili S. | 756 |
| Qədirov Ş. | 751 | Miloş Ç. | 757 |
| Qəhrəmanlı A. | 752 | Mirəli N. | 758 |
| Qəhrəmanova Ş. | 100 | Mirseyid A. | 759 |
| Qəndilov S. | 447 | Mirzə Z. | 101 |
| Qrimm qardaşları. | 887 | Mirzəliyev C. | 760 |
| Qulamov H. | 753 | Moem U.S. | 761 |
| Quliyev C. | 615 | Muğanlı M. | 762,764 |
| Quliyev N. | 203 | Musa M. | 765 |
| Qulubəyli Ş. | 616 | Mustafayev E. | 1012 |
| Qurbanov R. | 204 | Namaz Ş. | 766 |
| Qurbanov Z. | 89 | Nəbiyev A. | 658,684,685 |
| Mahmudov M. | 617 | Nəcəfov R. | 138 |
| Mahmudova H. | 283 | Nəcəfzadə A. | 767 |
| Mahmudova Q. | 618 | Nərimanov V. | 87 |
| Mansurzadə H. | 992, 527 | Nuray R. | 768 |
| | 681 | Nurməmməd A. | 769 |
| Mehdiyev B. | 10 | Nuruzadə Ş. | 292 |
| Mehrəliyev E. | 205 | Nübar. | 770 |
| Meybullayev H.M. | 315 | Oğuz Y. | 207 |

| | | | |
|----------------|---------|-----------------|---------|
| Paşa N. | 771 | Süleymanova L. | 689 |
| Paşayev A. | 619 | Süleymanova Y. | 118 |
| Paşayev Q. | 993 | Şahbazova Q. | 536 |
| Pənah G. | 686 | Şahmar E. | 782 |
| Pirəliyev V. | 687 | Şamlu M. | 783 |
| Puşkin A.S. | 772 | Şəkixanova M. | 1013 |
| Rafıqqızı R. | 994 | Şəmsizadə N. | 210 |
| Ramazan A. | 773 | Şərəf Xanım. | 785 |
| Ramazanov N. | 65 | Şıxavəndli K.H. | 661 |
| Rəcəbli Ə. | 534 | Şirinov S.Ə. | 211 |
| Rəcəbli Ə. | 620 | Şükürov K. | 212 |
| Rəhimova A. | 139 | Şükürova A. | 324 |
| Sabir R. | 774 | Şükürova G. | 662 |
| Sadiq İ. | 660 | Tağıyev B. | 621 |
| Sadiq S. | 775 | Tahir M. | 786 |
| Salamov S. | 776 | Tahirzadə R.A. | 787 |
| Salmanov F. | 11 | Tapdıqoğlu N. | 622 |
| Semnani P. | 209 | Urud M. | 213 |
| Səmədova N. | 688 | Vaqıfızı X. | 791 |
| Səmədzadə Ş. | 322 | Vəliyev Ə. | 958 |
| Səmədzadə Z. | 323 | Vəliyeva S. | 325 |
| Səməndərov F. | 476 | Yaqubov S. | 326 |
| Soltan M. | 777 | Yavər. | 792 |
| Sultan M. | 779 | Yılmaz R. | 479 |
| Sultan T. | 780,781 | Zeynallı M. | 623 |
| Süleymanlı Ş. | 535 | Zeynalov Ə. | 793 |
| Süleymanov T. | 140 | Zülfüqarov O. | 794,795 |
| Süleymanova E. | 477 | | |

RUS DILINDƏ

| | | | |
|-----------------|-----------------|------------------|----------|
| Аббасов Ч.М. | 327 | Бартенев И.А. | 959 |
| Абуталыбов Р.А. | 214 | Бартон Э. | 216 |
| Абызов Ю.И. | 539 | Баталов А.В. | 960 |
| Авакьян С.А. | 480 | Бахтурина А.Ю. | 217 |
| Авербух И. | 891 | Бачинин В.А. | 995 |
| Аверчев И.В. | 328 | Белов А. | 804 |
| Адамович А.М. | 796 | Белов С. | 690, 691 |
| Адамчук Н.Г. | 481 | Белов Ю.В. | 961 |
| Айбулатов Н.А. | 38 | Белый А.. | 805 |
| Акимова Т.А. | 53 | Белых Г. | 899 |
| Аклаев А.Р. | 167 | Беляев А.Р. | 806, 900 |
| Алданов М.А. | 797 | Бем С.Л. | 1014 |
| Алдоница Р. | 892, 893 894 | Береговская Э.М. | 624 |
| Алейников В.Д. | 798 | Битов А.Г. | 692 |
| Александрова Л. | 895, 896 | Бобровских А.В. | 331 |
| Алексашина И.Ю. | 540 | Богемская К.Г. | 962 |
| Алексин А. | 897 | Богомоллов В. | 807 |
| Алимов А.К. | 39 | Богумирский Б. | 67 |
| Амирханов Х.А. | 284 | Боккаччо Д. | 808 |
| Амосов А.И. | 168 | Бондаренко А. | 625 |
| Анисимов В.В. | 541 | Боссарт А.Б. | 809 |
| Арсеньев И. | 215 | Бочаров В.А. | 1015 |
| Аскеров Л. | 800 | Брагинский О.Б. | 332 |
| Ахматова А.А. | 801 | Бродская А.Л. | 964 |
| Бабаев А.Ш. | 40 | Бубнова Г.И. | 626 |
| Бак Дж. | 803 | Булгаков М. | 810 |
| Баламетов А.Б. | 66 | Булгаков С.Н. | 996 |
| Баленко С.В. | 503 | Бушков А.А. | 811 |
| Баликоев В.З. | 329 | Бушков А.А. | 812 |
| Барбышева М. | 803 | Былинкина М.И. | 813 |
| Барри Дж. М. | 898 | Быстрицкая Э.А. | 965 |
| | | Валишевский К. | 218, 224 |

| | | | |
|------------------|----------|-------------------|---------|
| Валькова О.А. | 54 | Гумилев Н.С. | 820 |
| Велиев С.Г. | 12 | Гуриев С. | 340 |
| Вербинина В. | 814 | Гурова И.П. | 341 |
| Вергасов И.З. | 815 | Гусман М. | 230 |
| Вересов Д. | 816 | Дабески П. | 869 |
| Виленский П.Л. | 334 | Дадаян А.А. | 16 |
| Виноградов В.А. | 335 | Далгат Б.К. | 293 |
| Вирный А. Я. | 542 | Данилова Л. | 545 |
| Водчиц С.С. | 543 | Дашкова П. | 821 |
| Волков А.С. | 336 | Двас Г.В. | 342 |
| Волков В. | 901 | Дворниченко А. Ю. | 231 |
| Волков Е.В. | 504 | Дегтярева И.В. | 486 |
| Воловик О. | 226 | Дегтярева О.И. | 344 |
| Вологдин А.А. | 483 | Денисов В.Ю. | 822 |
| Гак В.Г. | 627 | Денк С.О. | 68 |
| Галкин А. | 902 | Дергачев В.А. | 172 |
| Ганичкина О.А. | 120 | Джафарова Ж. | 55 |
| Гасанлы Д.П. | 229 | Дрешер Ю.Н. | 69, 488 |
| Герасименко В.В. | 337 | Дробицкий Э.Н. | 968 |
| Гилберт К.Э. | 1017 | Дубов В.Г. | 90 |
| Гительман Л.Д. | 171 | Дуванов А.А. | 70 |
| Гительман Л.Д. | 338 | Дьяконова Н.Я. | 693 |
| Гоголь Н.В. | 817 | Дюма А. | 824 |
| Гомельский А.Я. | 544 | Евсеев Б. | 904 |
| Гордин М.А. | 818 | Егерев И.А. | 345 |
| Городний В.И. | 339 | Езерская Е. | 825 |
| Горшков А. И. | 629, 630 | Еремина Т.С. | 826 |
| Гошуляк В.В. | 485 | Ермакова Г.А. | 633 |
| Григорьева Е.Я. | 631, 632 | Ермильченко Н. | 905 |
| Грин А. | 903 | Ерохин О.В. | 906 |
| Гринин А.С. | 505 | Ерпылева Н.Ю. | 489 |
| Громов С. | 13, 15 | Ефимов И.С. | 346 |
| Грязнов А.Ф. | 1018 | Ефремов И.А. | 907 |
| Гулыга А.В. | 1019 | Жукова О. | 546 |

| | | | |
|-----------------------|--------------------|-------------------|------------|
| Жулев Е.Н. | 143 | Камша В. | 827 |
| Забелин И.Е. | 235 | Каптерев А.И. | 173 |
| Забозлаева Т.Б. | 969 | Капто А.С. | 1031 |
| Зайцев М.Г. | 347 | Карацуба И.В. | 244 |
| Запеклый А. | 450 | Караш Ю.Ю. | 108 |
| Зарецкая Е.Н. | 634, 1022, 1023 | Кармилофф К. | 147 |
| Захаров Н.Л. | 348,349 | Карпов А. Е. | 552 |
| Зверев А.М. | 694 | Карпушин И.И. | 999 |
| Зеньковский В.В. | 1024, 1025 | Касаткина Н.М. | 636- 638 |
| Зёрнов В.Д. | 17 | Катышев П.К. | 357 |
| Зинов В.Г. | 350,351 | Кашанина Т.В. | 490 |
| Иванкова Л.Н. | 107 | Каштанов Ю. | 914, 915 |
| Иванова Л. | 144 | Каштанова А. | 916 |
| Иванов-Катанский С.А. | 547-549 | Керсновский А.А. | 506 |
| Ивашковский С.Н. | 352 | Ким Л. | 828 |
| Ивин А.А. | 1026 | Кисиль В.Я. | 1032, 1033 |
| Ивин А.А. | 635 | Клейнер Г.Б. | 359 |
| Ивлев Ю.В. | 1027, 1029 | Клиентов А. | 917-920 |
| Ионин С. | 908 | Клинов В.Г. | 360 |
| Иришев Б.К. | 355 | Кобелев Н.Б. | 358 |
| Исмаилов Н.М. | 78 | Кобрин Ю. | 829 |
| Исмаилов Ш. | 1030 | Кобылянский В.А. | 56 |
| Исмаилов Э.Э. | 237 | Ковалева Е.А. | 121 |
| Истомин С. | 909 | Ковальченко И.Д. | 245,246 |
| Исхаков С.М. | 998 | Козлов П. | 361 |
| Йованович М. | 242 | Кокошин А.А. | 452 |
| Кавалерский Г.М. | 145 | Кондратьев А. | 971 |
| Казанцева А. | 146 | Константинов А.Д. | 830 |
| Калашников В. | 910-912 | Корецкий Д.А. | 831 |
| Калиниченко Н.М. | 551 | Корконосенко Н.Ф. | 554 |
| Калинов В. | 913 | Коровкин М. | 832 |
| | | Короткова М.В. | 921 |
| | | Кортунов С.В. | 174 |
| | | Костомаров Н. | 247 |

| | | | |
|------------------|------------|--------------------|------|
| Костюнина Г.М. | 362 | Ляхович П.К. | 42 |
| Котельникова Т. | 972 | Магнус Я.Р. | 370 |
| Кочеткова А.И. | 175 | Магомаев М.М. | 974 |
| Красс М.С. | 18 | Мазин А.В. | 835 |
| Крачковский И.Ю. | 695, 696 | Маккенни Р. | 250 |
| Кротов Н.И. | 363 | Маккоунчи Э. | 560 |
| Крупенио Н.Н. | 1 | Максютов А.А. | 371 |
| Крутогоров Ю. | 922-924 | Мало Г. | 927 |
| Кудрина Ю. | 248 | Мальцев А.И. | 20 |
| Кудров В.М. | 364 | Малюгин В.И. | 372 |
| Кузнецов В.Н. | 176, 177 | Мами К.А. | 491 |
| Кузнецов С.Л. | 149 | Мамедов И.М. | 251 |
| Кукура С.П. | 365 | Мандельштам Н.Я. | 699 |
| Кулигина А.С. | 639, 644 | Мандельштам О. | 836 |
| Кулиева З.Т. | 150 | Мартынов А.И. | 287 |
| Куприн А. | 833 | Матвеева Н.Н. | 837 |
| Курпатов А.В. | 151 | Матрос Л. | 838 |
| Курпатов А.В. | 1035, 1045 | Махотин С. | 928 |
| Кутерницкий А.Д. | 925 | Медведев А.Н. | 839 |
| Кутлалиев А. | 366 | Мелентьева Ю.П. | 561 |
| Ламанский Е.И. | 367 | Мескон М. | 374 |
| Левин Д.Ю. | 109 | Мирзаджанзаде А.Х. | 79 |
| Леонов В.П. | 559 | Мирзоян А.П. | 1046 |
| Левахин В.В. | 973 | Михалков С. | 929 |
| Лесков Н.С. | 834 | Мозговая Г.Г. | 99 |
| Литвак Б.Г. | 368 | Морева Н.А. | 562 |
| Лихачев Д.С. | 698 | Москвин С. | 155 |
| Лобжанидзе А. | 41 | Мурашов А.А. | 645 |
| Лопатников Л.И. | 369 | Мурьянов М.Ф. | 1001 |
| Лубченков Ю. | 926 | Мушинский В.О. | 563 |
| Лужина J. | 870 | Мушинский В.О. | 493 |
| Лукашик В.И. | 19 | Набоков В. | 840 |
| Лукин В. | 110 | Нагибин Ю. | 841 |
| Лукиных Л.М. | 154 | Надолинская Т. | 564 |

| | | | |
|------------------|----------|------------------------|----------|
| Немировский Е.Н. | 700 | Поповский А.В. | 571 |
| Немцева Н. | 288 | Поскребышева Г. | 95 |
| Нерлин Н. | 842 | Постников В.Ю. | 935 |
| Нерсесов Я. | 930 | Постюшков А.В. | 390 |
| Никитин В. | 843 | Потапов М.К. | 23 |
| Новиков А. Г. | 157 | Потемкин А.П. | 391 |
| Новиков Ю.В. | 57 | Путилова Е.О. | 936 |
| Ноздрева Р.Б. | 378 | Пушкарева Г.В. | 180 |
| Носовский Г.В. | 255 | Пушкин А.С.937,846,851 | |
| Нуреев Р.М. | 379 | Пушаровский Ю.М. | 44 |
| Оганов А.А. | 179, 566 | Ремнев В.В. | 103 |
| Ойзерман Т.И. | 1048 | Репьев А.П. | 396 |
| Олеша Ю. | 844 | Рих А. | 1051 |
| Орлов В.В. | 845 | Родионов А.А. | 397 |
| Орлова Н. | 931 | Роузфилд С. | 398 |
| Орлова Н. | 932 | Рубен Б.С. | 705 |
| Охотникова В.И. | 702 | Рубисова Е. | 260 |
| Павлова Ж. | 567 | Рудык Н.Б. | 399, 401 |
| Палий И.А. | 21,22 | Рунов В.В. | 852 |
| Панкрухин А. | 383 | Савицкий В.Д. | 853 |
| Перевезенцев С. | 933 | Салин В.Н. | 402 |
| Песков О.В. | 569 | Саломатина С.А. | 403 |
| Петров М. | 1049 | Самосатский Л. | 854 |
| Петросянц В.З. | 384 | Сапгир К.А. | 855 |
| Петрунин Ю.Ю. | 1050 | Сахаров В.И. | 706 |
| Пигарев В.Е. | 111 | Сенявский А.С. | 264 |
| Пинаев С.М. | 704 | Сергеев А. | 938 |
| Плещинский А.С. | 385 | Серебряков А.С. | 72 |
| Покидченко М.Г. | 386 | Скоробогатько Н. | 939,940 |
| Покровский Г. | 934 | Скотт В. | 856 |
| Половко А.М. | 62 | Слуцкий Л.Н. | 404 |
| Поляков Г.А. | 387 | Созонтов В.И. | 96 |
| Померанцева Е.П. | 388 | Соковня И.И. | 578 |
| Попов С. | 389 | Солженицын А. | 857 |

| | | | |
|----------------------|---------|--------------------|----------|
| Соловьева О.В. | 405 | Фокин В.Н. | 185,186 |
| Соломко Н. | 941,942 | Фомин Г.П. | 412 |
| Стампас О. | 858 | Фомин О.В. | 1003 |
| Старовойтов М.К. | 406 | Форман К. | 187 |
| Степин В.С. | 1053 | Фохт-Бабушкин Ю.У. | 188, 189 |
| Столяров Ю.Н. | 579 | Франк С.Л. | 709 |
| Суслова И.М. | 581 | Харлампиев А.А. | 583 |
| Сучкова Е. | 97 | Хигир Б.Ю. | 648 |
| Сьянова Е. | 859 | Цицерон М.Т. | 1056 |
| Тавадов Г.Т. | 184 | Черкасов А. | 863-865 |
| Твардовский А.Т. | 860 | Черкасов П.П. | 274 |
| Телюкина М.В. | 498 | Черныш И.В. | 584 |
| Тимирязев К. | 3-6 | Черняева Е. | 124 |
| Титова Н. | 104 | Четыркин Е.М. | 413,414 |
| Ткаченко К. | 122 | Чуковенков А.Ю. | 649 |
| Толстая Е.Д. | 707 | Чумаков Е.М. | 585 |
| Толстой А. | 943 | Чумиков А.Н. | 586 |
| Трубачев С.З. | 1002 | Шайкин В. | 160 |
| Тупиков Н.М. | 271 | Шамхалов Ф.И. | 415 |
| Туронок С.Г. | 456 | Шаповалов В.Ф. | 587,1057 |
| Тыркова-Вильямс А.В. | 708 | Шапорев С.Д. | 28,29 |
| Улунян А.А. | 272 | Шевченко Ю.Л. | 161 |
| Уолш К. | 407 | Шишкин Е.В. | 416 |
| Урубков А.Р. | 410 | Шишов А.В. | 275 |
| Успенский Э.Н. | 944 | Шлыкова О.В. | 588 |
| Устинова Т.В. | 861 | Шубина В.Н. | 60 |
| Ушаков А.И. | 273 | Эйдельман Н.Я. | 867,868 |
| Фадеева А.А. | 27 | Юн Г.Б. | 418, 420 |
| Фадин В. | 862 | Яблонский С.В. | 30 |
| Фатхутдинов Р.А. | 411 | Ягодинский В.Н. | 1058 |
| Федотов С.А. | 45 | Якобсон Е.А. | 277 |
| Филякова Е. | 945 | Ященко А.С. | 1059 |

XARICI DILLƏRDƏ

| | | | |
|-----------------------|------|---------------------|------|
| Achour-Abdelkefi R.B. | | Morrison M. | 426 |
| | 712 | Naipaul V.S. | 877 |
| Akhtar S.M | 278 | Ordzhonikidze S. | 458 |
| Allen B. | 73 | Pashayev H. M. | 459 |
| Araz M. | 871 | Pence G. | 652 |
| Ayadi S. | 988 | Peyssonnel J.A. | 878 |
| Babayev M | 125 | Radhouane N. | 654 |
| Belaid S. | 1004 | Ramadan El-Buti M.S | |
| Brahmi A. | 74 | | 1005 |
| Broadman H.G. | 423 | Rejeb R.B. | 163 |
| Chomitz K.M. | 126 | Rocha R. | 436 |
| Dickey P. A. | 83 | Salajdin S. | 879 |
| Djedidi H. | 875 | Sherif A. | 1006 |
| Fay M. | 426 | Spekke A. | 282 |
| Gezalova K. | 651 | Thorburn C. | 436 |
| Hugo V | 873 | Whitehouse E. | 193 |
| Isaku M. | 874 | Бакевски П. | 981 |
| Joosten H. | 46 | Величовски В. | 982 |
| Karaoui S. | 431 | Голабевски С. | 983 |
| Karaoui S. | 75 | Груевски Т. | 591 |
| Kulavkova K. | 713 | Дабески П. | 869 |
| Lahouar F. | 875 | Јованов Ј. | 105 |
| Lampietti J.A. | 432 | Лужина Ј. | 870 |
| Mahjoubi A. | 297 | Матевска Д. | 984 |
| Monastiri Z. | 876 | | |

SƏRLÖVHƏLƏRİN ƏLİFBA GÖSTƏRİCİSİ

| | |
|--|---------|
| Azərbaycan dilində mürəkkəb təyini söz birləşmələri... | 510 |
| Azərbaycan Respublikası Vergi Məcəlləsi | 470 |
| Azərbaycan Respublikasının Cinayət Məcəlləsi | 461 |
| Azərbaycan Respublikasının Cinayət-Prosessual... | 462 |
| Azərbaycan Respublikasının Ekologiya... | 464,465 |
| Azərbaycan Respublikasının Əmək Məcəlləsi | 466 |
| Azərbaycan Respublikasının Gömrük Məcəlləsi | 463 |
| Azərbaycan Respublikasının Mənzil Məcəlləsi | 467 |
| Azərbaycan Respublikasının Səhiyyə qanunvericiliyi | 468 |
| Azərbaycan Respublikasının Torpaq qanunvericiliyi... | 469 |
| Azərbaycan və Avropa | 438 |
| Azərbaycanca-rusca-ingiliscə-fransızca izahlı geoloji... | 33 |
| Azərbaycanca-rusca-ingiliscə-fransızca izahlı... | 600 |
| Azərbaycanda ərzaq təhlükəsizliyi 2006 | 300 |
| Azərbaycanda qadın məsələsi | 439 |
| Azərbaycanın görkəmli bəstəkarları | 946 |
| Banklar haqqında sənədlər | 471 |
| BP Azərbaycanda | 302 |
| Çirkin ördək balası | 881 |
| Daxili audit fəaliyyətinin təməl prinsipləri | 303 |
| Ekoloji turistlərin bələdçiləri üçün lüğət və danışiq... | 514 |
| English | 601 |
| Fikrət Əmirovun "Şur" simfonik muğamının... | 952 |
| Fransızca-azərbaycanca elektronika terminləri lüğəti | 606 |
| Heydər Əliyev və mətbuat | 441-444 |
| Hidravlika fənninin proqramı | 518 |
| Xələfov Abuzər: Biblioqrafik məlumat kitabı | 1060 |
| İlin ziyalı | 521 |
| KIBATEK şeir antologiyası | 747 |
| Kibernetika və informatika problemləri | 64 |
| Koroğlu | 656 |
| Kulturologiya | 523 |

| | |
|--|-----------|
| Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat... | 524 |
| Qara Qarayev: Oçerklər | 956 |
| Qaraqalpaq xalq nağılları | 657 |
| Qısa izahlı terminlər | 313 |
| Qloballaşma prosesində Qafqaz və Orta Asiya | 314 |
| Quyuların və layların hidrodinamiki tətbiqi"... | 525 |
| Maliyyə və kredit" fənnindən kurs işlərinin yerinə... | 526 |
| Metalların texnologiyası və konstruksiya... | 528 |
| Mədən Sənayesində şəffaflıq təşəbbüsü | 316 |
| Mədəniyyət, incəsənət və turizm... | 1061,1062 |
| Məmmədov Qərib Şamil oğlu: Biblioqrafiya | 1063 |
| Neft və qazın quyu ilə çıxarılması fənninin proqramı | 530 |
| Neft və qazma | 77 |
| Neft-mədən maşınları və texnikası fənninin proqramı | 531 |
| Nəbiyev Azad Mövlud oğlu: Biblioqrafik göstərici | 1064 |
| 31 dekabr | 532 |
| Ocaq başında rəqs | 659 |
| Onlar heç vaxt böyüməyəcəklər | 208 |
| Pasportlar, şəxsiyyət vəsiqəsi və qeydiyyatla bağlı... | 475 |
| Pedaqoji texnologiyalar | 533 |
| Planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid | 321 |
| Prof. Dr. Georgi Hazai: Biblioqrafiya | 1065 |
| Rahid Ramiz oğlu Rəhmanov | 1066 |
| Söz, söz,... söz | 778 |
| Statistik nəşrlərin kataloqu | 166 |
| Şeyx Səfi təzkirəsi | 784 |
| Təbrizi Rəhməti və onun Divanı | 788 |
| Təpəgöz | 889 |
| Türk xalqları ədəbiyyatı | 789, 790 |
| "Ümumi elektrotexnika və elektronikanın əsasları"... | 537 |
| "Ümumi neft və neft mədən geologiyası" fənninin... | 538 |
| Yamacların dayanıqlıq məsələlərinin tədqiqi | 37 |
| Yeddi qardaş bir bacı | 890 |
| Yol hərəkəti haqqında Azərbaycan Respublikasının... | 478 |

RUS DİLİNDƏ

| | |
|--|-----------|
| 50 лет триумфа | 976 |
| Английский детектив: Сборник | 799 |
| Атлас по судебной медицине | 142 |
| Банковское дело | 330 |
| Болгарское искусство и литература | 963 |
| Большая энциклопедия | 1067-1096 |
| Борьба с международным терроризмом | 482 |
| Валаамский монастырь | 1016 |
| Введение в гендерные исследования | 169 |
| Великая Отечественная война 1941-1945 гг. | 225 |
| Венгерское искусство и литература XX века | 966 |
| Виды страхования | 333 |
| Война по правилам и без.. | 448 |
| Восстания, бунты и забастовки заключенных | 227 |
| Восток-Запад | 170 |
| Врубель | 967 |
| Все о розах | 119 |
| Вся политика | 449 |
| Высылка вместо расстрела | 228 |
| Глобализация- этнизация: этнокультурные и... | 628 |
| Государственная служба: Комплексный подход | 484 |
| Гражданская война в советской литературе... | 819 |
| Движение регионов России к инновационной... | 343 |
| Детская аллергология | 141 |
| Дневники императрицы Марии Федоровны | 823 |
| Документы. Публикации в прессе | 232,233 |
| Дорогами Смоленской области | 106 |
| Доступ к правовой информации | 487 |
| Дроздовский и дроздовцы | 234 |
| Дхаммапада | 1020 |
| Западная философия XIX века | 1021 |

| | |
|--|------------|
| Звезда Волхвов, или Христос в Гималаях | 236 |
| Игнатий Отечникъ | 997 |
| Иллюстрированная энциклопедия Руссика | 1097, 1098 |
| Инициатива прозрачности в добывающей... | 353 |
| Инновационный менеджмент | 354 |
| Информационные технологии | 71 |
| Историческая перемена на Балканах | 451 |
| История Дагестана с древнейших времен ... | 238 |
| История Северной Осетии | 239 |
| История экономических учений | 356 |
| История | 240 |
| История. Обществознание | 550 |
| Источниковедение новейшей истории России | 241 |
| Карательная система: структура и кадры | 243 |
| Кино на войне | 970 |
| Клинические рекомендации: Стандарты ведения... | 148 |
| Комплект методических материалов... | 553 |
| Кулинарная коллекция | 91 |
| Культура в глобальном мире | 554 |
| Культура Непала | 556 |
| Культура средневековой Москвы | 285,286 |
| Культурное и научное наследие российской эмиграции | 249 |
| Культурология: люди и идеи | 557 |
| Курс массажа Валерия Фокина | 152 |
| Лексикон неоклассики | 558 |
| Лечение по системе Валерия Фокина | 153 |
| Литература русского зарубежья | 697 |
| Массовые репрессии в СССР | 252 |
| Материалы Первого Азербайджано-Российского... | 373 |
| Международное публичное право | 492 |
| Многомерное прошлое | 253 |
| Москва в произведениях художников | 975 |
| Москва православная | 1000 |
| Московско-Шанхайская модель миропорядка | 375 |

| | |
|---|--------|
| Налогообложение | 376 |
| Население Гулага | 254 |
| Неонатология | 156 |
| Нестандартная занятость в российской экономике | 377 |
| Новые пророки | 1047 |
| Обследование и испытание зданий и сооружений | 102 |
| Обществоведение | 178 |
| Обществознание. История | 565 |
| Общий курс процессов и аппаратов химической... | 92, 93 |
| Окружающая среда и торговля | 380 |
| Онегинская энциклопедия: А-К. | 701 |
| ООН | 494 |
| Основы инновационного менеджмента | 381 |
| Основы страхования | 382 |
| Павел Флоренский и символисты | 703 |
| Перспективный план выпуска литературы | 568 |
| Плавание Северо-Западным проходом на судне | 43 |
| Под сенью пяти колец | 570 |
| Показатели для мониторинга прогресса... | 453 |
| Порошкообразные металлизированные топлива ... | 94 |
| Поручи поиск человеку | 572 |
| Пословицы и поговорки русского народа | 663 |
| Право в средневековом мире | 495 |
| Приватизация | 392 |
| Принципы историографии естествознания | 2 |
| Приоритеты экономического развития... | 393 |
| Проблемы и перспективы молекулярной генетики | 58,59 |
| Проблемы формирования государственной политики... | 496 |
| Проектирование информационных систем на... | 112 |
| Прокурорский надзор | 497 |
| Прошлое-крупным планом | 256 |
| Прямые иностранные инвестиции... | 394 |
| Пу И император Китая 1906-1967 | 257 |
| Пульмонология | 158 |

| | |
|---|---------|
| Раннее новое время | 258 |
| Расчет и проектирование пневматической... | 113 |
| Региональные элиты Севера-Запада России | 181 |
| Регионы России в 2000-2001 гг. | 573 |
| Регионы России | 396 |
| Российская идентичность в условиях трансформации | 182 |
| Российское библиотековедение: XX век | 574 |
| Россия - новая социальная реальность | 183 |
| Россия день за днем | 294 |
| Россия: удачи минувшего века | 259 |
| Руководство по исследованию скважин | 80 |
| Русские дуэлянты: документы | 261 |
| Русские писатели XVIII век | 575 |
| Русский исход | 262 |
| Русский народный календарь | 295,296 |
| Русский словарь языкового расширения | 647 |
| Русский театр в Грузии | 977 |
| Русский язык | 646 |
| Сабантуй | 576 |
| Сборник задач по физике | 24 |
| Свободное слово: Интеллектуальная хроника | 263 |
| Свободный список товаров, потребление... | 159 |
| Семиотика и Авангард | 577 |
| Славянская энциклопедия | 265,266 |
| Собственность в России | 267 |
| Современные проблемы вычислительной... | 25,26 |
| Современные философские проблемы естественных... | 1052 |
| Спецпереселенцы в СССР | 268 |
| Сто великих загадок русской истории | 269 |
| Столыпинская реформа и землеустроитель... | 270 |
| Стратегическая концепция Североатлантического... | 454 |
| Стратегия воспитания в образовательной системе... | 580 |
| Терроризм | 499 |
| Технологический прогресс и современные... | 455 |

| | |
|--|---------|
| Ультразвук в гетерогенном катализе | 98 |
| Управление в высшей школе | 582 |
| Управление эффективностью и качеством | 408,409 |
| Фантазия цветов | 123 |
| Философия | 1054 |
| Философия современного естествознания | 1055 |
| Французская литература 30-40-х XIX века | 710 |
| Читаем, думаем, спорим | 711 |
| Шира Хадиша | 866 |
| Эволюция культурной деятельности в новом столетии | 589 |
| Экономика Гулага | 276 |
| Экономическая география России и стран Ближнего... | 417 |
| Экономические основы культурной деятельности | 590 |
| Эстрада в России. XX век | 978 |
| Языки мира. Славянские языки | 650 |
| Янтарь на трубках Цареграда | 979 |

XARICI DILLƏRDƏ

| | |
|---|---------|
| 70 години музей Битола | 593 |
| A reader in International Corporate Finance | 421 |
| A survey of Persian art | 985-987 |
| Aid that works | 162 |
| Anthologie du roman tunisien | 872 |
| Bolivia: public policy options for the well-being... | 422 |
| Bp in Azerbaijan | 81 |
| Delivering on the promise of propoor... | 190 |
| Dependent on Oil and Gas | 82 |
| Dolenjashvili Guram | 989 |
| Doubling aid: Making the "Big Push" work | 191 |
| Emerging capital markets and globalization | 424 |
| Ending poverty in South Asia ideas that work | 192 |
| Engaging with fragile states | 425 |
| Enhancing agricultural innovation | 127 |
| European Agreement concerning the International... | 114,115 |
| From schooling access to learning outcomes | 427 |
| Intergovernmental fiscal transfers principles... | 428 |
| Jahrbuch Aserbaidshanforschung | 279 |
| Japan Moving toward a more advanced... | 429,430 |
| La Tunisie vue du ciel | 280 |
| Liberalisation and universal access to basic... | 433 |
| Local governance in industrial countries | 434 |
| Mexico: Una politica exterior de... | 457 |
| Mots grammaticaux et mots de discours:une continuité? | 653 |
| National referral mechanisms | 500 |
| Natural resources, neither curse nor destiny | 435 |
| Outline of U.S.history | 281 |
| Preserving flexibility in II As | 76 |
| Provision and protection of human rights and... | 501 |
| Qu'est-ce que la vie? | 594 |
| Reforming agricultural trade for developing... | 128,129 |

| | |
|---|-----|
| Sixty years of science at UNESCO 1945- 2005 | 595 |
| The state of state reform in Latin America | 437 |
| The World Bank legal review... | 502 |
| Thinking outside the box in multilateral... | 507 |
| World development report 2007 | 194 |
| Антрологија на театарот | 982 |
| Праисториските дами од Македонија | 592 |

Mündəricat

| | |
|--|-----|
| Təbiət elmləri..... | 4 |
| Fizika-riyaziyyat elmləri..... | 5 |
| Kimya elmləri..... | 12 |
| Yer haqqında elmlər..... | 13 |
| Biologiya elmləri..... | 17 |
| Ümumi texnika..... | 21 |
| Energetika. Radio-elektronika..... | 22 |
| Dağ- mədən işləri. Neft. Qaz..... | 25 |
| Maşınqayırma..... | 27 |
| Kimya texnologiyası. Yeyinti sənayesi..... | 28 |
| Əl işləri..... | 32 |
| Tikinti..... | 32 |
| Nəqliyyat..... | 34 |
| Kənd təsərrüfatı..... | 36 |
| Tibb elmləri..... | 40 |
| İctimai elmlər..... | 49 |
| Tarix elmləri..... | 57 |
| Arxeologiya..... | 82 |
| Etnoqrafiya..... | 85 |
| İqtisadiyyat elmləri..... | 86 |
| Siyasət..... | 125 |
| Hüquq elmləri..... | 132 |
| Hərbi elm. Hərbi iş..... | 144 |
| Mədəniyyət. Elm. Maarif..... | 145 |
| Dilçilik..... | 171 |
| Folklor..... | 185 |
| Ədəbiyyatşünaslıq..... | 187 |
| Bədii ədəbiyyat..... | 200 |
| Uşaq ədəbiyyatı..... | 234 |
| İncəsənət..... | 250 |
| Din..... | 260 |
| Fəlsəfə elmləri. Psixologiya..... | 265 |
| Universal məzmunlu ədəbiyyat. Biblioqrafik göstəricilər..... | 279 |
| Ensiklopediyalar..... | 282 |
| MÜƏLLİFLƏRİN ƏLİFBA GÖSTƏRİCİSİ..... | 288 |
| RUS DİLİNDƏ..... | 292 |

| | |
|---------------------------------------|-----|
| XARICI DILLƏRDƏ..... | 298 |
| SƏRLÖVHƏLƏRİN ƏLİFBA GÖSTƏRİCİSİ..... | 299 |
| RUS DİLİNDƏ..... | 301 |
| XARICI DILLƏRDƏ..... | 306 |

YENİ KİTABLAR

2007-cı ilin birinci yarısında M.F.Axundov adına
Milli Kitabxanaya daxil olan yeni kitabların
annotasiyalı biblioqrafik göstəricisi

1-ci buraxılış

2007

Nəşriyyat redaktoru
Korrektorlar

Ağamirova T.
Əhmədova S.
Əlisgəndərova S.